


T.M.İlyash, J.M.Seyfullayeva

QEYRİ-ÜZVİ BİOKİMYA



577.1
+ 139

241685
2X

Elmi redaktor: **M.M. Əhmədov** - MEA-nın müxbir üzvü,
kimya elmləri doktoru, professor.

Rəyçilər: **E.L. Əhmədov** - kimya elmləri namizədi,
Tibb Universitetinin dosenti.

E.A. Qarayev - əczaçılıq elmləri
namizədi, Tibb Universitetinin
dosenti.

Kimya fakultəsinin elmi və metodiki Şurasının qərarı ilə çap
olunur.

T.M.İlyaslı, J.M.Seyfullayeva. Qeyri-üzvi biokimya.
Dərslik. Bakı, BDU Nəşriyyatı 2008. - 284 səh.

Dərslik müasir qeyri-üzvi kimyanın ayrılmaz sahəsi olan qeyri-üzvi biokimya
elminin əhatə edir. Burada qeyri-üzvi biokimya elminin mühüm problemləri sadə
formada açıqlanmışdır.

Dərslikdə tipik biokomplekslər, oksigen ötürüfcüleri, müxtəlif biokimyəvi
proseslərin katalizatorları olan metallofermentlər, bioqeyri-üzvi kimyanın tətbiq
sahələri, ekoloji problemlər və s. nəzərdən keçirilmişdir.

Dərslik kimya və biologiya fakültələrinin tələbə və magistrları, eyni
zamanda bioloji problemlərin kimyəvi nöqtəyi-nəzərdən aydınlaşdırılması ilə
maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

T.M.İlyaslı, J.M.Seyfullayeva, 2008

J 83.3 AZ(2) qrif nöşti
054

© T.M.İlyaslı, J.M.Seyfullayeva, 2008

Ön söz

Qeyri-üzvi biokimya, keçən əsrin ikinci yarısında, biologiya və qeyri-üzvi kimya elmlərinin qovuşması nəticəsində yaranmış elm sahəsidir. Bu elmin meydana gəlməsi üçün qeyri-üzvi kimya və biologiya elmlərinin yüksək inkişaf səviyyəsi vacib idi. Artıq XX əsrin ikinci yarısında maddələrin elektron və həndəsi quruluşlarının müasir fiziki üsullarla tədqiqi, molekulyar orbital üsulunun tətbiqi, yüksək səviyyəli nəticələrlə səciyyələnən molekulyar biologiyanın inkişafı bunun üçün geniş imkanlar yaratmış oldu.

Qeyri-üzvi biokimya elminin əsasını "həyat metalları" adlanan on elementin canlı orqanizmlərdə rolü təşkil edir. Həyat metalları sırasına qapalı elektron quruluşuna malik olan beş ion (natrium, kalium, maqnezium, kalsium və sink ionları), tamamlanmamış 3d-elektron səviyyəli dörd ion (manqan, dəmir, kobalt və mis ionları) və tamamlanmamış 4d- səviyyəsinə malik olan, yalnız bir - molibden ionu daxil olur. Qeyri-üzvi biokimya elmi bu metalların daşıdığı bioloji funksiyaları, bioliqandlarla əmələ gətirdiyi kompleks və klaster birləşmələrin quruluşunu, onların nəql formalarını və s. öyrənir.

Bu problemlərin həlli müasir fiziki və kimyevi tədqiqat üsullarının tətbiqini (müxtəlif spektroskopik, difraksiyon və s.) tələb edir.

Qeyri-üzvi biokimyanın nəzəri aspektləri müasir kvant kimyasının bioloji obyektlərə və modellərə tətbiqinə əsaslanır. Hal-hazırda bioloji sistemlərin və proseslərin modelldəşdirilməsi qeyri-üzvi biokimya elmi üçün xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan bəzi bioloji proseslərin daha sadə və əlverişli üsullarla həyata keçirilməsi (azotun fiksasiya olunması, molekulyar oksigenin fəallaşdırılması və nəqli, oxşar xassəli metalların ayrılması və s.), gələcəkdə texnikada tətbiqi xüsusi əhəmiyyət kəsb edən bioloji sistemlərin analoqlarının yaradılması (kimyevi bionika) və s. böyük maraq doğurur.

Qeyri-üzvi biokimya elmi sahəsində əldə edilmiş nailiyyətlər artıq insanların praktiki fəaliyyətində özünün tətbiq sahələrini (tibbdə, bitkiçi-likdə, ətraf mühitin toksikoloji xassələrə malik metalların birləşmələrindən qorunmasında və s.) tapmışdır.

Öz tərkibində qeyri-üzvi, üzvi, fiziki, ekoloji kimya və biologiya elmlərinin əldə etdiyi nailiyyətlərini cəmləndirən qeyri-üzvi biokimya, müasir

dövrdə kimya və biologiya fakultələrinin tələbə və magistrları üçün xüsusi əhəmiyyət kəsb edir.

Dərsliyin məqsədi müasir qeyri-üzvi kimya elminin ayrılmaz bir sahəsi olan qeyri-üzvi biokimya haqqında ilkin anlayışlar vermək, organogen və biogen elementlərin xassə və birləşmələrinin canlı təbietdə oynadığı rolü ümumi və qeyri-üzvi kimya baxımından aydınlaşdıraraq, universitetlərin kimya və biologiya təmayüllü fakultələrinin tələbə və magistrlarına çatdırmaqdır.

Dərslikdə biometallar və bioliqandlar, bioqeyri-üzvi kimyanın əsas tədqiqat obyektləri olan kompleks birləşmələr, onların quruluşu, kimyəvi əlaqələrinin təbiəti, turşu-əsas nəzəriyyələri, mühüm biokomplekslər, qeyri-üzvi biokimyanın tətbiq sahələri, ekoloji problemlər, biokimyəvi əhəmiyyətə malik olan qeyri-metalların, s-, p-, d-metallarının xassələri və bioloji sistemlərdə rolü və bir sıra başqa problemlər nəzərdən keçirilmişdir.

T.M. İlyaslı
J.M. Seyfullayeva

Giriş

Yaşadığımız aləmi nəzərdən keçirdikdə görürük ki, biz çox mürəkkəb, biri-birindən əks qütbler qədər fərqlənən və eyni zamanda biri-birini təmələyan, vəhdət şəklində inkişaf edən və Yer üzərində həyatın təməlini təşkil edən, canlı və cansız aləm ilə əhatə olunmuşuq. Cansız qeyri-üzvi aləm bu nə deməkdir? Bir tərəfdən bu söz çox qəribe səslənir. Çünkü bizi əhatə edən dağı-daşı, sıxıru, suyu və s. cansız adlandırmaq mümkün deyil. Onlar da, minilliklər ərzində müxtəlif fiziki, kimyəvi çevrilmələrə məruz qalıb, həm tərkibini, həm quruluşunu və yerini dəyişmişdir. Lakin bütün bunlar canlı aləm ilə müqayisədə statik xarakter daşıyır. Qeyri-üzvi, yəni cansız aləmi təşkil edən maddələrin vəsfi və miqdari tərkibinin tədqiqi, quruluşunun öyrənilməsi onların olduqca mürəkkəb olmasına dəlalət edir. Hər bir həm bəsit və həm də mürəkkəb qeyri-üzvi maddə özünün quruluşu, fiziki və kimyəvi xassələri ilə fərqlənir.

Canlı üzvi aləm, yəni bioloji sistemlər statiklikdən çox uzaqdır. Burada daim hüceyrə səviyyəsində kütłə və enerji mübadiləsi baş verir. Canlı aləmi təşkil edən maddələr qeyri-üzvi maddələrlə müqayisə olunmaz dərəcədə mürəkkəb tərkiblidirlər. Lakin həm üzvi və həm də qeyri-üzvi mənşəli bütün maddələr elementlərin dövri sisteminə daxil olan elementlərdən təşkil olunub. Qeyri-üzvi maddələr dövri sistemin bütün elementlərinin iştirakı ilə əmələ gələn birləşmələrdən ibarətdirsə, canlı təbiəti – biosistemləri təşkil edən maddələr əsasən 12 «bioelement» və ya «həyat elementləri» (O, C, H, N, Ca, P, K, S, Cl, Na, Fe, Mg) adlanan kimyəvi elementlərin əmələ götirdiyi birləşmələldərdir.

Hər hansı bir bioloji sistemdə gedon proseslərin analizi qeyri-üzvi kimyanın əsas prinsiplərini və əldə etdiyi nailiyyətlərə əsaslanı bilir. Bu da həmin sistemi təşkil edən kimyəvi birləşmələrin bir sıra elementlərdən ibarət olması ilə əlaqədardır. Beləliklə, biokimya ilə qeyri-üzvi kimyanın qarşılaşlığı təmas xəttində yeni qeyri-üzvi biokimya və ya bioqeyri-üzvi kimya adlanan elm sahəsi yaranmışdır. Yüzilliklər ərzində qeyri-üzvi reaksiyalarla əlaqədar əldə edilmiş biliklər, biokimyəvi proseslərin izahında böyük rol oynadığı kimi, təbiətin yaratdığı mürəkkəb komplekslərin quruluşunun tədqiqi və müəyyənləşdirilməsi yeni qeyri-üzvi birləşmələrin keşfi və sintezini stimullaşdırır. Bu tipli yeni birləşmələrin köməyi ilə bioloji prosesləri

modelləşdirmək, onların təbiətini müəyyənləşdirmək, metalların və bir sıra qeyri-metalların bioloji rolu haqqında bilikləri genişləndirmək olar.

Əsas və əlavə yarımqrup elementlərinin biokimyəvi xassələri, qeyri-üzvi biokimya elminin əsas tədqiq sahəlerini təşkil edir. Bu elm sahəsi çərçivəsində metal ionlarının əmələ gətirdiyi xüsusi koordinasiya əhatələri, eyni zamanda məlum olan kimyəvi reaksiya tipləri bunlardır:

- Brensted və Lyuisə görə turşu – əsası xarakterli reaksiyalar;
- elektron və atom qruplarının keçidi ilə bağlı olan oksidləşmə- reduksiya reaksiyaları;
- elektron keçidi ilə xarakterizə edilən fotokimyəvi çevrilmələr.

Canlı təbiət və kimyəvi elementlər

Qeyd etmək lazımdır ki, yer qabığında və canlı təbiətdə kimyəvi elementlər müxtəlif cür paylanmışdır. Məlum olduğu kimi, planetimizin maddi əsasını təxminən 90-a yaxın element təşkil edir. Lakin bu elementlərin hamisi eyni dərəcədə yayılmamışdır. Məhz buna görə də, Yer üzərində üzvi və qeyri-üzvi aləmin formallaşmasında kimyəvi elementlərin rolu müxtəlif olmuşdur. 1 sayılı cədvəldən göründüyü kimi, yer qabığının əsasını Si, Al təşkil etdiyi halda, insan orqanızmında və bütövlükdə canlı təbiətdə bu elementlərin miqdarı cüzdır. Yer qabığının yayılmış elementlərinin bir hissəsi canlı təbiətdə yalnız iz şəklində mövcud olur. Misal olaraq kobaltı göstərmək olar. Bu element canlı orqanizmlərdə yeganə birləşmə – B_{12} kofermentti şəklində mövcuddur. Bir çox nadir elementlərə isə, məsolən, berillium, taillium və ya urana bioloji sistemlərdə demək olar ki, rast gəlinmir.

Cədvəl 1

Elementlərin üzvi və qeyri - üzvi aləmdə (kütləlerinin azalması istiqamətində) yayılması

Yer qabığı	Okean	İnsan
O	O	H
Si	H	O
Al	Cl	C
Fe	Na	N
Ca	Mg	Na
Mg	S	K
Na	Ca	Ca
K	K	Mg
Ti	C	P
H	Br	S
P	B	Cl

Ümumiyyətlə yer qabığında yüngül kimyəvi elementlər ağır elementlərə nisbətən daha geniş yayılmışdır. Kimyəvi elementlərin qeyri-bərabər paylanması kimyəvi elementlərinin nüvələrinin quruluşu ilə bağlıdır. Belə ki, elementin sıra nömrəsi artıqca, onun nüvəsinin quruluşu mürəkkəbləşir, bu

isə onun davamlılığını azaldır. Dövri sistemdəki elementləri nəzərdən keçir-sək, görərik ki, bismutdan başlayaraq bütün ağır elementlər radioaktiv xassə-lərə malik olurlar. Bu elementlərin radioaktiv parçalanması nəticəsində nisbətən yüngül elementlər alınır. Litium, berillium və bor bu baxımdan müstəsna yer tutur. Dövri sistemin ilk elementləri sırasına aid olan bu elementlər təbiətdə baş verən nüvə reaksiyalarında iştirak edərək, yüngül, lakin təbiətdə geniş yayılmış kimyəvi elementlərin yaranmasında iştirak edirlər. Eyni zamanda bu üç elementin nüvə reaksiyaları əsasında sintezinin mexanizmi tam aydın deyil. Belə ehtimal olunur ki, bu elementlər C, N, O nüvələrinin parçalanması və yüksək enerjiya malik hissəciklər ilə toqquşması nəticəsində alınır.

Kimyəvi elementlər Yer qabığında təkcə hansı miqdari nisbətlərdə yayılması ilə deyil, eyni zamanda hansı kimyəvi birləşmələr şəklində yayılması ilə də fərqlənir. Məsələn qızıl ($AuTe_2$ minerali müstəsna olaraq), və təsirsiz qazlar təbiətdə yalnız sərbəst halda yayılmışdır. Elementlərin əksəriyyəti yer qabığında birləşmələr şəklində – oksidlər, xalkogenidlər, sulfatlar, xloridlər, karbonatlar, fosfatlar, ikiqat duzlar, kompleks birləşmələr və müxtəlif üzvi birləşmələr şəklində rast gəlinir. Elementlərin bir hissəsi isə təbiətdə həm sərbəst (H_2 , N_2 və s.), və həm də kimyəvi birləşmələr (H_2O , nitratlar və s.) şəklində mövcud olur. Belə elementlər sırasına kükürdü, karbonu, gümüşü və digər elementləri aid etmək olar. Kimyəvi elementlər təkcə cansız təbiətin əsasını deyil, həm də canlı təbiətin – biosistemlərin təmolunu təşkil edir.

Elementlərin yer qabığında miqdarının tədqiqi ilk dəfə Amerika alimi F.U. Klark tərəfindən aparılmışdır. O, əlliye qədər elemenitin yer qabığında yayılmasının faizlə miqdarını hesablaşmış və müvafiq cədvəl tərtib etmişdir. A.Y. Fersman yer qabığında elementlərin yayılmasını Klarkın şərəfinə «klark» kəmiyyəti (kütlə klarkı) ilə ifadə etməyi təklif etmişdir.

Biosfer haqqında müasir elmi nəzəriyələrin əsasını qoyan akademik V.I. Vernadski, mikroelementlərin bioloji rolunun tədqiqi problemlərinə böyük əhəmiyyət verirdi. Hələ 1926-cı ildə o, "Canlı maddə şöbəsini" təşkil etmiş və orada aparılan tədqiqat işlərinə rəhbərlik etmişdir. Akademik Vernadskinin təklifi ilə canlı organizmlərə daxil olan kimyəvi elementlər miqdarına görə üç qrupa bölünür:

- makroelementlər (10^{-2} -dən çox, cədv.2.) – O, C, H, N, Ca, P, K, S, Cl, Na, Fe, Mg;
- mikroelementlər ($10^{-2} - 10^{-5}$ %) – Al, Ba, Sr, Mn, B, F, Zn, Pb, Cu, Cr, Br, Ge, Ni, As, Co, Li, Sn, V, Mo, Cs, I;

- ultramikroelementlər (10^{-5} %-dən az).

Bu təsnifat nisbi xarakter daşıyır. Belə ki, mühüm həyatı əhəmiyyətə malik olan maqnezium makro- və mikroelementlər arasında aralıq mövqə tutur.

Mikro- və ultramikroelementlərin əksəriyyəti canlı orqanizmlərin fəaliyyətinə əsaslı təsir göstərir. Orqanizmdə onların çatışmamazlığı və eləcədə artıqlığı “mikroelementozalar” adlanan, ciddi potoloji dəyişikliklərə səbəb olur.

Bioelementlərin başqa bir təsnifatı da mövcuddur. Bu təsnifata əsasən bioelementlər - əvəzedilməz, aşqar miqdardır və mikroşqar tipli qruplara bölünür.


1. Əvəzedilməz elementlər. Bu elementlər (C, H, O, N, Ca, K, P, Na, S, Mg, Cl, I, Mn, Cu, Co, F, Zn, Mo, V) canlı orqanizmlərin tərkibində həmişə mövcud olaraq, qeyri-üzvi və üzvi birləşmələrin - zülai, nukleotid, lipid, ferment, hormon, biotənzimləyici və vitaminlərin tərkib hissəsidir. Onların çatışmamazlığı həyat fəaliyyətinin pozulmasına səbəb olur. Mühüm həyatı əhəmiyyətə malik olan mikroelementlər sırasına birinci dövr s-elementlərindən hidrogen, üçüncü dövr s-elementlərindən natrium, magnezium, dördüncü dövr s-elementlərindən isə kalium və kalsium daxil olur. p-Elementlərindən bu qrupa daxil olanlar- karbon, azot, oksigen (2-ci dövr), fosfor, kükürd və xlordur (3-cü dövr).

2. Aşqar miqdardır elementlər. Bu elementlər də insan və heyvan orqanizmlərində daim olur: Ga, Sb, Sr, Br, F, B, Be, Li, Si, Sn, Cs, Al, Ba, Ge, As, Rb, Pb, Ra, Bi, Cd, Cr, Ni, Ti, Ag, Th, Hg, U, Se. Lakin onların bioloji rolu ya tam təfsilati ilə öyrənilməmiş və yaxud da bu haqda məlumat çox məhduddur. İkinci və üçüncü dövrlərin s- və p-elementlərinin əksəriyyəti (Al, Si, Be və s.) fizioloji aktivliyə malikdirlər. Böyük dövrlərin s- və p-elementləri çox tek-tek hallarda əvəzedilməz olur. Fizioloji aktiv elementlər sırasına dördüncü və beşinci dövrlərin bezi s- və p-elementləri məsələn arsen, selen, brom və başqları da aid edilir.

3. Mikroşqar miqdardır elementlər. Bu elementlər sırasına Sc, Tl, La, Pr, Sm, Re, Tb və s. aid etmək olar. Sadalanın elementlər insan və heyvan orqanizmlərində müəyyən olunmuş, lakin onların bioloji funksiyası tam müəyyən edilməmişdir.

Qeyd edək ki, bu təsnifat elementlərin bioloji rolunu və əhəmiyyətini nəzərə almadan, onların canlı orqanizmlərdə miqdarını və fizioloji aktivliyini eks etdirir.

Elementlərin həyatı əhəmiyyətini əks etdirən xarakterik xüsusiyyət doza (n) - əks reaksiya (R , effekt) asılılığıdır.



Şek.1. Əvəzedilməz və aşqar miqdardlı elementlər üçün əks reaksiya (R) - doza (n) asılılığı.

Əvəzedilməz elementlər üçün bu asılılıq zambaq quruluşlu əyri ilə (1.a) ifadə olunur. Elementin çatışmamazlığı (defisi) zamanı orqanizm həyat - ölüm sərhəddində (qrafikin yüksələn hissəsi) qalır. Elementin dozası artıqda əks reaksiya normaya (əyrinin düz hissəsi) qədər yüksəlir. Əvəzedilməz elementin miqdarının ifrat artıq olması, onun toksikoloji xassalarının yüksəlməsinə və bir nəticə olaraq, ölümə getirib çıxarır. Beləliklə orqanizm üçün elementlərin həm normadan kiçik və həm də normadan artıq miqdarı zərərlidir. Aşqar və mikroashqar miqdardlı elementlər üçün "doza-əks təsir" asılılığı, əvəzedilməz elementlər üçün olan asılılıqdan (1. b) fərqlənir. Orqanizm müəyyən miqdara qədər bu elementlərin təsirini hiss etmir. Lakin bu elementlərin miqdarının (qatılığının) müəyyən həddindən sonra onlar orqanizmdə zəhər rolunu ifa etməyə başlayır.

Elementlərin əvəzedilməz və aşqar miqdardı olması nisbi xarakter daşıyaraq, bizim bilik səviyyəmizdən asılıdır. Bu və ya digər elementin nisbi bioaktivliyini müəyyən etmək üçün xüsusi cədvəl mövcuddur.

Cədvəl 2
Canlı orqanizmlərdə makroelementlərin miqdarı

O - 65-75%	Ca - 0,04-2,00%	Cl - 0,005-0,10%
C - 15-18%	P - 0,20-1,00%	Na - 0,02-0,03%
H - 8-10%	K - 0,015-0,40%	Fe - 0,01-0,015%
N - 1,5-3,0%	S - 0,15-0,20%	Mg - 0,006-0,003%
		~ 98%

Biooji sistemlərdə mikroelementlər

Yer qabığının quruluşundan bəhs olunduqda, onu üç yerə böлürlər: litosfer, hidrosfer və atmosfer. Lakin bu kobud bölgündür. Əslində buraya biosfer də əlavə olunmalıdır. Planetimizdə yaşayan bütün canlılar biosferi əmələ gətirir. Canlılar isə yer qabığının bütün hissələrində həm litosferdə, həm hidrosferdə və həm də atmosferdə rast gelir. Ümumiyyətlə canlılar, planetimizin təxminən 30 km qalınlığında yayılmışdır. Bunun 5 km yerin dərinliyində qalanı isə yer səthindən yuxarıda yerləşir. Lakin canlıların əsas hissəsi (təxminən 90%), qalınlığı bir neçə yüz km təşkil edən üst qatda toplanmışdır. Biosferin element ehtiyatının özüne məxsus xüsusiyyətləri vardır. Aparılmış tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, biosistemlərdə mövcud olan elementlərin sayı təxminən 70-ə yaxındır. Kimyəvi elementlərin insan organizmində yayılma nisbətinin hidrosferə uyğun olması, yer üzərində canlı organizmlərin ilk dəfə suda yaranması fərziyyəsinin təsdiqi üçün əsas zəminlərdən biri olmuşdur.

Orqanizmdə mikroelementlərin az yayılmasına baxmayaraq, onlara qarşı yüksək həssaslıq mövcuddur. Ona görə bu elementlərin miqdarnın normadan az və ya çox olması ciddi patologiyaların meydana çıxmasına səbəb olur. Mikroelementlər orqanizm toxumalarında və üzvlərində müxtəlif cür paylanır. Ən çox miqdarda mikroelementlər, sümük və əzələ toxumalarında toplanmışdır. Bu isə onların kütlə payı ilə orqanizmin əsas hissəsini təşkil etməsi ilə əlaqədardır.

Elementlərin dövri sisteminə daxil olan 110 elementdən yalnız on sekizci biooji sistemlərə daxil olur. Müxtəlif fərziyyələr nəzərə alınarsa, daha bir neçə (3 və ya 5) elementin də biosistemin bəzi funksiyalarının həyata keçirilməsində iştirakı müstəsnə edilmir. Lakin hələ ki, bunlar həyatı cəhətdən vacib olan proseslərdə öz əksini tapmamışdır.

Bu elementlərdən altısı – karbon, hidrogen, oksigen, azot, fosfor, kükürd biogen elementlər adlanaraq. Yer üzərində həyatın əsasını təşkil edən zülal və nuklein turşularının əsas tərkib hissəsidir. Göründüyü kimi, bu altılığa daxil olan elementlər yüngül atomlardan ibarət dir. Onların ən geniş yayılmış və birləşmələrində davamlı olan oksidləşmə dərəcələri bunlardır: hidrogen (1), oksigen (2), azot (3), karbon (4), fosfor (5), kükürd (6). Oksigen və hidrogen üçün bu oksidləşmə dərəcəsi yeganə mümkün olan olduğu halda,

digər elementlər üçün onlar dəyişkən xarakter daşıyır. Göstərilən oksidləşmə dərəcələri həmin elementlərin stabil elektron quruluşlarına uyğun gəlir. Digər on iki element Cl, I (qeyri-metallar), Na, K, Mg, Ca, Mn, Fe, Co, Cu, Zn, Mo (metal) canlı orqanizmlər üçün böyük əhəmiyyət keşb edir. Bu sıraya daxil olan on metal «biometal» və ya «həyat metalları» adlandırılır. Bu metalların canlı orqanizmlərdə rolunun və xassələrinin tədqiqi isə qeyri-üzvi biokimyanın əsas məqsədir.

Həl-hazırda biometallar sırasına V, Cr, Ni, Cd kimi elementlərin daxil edilməsi müəyyən qədər məqsədə uyğun sayılır. Əsas problem ondadır ki, ultra-mikromiqdarda protein və nuklein turşularının tərkibinə daxil olan bu maddələr çox az öyrənilib və sadalanan metalların biosistemdə rolü tam aydınlaşdırılmamışdır. Məhz bu səbəbdən də, əsasən yuxarıda qeyd edilən on biometal üzərində dayanmaq daha məqsədə uyğundur.

Cədvəl 4

Biometalların dövri sistemdə yeri

Qrup Dövr	IA	IB	IIA	IIB	IIIA	IIIB	IVA	IVB	VB	VIB	VIIIB	VIIIB
III	Na	-	Mg	-	-	-	-	-	-	-	-	-
IV	K	Cu	Ca	Zn	-	-	-	-	(V)	(Cr)	Mn	Fe Co (Ni)
V	-	-	-	(Cd)	-	-	-	-	Mo	-	-	-

Dövri sistemdə biometalların yerləşməsi 3 sayılı cədveldə göstərilmişdir. Göründüyü kimi, dövri sistemdə molibden müstəsna olmaqla, biometallar kompakt şəkildə yerləşərək, iki qurum əmələ gətirir. Bunlardan birinin tərkibinə IA və IIA qrup s-elementlərinən olan 4 metal – Na, K, Mg, Ca, ikincisinin tərkibinə isə 3d-dekadasının 5 elementi Mn, Fe, Co, Cu, Zn və 4d-dekadasının bir elementi Mo daxildir. Biometalların çoxu dövri sistemin IV dövrünə aid olan elementlərdir. Yalnız Na və Mg III dövr elementlərinə aiddir. Biometalların 4 və 5 sayılı cədvəllərdə eks olunmuş bir sıra xassələrini nəzərdən keçirək.

Qeyd edilən s-elementləri (Na, Mg və K, Ca) sabit oksidləşmə dərəcəli və qapalı elektron quruluşuna malik olan ionlar əmələ gətirirlər. Keçid elementləri isə dəyişkən oksidləşmə dərəcəli dolmamış yəni açıq xarici

Cədvəl 4

Na, K, Mg, Ca bəzi xassələri

Metalların xassələri	Na	K	Mg	Ca
Elektron quruluşu	[Ne] 3s ¹	[Ar] 4s ¹	[Ne] 3s ²	[Ar] 4s ²
I ionlaşma potensialı, I ₁ eV	5,138	4,339	7,64	6,11
II ionlaşma potensialı I ₂ eV	47,29	31,81	15,03	11,87
Elektrod potensialı $M^{n+}_{(aq)} + ne = M_b$	-2,71	-2,92	-2,37	-2,87
İon radiusu M ⁿ⁺ , nm	0,098	0,133	0,78	1,06

Cədvəl 5

3d-keçid elementlərinə bəzi xassələri

Metalların xassələri	Mn	Fe	Co	Ni	Cu	Zn
Elektron quruluşu	3d ⁵ 4s ²	3d ⁶ 4s ²	3d ⁷ 4s ²	3d ⁸ 4s ²	3d ¹⁰ 4s ¹	3d ¹⁰ 4s ²
I ₁ , eV	7,43	7,90	7,86	7,63	7,72	9,39
I ₂ , eV	15,64	16,18	17,05	18,15	20,29	17,89
I ₃ , eV	33,69	30,64	33,49	35,16	36,83	40,0
$M^{3+}_{(aq)} + e = M^{2+}_{(aq)}$	1,51	0,771	1,842	-	1,8	-
$M^{2+}_{(aq)} + e = M^+_{(aq)}$	-	-	-	-	1,167	-
$M^{2+}_{(aq)} + 2e = M_b$	-1,05	-0,44	-0,277	-0,25	0,344	-0,762
M ³⁺ ion radiusu, nm	-	0,67	-	-	-	-
M ²⁺ ion radiusu, nm	0,091	0,083	0,082	0,078	0,082	0,082

elektron təbəqəli ionlar əmələ getirmələri ilə xarakterizə olunurlar. Açıq elektron quruluşu issə bir sıra fiziki xassələrin (spektrin görünən hissəsində işığın udulması, paramaqnetizm və s.) meydana çıxmasını labüb edir. Bu tipli xassələrin mövcudluğu, həmin elementlərin daxil olduğu kimyəvi birləşmələrin elektron quruluşunun öyrənilməsini asanlaşdırır.

s-Elementlərinin tipik nümayəndləri olan, qələvi metal atomlarının (Na, K) sonuncu elektron təbəqəsində təsisiz qazlara uyğun olaraq, Ne və Ar-nun elektron quruluşundan fərqli bir s-elektronu mövcuddur. Bu səbəbdən qələvi metallar kiçik ionlaşma potensialları və mənfi elektrod potensialları ilə xarakterizə edilirlər. Qələvi metal ionları böyük ölçülü olub, $+1$ oksidləşmə dərəcəsinə malik olurlar. Onların kovalent əlaqə yaratma qabiliyyəti çox zəifdir. Natrium və kalium ionlarını biri-birindən fərqləndirən xassə onların ion radiusları ($r_{\text{Na}^+} = 0,098 \text{ nm}$; $r_{\text{K}^+} = 0,133 \text{ nm}$) və hidratlaşma enerjileridir. Bioloji sistemlər üçün yuxarıda göstərilən fərqlər çox önemlidir. Aparılmış tədqiqatların nəticəsində müəyyən edilmişdir ki, natrium ionu hüceyrə xarici, kalium ionu isə hüceyrə daxili elementlər sırasına daxildir. Kalium ionu biosistemlərdə Rb^+ , Cs^+ , NH_4^+ və Ti^{+4} kimi iriölçülü ionlarla əvəz oluna bilir. Ti^{+4} ionunu bir sıra fiziki və fiz-kimyəvi xassələrinə görə qələvi metallardan kəskin surətdə fərqləndirən odur ki, onu, natrium və kalium ionlarına nisbətən asan təyin etmək olur. Natrium ionları biosistemlərdə asanlıqla Li^+ ionu ilə əvəz edilir. Bu tipli əvəzetmə ölçülərinə görə Na^+ ionuna yaxın olan Cu^+ ionu ilə getmir. Əvəzetmənin getməməsi mis(I) ionunun kovalent əlaqə yaratma qabiliyyəti və oksidləşmə-reduksiya reaksiyalarda iştirakı ilə əlaqədardır.

s-Elementləri sırasına daxil olan Mg^{2+} və Ca^{2+} ionları biri-birindən qələvi metal ionlarına nisbətən daha kəskin fərqlənir. Bu ionların qələvi metallarda olduğu kimi əsas fərqləndirici xassəsi, onların ion radiusları və hidratlaşma enerjileridir. Eyni zamanda Mg^{2+} və Ca^{2+} ionlarının ionlaşma potensiallarındakı fərq (I_1 , I_2), maqnezium ionunun kalsium ionuna nisbətən kovalent əlaqə yaratma qabiliyyətinin üstünlüyünü labüb edir. Belə ki, Mg ionları amin qruplarında azot atomu ilə davamlı donor-akseptor əlaqəsi yaradır. Kalsium ionu bu tipli əlaqələr yarada bilmir.

Ölçülərinin yaxınlığına görə kalsium ionları biosistemlərdə stronşium və bəzi lantanoid ionları ilə əvəz oluna bilir.

Sink ionu bioclementlər arasında xüsusi yer tutur. Əslində keçid elementləri sırasına daxil olan sinkin ion vəziyyətindəki elektron quruluşu (Zn^{2+}), II A qrup elementləri ionlarının elektron quruluşu ilə çox oxşardır.

İonlar	Mg ²⁺	Ca ²⁺	Sr ²⁺	La ³⁺	Y ³⁺	Lu ³⁺
İon radiusları, r, nm	0,078	0,106	0,123	0,122	0,107	0,101

Yəni bu ionun elektron quruluşu digər d-elementlərində olduğu kimi, defektli olmayıb, elektronlarla tam dolmuş vəziyyətdədir. Elə bu da, sink ionlarının xassələrini s-elementlərinə daha oxşar edir. Lakin sinkin d-kaynosimmetrik elementlər sırasına aid olması, onun ion radiusunun kiçikliyini (~ Mg) və ionlaşma potensiallarının (I_1 , I_2) kalsiumun və hətta maqneziumun da uyğun ionlaşma potensiallarından yüksək olmasının izahını verir.

Sinkin ionlaşma potensiallarının yüksək qiymətləri onu biometallar sırasına daxil olan s-metallarından xeyli fərqləndirir. Bu fərq sink ionlarının donor-akseptor təbiəti kovalent əlaqə yaratma qabiliyyətində özünü göstərir. Belə birləşmələrdə sink ionu akseptor rolunu oynayır.

Biosistemlərdə əhəmiyyətli rol daşıyan sink ionları, əsas komponent kimi bir çox fermentlərin tərkibinə daxil olur.

Mn, Fe, Co, Cu tipik biometallar kimi biosistemlərin çoxunun tərkib hissəsidir. Bu elementlərin bir sıra unikal fiziki və kimyəvi xassələri keçid elementlərinin defektli, yəni dolmamış d-səviyyəsinə malik olması ilə əlaqədardır. Onların mühüm əhəmiyyət kəsb edən əsas kimyəvi xassəsi, oksidləşmə-reduksiya reaksiyalarında iştirak etmək qabiliyyətidir. Biosistemlərdə oksidləşməyə məruz qalmayan Ni(II) ionlarıdır. Co(II) və Mn (II) ionları çətin oksidləşir. Biosistemlərdə nisbətən asan həyata keçən Fe (II) \rightarrow Fe (III) və Cu (I) \rightarrow Cu (II) çevrilmələridir. Dəffektlili yəni açıq elektron quruluşuna malik olan ionlarda paramaqnitizm, elektron paramaqnit spektrlərində (EPM) siqnalların, adsorbsiya spektrlərinin görünən və ona yaxın zonalarda zolaqların yaranması kimi xassələri meydana çıxır. Molibden biometallar arasında xüsusi yer tutur. Əvvələ bu element digər biometallardan fərqli olaraq, 4d-kecid elementləri sırasına aiddir. Molibden davamlı yüksək oksidləşmə dərəcələrinə (V, VI) malik olan elementdir. Ona görə də o, anion və oksianionlar əmələ gətirir. Bir neçə davamlı oksidləşmə dərəcəsi əmələ gətirdiyindən, molibden, elektron keçidi ilə xarakterizə olunan proseslərin iştirakçısıdır.

Qeyd edək ki, dəniz faunasının bir sıra nümayəndləri suyun tərkibindən vanadiumu toplayırlar. Bu isə belə ehtimal etməyə imkan verir ki, vanadium onların tənəffüs proseslərində iştirak edir. Halbuki vanadium oksigen daşıyıcısı rolunu oynamır. Onun həqiqi funksiyası hələ ki, məlum deyil.

Qeyri-üzvi biokimya elmi üçün biometal olmayan, lakin kənardan orqanizmə daxil olan başqa metalların müxtəlif proseslərdə iştirakı da mühüm əhəmiyyət kəsb edir. Bu maraq, bəzi metalların toksikoloji xassələri və bununla əlaqədar olaraq, onların fəaliyyət mexanizminin aşkarə çıxarılması ilə bağlıdır. Elementlərin toksikoloji təsirinin miqdarı cəhətdən qiymətləndirilməsi çox mürekkeb problemdir. Bu isə bioloji sistemlərdə müxtəlif komponentlərin birgə qarşılıqlı təsir effektlərinin çeşidliliyi ilə əlaqədardır. Buna görə də, onlar arasında mümkün və qadağan olunan qatılıqlarının müəyyən edilməsi çox çotındır. Digər tərəfdən, hər bir orqanizm yalnız ona məxsus olan fərdi xüsusiyyətlərə malikdir. Belə ki, bir sıra hallarda bir insanın qidası digəri üçün zəhər rolunda çıxış edə bilir. Eyni zamanda həyat üçün çox əhəmiyyətli olan bəzi elementlər, normadan artıq qatılıqlarda zəhərə çevirilir. Heyati əhəmiyyətə və ya toksikoloji xassələrə malik olan elementlərin siyahısı və onların orqanizmə təsiri əlavə 1 -də verilmişdir.

Kimyəvi elementlər, xüsusən də “ağır” elementlər arasında orqanizmə bioloji cəhətdən mənfi təsir göstərən - zəhərlər mövcuddur. Bu elementlər berillium və barium müstəsna olmaqla, orqanizmdə davamlı sulfidlər əmələ gətirirlər. Ehtimal olunur ki, zəhərlərin təsiri proteinlərin müəyyən funksional qruplarının (xüsusən də tiol qruplarını) blokada edilməsi və ya bəzi fermentlərdən metal ionlarının, məsələn mis və sinkin sıxışdırılub çıxarılması ilə əlaqədardır. Bir qayda olaraq müəyyən qrup elementlərinin atom və ion radiusları, nüvələrinin yükü artdıqca, onların toksikoloji xassələri güclənir. Görünür ki, bu həmin elementlərin əmələ gətirdiyi birləşmələrin həllolmasının azalması və bununla əlaqədar olaraq onların canlı orqanizmlər tərəfindən pis mənimənilməsi ilə əlaqədardır. Kimyəvi elementlərin bioloji aktivliyi 6 sayılı cədvəldə verilmişdir.

Bəzi f-elementləri - lantanoidlər və aktinoidlər insan orqanizmində mikromiqdarlarda daxil olurlar. Bir qayda olaraq onlar çox yüksək toksikoloji təsir göstərirler. Bu təsir, həmin elementlərin polidentat liqandlar ilə davamlı birləşmələr əmələ gətirmələri ilə əlaqədardır. Məhz buna görə də onların orqanizmə daxil olması müxtəlif biokimyəvi reaksiyaların gedişinə təsir edir. f-Elementləri arasında biogen element yoxdur. Onların ultramikromiqdarları toxumalarda təyin edilirsə də, yəqin ki, bunun heç bir bioloji funksiya ilə əlaqası yoxdur.

Qeyri-üzvi biokimya elminin əsas vəzifələrindən biri də toksikoloji elementləri orqanizmdən kənar etmək üçün müxtəlif reagentlərin axtarışı və

B	C	N	O	F
Al	9	9	9	6
Si	7	9	9	9
P	5	5	5	Cl

f-elementleri

Ce	Pr	Nd	Pm	Sm	Eu	Gd	Tb	Dy	Ho	Er	Tm	Yb
1								1	1			

d-elementleri

B	C	N	O	F
Al	9	9	9	6
Si	7	9	9	9
P	5	5	5	Cl
As	Sc	Br		
Gc				
Zn	Ga			
Cu	9	1		
Co	9	1		
Mn	9	1		
Ti	8	1		
Sc	1	1		
K	9	3		
Ca	9	3		
Mg	9	3		

d-elementleri

II	III	IV	V	VI	VII
II					
9					
Li	Be				
4					
Na	Mg				
9	9				
K	Ca	Sc	Ti	V	Cr
9	9	3	1	8	8
Rb	Sr	Sc	Ti	V	Cr
2	5	Y	Zr	Nb	Mo
Cs	Ba	La	Hf	Ta	W
Fr	Ra	Ac			

Kimyavi elementlerin bioloji aktiviyeti

Cədvəl 6

241685

əksinə olaraq, orqanizmə toksikoloji xassələrə malik elementləri daxil edən reagentləri aşkar etməkdir. Bunların hamısı sənayenin inkişafı və bu inkişafın nəticəsi kimi ətraf mühitin (su, hava, torpaq) çirkəlməsi problemləri ilə əlaqədardır. Uzun illər ərzində aparılan ekoloji tədqiqatların nəticəsi kimi müəyyən olunmuşdur ki, son əsr ərzində bizi əhatə edən hava, su və torpağın tərkibi əvvəller rast gəlməyən elementlərlə zənginləşmişdir. Bu elementlər canlı orqanizmlər üçün toksikoloji xarakter daşıyan Hg, Pb, Cd və s. bu kimi metallardır. Hava, su və torpaqda olan və buna görə də canlı orqanizmlərə daim daxil olan mikroelementlərin xassələrini, bioloji sistemlərə təsirini öyrənmək önomli problemlərdən biridir.

Həyatı əhəmiyyətə malik olan metal ionlarının bioliqandlar ilə qarşılıqlı təsirini nəzərə alaraq onlar üç qrupa bölmək olar:

- bioliqandların donor xassəli oksigen atomları ilə əlaqə yaranan kationlar;
- bioliqandların donor xassəli azot atomları ilə asanlıqla əlaqə yaranan, lakin bununla bərabər oksigen atomları ilə də donor-akseptor əlaqəsi yaratmaq imkanlarını saxlayan kationlar;
- bioliqandların donor xassəli kükürd atomları ilə davamlı əlaqələr yaranan kationlar.

Orqanizmlərin tərkibinə daim daxil olan və həyat fəaliyyətinin əsasını təşkil edən kimyəvi elementlər biogen elementlər adlanır. Bizi əhatə edən ələmdə rast gələn kimyəvi elementlərin demək olar ki, hamisinin izləri canlı hüceyrələrin tərkibində müəyyən edilmişdir. Ən mühüm biogen elementlər oksigen, karbon, hidrogen, azot, kalsium, kalium, fosfor, magnezium, kükürd, xlor, natriumdur. Universal biogen elementlər adlanan, bu elementlər bütün canlı orqanizmlərin hüceyrələrinin tərkibinə daxil olur. Lakin bəzi biogen elementlər müəyyən canlı orqanizm üçün xarakter olur. Orqanizmlərin hüceyrə və toxumalarında daima mövcud olan elementlərin hər biri müəyyən fizioloji rol daşıyır. Hidrogen, karbon, azot, oksigen, fosfor, kükürd kimi elementlər hüceyrənin üzvi birləşmələrinin tərkibinə daxil olur. Karbohidrat və lipidlərin tərkibinə C, H, O; zülalların tərkibinə C, H, O, N, S; nuklein turşularının tərkibinə isə zülallardan fərqli olaraq fosfor da daxil olur.

Biogen elementlər canlı orqanizmlərdə müxtəlif proseslərin gedişində katalizator, osmotik proseslərin tənzimləyicisi, bufer sistemlərinin tərkib hissəsi, bioloji membranların yarımkəçirici xassələrinin tənzimliyicisi rolunu görürərlər. Orqanizmin tərkibinə daxil olan bir sıra elementlərin miqdarı təkcə

orqanizmin xüsusiyyətlərindən deyil, həm də ətraf mühit, qida və digər faktorlardan asılıdır.

Organizmin normal həyat fəaliyyəti üçün vacib, lakin onun tərkibinə cüzi miqdarda daxil olan (~0,001% və daha az) kimyəvi elementlər – mikroelementlər adlanır. Təxminən otuz mikroelement məlumdur. Onların sırasına həm metallar – Fe, Al, Cu, Zn, Mn, Co Ni, Mo, Sr və s., və həm də qeyri-metallar – I, F, Se, Br, As, B və s. daxildir. Bitki və mikroorganizmlərin tərkibinə mikroelementlər torpaq və sudan, heyvan və insan organizmine isə qida və su vasitəsi ilə daxil olur. Canlı toxumalarda toplanan mikroelementlər, təbiətdə asan mənimşənilən yəni suda yaxşı həll olan birləşmələr şəklində mövcud olur. Müxtəlif organizmlərdə mikroelementlərin rolu və funksiyaları müxtəlifdir. Mikroelementlərin bir hissəsi fermentlərin tərkibinə daxil olur. Belə ki, karboanhidrazanın tərkibinə Zn, polifenoloksidazaya – Cu, arginazaya Mn elementləri və s. (~200-ə qədər metalloferment məlumdur), Co – B₁₂ vitamininin, I – hormonlardan olan tiroksinin, Zn və Co insulinin, Fe tənəffüs pigmenti olan hemoglobin və digər dəmir saxlayan pigmentlərin, Cu – hemosianinin tərkibinə daxildir. Bioloji aktiv birləşmələrin tərkibinə daxil olan mikroelementlərin maddələr mübadiləsində rolу çok böyükdür. Mn, Zn, I kimi mikroelementlər heyvanların B, Mn, Zn, Cu isə bitkilərin boyunun artmasında; Mn, Zn – heyvanların, Mn, Cu, Mo bitkilərin çoxalmasında; Fe, Co, Cu – qanyaratma prosesində, Cu, Zn – toxumalarda gedən tənəffüs prosesində və bütün bunlar hüceyrədaxili maddələr mübadiləsi və bir sıra başqa proseslərin gedişində önəmli rol oynayır. Göstərilən proseslərin gedisinin əsasında uyğun metal ionları ilə bioloji liqandlar arasında əmələ gələn kompleks birləşmələr durur.

Məlum olduğu kimi, canlı organizmlərin həyat fəaliyyətinin əsasını oksidləşmə-reduksiya prosesləri təşkil edir. Bu reaksiyalar zamanı ayrılan enerji, heyvani organizmlərin bədən temperaturunun sabit saxlanması, hərəkət, qan dövranı, tənəffüs, maddələr mübadiləsi və s. bu kimi proseslərin gedisi üçün əsas amildir.

Qeyd etmək lazımdır ki, yaşdan asılı olaraq, mikroelementlərin orqanizmdə miqdarı dəyişir. Belə ki, organizmdə bəzi elementlərin miqdarı yaşa dolduqca artdığı halda, digər elementlərin həmin dövr ərzində azalması müşahidə edilir. Məsələn, organizmdə sinkin miqdarı cavan yaşından qocalığa doğru azaldığı halda, Cd və Mo-nin miqdarı həmin istiqamətdə artır. Artıq məlumdur ki, organizmdə baş verən bir sıra xəstəliklər, mikroelementlərin çatışmamazlığı ilə əlaqədardır. Lakin onların təkcə çatışmamazlığı: və

ifrat çoxluğu deyil, eyni zamanda mikroelementlər arasında disbalansın yaranması da müxtəlif xəstəliklərin meydana çıxmamasına səbəb olur. Belə ki, miakard infarktında qanda Zn, Ni, Mo, Ag ionlarının qatılığı artlığı halda, işemiya xəstəliyində qanda misin miqdarı artmış olur. Hipertoniya xəstəliyinə məruz qalan insanların qanında və eritrositlərdə Li mikroelementinin miqdarı iki dəfədən çox azalır. Hal-hazırda, müasir analiz üsulları ilə qan və toxumaların element analizi aparılaraq, müxtəlif xəstəliklərin qarşısını almaq üçün imkanlar yaradılmışdır. Mikroelementlər orqanizmdə ya zülallarla bağlı şəkildə, yaxud da qeyri-üzvi birləşmələrin tərkibində ion halında olur. Bu birləşmələrdə kimyəvi əlaqənin təbəeti üzvi toxumaların xüsusiyyətini, orqanizmdə mikroelementlərin xarakterini müəyyən edir. Belə ki, Zn, Cu, Mn qeyri-üzvi birləşmələr şəklində onurğa beyninin mayesinin tərkiinə daxil olur. Si, Ti, Al, Cu baş beyin toxumalarında zülallarla bağlı şəkildə olduğu halda, Mn ion şəklindədir. Mikroelementlər orqanizmdə əsasən zülallar və biopolimerlərlə kompleks birləşmələr şəklində mövcuddur. Bu komplekslər maddələr mübadiləsi proseslərinin aktiv iştirakçısı olduğundan, böyük bioloji əhəmiyyətə malikdir.

Orqanizmdə mikroelementlər bir-biri ilə daim qarşılıqlı əlaqədədir və bu əlaqə özünü maddələr mübadiləsində aydın göstərir. Məsələn, orqanizmə brom kimi mikroelementin daxil edilməsi, beynində Cu (II) ionlarının artmasına səbəb olur. Qidada manqanın və molibdenin artması, uyğun olaraq, plazmada və qaraciyerdə misin qatılığını artırır.

Maddələr mübadiləsi prosesində mikroelementlər arasında fizioloji sinergizm və antoqonizm müşahidə edilir. Belə ki, əgər fizioloji sinergizm zamanı elementlərdən biri digərinin aktivliyini artırırsa, funksional antoqonizm əks təsirin meydana çıxmamasına səbəb olur. Məsələn, Cu və Zn, Fe və Co, Fe və Mn, Li və Na, Be və Mg və s. mikroelementləri arasında antoqonizm mövcuddur.

Ultramikroelementlərin miqdarı canlı orqanizmlərdə 0,00001 %-dən də azdır. Bu elementlər bir neçə qrup təşkil edir:

- yüksək toksikoloji xassələrə malik olan elementlər –
Hg, Se, Te, Sb, Bi və s.;
- radioaktiv elementlər –
U, Ra, Th, Rn və s.;
- kimyəvi cəhətdən passiv elementlər –
Au, Ag və s.;

- təsirsiz qazlar -

He, Ne, Ar, Xe.

Bələliklə, orqanizmdə metalların çox az miqdarda olmalarına baxma-yaraq, onlar həyatı proseslərin mühüm icraçısı və tənzimleyicisi rəlunu ifa edirlər. Yuxarıda qeyd etdiyimiz kimi, bu metalların orqanizmdə çəsiş-mamazlığı, yaxud normadan artıq olması müxtəlif potologiyalara səbəb olur. Potologiyalara səbəb, eyni zamanda başqa metalların olduqca cüzi miqćarları da ola bilər. Belə metallar sırasına Hg, Cd, Bi, Pb, As və s. aid edilir. Qeyri-üzvi zəhərli maddələr sırasına aid olan, bu metallar əsasən qida vasitəsi ilə orqanizmə daxil olur. Yüksek müteşəkkil sistem olan insan orqanizminin bu cür zəhərli maddələrdən müdafiəsi üçün təbii vasitələr mövcuddur. Belə ki, natrium, kalium, kalsium ionları müstəsna olmaqla, metal ionları həzm trakti ilə orqanizmə çox çətin daxil olur. Ona görə də qida vasitəsi ilə orqanizmə daxil olaraq, zəhərlənmə törətmək çətindir. Digər mühafizə sistemi böyrəklər tərəfindən qanın təmizlənməsinə əsaslanır. Böyrəklər orqanizmi tekce zəhərli metal ionlarından deyil, eyni zamanda həyat üçün böyük əhəmiyyətə malik olan natrium, kalium və s. ionlarının da artıq miqćarından azad edir.

Orqanizmin metal ionları ilə zəhərlənməsinin iki növü məlumdur:

- Li^+ , Na^+ , K^+ , Ba^{2+} ionlarının toksikoloji təsiri, elektrolit xassallarının dəyişməsinə, onların ferment molekullarının mənfi yüklü hissəsi ilə qazlılıq təsirinə və osmotik tarazlığın pozulmasına əsaslanır;

- digər metal ionlarının arzuolunmaz komplekslər əmələ gətirməsinə əsaslanır.

Məsələn Hg^{2+} ionunun kükürdə qarşı olan yüksək hərisliyi onun zəhərləyici rolunda özünü göstərir. Belə ki, o, digər metalları əzələrinin davamlı komplekslərindən sıxışdırıb çıxararaq, kükürdlü və azotlu liqandlarla kompleks birləşmələr əmələ gətirir. Orqanizmi zəhərli metal ionlarından təmizlədikdə elə reagentlərdən istifadə olunmalıdır ki, onlar seçici olaraq, yalnız zəhərli ionları kənar etsin, yəni orqanizm üçün vacib metallar toxunuılmaz qalsın. Belə reagentlərin hazırlanması üçün aşağıdakı faktorlar əsas götürülməlidir:

- reagent kimi istifadə olunan liqandlar kifayət qədər kiçik ölçülü olmalıdır ki, fermentin daxilindəki metal ionuna uyğun gələ bilsin;

- yaranan komplekslər kifayət qədər davamlı olmalıdır;



- həzm prosesində saxlanmamalıdır.

Metal ionlarının bioloji rolü

Aşağıda 7 sayılı cedveldə əsasən zülallar sinfinə aid olan tərkibində metal ionları saxlayan biomolekulların əsas növləri verilmişdir.


Cədvəl 7

Metal ionları saxlayan biomolekulların təsnifatı



Fermentlərin təxminən 30 %-nin aktiv mərkəzlərinin tərkibinə metal ionları daxil olur. Metalloferment adlanan bu birləşmələr bioloji proseslərin çoxunda katalizator kimi çıxış edir. Belə proseslərə turşu təbiətli hidroliz (hidrolazalar), oksidləşmə reaksiyalarını (oksidazalar və oksigenazalar), eləcə də molekulların karbohidrogen quruluşunun yeniden qurulması ilə əlaqədar olan reaksiyaları (sintazalar və izomerazalar) aid etmək olar. Molekulların müəyyən quruluşunun qorunub saxlanması üçün metal ionlarının əhəmiyyəti çox böyükdür. Yuxarıda göstərilmiş 7 sayılı cədvəldən göründüyü kimi tekçə fermentlər deyil metal ionları saxlamayan digər molekullar da elektron ötürücüsü, metal ionlarının toplayıcısı rolunu oynayır və eləcə də oksigenin saxlanması və bağlanması proseslərində, sığnalların ötürülməsində iştirak edirlər. Onlar eyni zamanda fotokimyevi oksidləşmə-reduksiya proseslərinin iştirakçı kimi çıxış edirlər. Belə reaksiyalara misal olaraq, fotosintez prosesində xlorofill molekulunun rolunu göstərmək olar. Qeyd etmək vacib olardı ki, göstərilən funksiyaların bir hissəsi metal ionu daxil etməyən molekullar da yerinə yetirə bilir. Lakin onların bu proseslərdə rolü ikinci dərəcəlidir. Metallokomplekslərin fəaliyyət mexanizmi müxtəlidir. Belə ki, metal ionları müxtəlif proseslərdə induksiya effektini gücləndirərək, reaksiya mərkəzinə koordinasiya edir, elektron və atom keçidi ilə xarakterizə edilən reaksiyalarda oksidləşmə-reduksiya mərkəzi kimi çıxış edə bilirlər. Bu tip reaksiyaların seçiciliyi həm az miqdar ionların eyni zamanda müəyyən ölçü, stereokimyevi xassələri, uyğun codluğu yaxud yumşaqlığı və həm də elektrod potensialları ilə təmin edilir.

Polipeptid adlanan makromolekullar peptid əlaqəsi ilə bağlanan α -aminturşulardan ibarətdir (1). Bir sıra hallarda «peptid qalığı» termini istifadə olunur. Bu termin altında peptid əlaqəsi yarandıqdan və su molekulu ayrıldıqdan sonra makromolekulada qalan, aminturşuhissəsi nəzərdə tutulur. Verilmiş 9 sayılı cədvəldə təbii zülalların tərkibinə daxil olan 20 aminturşu və onların qısalılmış işaretləri əks olunmuşdur. Göründüyü kimi, bu aminturşuların yan zəncirləri müxtəlif funksional qruplardan – alkil, karboksil (- COOH), hidroksil (- OH), merkaptoqrup (- SH), amin (- NH₂) təşkil olunub. Alkil qrupları hidrofob, nisbətən polyar qruplar isə hidrofil xarakterlidir. Polyar qrupların əksəriyyəti Brensted turşusu və ya əsası, yaxud Luis əsası rolinə oynayaraq, metal ionlarını koordinasiya edirlər.



1 peptid əlaqəsi

Aminoasitlerin təsnifatı $\text{NH}_2\text{CHRCOOH}$

R qalığının növü	adı	işarəsi	R -
Hidrofob	qlisin	gly	G H-
	alanin	ala	A CH_3-
	valin	val	V $(\text{CH}_3)_2\text{CH}-$
	leysin	leu	L $(\text{CH}_3)_2\text{CHCH}_2-$
	izoleysin	ile	I $\text{CH}_3\text{CH}_2\text{CH}(\text{CH}_3)-$
	fenilalanin	phe	F
İncət heteroatomlu	triptofan	trp	W
Hidroksil qruplu	serin	ser	S HOCH_2-
	treonin	thr	T $\text{HOCH}(\text{CH}_3)-$
	tirozin	tyr	Y
Karboksil qruplu	asparagin turşusu	asp	D HOOCCH_2-
	qlutamin turşusu	glu	E $\text{HOOCCH}_2\text{CH}_2-$
Amin qruplu	lizin	lys	K $\text{H}_2\text{NCH}_2\text{CH}_2\text{CH}_2\text{CH}_2-$
	arginin	arg	R $\text{H}_2\text{N}-\underset{\parallel}{\text{C}}-\text{NHCH}_2\text{CH}_2\text{CH}_2-$ NH
Amid qruplu	asparagin	asn	W H_2NCCH_2- O
	qlutamin	gln	Q $\text{H}_2\text{NCCH}_2\text{CH}_2-$ O
İmidazol qruplu	histidin	his	H
Kükürdülü	sistein	cys	C HSCH_2-
	metionin	met	M $\text{CH}_3\text{SCH}_2\text{CH}_2-$
Digərləri	prolin	pro	P

Peptid qalıqlarının funksional qruplarının ən ümdə rolü metallofermentlərdə metal ionlarının koordinasiya əhatəsinin şəkildəyişmələri ilə bağlıdır. Bu isə metallofermentlərin xassələrini müəyyən edir.

Metal ionları metallofermentlərdən başqa, bir çox organizmlərin struktur materialını təşkil edən, amorf bərk maddələrin və kristal quruluşlu birləşmələrin tərkibinə də daxil olur (cədv. 9). Fosfor və kalsium daxil edən

Cədvəl 9

Biooji quruluş materiallarında mövcud olan mineraləllər

Mineral	Formul	Organizmlər	Orqanlar
kalsit	CaCO_3	quşlar	yumurta qabığı
araqonit	CaCO_3	mollyusk	qılıç
hidroksiapatit	$\text{Ca}_5(\text{PO}_4)_3(\text{OH})$	onurğahılar maməlilər	sümükler
silisium dioksid	$\text{SiO}_2 \cdot n\text{H}_2\text{O}$	diatomen bitkilər	hüceyrə divaları dis və yarpaq



Fosfatların əsas sənaye mənbəyi olan hidroksoapatit $\text{Ca}_5(\text{PO}_4)_3(\text{OH})_2$ minerali, canlı təbiətdə sümük, dis və bir sıra canlıların qoruyucu bərk örtüklerinin (çanaqlar və s.) əsas tərkib hissəsidir. Mineral və üzvi maddələr adətən vəhdət təşkil edir. Məsələn, sümük və dişlərdə hidroksoapatit kollagen zülai ilə birlikdədir və bu kollagen böyükən mineral kristallarının forma və mexaniki xassələrini müəyyən edir. Silisiumun birləşmələri canlı təbiətdə xeyli az yayılmışdır. Bu mənada dəniz diatom yosunları məsələn yer tutur. Dəniz və okean dibində belə yosunların qalıqları «diatom torpağı» adını daşıyır. Bu torpaq, laboratoriya və sənaye miqyasında tətbiq olunan filtrlərin hazırlanması üçün əla materialdır.

Beləliklə metal ionları, canlı təbiətdə katalizator, siqnal ötürüçüsü, enerji qoruyucusu, yumşaq və bərk toxumaların mineral karkasının tərkib hissəsi kimi geniş tətbiq sahəsini əhatə edir.

Kompleks birləşmələr

Təbiətdə rast gələn maddələri tərkibinə görə bəsit və mürəkkəb olmaqla iki qrupa bölmək olar.


Elementin adı maksimal valentlik göstərdiyi H_2O , CO_2 , HCl , NH_3 , BF_3 və s. bu tipli birləşmələr valent doymuş birləşmələr və ya birinci təribə birləşmələr adlanır. Bu birləşmələrin biri-biri ilə qarşılıqlı təsiri nəticəsində yüksək təribəli birləşmələr yaranır. Yüksək təribəli birləşmələr sırasına ikiqat duzlar, hidratlar, ammiakatlar, üzvi moleküllər və s. maddələr aid edilir. Bu tipli birləşmələrin əmələ gəlməsinə aşağıdakı misalları göstərmək olar:



Yüksək təribəli birləşmələri öz növbəsində iki qrupa bölgülər:



- yalnız bərk halda mövcud olan mürəkkəb birləşmələr
- həm bərk və həm də sulu məhlulda davamlı olan mürəkkəb birləşmələr.

Birinci qrup mürəkkəb birləşmələr suda həll olduqda sadə birləşmələrin ionlarına parçalanır:



Bele birləşmələr ikiqat duzlar adlanır.

İkinci qrup mürəkkəb birləşmələr sulu məhlulda həm sadə və həm də mürəkkəb ionlar əmələ götürürler:



Bu tipli yüksək təribəli birləşmələrdə quruluş vahidlərini sadə ionlardan başqa, mürəkkəb ionlar da təşkil edir. Həm bərk halda və həm də sulu məhlulda sərbəst mövcud ola bilən kompleks ionlar daxil edən, yüksək təribəli mürəkkəb maddələr kompleks birləşmələr adlanır.

Kompleks birləşmələr, molekulların ən mükəmməl forması olaraq, canlı orqanizmlərdə mikroelementlərin mövcud olduğu ən önemli və ümumi şəkildir. Canlı təbiətin əsas tərkib hissələri kimi müəyyən edilmiş fermentlər, vitaminlər, hemoqlabin, xlorofil və digər birləşmələrin quruluş və bioloji xüsusiyyətlərinin tədqiqi göstərmişdir ki, bu birləşmələr həyat dinamikasının əsasında durur.

Kompleks birləşmələrin quruluşu haqda müasir təsəvvürlerin əsasını 1893-cü ildə 26 yaşlı İsveçrə kimyaçısı Alfred Verner qoymuşdur. Onun tədqiqatları əsasən üzvi stereokimya ilə bağlı idi. Verner, nəzəriyyəsinə təklif etdikdə aşağıda göstərilən eksperimental nəticələrə əsaslanmışdır:

- kompleks birləşmələrin tərkibi;
- izomerlərin sayı;
- dissoasiya zamanı əmələ gələn ionların ümumi sayı (elektrik keçiriciliyinə əsasən təyin edilir);
- kompleksin tərkibinə daxil olmayan, sadə ionların sayı (məs. Ag^+ ionları ilə asanlıqla çökdürülən Cl^- ionları);

Külli miqdarda toplanmış bu tipli məlumatlara əsaslanaraq, Verner aşağıdakı nəticələrə gəlmışdır:

1. Elementlərin əksəriyyəti kompleksəmələğətirici rolunda çıxış edə bilir. Bu zaman iki növ valentlik göstərir:

- əsas valentlik, müasir dildə oksidləşmə dərəcəsi
- əlavə valentlik, yəni koordinasiya ədədi

2. Kompleksəmələğətirici element həm əsas və həm də əlavə valentliyini tam doydurmağa çalışır. Bu halda əsas valentlik yalnız anionlarda, əlavə valentlik isə həm anionlarla və həm də neytral molekullar ilə doyur.

3. Əlavə valentlik fəza quruluşunu müəyyən edir.

Vernerin əldə etdiyi nəticələrə əsaslanaraq sarı rəngli $\text{CoCl}_3 \cdot 6\text{NH}_3$ və qırmızı rəngli $\text{CoCl}_3 \cdot 5\text{NH}_3$ birləşmələrini nəzərdən keçirək.

Bu birləşmələrin sulu mehlullarının molar keçiriciliyinin təyini, həll olma zamanı uyğun olaraq, dörd və ya üç ionun əmələ gəlməsi ilə izah olunur. Eyni zamanda AgNO_3 qarşılıqlı təsir zamanı uyğun olaraq üç və iki xlor ionu çökdürülür. Əldə edilmiş faktik material osasında sarı rəngli $\text{CoCl}_3 \cdot 6\text{NH}_3$ birləşməsi üçün $[\text{Co}(\text{NH}_3)_6]\text{Cl}_3$ formulu müəyyən edilir. Burada kobaltın əsas valentliyi və ya oksidləşmə dərəcəsi 3-ə bərabərdir və o, üç Cl^- ionu ilə neytrallaşmışdır. Əlavə valentlik – koordinasiya ədədi 6-ya bərabər olduğu üçün o altı neytral NH_3 molekulu ilə doyar vəziyyətdədir. Verilmiş duz suda həll edildikdə üç sadə Cl^- ionuna və bir $[\text{Co}(\text{NH}_3)_6]^{3+}$

kompleks ionuna dissosiasiya edir. $[Co(NH_3)_6]^{3+}$ ionu mərkəzi Co^{3+} ionundan 6 liqand (NH_3) molekulundan təşkil olunub. Əlaqələr istiqamətlənmiş koordinasion rabitələr (donor-akseptor), NH_3 molekulunda azot atomunun bölünməmiş elektron cütü və Co^{3+} ionunun boş orbitalı hesabına yaranmışdır. Kompleks ion adətən kvadrat möterize içərisinə alınır və daxili sferani, eks ionlar isə (burada 3 Cl^- ionu) xarici sferani təşkil edir.

Daxili və xarici sferalar arasındaki əlaqə, adı duzlarda olduğu kimi kation və anionlar arasında olduğu kimidir. Qırmızı rəngli $CoCl_3 \cdot 5NH_3$ duzunun müasir formulu $[Co(NH_3)_5Cl]Cl_2$ uyğun gelir. Burada da kobaltın oksidləşmə dərəcəsi +3, koordinasiya ədədi isə 6-ya bərabərdir. Lakin Cl^- ionlarından biri daxili sferada yerləşir və Ag^+ ionu ilə çöküntü halına keçmir.

Vernerin irəli sürdüyü üçüncü nəticəyə əsasən kompleksin daxili koordinasion sferi müəyyən fəza quruluşuna malik olur. Koordinasiya ədədi 6-ya bərabər olan birləşmələr üçün adəton oktaedrik, koordinasiya ədədi 4-ə bərabər olan birləşmələr üçün tetraedr və ya müstəvi kvadrat və s. olur.

Koordinasion birləşmələrin rəng çalarlarını Verner heç cür izah edə bilmirdi. Yalnız 1930-1950-ci illər ərzində komplekslərin elektron quruluşu MO üsuslu ilə izah edildikdən sonra bu sırrın qatı açılmış oldu.

Hal-hazırda koordinasiya nəzəriyyəsi müxtəlif müasir struktur analiz üsulları ilə təsdiq edilmişdir. Rentgen quruluş analiz üsulu ilə alınmış monokristalların dəqiq həndəsi quruluşu, kompleksdə atomlar arası məsafə və bucaqlar böyük dəqiqliklə müəyyən edilir. HMP üsulu ilə ömrü bir neçə mikrosaniyə olan komplekslərin quruluşu öyrənilir.

Kompleks termini dedikdə, liqandlarla əhatə olunmuş mərkəzi metal atomu və ya ionu nəzərdə tutulur. Liqand- kompleksdən asılı olmayıaraq, mövcud ola bilən molekul və ionlardır. Tərkibində ən azı bir kompleks ion saxlayan neytral kompleks və ya ion tipli birləşmələr - koordinasion birləşmələr ($[Fe(CO)_5]$, $[Ni(CO)_4]$, $[Co(NH_3)_5]Cl_3$, $[Zn(OH_2)_4]SO_4$ və s.) adlanır.

Bu birləşmələrdə metal atomu və ya ionu akseptor, liqandlar isə (CO , NH_3 , H_2O) donor kimi çıxış edirlər. Demək olar ki, bütün metallar (s-, p-, d-, f) kompleks birləşmələr əmələ getirirlər. Lakin d-elementləri üçün bu xassə daha xarakteristikdir.

Sferadaxili komplekslərdə liqandlar mərkəzi atom və ya ionla birbaşa birləşmiş olur. Mərkəzi atom və ya ionla birbaşa birləşmiş liqandlar kompleksin ilkin koordinasion sferasını əmələ gətirir. Daxili sferada liqandların sayı kompleksin koordinasiya ədədini ifadə edir. Koordinasiya ədədləri geniş

diapozonda deyişə (12-yə qədər) bilər. Buna görə də kompleks birləşmələr quruluş və xassələrinə görə müxtəlifdirlər.

Komplekslərin tərkibi və quruluşu

Komplekəmələğətiricinin koordinasiya ədədi üç faktorla bağlı olur:

- mərəkzi atomun ölçüsü ilə;
- liqandlar arasında sterik qarşılıqlı təsir ilə;
- elektron qarşılıqlı təsirlərlə;

Ümumiyyətlə, tərkibində böyük ölçülü mərkəzi atom və ya ion (5-ci və 6-ci dövr elementləri) saxlayan kompleks birləşmələr yüksək koordinasiya ədədlərinə malik olurlar. Keçid elementləri sırasının sol tərəfində yerləşən elementlərin koordinasiya ədədləri daha böyükdür. Bu isə onların radiuslarının böyüklüyü ilə əlaqədardır. d-Elektronlarının miqdarı az olan ionlarda, metal ionu daha çox elektron qəbul etmə qabiliyyətinə malik olduğu üçün, bu tip elementlər üçün yüksək koordinasiya ədədləri daha xarakterikdir. Məsələn, $[Mo(CN)_8]^{4-}$ d-blok elementlərinin sağ hissəsində yerləşmiş (dövri sistemin yarımuzun variantında) xüsusən də d-elektronlarının sayı çox olan elementlər üçün kiçik koordinasiya ədədləri üstünlük təşkil edir. Belə atomlar potensial liqandlardan elektron qəbul etməyə az meylli olur.


Kiçik koordinasiya ədədləri. Kiçik koordinasiya ədədli komplekslər arasında en geniş yayılmış birləşmələr k.e = 2 olan, xətti quruluşa malik dövri sistemin yarımuzun variantının 11-ci və 12-ci (IB və IIB) qrup elementlərinin ionlarının əmələ gətirdiyi birləşmələrdir (ümumiləşdirici sxem 1).

Ümumiləşdirici sxem 1.


IB (11-ci) qrup	IIB (12-ci) qrup
$Cu(I) [X-Cu-X]^-$	
$X=Cl, Br$	
$Ag(I) [H_3N-Ag-NH_3]^+$	
$Au(I) [R_3P-Au-PR_3]^+$	$H_3C-Hg-CH_3$ $Hg(II)$

Bele komplekslərə Cu (I), Ag (I), Au (I) və Hg (II)-nin yüksək tərtibli birləşmələrini misal göstərmək olar:


$[AgCl_2]^-$ kompleks ionu, məhlulda Cl^- ionlarının artıqlığı olduqda, bərk $AgCl$ -i həll etməsi ilə əlaqədar əmələ gelir. Zəhərli kompleks birləşmə olan $[Hg(CH_3)_2]$, təbietdə bakteriyaların (2) Hg^{2+} (məh) ionlarına təsiri zamanı meydana çıxır. Au(I) üçün ümumi formulu $LAuX$ olan, xətti quruluşlu bir sıra kompleks birləşmə məlumatdır. Bu birləşmələrdə X-halogen, L-isə neytral Lyuis əsası olan R_3P -tipli fosfinlər, R_2S kimi tioefirlərdir. $[(R_2S),AuCl]$ kompleksində tioefir asanlıqla daha qüvvətli donor xassələrinə malik olan SR^- əvəz olunur. Au (I) kompleks birləşmələri revmotoid mənşəli artritlərin müalicəsində tətbiq edilir. Müalicə üsulu Au(I)-in merkaptoqruplar ilə qarşılıqlı təsir reaksiyalarına əsaslanır.



2 $[Hg(CH_3)_2]$



3 $[Cu(CN)_2]^-$



4 tetraedrik kompleks

Koordinasiya ədədi 2-yə bərabər olan komplekslər özlərinə əlavə liqand birləşdirərək 3 və 4 koordinasiyalı komplekslərə çevrilirler. Elə kompleks birləşmələr var ki, onlar ilk baxışdan koordinasiya ədədi 2-yə bərabər olan birləşmələrə bənzəyirlər. Lakin əslində bele komplekslər polimer quruluşludur. Məsələn, $K[Cu(CN)_2]$ kompleks birləşməsinin anionu zəncir quruluşludur və bu zəncirdəki Cu atomlarının koordinasiya ədədi 3-ə bərabərdir (3).

d-Metallarının kompleksləri içərisində 3 koordinasiya ədədindən çox az rast gəlinir. $MHal_3$ tipli birləşmələr, adətən zəncir və torşəkili olaraq, tərkiblərində bir-birilə liqand vasitəsilə birləşmiş, daha yüksək koordinasiyalı metal atomları daxil edirlər.

Koordinasiya ədədi 4 olan birləşmələr. Kompleks birləşmələrin böyük bir hissəsində mərkəzi atomun koordinasiya ədədi 4-ə bərabərdir. Əgər mərkəzi atomunun radiusu kiçik, liqandların ölçüsü isə böyükdürse (Cl^- , Br^- , I^-), bu zaman yaranan tetraedrik komplekslər daha yüksək koordinasiyalı komplekslərdən davamlı olur.

Merkəzi atomu sərbəst elektron cütü saxlamayan, koordinasiya ədədi 4-ə bərabər olan, s- və p- elementlərinin kompleksləri demək olar ki, həmişə tetraedrik quruluşa malik olur - $[BeCl_4]^{2-}$; $[BF_4]^-$, $[SnCl_4]$.

Quruluş və simmetriya


Qrup 5	Qrup 6	Qrup 7
$O \begin{matrix} & \diagdown \\ & V \\ & \diagup \\ O & \end{matrix} O$	$O \begin{matrix} & \diagdown \\ & Cr \\ & \diagup \\ O & \end{matrix} O$	$O \begin{matrix} & \diagdown \\ & Mn \\ & \diagup \\ O & \end{matrix} O$

Qrup 8	Qrup 9	Qrup 10	Qrup 11
$Cl \begin{matrix} & \diagdown \\ & Fe \\ & \diagup \\ Cl & \end{matrix} Cl$	$Cl \begin{matrix} & \diagdown \\ & Co \\ & \diagup \\ Cl & \end{matrix} Cl$	$Br \begin{matrix} & \diagdown \\ & Ni \\ & \diagup \\ Br & \end{matrix} Br$	$Br \begin{matrix} & \diagdown \\ & Cu \\ & \diagup \\ Br & \end{matrix} Br$


Ümumişdirici sxem 2. Tetraedrik komplekslər

d-Elementlər sırasının sol tərəfində yerləşən metalların yüksək oksidləşmə dərəcəli oksoanionları üçün tetraedrik komplekslər $[CrCl_4]^{2-}$ -xarakterikdir. 3d-Metallar sırasının sağ tərəfində yerləşən M^{2+} tipli ionlarının halogenid kompleksləri məs., $[NiBr_4]^{2-}$ də əsasən tetraedrik quruluşludur (ümumişdirici sxem 2).

Aşağıdakı sxemdə hər növ kompleks üçün misallar göstərilmişdir.



5 sis- $[Pt(NH_3)_2Cl_2]$



6 trans- $[Pt(NH_3)_2Cl_2]$



7 müstəvi kvadrat

Verner Pt (II)-nin bir sıra dördkoordinasiyalı kompleks birləşmələrini tədqiq etmişdir. Bu birləşmələr $PtCl_2$ ilə NH_3 və HCl qarşılıqlı təsir reaksiyalarından alınmışdır. Ümumi formulu ML_2Hal_2 olan kompleks

birləşmə tetraedrik quruluşludursa, onun yalnız bir, kvadrat quruluşludursa, iki (5) və (6) izomeri mümkündür. Verner, $[Pt(NH_3)_2Cl_2]$ tərkibli, iki qeyri-elektrolit xassəli maddə ayıra bildiyi üçün o, belə bir nəticəyə gəlmışdır ki, bu kompleks birləşmə tetraedrik (7) deyil, kvadrat quruluşludur. Kvadrat quruluşunun bir tərəfində eyni adlı liqandlar yerləşərsə (5) belə izomer sis-müxtəlif liqandlar yerləşərsə trans-izomer (6) adlanır. Kompleks birləşmələrdə eyni liqandların fəzada müxtəlif yer tutması- həndəsi izomerlik adlanır.

Həndəsi izomerliyin öyrənilməsi təkcə elmi baxımdan deyil, eyni zamanda praktiki tətbiq nöqtəyi-nəzərdən də, çox maraqlıdır. Belə ki, Pt(II)-nin sis-kompleksləri xərçəng xəstəliyinin kimyəvi terapiyasında çox effektivdir. Bu onunla əlaqədardır ki, onlar uzun müddət ərzində DNT əsasları ilə əlaqə yarada bilirlər.

3d- Elementləri arasında müstəvi-kvadrat kompleksləri d^8 elektron quruluşuna malik (Ni^{2+}) metal ionları, metal atomunun elektronlarını qəbul edərək, π -əlaqə yaratmaq qabiliyyətinə malik liqandlar (məs., $[Ni(CN)_4]^{2-}$)


Quruluş və simmetriya

Qrup VIIIB (9)	Qrup VIIIB (10)	Qrup IIB (11)
$\begin{array}{c} Me_3P \\ \\ Me_3P-Rh-Cl \\ \\ PMe_3 \end{array}$ Rh(I)	$\begin{array}{c} NC \\ \\ Ni \\ \\ NC \\ \\ CN^- \end{array}^{2-}$ Ni(II)	
$\begin{array}{c} Me_3P \\ \\ OC \\ \\ Ir-Cl \\ \\ PMe_3 \end{array}$ Ir(I)	$\begin{array}{c} Cl \\ \\ Pd \\ \\ Cl \\ \\ Cl^- \end{array}^{2-}$ Pd(II)	$\begin{array}{c} Cl \\ \\ Au \\ \\ Cl^- \end{array}$ Au(III)
$\begin{array}{c} H_3N \\ \\ H_3N-Pt-NH_3 \\ \\ NH_3 \end{array}^{2+}$ Pt(II)		


Ümumiləşdirici sxem 3.

arasında əmələ gelir. $4d^8$ və $5d^8$ elektron quruluşuna malik olan keçid elementləri (Rh^+ , Ir^+ , Pd^{2+} , Pt^{2+} , Au^{3+}) demək olar ki, hər zaman kvadrat quruluşlu komplekslər əmələ getirir (ümmüleşdirici sxem 3).

Koordinasiya ədədi 5 olan birləşmələr. Keçid elementlərinin beş koordinasiyalı kompleks birləşmələri dörd və altı koordinasiyalı birləşmələrdən daha az yayılmışdır. Mərkəzi atom və ya ionun bu tipli əhatəsi nəticəsində kvadrat piramida, yaxud triqonal bipiramida quruluşlu komplekslər əmələ gelir. Lakin bu zaman ideal quruluşlardan damşmaq beş də düzgün olmazdı. Hal-hazırda bir sıra beş koordinasiyalı birləşmələr müəyyən edilmişdir. Bu birləşmələrin quruluşunun tədqiqi göstərmişdir ki, ideal həndəsi triqonal bipiramidal quruluşdan ideal kvadrat piramidal quruluşa müləyim bir keçid mövcuddur. Triqonal bipiramida quruluşu liqand-liqand dəf etmə qüvvələrinin kiçilmesinə səbəb olur. Bu birləşmələrdə polidentat liqandların mövcudluğu sterik effekt yaradaraq, kvadrat piramida quruluşun yaranmasına təkan verir. Kvadrat piramida tipli koordinasiya mühüm əhəmiyyətə malik porfirinlərdə müəyyən edilmişdir. Burada liqandların dördü həlqə şəklində kompleksin oturacaq hissəsinin müstəvi-kvadrat strukturunu müəyyən edir, beşinci liqand isə kompleksin müstəvisi üzərində yüksəlerek mərkəzi atom və ya ion ilə əlaqə yaratmış olur (8).



8




9

Göstərilmiş bu tipli quruluş oksigen daşıyıcısı olan mioqlobinin aktiv mərkəzinə xasdır. Burada Fe atomunun kvadrat piramidanın oturacağından yüksəkdə yerləşməsi bu mərkəzin fəaliyyəti üçün çox əhəmiyyətlidir. Bir sıra hallarda beş koordinasiyalı əhatə tərkibində donor xasseli atom olan

polidentat liqandların iştirakı ilə meydana çıxa bilir. Bu zaman yaranan triqonal bipiramida quruluşlu donor atomlarının ikisi aksial, digərləri isə üç ekvatorial istiqamətdə yer tutur (9).


5-lük koordinasiyalı komplekslər çox vaxt enerjilərinə görə az da olsa fərqlənirlər. Bu baxımdan $[Ni(CN)_5]^{3-}$, kompleksini nəzərdən keçirsek



10 $[Ni(CN)_5]^{3-}$ kvadrat piramida

11 $[Ni(CN)_5]^{3-}$ triqonal bipiramida


görərik ki, qeyd olunan kompleks eyni kristalda həm kvadrat piramida (10) və həm də triqonal quruluşda (11) mövcud olduğundan onlar arasındaki enerji balansı dayanıqsız olur. Monodentat liqandlı triqonal-bipirimadal komplekslərin məhlulunda liqandlar çox mütbərək olduğundan, aksial vəziyyətdə olan liaqndlar ani olaraq, vektorial vəziyyətə keçir. Bir həndəsi vəziyyətdən digərinə keçid Berri psevdöçevrilmə üsulu ilə həyata keçir (şək.2.).



Şək.2. Berri psevdöçevrilməsi. Triqonal bipiramida quruluşlu $[Fe(CO)_5]$ (a) pozularaq, kvadrat piramida (b), sonradan isə yenidən triqonal bipiramida (c) çəvrilir. Bu zaman ilk önce ekvatorial vəziyyətdə olan iki karbonil qrupu aksial vəziyyətə keçir. Belə komplekslərə misal olaraq, $[Fe(CO)_5]$ göstərmək olar.

Məsələn, $[Fe(CO)_5]$ tərkibli demir pentakarbonil kompleksi kristal şəklində triqonal bipiramida quruluşludur. Məhlulda aksial və ekvatorial liqandlar arasında yerdəyişmə ani olaraq baş verdiyindən HMP (nüvə maqnit rezonansı) üsulu ilə bunu qeyd etmək mümkün olmamışdır. Bu keçid yalnız İQ (infragirmizi-spektroskopiya) üsulu ilə müəyyən edilir.

Koordinasiya ədədi 6 olan birləşmələr. Mərkəzi atomu d^0-d^9 elektron konfiqurasiyasına malik olan elementlər üçün bu koordinasiya xarakterdir. Məsələn, 3d-sırasına aid olan M^{3+} ionlarının əmələ gətirdiyi $[Sc(OH)_6]^{3-}$ (d^0); $[Cr(NH_3)_6]^{3+}$ (d^3); $[Mo(CO)_6]$ (d^6); $[Fe(CN)_6]^{3+}$ (d^5); $[RhCl_6]^{3-}$ (d^6) bu kimi misallar bu faktı təsdiq edir. Qeyd etmək lazımdır ki, f-elementlərin də bəzi halogenidlərlə də altikoordinasiyalı komplekslər əmələ gətirir. Altikoordinasiyalı komplekslərin demək olar ki, hamısı oktaedrik quruluşa çox yaxın olan strukturlar əmələ gətirirlər. Koordinasiya ədədi 6-ya bərabər



Şək.3. Düzgün oktaedrin pozulması: a, b - tetraqonal, c - rombik, d - triqonal.


Sonuncu pozulma növü triqonal prizma quruluşuna gətirib çıxara bilər.

olan komplekslər üçün düzgün oktaedrik quruluşdan başqa, strukturda bəzi pozuntular mövcud olan ümumi formulu ML_6 uyğun gələn daha aşağı simmetriyalı oktaedrik əhatələr də mümkündür (şək.3). Oktaedrik simmetriyada baş verən ən sadə pozuntu nəticəsində tetraqonal quruluş meydana çıxır. Bu o zaman mümkün olur ki, eyni ox boyunca yerləşən iki liqand digər dörd liqanddan fərqlənmiş olsun. d^9 – elektron konfiqurasiyasına malik elementlər xüsusən də, Cu^{2+} ionunun kompleksləri üçün tetraqonal quruluş, bütün liqandlar cini olduğu hələ da yaranır.

Koordinasiya ədədi 6-ya bərabər olan kompleks birləşmələr rombik və triqonal quruluşlu da olur. İdeal oktaedr və triqonal prizma quruluşlu birləşmələr arasında keçid kimi böyük qrup triqonal quruluşlu birləşmələr durur.

Triqonal prizma quruluşlu komplekslərə (11) nadir hallarda rast gəlinir. Bu birləşmələrə misal olaraq MoS_2 , WS_2 , $[\text{M}(\text{S}_2\text{C}_2\text{R}_2)_3]$ (12); $[\text{Zr}(\text{CH}_3)]^{2-}$ (d^0) birləşmələrini göstərmək olar. (ümumiləşdirici sxem 4).

Bəzən strukturların yaranması üçün ya - donor xassəli sadə liqandlar mövcud olmalıdır, ya da liqan-liqand qarşılıqlı təsiri ele olmalıdır ki, kompleks məcburiyyət qarşısında triqonal-prizmatik koordinasiyaya məruz qalsın. Qeyd edilən quruluş adətən kükürd atomu daşıyan liqandların iştirakı ilə təmin edilir. Bu isə kükürd atomlarının bir-biri ilə kovalent əlaqə yaratmaq qabiliyyəti ilə izah edilir.



12



Triqonal prizmatik kompleks

Qrup 4	Qrup 5	Qrup 6
$\begin{array}{c} \text{H}_3\text{C} & & \text{CH}_3 & \text{CH}_3 \\ & \swarrow & \uparrow & \searrow \\ & \text{Zr} & & \\ & \uparrow & & \\ \text{H}_3\text{C} & & \text{CH}_3 & \text{CH}_3 \end{array} \right]^{2-}$ Zr(IV)		$\begin{array}{c} \text{S} & \text{S} & \text{S} \\ & \uparrow & \downarrow \\ & \text{Mo} & \\ & \downarrow & \uparrow \\ \text{S} & \text{S} & \text{S} \end{array}$ Mo(VI)
$\begin{array}{c} \text{H}_3\text{C} & & \text{CH}_3 & \text{CH}_3 \\ & \swarrow & \uparrow & \searrow \\ & \text{Hf} & & \\ & \uparrow & & \\ \text{H}_3\text{C} & & \text{CH}_3 & \text{CH}_3 \end{array} \right]^{2-}$ Hf(IV)		$\begin{array}{c} \text{S} & \text{S} & \text{S} \\ & \uparrow & \downarrow \\ & \text{W} & \\ & \downarrow & \uparrow \\ \text{S} & \text{S} & \text{S} \end{array}$ W(VI)

Ümumiləşdirici sxem 4. Triqonal prizmatik komplekslər


Yüksək koordinasiyalı kompleks birləşmələr. Özünə altıdan çox liqand birləşdirmə qabiliyyətinə malik olan daha böyük ölçülü 4d- ve 5d- metalları və eyni zamanda 3d- metalllarının bir neçəsi koordinasiya ədədi 7-yə bərabər olan kompleks birləşmələr əmələ getirirlər. Bu tipli komplekslərin əmələ gətirdiyi həndisi formaların enerjisi, koordinasiya ədədi 5-ə bərabər komplekslərin enerjisi ilə yaxındır.

Pentaqonal piramida, bərabərəfli oktaedr, bərabərəfli triqonal prizma «ideal» formaya yaxınlaşan strukturlardır. Sonuncu iki quruluşda 7-ci




**14
kvadrat antiprizma quruluşu**


ligand tillerdən birinin üstündə yerləşir. Ayndır ki, bu quruluşlar arasında aralıq mövqə tutan bir çox birləşmələr də mövcuddur. Məsələn, $[Mo(CNR)_7]^{2+}$; $[ZrF_7]^{3-}$; $[Ta(PR_3)_3Cl_4]$; $[ReOCl_6]^{2-}$; $[UO_2(OH_2)_5]^{2+}$ və s. Yüngül elementlərin yeddi koordinasiyalı birləşmələrini almaq üçün donor xassəli beş atomdan ibarət, ekvatorial vəzəiyətli həlqə sintez etməli və




15 dodekaedrik kompleks




16 $[Mo(CN)_8]^{3-}$



17 $[Zr(OX)_4]^{4-}$




18 $[ReH_9]^{2-}$



19 $[Ce(NO_3)_6]^{2-}$

buraya iki əlavə liqand üçün boş aksial pozisiya (13) saxlanmalıdır. Koordinasiya ədədi 8-ə bərabər olan komplekslər kvadrat antiprizma (14) və dodekaedr (15) quruluşlu olur. Bu tipli həndəsi konfiqurasiyaya malik olan iki kompleks birləşməyə misal (16) və (17) sxemlərində eks olunmuşdur. f-Elementləri nisbətən böyük ölçülü olduğundan, onların kompleks birləşmələri üçün koordinasiya ədədi 9, çox böyük əhəmiyyətə maliddir: $[Nd(OH_2)_9]^{3+}$. MCl_3 ($M=La:Gd$) tərkibli kristal quruluşlarında yüksək koordinasiya ədədləri körpük xarakterli metal – halogen - metal əlaqələri hesabına meydana çıxır. d-Elementlərinin doqquz koordinasiyalı kompleks birləşmələrinə misal olaraq $[ReH_9]^{2-}$ (18) göstərmək olar. Bu kompleks birləşmənin tərkibinə daxil olan liqandin ölçüləri çox kiçik olduğundan yüksək koordinasiya mümkündür.

f-Elementlərinin M^{3+} tipli ionlarının kompleksləri üçün 10 və 12 koordinasiya ədədləri xarakterdir. Məsələn Ce(IV) duzlarının nitrat turşusu ilə



Şək.4. Çoxnüvəli metal komplekslərinin növləri: a - çox zəif metal - metal əlaqəli mis (II) asetatın dimeri; b - elektron ötürücüsü rolunun ifaçısı, mühüm biokimyəvi agentlərin modelləşdiricisi olan Fe - S əlaqəli sünü kompleks; c - Hg - Hg kimidavamlı əlaqəli cıvə (I) xlorid; d - Mn - Mn əlaqələri hesabına mövcud olan $[\text{Mn}_2(\text{CO})_{10}]$ kompleksi.

qarşılıqlı təsiri zamanı 12 koordinasiyalı $[Ce(NO_3)_6]^{2-}$ tərkibli kompleksi (19) əmələ gəlir. Burada hər bir NO_3^- liqandı mərkəzi atomla iki oksigen atomu vasitesilə bağlanır. On koordinasionlu birləşmələrə misal olaraq, $[Th(OH_2)_2(OX)_4]$ kompleksini göstərmək olar. Burada hər oksalat ion (OX , $C_2O_4^{2-}$) torium ionu ilə əlaqə yaratmaq üçün iki oksigen atomundan istifadə edir. d- Elementlərinin M^{3+} tipli ionları üçün yüksək koordinasiyalı komplekslər xarakter deyil.

Çoxnüvəli metal kompleksləri. Çoxnüvəli metal komplekslərinin sintezi son onilliklər ərzində tədqiqatçıların marağına səbəb olmuşdur. Çoxnüvəli komplekslərin tərkibinə bir neçə metal atomu daxil olur (sək.4). Bu birləşmələrdə metal atomlarının bir yerde saxlanması ya metal - liqand - metal əlaqəsi, ya metal - metal əlaqəsi, ya da ki, hər iki əlaqə növü hesabına baş verir. Klasterlər termini, adətən metal - metal əlaqəsi olan çoxnüvəli komplekslərə aid edilir.

Əger kompleks birləşmənin tərkibində metal - metal əlaqəsi yoxdursa, onda çoxnüvəli komplekslər karkas kompleksləri və ya karkas birləşmələri adlanırlar. Karkas komplekslər həm monodentat, həm də polidentat liqandlardan əmələ gələ bilər. Məsələn şək.4.a göstərilən kompleksində iki Cu^{2+} ionu bitentat asetat körpücüyü vasitəsi ilə saxlanılır. Şək.4.b-də RS liqandları ilə bağlanan dörd Fe atomundan təşkil olunmuş kubik quruluşa misal göstərilmişdir. Bu tipli quruluş mühüm bioloji əhəmiyyətə malikdir. Bu isə onların biokimyəvi oksidləşmə - reduksiya reaksiyalalarının çoxunda iştirakı ilə bağlaşdır.

Müasir quruluş-analiz üsullarının inkişafı ilə (avtomatik rentgen difrakтомerləri, NMR-çoxnüvəli spektroskopiya) metal - metal əlaqəsi saxlayan çoxnüvəli klasterlər kəşf edilmişdir. Belə birləşmələrin ən sadə nümayəndəsi Hg_2^{2+} kationu əsasında əmələ gələn $[Hg_2Cl_2]$ tərkibli kompleksdir (şək.4.d). Karkas komplekslər həm monodentat və həm də polidentat liqandlardan əmələ gələ bilər.






Tipik liqandlar və onların nomenklaturası

Bu bölmədə daha əhəmiyyətli bir sıra liqand və onların nomenklaturası açıqlanmışdır. İlk əvvəl monodenitat liqandlı komplekslər nəzərdən keçiriləcək. Belə liqandlar mərkəzi atom və ya ionun əhatə sferasında yalnız bir yer tutu bilir. Polidentat liqandlar onlardan fərqli olaraq, koordinasiya əhatəsində bir neçə yer tutur.

Nomenklatura. Tez-tez rast gələn sadə liqandların formul və adları 10 saylı cədvəldə verilmişdir. Kompleksdə hər növ liqandın miqdarını müəyyən

Cədvəl 10

Tipik liqandlar və onların nomenklaturası

Nomenklatura	Formul	İşaresi	Dentatlıq*
Asetilasetonato	$(\text{CH}_3\text{COCHICOCH}_3)^-$	acac	2(O)
Ammin	NH_3		1(N)
Akva	OH_2		1(O)
2,2-Bipiridin		bipy	2(N)
Bromo	Br^-		1(Br)
Karbonato	CO_3^{2-}		1(O)
Karbonil	CO		1(C)
Xloro	Cl^-		1(Cl)
Siano	CN^-		1(C)
Dietilentriamin	$\text{NH}(\text{C}_2\text{H}_4\text{NH}_2)_2$ $\text{H}_2\text{NCH}_2\text{CH}_2\text{NH}_2$	dien en	3(N) 2(N)
Etilendiamin			
Etilendiamintetraasetat		edta	6(N,O)
Qlisinato	$\text{NH}_2\text{CH}_2\text{CO}_2^-$	gly	2(N,O)
Hidrido	H^-		1
Hidrokso	OH^-		1(O)
Maleonitrilditiolato		mnt	2(S)
Nitritotriasetato		nta	4(N,O)
Okso	O^2-		1
Oksolato	$\text{C}_2\text{O}_4^{2-}$	ox	2(O)
Nitrito	NO_2^-		1(O)
tetraazatsiklotetradekan		cyclam	4(N)
Tiosianato	SCN^-		1(S)
İzotiosianato	SCN^-		1(N)
2,2 ¹ ,2 ¹¹ - Triaminotrietilamin	$\text{N}(\text{C}_2\text{H}_4\text{NH}_2)_3$	tren	4(N)

* Möterizədə göstərilən hərfələr donor atomunu işaret edir.



Prefekslər (önşəkilçilər) və onların mənası

prefeks	mənası	prefeks	mənası
mono-	1	hepta-	7
di-, bis-	2	okta-	8
tri-, tris-	3	nona-	9
tetra-, tetrakis-	4	deka	10
penta-	5	undeka-	11
heksa-	6	dodeka-	12

etmək üçün istifadə olunan yunan önşəkilci 11 sayılı cədvəldə əks olunmuşdur.

Kompleksin adında əvvəlcə liqandlar göstərilən sıradə sadalanır: anionlar, neytral molekullar, kationlar. Bundan sonra metalin adı və mötərizədə onun oksidləşmə dərəcəsi göstərilir. Məsələn, $[Co(NH_3)_6]^{3+}$ heksaaminokobalt (III) və ya heksaaminokobalt (3^+). Əger anion kompleks şəkilçidirsə, onda metalin adının sonuna - at şəkilçisi əlavə edilir: heksasianoferrat (II) $[Fe(CN)_6]^{4-}$.

Kompleksdə eyni tipli liqandların sayı mono-, di-, tri-, tetra- önşəkilciliyi ilə göstərilir. Əgər kompleksin tərkibində metal atomlarının sayı birdən çoxdursa, onda yənə də həmin önşəkilcilerindən istifadə olunur. Məsələn, $[Re_2Cl_8]^{2-}$ oktaxloridodirenat (III) (20). Bəzən liqandların adlarında artıq bu önşəkilciler istifadə edilmiş olur. Bu zaman alternativ bis-, tris-, tetrakis-prefeksləri tətbiq edilir. Məsələn, etilendiamin liqandi ($H_2NCH_2CH_2NH_2$, en) üçün bis-, tris-, və s. prefekslər istifadə olunur $[Co(en)_3]^{2+}$ tris (etilendiamin) kobalt (II).



İki mərkəzi atomu bağlayan, körpük şəkilli liqandlar μ -prefeksi ilə işarə edilir və o, uyğun liqandin öündə qeyd olunur. Məsələn, μ_2 - oksobis (pentaamminoxrom (III)) (21).

Kompleksin formulu kvadrat mötərizə içərisində yazılımalıdır. Lakin, neytral komplekslər və oksoanionlar adətən mötərizəsiz yazılır: $\text{Ni}(\text{CO})_4$ tetrakarbonilnikel (0), MnO_4^- tetraoksomanqanat (VII) (permanqanat).


Formulun yazılışında əvvəlcə metalin simvolu, liqand kation, neytral-liqand və liqand anion qeyd edilir: $[\text{Co}(\text{NH}_3)_4\text{Cl}_2]^+$ dixlorotetraaminkobalt (III). Çoxatomlu liqandların formulu çox vaxt qeyri-adi qaydada yazılır. $[\text{Fe}(\text{OH}_2)_6]^{2+}$ heksaakovadəmir (II) kompleksində liqand OH_2 (H_2O) şəklində qeyd edilir. Bu onunla əlaqədardır ki, kompleksin quruluşunu əks etdirmək üçün, metal atomu ilə əlaqə yaradan liqandın donor atomu birinci yazılır.

İfrat kompleks birləşmələr. Bu birləşmələrdə liqandların sayı kompleksəmələğətiricinin koordinasiya ədədindən yüksək olur ($\text{CuSO}_4 \cdot 5\text{H}_2\text{O}$). Göstərilən birləşmədə misin koordinasiya ədədi 4-e bərabər olduğundan daxili sferanın əmələ gelməsində dörd su molekulu iştirak edir. Beşinci su molekulu hidrogen əlaqəsilə birləşmiş olduğundan onun kompleks birləşmə ilə əlaqəsi zayıfdır. Bu səbəbdən də beşinci su molekulu daxili və xarici sferadan sonra yazılır. $[\text{Cu}(\text{OH}_2)_5]\text{SO}_4 \cdot \text{H}_2\text{O}$.


Körpük oksigen atomlarına malik kompleks birləşmələr oksol adlanırlar. Politurşular onlara aid edilir. Belə turşularda kompleksin nüvələri eyni növ elementlərdən ibarətdirsə onlar izopoliturşulara: $[-\text{O}-\text{SiO}_2-\text{O}-\text{SiO}_2-\text{O}-]$ polisilikat turşusu, müxtalif elementlərdən ibarətdirsə heteroliturşulara aid edilir: $\text{H}_3[\text{O}_3\text{P}-\text{O}-\text{MoO}_3]$ fosfor-molibdenat turşusu. Bu birləşmələr coxnüvəli komplekslərdir.

Ambidentat liqandlar. Tərkibində donor xassəli bir neçə atom olan liqandlara - ambidentat liqandlar deyilir. Məsələn tiosianat ionu (NCS^-), metala həm N atomu (izotiosienat kompleksləri) və həm də S atomu (tiosianat kompleksləri) vasitəsi ilə birləşərək kompleks birləşmələr əmələ gətirir. NO_2^- ionu da ambidentat liqandlar sırasına aid edilir. Bu ion M- NO_2 tipli əlaqə yaratdıqda -nitro, M-O-NO birləşmədə isə nitritokomplekslər əmələ gəlir.

Ambidentat liqandların mövcudluğu əlaqə izomerliyinin mümkünlüyünü təsdiq edir. Belə izomerlik zamanı eyni liqand müxtalif atomlar hesabına əlaqə yarada bilir və bu tip izomeriya $[\text{Co}(\text{NH}_3)_5(\text{NO}_2)]^{2+}$ tərkibli kompleksin qırmızı və sarı izomerlərinin mövcudluğunu izah edir.




22 nitrito-liqand




23 nitro-liqand

Qırmızı izomer Co-O nitrito (22) əlaqəsini saxlayır. Bu izomer davamsız olduğundan, müəyyən müddətdən sonra Co-N nitro - əlaqəsi (23) saxlayan sarı izomera çevrilir.

Xelat liqandları. Polidentat liqandlar xelatlar (yunanca qısqac) əmələ gətirə bilir. Belə komplekslərdə liqand metal atomunu daxil edən tsikl əmələ gətirir. Misal olaraq, bidentat xassəli etilendiamin liqandını göstərmək olar. Etilendiamin hər iki azot atomunu bir metal atomununa birləşdirərək beş



24 etilendiamin (en)-liqand




25 [Co(edta)]


üzvlü tsikl (24) yaradır. Anion şəkilli etilendiamintetrasirkə (edta) turşusu heksadentat liqand olduğundan, mərkəzi atomun koordinasiya əhatəsində altı yer tutaraq, beş üzvlü tsikl (25) saxlayan mürəkkəb kompleks əmələ gətirir. Bu liqanddan cod suyun tərkibindəki metal ionlarını (Ca^{2+} , Mg^{2+} , Fe^{2+}) bağlamaq üçün istifadə olunur. Tez-tez rast gələn bir sıra xelat-qısqacabənzər komplekslər əmələ gətirən liqandlar 8 sayılı cədvəldə verilmişdir.

Etilendiamin kimi doymuş üzvi liqandların əmələ gətirdiyi xelatlarda beşüzvlü tsikl elə konformasiya alır ki, liqand molekulunda təraedrik bucaqlar dəyişməz qalır, L - M - L bucaqları isə oktaedrik komplekslər üçün xarakter olaraq 90° -yə bərabər olur.


Altıüzvü tsikllər sterik cəhətdən və ya π - orbitallarının iştirakı ilə meydana gələn elektronların delokallaşması hesabına davamlıdır.




26



27



28



29

Bidentat liqand olan β -diketon mərkəzi atomla özünün enol formalı anionları ilə koordinasiya olunaraq, altıüzvü tsikl (26) əmələ getirir. Belə liqandlara misal olaraq, asetilasetonat $\text{CH}_3\text{COCHCOCH}_3^-$ (asas 27) ionunun göstərmək olar. Biokimyəvi cəhətdən mühüm əhəmiyyət kəsb edən aminoturşular beş- və altıüzvü tsikl yarada bildiyindən, onlar asanlıqla xelatlar əmələ getirirlər.


Xelat tipli liqandların gərginlik dərəcəsi xelat həlqəsinin L-M-L bucağı (28) ilə müəyyən edilir. L-M-L bucağının kiçikliyi altıkoordinasiyalı komplekslərin oktaedrik həndəsi quruluşunda pozuntu yaradaraq, trigonal -prizmatik (29) quruluşa qədər dəyişir.

Xelatlarda tsiklik qruplaşmaların olması onların davamlılığını oxşar tərkibli tsikl saxlamayan birləşmələrlə müqayisədə kəskin artırır. Davamlılığın belə yüksəlməsi xelat effekti adlanır. Hətta 500°C temperaturda davamlı olan xelatlar məlumudur. Belə ki, kobaltun (sulu məhlulda) liqandlarının bir-biri ilə azot vasitəsilə koordinasiya olduğu iki kompleks birləşməsinin davamlılıq sabiti bir-birindən 4 tərtib fərqlənir.

Xelatların xüsusi növü olan daxilikompleks birləşmələri fərqləndirmək vacibdir. Elə xelatlara daxilikompleks birləşmələr deyilir ki, eyni bir liqand kompleksəmələqətirici ilə həm adı kovalent və həm də donor-akceptor əlaqəsi ilə birləşsin. Mis qlikolat, natrium etilendiamin tetraasetatokuprat natrium trioksalatoferrat ($3+$) və bis (etilendiamin) mis ($2+$) xlorid xelatları bunlara misal ola bilər.

Həyat üçün vacib olan xlorofil və hemoqlobin də xelatlara aiddir. Xlorofildə kompleksəmələtgirici Mg, hemoqlabində isə dəmirdir. Bu komplekslərdə metalla bir müstəvi üzərində üzvi liqandların dörd azot atomu yerləşir. Bu müstəvinin bir tərəfindən dəmir zülal molekulu, digər tərəfindən isə oksigen molekulu birləşir. Belə molekul hemoqlobin adlanır.

Templat effekti (matrixa effekti). Kimyəvi qarşılıqlı təsir nəticəsində iki molekul arasında əlaqə yaranarsa və kiçik molekul (əsasən H_2O) reaksiya mühitində kənar olunarsa bu tip reaksiyalar – kondensasiya reaksiyaları adlanır. Bu tip reaksiyalara oxşar olaraq, göstərilən çevrilmələri nəzərdən keçirək. Metal ionunun köməyi ilə bir qrup liqand cəmləşdirilir, sonra onlar arasında kondensasiya prosesləri baş verərək, makrotsiklik liqandlar əmələ gəlir. Bu hadisə templat effekti adlandırılır və müxtəlif makrotsiklik liqandların sintezində istifadə olunur. Yuxarıda göstərilən sxemdə templat sintezi eks olunmuşdur.




Burada templat effektinə uyğun olaraq, metal ionuna tərəf dörd 1,2-disianbenzol molekulları koordinasiya edir. Sonradan liqandlar öz aralarında qarşılıqlı təsirdə olaraq, müstəvi kvadrat kompleks əmələ gətirirlər. Bu effekt, prosesin kinetikası və ya termodinamsikası ilə bağlı olaraq yaranabilər. Belə ki, kondensasiya, öz aralarında koordinasiya olunmuş liqand molekulları arasındaki qarşılıqlı təsir sürətinin artması (elektron effektləri və ya fəzada bir-birinə yaxın yerləşməsi hesabına) yaxud da əmələ gələn xelat tsiklinin xüsusi davamlılığı malik olması ilə əlaqədardır.

İzomerlik və xirallıq

Üçölçülü oktaedrik komplekslər, ikiölçülü kvadrat komplekslərə nəzərən daha müxtəlif izomer növləri nümayiş etdirirlər. Belə ki, oktaedrik komplekslər həm həndəsi və həm də optiki izomerlər əmələ gətirirlər.

Xiral yunan sözü olub, mənası «əlb» deməkdir. Xiral molekul, özünün güzgü əksi ilə üst-üstə düşməsi mümkün olmayan molekuldur. Əlin xirallığı



Şək.5. Sis-[Co(en)₂Cl₂] (a) və (b) enantiomerləri və axiral trans izomer (c).

Qövslərlə en liqandının CH₂CH₂ körpücükleri işarə edilmişdir. Simetriya müstəvisi (S_1) göstərilmişdir.

Şək.6. [M(L-L)₃] komplekslərinin mütləq konfiqurasiyaları; Δ - sağa, Λ - sola dönüşü ifadə edir. Şəkilin yuxarı hissəsində uyğun olaraq sağ və sol vintlər göstərilib.

onunla bağlıdır ki, sol əlin güzgü əksi həmişə sağ əl olmalıdır və buna görə də hər iki əl bir-birini tamalaya bilmir. Əgər xiral molekullar müşahidə aparmaq üçün mümkün qədər uzunömürlü olarsa, onda onlar optiki fəaliq göstərərek, işığın polyarizasiyası müstəvisini müəyyən istiqamətdə, müəyyən qədər döndərir. Xiral molekul və onun güzgü əksi enantiomerlərdir (yunan sözü olub, ikisi bir yerdə deməkdir). Enantiomerlər işığın polyarlaşma müstəvisini eyni qədər, lakin əks istiqamətdə döndəirlər.

Qrup nəzəriyyəsinə əsasən xirallığın əsas meyanı güzgü əksli simmetriya oxlarının (S_n) olmamasıdır. Belə simmetriya oxşarına malik olan molekul xiral ola bilməz. Qrup nəzəriyyəsi simmetriyanın sistematik analizinə əsaslanır.

Optiki izomerlərə misal olaraq, Co(III)-un etilendiamin ilə əmələ getiridiyi dixloro kompleksləri göstərmək olar. Bu komplekslərdən biri bənövşəyi, digəri isə yaşılı rənglidir. Onlar $[Co(ln)_2Cl_2]^{+}$ dixloro-bis (etilendiamin) kobalt (III)-in sis və trans izomerləridir. Co(III) ilə etilendiaminin qarşılıqlı reaksiyası nəticəsində sarı rəngli tris (etilendiamin) kobalt (III) $[Co(ln)_3]^{3+}$ birləşməsi də əmələ gəlir. Şəkil 5-dən göründüyü kimi sis-izomerinin özünün güzgü əksi ilə uyğunlaşdırmaq mümkün deyil. Deməli sis-izomer xiraldır. Bu komplekslər uzunömürlü olduğundan optiki aktivliyə malikdirlər. Trans-izomerin simmetriya müstəvisi var, ona görə də o, özünün güzgü əksi ilə uyğunlaşır. Deməli trans-izomer axiraldır və ona görə də optiki aktivliyə malik deyil.

Xiral kompleksin mütləq konfiqurasiyasının təsvirini düzgün oktaedrin 3-cü tərtib ox boyunca proyeksiyasından istifadə edərək və liqandların əmələ getirdiyi spiralağın sağ və ya sol tərəfə yönəlməsini nəzərə alaraq (şək.6) vermək olar. Sağ spiral -Δ, sol spiral isə -Λ kimi qeyd edilir.

Müəyyən dalğa uzunluğu şuanın polyarlaşma müstəvisinə (ışığa qarşı baxdıqda) sağa yönəldən izomer d-izomer və ya (+) izomer, sola yönəldən isə l-izomer və ya (-) izomer kimi işarə edilir.

Biometallar ilə qarşılıqlı təsirdə olan ion və molekullar (bioliqandlar)

Orqanizmin tərkibinə daxil olan çoxsaylı molekul və ionlar metal ionları ilə qarşılıqlı təsirdə olur. Belə molekulların əksəriyyəti həyat molekulları adlandırılır.

Lakin orqanizmin biokimyəvi proseslərində iştirak edən sadə molekulların sayı xeyli azdır. Belə sadə molekullar bir-biriləri ilə qarşılıqlı təsirdə olaraq, mürəkkəb quruluşlu makromolekullara çevrilərək - biopolimerlər əmələ gətirir. Belə makromolekulların xassələri sadə molekulların təbiətindən, tərkibindən, bir-biri ilə birləşmə ardıcılığından, əmələ gelmiş biopolimerin fəza quruluşundan asılı olur. Buna görə də biopolimerlər özüün çəsidi liliyi ilə fərqlənir və müxtəlif funksiyaları yerinə yetirmək üçün yararlı olurlar.


Biometallar ilə qarşılıqlı təsirdə ola bilən makromolekullar daxil olmaqla, bütün molekul və ionlar bioliqandlar adlandırılır. Qeyd etmək lazımdır ki, bu tip qarşılıqlı təsir nəticəsində, bəzən sadə, yeni koordinasion birləşmələr sırasına daxil olmayan maddələr də alınır.

Hüceyrə kütləsinin ~90%-i suyun üzərinə düşür. Su molekulu bucaq quruluşludur ($\angle \text{HOH} = 105^\circ$; dinol momenti $\mu = 1,81\text{D}$). H-O əlaqələri poliyardır və σ -əlaqəsinin elektron cütü oksigen atomuna təref yönəlmüşdür. H-O əlaqəsinin polyarlığı və oksigen atomunun bölünməmiş elektron cütleri hesabına su molekulları arasında hidrogen əlaqələri meydana çıxır. Orqanizmdə gedən proseslər nəticəsində su molekulları metal ionları ilə qarşılıqlı təsirdə olaraq, akva- komplekslər əmələ gətirir və bu da müəyyən hidratlaşma enerjisi ilə müşayət olunur. Hüceyrenin su fazasında həll olmuş halda sadə və mürəkkəb anionlar (Cl^- , SO_4^{2-} , CO_3^{2-} , PO_4^{3-} və s.) və üzvi mənşəli nisbətən sadə molekullar (sadə karbohidratlar, karbon turşuları, oksoturşular və s.) mövcuddur və onlar biometal ionları ilə qarşılıqlı təsirdəirlər.

Məlum olduğu kimi, canlı sistemlərin xarakter xüsusiyyətlərindən biri makromolekullar - biopolimerlər əmələ getirmə qabiliyyətidir. Biopolimerlərin üç əsas növü məlumdur: polisaxaridlər, zülallar və nuklein turşuları.

Polisaxarid makromolekulları çoxsaylı təkrar olunan, identik qurulus vahidlərindən təşkil olunur (qlükoza, fruktoza). Ən geniş yayılmış polisaxa-


D- qlükoza (qeyri-tsiklik forma)



ridlər - kraxmal, qlükogen və sellülozadır. Onlar eyni növ struktur vahidi olan D-qlükoza qaliqlarından qurulmuşdur. Polimerlərdəki fərq bu struktur vahidi-lərinin birləşmə üsulu ilə izah edilir.

Qlükoza məhlulunda müvazinətdə olan iki α -D və β -D-qlükopironaza formasında mövcud olur:

Polimerin yaranma prosesində C₁ və C₄ karbon atomları bir-biri ilə oksigen körpücüyü ilə bağlanır.



Əger polimer zənciri α -formanın qaliqlarından əmələ gəlirsə, enda kraxmal və qlükogen tipli polimerlər yaranır. β -formanının qaliqlarından yaranan polimer sellülozadır və o xassələrinə görə kraxmal və qlükogendən kəskin fərqlənir. β -Qaliqlarının polimerləşməsi zamanı şaxəli zəncirlər əmələ gəlmir və alınmış zəncirlər yapışmaya meyilli olurlar. α -Formanın

polimerleşməsi zamanı, altıncı və birinci karbon atomları arasında oksigen körpüçülü əlaqənin yaranması hesabına şaxəli quruluşa malik zəncirlər meydana gelir.


Polisaxaridler organizmde bir sıra vacib funksiyalarin daşıyıcısidırlar. Onlar organizmin karbohidratlarla təminatında (kraxmal, qlukogen), bitki hüceyrələrinin davamlı qilafinin qurulmasında (sellüloza) mühüm əhəmiyyətə malikdirlər.

Polisaxaridlər sadə karbohidratlar kimi bir sıra metal ionları ilə koordinasiyon birləşmələr əmələ gətirmə qabiliyyətinə malikdirlər. Belə birləşmələrə misal orlaraq sənaye üsulu ilə sellüloza ilə mis ionlarının kompleks əmələ gətirməsi hesabına, süni lifin alınmasını göstərmək olar.


Hüceyrə biopolimerlerinin əsas növü zülallardır. Zülallar - 21 aminturşunun müxtəlif cür əzəlaşması hesabına yaranır. Onlar bir-biri dən yalnız R-radikalı ilə fərqlənən $\text{H}_2\text{N-CHR-COOH}$ atom qruplaşmasından ibarətdirlər. Aminturşunun adı R radikalının təbietindən asılıdır.

Zü'lal kuruluşuna eyni zamanda sistemin oksidləşmə məhsulu olan sistin də daxil ola bilər.


Amin turşuların karşılıklı təsiri zamanı peptid əlaqəsi yaranır



Ömələ gəlmış dipeptid molekulu digər aminturşu ilə birləşərək tripeptid və s. ömələ getirir. Nəticədə uyğun zəncirli polipeptid yaranır:



Bu zincirlerde R radikalı ile fərqlənən ... HN-CHR-CO... qrupları təkrar olunur.



Bu qruplar həm eyni və həm də müxtəlif aminturşularından yarana bilər. Beləliklə, 23 aminturşudan çox böyük miqdarda müxtəlif zülal molekulları almaq olar.

Zülal molekulunun ilkin quruluşlu polipeptid zəncirində aminturşu qalıqlarının növbələnmə qaydası müəyyən edir. Polipeptid zəncirləri iki növ nizamlanmış konformasiya əmələ gətirir. Bunlardan daha çox yayılmış -spiral adlanan konformasiyada bir aminturşu qalığının C=O qrupu (turşu) digər aminturşu qalığının HN qrupu ilə hidrogen əlaqəsi yaradır $>\text{C}=\text{O}\dots\text{HN}<$. Burada polipeptid zəncirinin spirali vint kesimine bənzəyir və hər bir spiral həlqəsində 3,7 aminturşu qalığı yerləşir. Tək-tək hallarda rast gələn β -quruluşlu konformasiya bir neçə qeyri-spiral quruluşlu uzanmış polipeptid zəncirlərində təşkil olunur.


Polipeptid zəncirlərinin α - və β -konformasiyaları zülalın ikili quruluşunu - proteini əmələ gətirir. Protein molekulu qlobulyar quruluşlu olur. Zülalın α -spiralları müəyyən qanuna uyğunluqla yumaq şəklində burularaq 3-lü quruluşu əmələ gətirirlər. Spiralların qlobulyar quruluşda burulması zəncirlərin bir-biri ilə kontaktda olan sahələri ilə müəyyən olunur. Belə kontakt aromatik əvəzedicilər arasında hidrofob qarşılıqlı təsir, disulfid körpüçükleri, hidrogen əlaqəleri və ya ion qarşılıqlı təsiri nəticəsində baş verir.

Proteinin dördlü quruluşu, bir neçə protein vahidinin qeyri-kovalent qarşılıqlı təsir nəticəsində birləşməsi hesabına əmələ gəlir.

Proteinin quruluşu rentgenstruktur analizinin köməyi ilə müəyyən edilir. Bütün aminturşular, peptid və proteinlər metal ionları ilə təmasda olaraq, koordinasion birləşmələr əmələ gətirilər.

Bir sira proteinlər öz tərkibinə biri-biri ilə davamlı əlaqələr ilə birləşmiş dörd pirrol nüvəsi daxil edir. Bu nüvələr porfirin skeletini əmələ gətirir.

Burada 1-8 vəziyyətində müxtəlif əvəzedicilər ola bilər. Göstərilən 8 vəziyyətində mövcud ola bilən əvəzedicilərdən asılı olaraq, təbietdə ən azı 8 tip porfirinə rast gəlinir. Bu porfirinlərin ən əhəmiyyətlişi protoporfirindir. Buradakı əvəzedicilər bunlardır: 1,3,5,8 metil qrupları (CH_3), 2,4-vinil qrupları ($\text{CH}=\text{CH}_2$), 6,7- CH_2- $\text{CH}_2\text{-COOH}$.



NH qruplarındakı iki hidrogen atomu metal ionları ilə əvəz oluna bilir (Fe^{2+} , Mg^{2+} , Cu^{2+} , VO^{2+} və s). Porfirinlər zülallar ilə müxtəlif funksional qrupların köməyi ilə bağlanır (məs. sitokromda).

C – C, C – N məsafələri və «pəncərənin» ölçüləri çox böyük dəqiqlikə müyyəyen edilmişdir. Metal-azot məsafələrinə misal olaraq Fe – N (0,210 nm), Ni – N (0,95 nm) göstərmək olar.

Porfirin komplekslərində koordinasiya ədədi 4-ə bərabərdir. Bu komplekslər kvadrat quruluşlu olmalıdır. Bəzi hallarda mərkəzi atom porfirin müstəvisi üzərində ~ 0,05nm hündürlüyü qalxmış olur.

Kvadrat quruluşlu koordinasiyadan başqa porfirin kompleksləri üçün piramidal (k.o.=5) və bipiramidal (k.o.=6) quruluşlar da müşahidə olunmuşdur. Burada 5 və 6 vəziyyətlərində adtən su və imidazol molekülləri koordinasiya olunur.


Demirtetrapirrol (hemoproteidlər) saxlayan zülallar həyatı əhəmiyyət kəsb edən proseslərdə iştirak edirlər. Belə zülallara misal olaraq, hemoglobin, mioqlobin, katalaza, peroksidaza, sitokromları göstərmək olar. Xlorofildə tetrapirrol həlqəsinin «pəncərəsinə» Mg ionu daxil olur. Tirasin zülalının tetrapirrol makrotsiklinə mis ionları daxil olur.

Nuklein turşuları biopolimerlər sinfinin mühüm nümayəndələrinə aiddir. Bu birləşmələr bioloji informasiyanın saxlanması və ötürülməsi ilə əlaqədar olan funksiyaların daşıyıcısıdır. Məhz bu makromoleküllarda müyyəyen orqanizm üçün mühüm olan müxtəlif çeşidli proteinlərin sintezi üçün vacib olan bütün məlumatlar kodlaşdırılmışdır. Nuklein turşuları nukleotidlərdən təşkil olunub. Nukleotid molekulu üç komponəntdən heterotsiklik əsas (purin və ya pirimidin tipli), karbohidrat komponenti (riboza və ya dezoksiribozə) və fosfat turşusunun qalığından ibarət olan turşudur (30).


Azotlu əsaslara aşağıdakı birləşmələr aid edilə bilər (31, 32, 33, 34, 35).

Ribozə və dezoksiribozanın kimyəvi formulu aşağıdakı kimidir.


Dezoksiribozə, ribozanın reduksiya məhsuludur. Onda ikinci karbon atomundakı hidroksil qrupu hidrogen ilə əvəz olunub.



31 adenin
purin əsası




32 quanin
əsasları




30


Nuklein turşuları iki qrupa bölünüb:



33 sitozin
pirimidin sırası




34 urasil



35 timin
əsasları

- riboza fragməntli ribonuklein turşuları (RNT)




- dezoksiriboza fragmənti dezoksiribonuklein turşuları (DNT).

RNT öz tərkibinə əsasən dörd müxtəlif əsas daxil edir: adenin, quanin, sitozin və urasil. DNT molekulları isə adenin, quanin, sitazin və timin saxlayır. Beləliklə əsaslardan üçü - adenin, quanin və sitozin hər iki nuklein turşusu üçün eynidir.

Nuklein turşuları makromolekulları çox böyük miqdardar təxminən 80 - 106 nukleotidin xətti birləşməsi nəticəsində əmələ gelir.

Burada hər bir karbohidrat fosfat qrupu ilə, 3 və 5 vəziyyətindəki karbon atomlarının oksigeni vasitəsilə birləşir.



riboza dezoksiriboza

dezoksiriboza


DNT molekülları mehlulda ikiqat spiral şeklärde mövcud olur. Burada azotlu əsaslar daxile yönələrək biri-biri ilə hidrogen əlaqələri vasitəsi ilə bağlanır. Fosfat qrupları isə xaricə yönələrək ionlaşmış yeni mənfi yüklenmiş şeklärde mövcud olur. DNT zəncirlərindəki mənfi yükler onlar arasında dəf etmə qüvvələrinin yaranmasına səbəb olur. Buna görə də DNT zəncirləri qızdırıldıqda ayrıılır, yeni DNT-nin «eriməsi» baş verir.

Biometalların bir çoxu nukleotidlər və nuklein turşuları ilə koordinasion birleşmələr əmələ getirir.


Nukleotidlər mühüm həyatı proseslərin çoxu üçün böyük əhəmiyyətə malikdir. Belə ki, müxtəlif biokimyəvi proseslərin gedişində enerjinin toplanması və sərf edilməsində xüsusi rol adenozintrifosfata (ATF) malikdir. ATF adinozindidifosfata (ADF) çevrilərək enerji ayırr.

Biokimyəvi proseslərdə mühüm rollardan birinin aşağıdakı sxem üzrə düzəlmüş iri lipid molekülləri daşıyır.


Lipidin tərkibinə hidrofob sahəni təşkil edən 15-17 karbon atomlu iki karbohidrogen radikalı doymuş üzvi turşularla mürəkkəb efir əlaqələri əmələ




götirən qliserin və əsas və ya spirt (X) ilə bağlanmış fosfat qalığı əvəzinə sulfat və ya karbohidrat qrupu da ola bilər. Turşu qalığının təbiətindən asılı olaraq, lipidləri - fosfolipidlər, sulfolipidlər və qlikolipidlər kimi qruplara bölmək olar. Lipidlər membranların və bir sıra başqa mürəkkəb polimer




Bioligandların “iyerarxiyası”




askorbin turşusu




riboflobin




nikotinamid




piridoksal



lipoy turşusu



biomin



strukturların tərkibinə daxil olur. Lipid molekulları birləşərək iri aqreqatlar - mitsellalar əmələ gətirirlər. Mitsellaların hidrofob sahələri öz aralarında hidrofob əlaqələrlə bağlanır. Polyar sahələr isə mitsellanın xariccəne tərəf yönələrək sulu məhlulun komponentləri ilə qarşılıqlı təsirdə olur.

Müxtəlif növ bioliqandlar arasındaki qarşılıqlı münasibətlər aşağıdakı sxemdə eks edilmişdir.

Müxtəlif kofermentlər, əsasən də vitaminlər və canlı orqanizmlərin həyat fəaliyyətində iştirak edən digər üzvi molekullarda bioliqand rolunu oynayır. Onlar yüksək həyatı əhəmiyyətə malik olan bioliqandlar sırasına aid edilir.

Yuxarıda nəzərdən keçirilən bütün molekul və makromolekulların metal ionları ilə qarşılıqlı təsiri, canlı orqanizmlərdə baş verən bütün həyatı proseslər üçün mühüm əhəmiyyət kəsb edir.

Biometalların çoxu su molekulları, digər liqandlar və bioliqandlar ilə kompleks birləşmələr əmələ gətirir. Biometalların əmələ gətirdiyi kompleksin xarakter koordinasiya ədədləri və həndəsi quruluşu aşağıda verilmişdir (Cədvəl 12).

Verilmiş koordinasiya ədədləri və kompleks birləşmələrin həndəsi quruluş müəyyən şəraitdə mümkün olur. Əksər hallarda daxili sferaya müxtəlif liqandlar daxil olaraq, qarşıq komplekslər əmələ gəlir. Bu tipli kompleks birləşmələr orqanizmdə metal ionlarının nəqli üçün mühüm əhəmiyyət kəsb edir.

Tərkibində bir neçə donor xassəli atom saxlayan liqandların əmələ gətirdiyi kompleks birləşmələrin daxili sferası mürəkkəb quruluş və mərkəzi atomun yaxın əhatəsinin xüsusi həndəsi formaları ilə xarakterizə edilir. Sadə liqandlar olan H_2O , NH_3 , NR_3 və s. tərkibinə donor xassəli yalnız bir atom saxlayaraq monodentatdır. Daha mürəkkəb liqandlar müxtəlif cür donor - akseptor rəbitəsi yarada bilirlər. Belə ki, NO_3^- , CO_3^{2-} , $\text{C}_2\text{O}_4^{2-}$ kimi ionlar həm monodentat liqand kimi bir oksigen atomu vasitəsilə koordinasiya oluna bilir və həm də bidentat kimi iki atom vasitəsilə koordinasiya olunur.

Bir neçə donor xassəli atom ilə koordinasiya olunan polidentat liqandlara misal olaraq etilendiamintetraasetat ionunun (6 atomla-4 oksigen və 2 azotla koordinasiya) misal göstərmək olar: $\text{C}_2\text{H}_4[\text{N}(\text{CH}_2\text{COO})_2]^{4-}$.


Polidentat liqandların tsikl əmələ gətirmə qabiliyyəti (xelat effekti) əmələ gelən kompleks birləşmələri, belə effektə malik olmayan komplekslərə nəzərən daha davamlı edir. Məsələn, poliamin komplekslərinin davamlılığı monoamin komplekslərinə nəzərən kəskin surətdə artıqdır.

Cədvəl 12

**Biometalların bioliqandlar ilə əmələ gətirdiyi kompleks
birləşmələrin ümumi xarakteristikası**

Na^+	4-tetraedr 6-oktaedr	$\text{Fe}^{2+}, \text{Fe}^{3+}$ 4-	tetraedr 6-oktaedr 5,7- mürəkkəb həndəsi quruluş
K^+	6-oktaedr 8-təxminən kub	Co^{2+}	4-tetraedr, kvadrat 5-triqonal bipiramida 6-oktaedr, prizma
Mg^{2+}	6-oktaedr	Ni^{2+}	4-tetraedr, kvadrat 5-piramida, bipiramida 6-tetraqonal piramida
Ca^{2+}	6-oktaedr 8-təxminən kub	Cu^{2+} 4-	kvadrat, pozulmuş tetraedr 5-piramida, bipiramida 6-tetraqonal piramida
Zn^{2+}	4-tetraedr 5-piramida bipiramida 6-oktaedr	Mo^{5+}	5- bipiramida 6-oktaedr 8-dodeaedr
Mn^{2+}	4-tetraedr kvadrat 6-oktaedr 5,7- mürəkkəb həndəsi quruluş		

Məsələn, $\text{H}_2\text{N}-\text{CH}_2 -\text{CH}_2 -\text{NH}_2$ (En) iki ammoniyak molekulunun bir etilendiamin molekulu ilə əvəz edilməsi termodinamiki cəhətdən çox sərfəlidir.



Əksər metallar üçün belə tarazlıq sabitinin qiyməti vahiddən çox böyükdür:


$$\lg K_{298}(\text{Co})=2,4; \lg K_{298}(\text{Ni})=3,0; \lg K_{298}(\text{Cu})=3,2.$$

Yuxarıda göstərilən reaksiya hissəciklərinin ümumi sayının (yükləri dəyişmədən) artması ilə müşayət olunur. Belə ki, $\text{M} = \text{Ni}$ olduqda verilmiş

reaksiya üçün $T\Delta S_{298} = +6$ kC/mol. Öger kompleksin iki yox, dörd ammoniyak molekulu iki En ilə əvəz olunursa, onda $T\Delta S_{298}=16,6$ kC/mol olacaqdır.

Monodentat liqandların bidentat liqandlarla əvəz olunma ehtimalı daha çoxdur. Belə ki, xelat liqandın bir donor xassəli atomu mərkəzi ion ilə əlaqələndikdə, onun digər donor atomunun mərkəzi ion ilə birləşmə ehtimalı mühitdə mövcud olan başqa monodentat liqandlara nisbətən daha böyük olur. Bundan çıxış edərək, aydın olur ki, xelat tsiklinin ölçülüri tsiklin qapanma ehtimalına təsir edir, yəni qısa tsikli sterik cəhətdən gərgin olduğu halda, uzun isə lazımı sabitliyə malik olmayıcaqdır. L.A.Çuqayevin ikiqat rabitəsi olmayan liqandlar üçün verdiyi tsikllər qaydasına əsasən, onlar üçün daha davamlı beşüzvlü, ikiqat rabitəli liqandlar üçün isə altrüzvlü tsikllərdir.

Çuqayevin tədqiqatlarına əsasən oksalat kompleksləri malonat komplekslərinə görə, α -aminturşuların əmələ gətirdiyi komplekslər isə β -aminturşularına nəzərən daha davamlıdır. Xelat effekti mühüm praktiki əhəmiyyətə malikdir. Analitik kimyada kompleksometrik titrləmədə istifadə olunan reagentlərin böyük hissəsi edta⁴⁻ tipli polidendat liqandlar



sırasına aiddirlər. Biokimyəvi liqandların eksəriyyəti xelatlardır. Kompleks əmələgətirmə sabitlərinin eksperimental üsul ilə müəyyən olunmuş qiymətlərinin 10^{12} – 10^{25} arasında olması xelat effektinin mövcudluğuna dəlalət edir. Xelat komplekslərinin əmələ gəlməsi hesabına entropiyada əldə edilən qazanc, təkcə bidentat liqandlara aid deyil. Tetridentat porfirin və heksadentat edta⁴⁻ kimi liqandlar saxlayan komplekslərin davamlılığı da qismən də olsa bu effektiñ təsiri ilə izah olunur. Qeyd etmək vacibdir ki, biokomplekslərin eksəriyyəti beşüzvlü tsikllər əsasında yaranır (α -amineturşular, vitaminlər, dikarbon turşuları və s. komplekslər).



Cədvəl 13

**Sulu məhlulda kompleksəmələğətirmənini
termədinamiki xarakteristikaları**


liqand	Mərkəzi ion	ΔG^\ominus_{298} , kC/mol	ΔH^\ominus_{298} , kC/mol	$T \Delta S^\ominus_{298}$, kC/mol
F ⁻	Be ²⁺	-29	-2	+27
CN ⁻	Hg ²⁺	-6	+4	+10
	Zn ²⁺	-98	-104	-6
	Hg ²⁺	-230	-251	-21

Komplekslərin davamlılığına təkcə liqandaların təbiəti deyil, eyni zamanda kompleks əmələğətirici metalin təbiəti də əhəmiyyətli dərəcədə təsir edir.

Dolmuş elektron örtüklü ionlar və xüsusi ilə də I-III A qrup elementləri üçün əsas cəhət ionun yüküdür. İonun yükü yüksək olduqca onların asidoliqandalar (OH^- , F⁻) və polidentat liqandalar ilə əmələ gətirdiyi komplekslər daha davamlı olur. Təxminən eyni ölçülü kationlar üçün belə komplekslərin davamlılığı göstərilən sıralarda böyükür:



İzoyüklü kationlar üçün həmin xassə, metal ionlarının ölçüsü böyüdülkə kiçilir:




Bu qanuna uyğunluqlar uyğun elektrostatik qarşılıqlı təsirlərdə olan dəyişikliklərlə əlaqədardır.

Əgər mərkəzi ion keçid elementlərindəndirse, onda liqand sahəsinin stabillaşmə enerjisi müümə əhəmiyyət kəsb edir. Belə ki, (+2) yüksüllü metal ionlarının əmələ gətirdiyi yüksək spinli kompleks birləşmələrinin davamlılığı (Mn-Zn) sırasında aşağıdakı ardıcıllıq üzrə dəyişir:


$$\text{Mn}^{2+} < \text{Fe}^{2+} < \text{Co}^{2+} < \text{Ni}^{2+} < \text{Cu}^{2+} > \text{Zn}^{2+}$$

0	2/5	4/5	6/5	3/5	0
---	-----	-----	-----	-----	---

Şekil 7 d-metalların birinci sırasının M^{2+} tipli ionlarının əmələ gətirdiyi komplekslərin əmələ gəlmə sabitleri ($\lg K_f$) haqda məlumatlar eks olunmuşdur. Bu nəticələr komplekslərin əmələgelmə sabitlərinin dəyişmə ardıcılılığı- İrvinq-Vilyams sırasında ümumileşdirilmişdir:



Şək.7. İrvinq - Vilyams sırası M^{2+} ionlarının komplekslərinin əmələgelmə sabitlərinin dəyişməsi



Verilmiş ardıcılılıq liqandların seçiminə qarşı praktiki olaraq həssas deyil. Ümumilikdə, böyük radiuslu metal ionlarından kiçik radiuslu ionlara keçid zamanı komplekslərin davamlılığı artır. Bu isə, İrvinq-Vilyams sırasının elektrostatik effektlerinin kompleks birləşmələrin əmələgelmə sabitlərinin qiymətlərinə olan təsirini eks etdirir. Mn^{2+} ionundan $\text{Fe}(\text{II})$ (d^6), $\text{Co}(\text{II})$ (d^7), $\text{Ni}(\text{II})$ (d^8) və $\text{Cu}(\text{II})$ (d^9) keçidi zamanı K_f sabitinin qiyməti kəskin artır. Bu ionlar üçün liqand sahəsinin stabillaşmə enerjisini (LCCE) düz mütənasib olan elave stabillaşmə müşahidə edilir (cədv. 17).

Komplekslərin stabilliyə təsir edən faktorlardan biri də xelat tsikllərinin miqdardır. Belə ki, xelat tsikllərinin miqdarının artması ilə komplekslərin davamlılığı kəskin surətdə artır. Makromolekulyar liqandların, məsələn, protein, nuklein turşularının iştirakı xelat tsikllərinin əmələ gəlmə imkanlarını yüksəldir.


Metal ionlarının makrotsiklin tərkibinə daxil olma reaksiyasının süreti, adı liqandlar ilə qarşılıqlı təsir sürətindən az fərqlənir. Lakin metal ionunun makrotsiklin tərkibindən xaric olma süreti çox kiçikdir. Elə buna görə də düz və əks proseslər arasındaki nisbətlərin fərqlənməsi, makrotsiklik komplekslərin davamlılıq sabitinin adı liqandlı komplekslərə nisbətən yüksək olmasına səbəb olur.

Makrotsiklik liqandlı komplekslər üçün xüsusi həndəsi xarakteristikə - «boşluq» və ya «pəncərə» anlayışı daxil edilməlidir. Bu boşluqlar xarakterizə etmək üçün təkcə həndəsi xarakteristikalar, yəni boşluğu yaranan donor atomların koordinatları deyil. Eyni zamanda həmin atomların elektron quruluşunun xüsusiyyətləri də («sərt» oksigen atomları, «yumşaq» kükürd atomları və aralıq mövqə tutan azot atomları) çox önemlidir. Makrotsiklin tərkibinə daxil olan atomlar, onların fəzada mövqeyinə və elektron orbitallarının xüsusiyyətlərindən asılı olaraq, boşluqda yerləşən atom və ya ionla müxtəlif cür qarşılıqlı təsirdə olur. Məhz buna görə də makrotsiklik liqandlar müəyyən ionlara qarşı yüksək seçicilik göstərir.

Biokomplekslərin əksəriyyəti biometal ionunun protein, nukleotid, nuklein turşusu və başqalarının boşluğununda yerləşməsi hesabına yaradılmış üçün qeyri-üzvi biokimya üçün «boşluq» anlayışı mühüm əhəmiyyət kəsə edir.

Kompleks birləşmələrin davamlılığı

Kompleks birləşmələrin mühüm termodinamiki xarakteristikalarından biri onların davamlılıq sabiti, yəni verilmiş reaksiyanın tarzlıq sabitidir:



Adətən M^{m+} ionunda $m = +1; +2$ və ya $+3$ olduqda bir qayda olaraq, liqandların yükü $0, -1$ və ya -2 - yə bərabər olur.

Kompleks birləşmələrin öyrənilməsi ilə əlaqədar olaraq aparılan tədqiqat işləri əsasən sulu məhlullarda aparıldıqlıdan, qeyd etmək lazımdır ki, M^{m+} məhlulda akva-kompleks şəklində mövcud olur.

Birinci sırada keçid elementləri $[Mn(OH_2)_6]^{2+}$, $[Fe(OH_2)_6]^{2+}$, $[Co(OH_2)_5]^{2+}$, $[Ni(OH_2)_6]^{2+}$ və $[Zn(OH_2)_6]^{2+}$ kompleks ionları əmələ gətirir. Lantanoidlərin akva-komplekslərində mərkəzi atomun koordinasiya ədədi əsasən 9 və 10 bərabər olur: $[La(OH_2)_9]^{3+}$, $[Pr(OH_2)_9]^{3+}$, $[Er(OH_2)_9]^{3+}$ və s. Ona görə də (1) reaksiyasını daha dolğun şəkildə əvəzetmə reaksiyası kimi ifadə etmək olar:




$$k = \frac{[ML^{(m-n)+}]}{[M^{m+}] [L^{n-}]}$$


Əgər L bidentat və ya polidentat liqandırsa, onda kompleksin koordinasiya sferasından iki və ya üç H_2O molekulu ayrıılır.

Kompleks ionun məhlulda davamlılıq ölçüsü kimi onun əmələ gəlməsinin tarzlıq sabiti qəbul olunmuşdur:


Bir sıra hallarda bu davamlılığın qatılıq sabiti adlandırılır. Ümumi davamlılıq sabiti ilə yanaşı mərhələli davamlılıq sabitləri də müəyyən edilir. Bu onunla əlaqədardır ki, adətən metal ionları dörd və daha çox koordinasiya imkanlarına malik olaraq, bir sıra hallarda birdən artıq liqand koordinasiya edirlər. Metal ionları tərəfindən liqandlar ardıcıl olaraq mərhələlərlə koordinasiya olunduğundan mərhələnin davamlılıq sabitləri də ardıcıl olaraq müəyyən edilə bilir:




$$k_1 = \frac{[ML^+]}{[M^{2+}][L^-]}$$



$$k_2 = \frac{[ML_2^-]}{[ML^+][L^-]}$$



$$k_3 = \frac{[ML_3^-]}{[MK_2^-][L^-]}$$




$$k_4 = \frac{[ML_4^{2-}]}{[ML_3^-][L^-]}$$

Verilmiş ardıcıl tarazlıqların ifadəsi üçün ümumi davamlılıq sabitlərindən (β) istifadə olunur. Onlar mərhələlərin davamlılıq sabitlərinin hasilinə bərabər olur, yəni

$$\beta_1 = k_1; \quad \beta_2 = k_1 \cdot k_2; \quad \beta_3 = k_1 \cdot k_2 \cdot k_3; \quad \beta_4 = k_1 \cdot k_2 \cdot k_3 \cdot k_4;$$

Statistik, sterik və elektrostatik səbəblərə görə M^{2+} kationuna mənfi yüklenmiş liqandalırm ardıcıl olaraq birləşməsinin effektivliyi getdikcə azalmalıdır. Ümumi halda bu özünü doğrudur. Belə ki, Cu^{2+} kationun və monodentat asetat liqandının iştirakı ilə yaranan tarazlıq üçün aşağıda göstərilən sıra müşahidə olunur:

$$\lg k_1(1,67) > \lg k_2(0,98) > \lg k_3(0,42) > \lg k_4(-0,19)$$




Şək. 8. Zn^{2+} ionunu bir sıra bidentat liqand ilə əmələ getirdiyi komplekslərin $\lg K_1$ və $\lg K_2$ davamlılıq sabitləri.

8 sayılı şəkildə əlavə misallar göstərilmişdir.

Kompleks birləşmələrin davamlılığı haqda məlumatın əksəriyyəti liqandlarla çox tez, yəni ani olaraq reaksiyaya daxil olan metal ionlarına aiddir. İnert metallarn komplekslərinin davamlılığı haqda məlumat azdır.

Metal ionları ilə liqandlar arasında qarşılıqlı təsiri müəyyən etmək üçün ən sadə fərziyyələrdən biri metal-liqand əlaqəsinin təbiətinə əsaslanır. Belə ki, flüor ionlarının metal ionu ətrafında koordinasiyası qarşılıqlı təsirdə olan ionların yükündən və onların nüvələri arasındaki məsafədən (r) asılı olmalıdır.

Belə fərz olunur ki, ionlar, onların nüvələrinin yükü ilə sərt sfera əmələ gətirir:




Bu tip əlaqənin hesablanmış elektrostatik enerjisi bərabərdir:

$$E = e^2 Z_M^{m+} Z_F^- / r$$

Burada e - elektronun yükü, Z_M^{m+} və Z_F^- isə ionların tam yükünü əks etdirir.

Verilmiş ifadəyə əsasən belə bir nəticəyə gəlmək olar ki, M^{m+} ionunun yüksək oksidləşmə dərəcəsi və kiçik radiusu (yəni nüvələr arası məsafənin kiçikliyi) davamlı komplekslərin əmələ gəlməsi üçün əlverişli şərait yaradır. Lakin qeyd etmək lazımdır ki, bu sadə model entropiyani, solvatlaşma effektini və hər hansı bir kovalent qarşılıqlı təsiri nəzərə almır. Yüksək elektromüsbatlılığı ilə fərqlənən metal ionlarının (Li^+ , Mg^{2+} , $La^{3+} \dots$), yüksək elektromənfiyiə malik liqandlarla (F^- ; O^{2-}) əmələ götirdiyi kompleks birləşmələrdə kovalent qarşılıqlı təsir zoifdir və əlaqə enerjisinin əsas hissəsi metal ionu ilə liqand arasındaki elektrostatik qarşılıqlı təsir hesabınañdır. Belə metal ionları və liqandlar uyğun olaraq sərt («a» sinfinə aid edilir) turşu və əsaslar adlandırılır.

Əgər yalnız sərt metal ionlarını və liqandları nəzərdən keçirsək aydın olur ki, ion radiusları yaxın olan metal ionları arasında davamlı kompleks əmələ gətirən yüksək oksidləşmə dərəcəsinə malik olanlardır. Müəyyən edilmişdir ki, $M^{m+} + L^n \leftrightarrow ML^{(m-n)+}$ tarazlığı üçün, metal ionunun müsbət yükü artıqca, davamlılıq sabiti IgK verilmiş sırada böyür:




Liqandlar üçün bu tipli asılılıq müəyyən edilməyib. Bu onunla izah edilir ki, məsələn, SO_4^{2-} ionu həm monodentat və həm də bidentat olduğu halda, $\text{P}_2\text{O}_7^{4-}$ yalnız bidentat liqand kimi komplekslərin əmələ gəlmesində iştirak edir. K sabitinin qiyməti metal ionunun radiusu kiçildikcə, artır. Belə ki, qələvi-torpaq metallarının $\text{P}_2\text{O}_7^{4-}$ ionu ile kompleksəmələgətirmədə K-nın qiyməti qrup boyu yuxarıdır aşağıya tərəf kiçilmiş olur (cədvəl 14).

Cədvəl 14
Metal ionunun radiusu ilə davamlılıq sabiti arasındaki asılılıq

İon	radius (r, nm)	$\lg K$
Mg^{2+}	0,065	7,2
Ca^{2+}	0,097	6,8
Sr^{2+}	0,110	5,4
Ba^{2+}	0,129	4,6

Belə asılılıq 9 sayılı şəkildə lantanoid ionları (Ln^{3+}) üçün verilmişdir. Şəkilde Ln^{3+} ionlarının bidentat liqand kimi qarşılıqlı təsirdə olan qlikol turşusu (karboksil və spirt qruplarının oksigeni hesabına) və asetat ionları ilə



Şek. 9. Lantanoid ($+3$) ionlarının qlikolyat ($-$) və asetat komplekslərinin $\lg K$ qiymətləri (20°C , $0,1 \text{ M NaClO}_4$)

əmələ gətirdiyi komplekslərin davamlılıq sabitininin əks etdirən əyri lər göstərilmişdir. Adı eletrostatik modelə əsaslanısaq, onda belə fərz etmək olar ki, $\text{La}^{3+} \rightarrow \text{Lu}^{3+}$ sırasında $\lg K$ -nın müntəzəm olaraq artması müşahidə edilməlidir, yəni $\lg K$ -nın $1/r$ asılılıq düz xətt verməlidir. Əslində isə bu asılılıq düz xətt vermir və $\lg K$ sabitinin artmasının müntəzəmliyi müşahidə edilmir.


Əgər lantanoidlər $\text{La}^{3+} \leftrightarrow \text{Eu}^{3+} \leftrightarrow \text{Gd}^{3+} \leftrightarrow \text{Lu}^{3+}$ qruplarından ibarət olsa idi, bu fərziyyə özünü tamamilə doğruldardı. Gd^{3+} ionuna keçid zamanı xassələrin bu cür dəyişməsi kristal sahəsinin stabillaşmə enerjisi və ya sterik faktorla izah etmək cəhdləri özünü hələ ki, tam doğrultmamışdır.

Sərt metal ionları və donor atomları arasındaki asılılıq nəzərdən keçirildikdə müəyyən edilmişdir ki, lantanoidlər sırasında ion radiuslarındakı kiçik fərqlər hər zaman davamlılıq sabitininin artmasına səbəb olmur. Hər halda radiusların əhəmiyyətli dərəcədə kiçilməsi, adətən daha davamlı komplekslərin əmələ gəlməsi ilə nəticələnir. Sərt metal ionları və liqandların donor atomları arasında yaranan komplekslərin davamlılığı metal ionunun müsbət yükü artıqdə yüksəlir.

Biometalların aminturşularla əmələ gətirdiyi komplekslərin davamlılığına karbohidrogen radikalının dəyişməsi çox az təsir edir. Lakin aminturşu tərkibinə yeni funksional qrupların daxil edilməsi (sulfohidril, azotlu heterotsikllərin, karboksil qruplarının) komplekslərin davamlılığının dəyişməsinə əsaslı təsir edir. Bu effekt Co, Ni, Cu və Zn komplekslərində özünü xüsusilə göstərir. Co və Zn komplekslərinin davamlılığı çox yaxındır. Yəqin elə bu səbəbdən də Zn ionlarının Co ilə əvəz edilməsi onların katalitik aktivliyinə cüzi surətdə təsir edir.

Biometalların - aminturşular, peptidlər və qlisinoamidlə əmələ gətirdiyi kompleks birləşmələrin davamlılıq sabitləri 15 sayılı cədvəldə verilmişdir. Cədvəldəki məlumatlara əsasən belə qənaətə gəlmək olar ki, peptidlərə aminturşu qruplarının saxlanmasına baxmayaraq, aminturşulardan peptidlərə keçidkə komplekslərin davamlılığı azalır.

Metalların təbiətindən asılı olaraq, komplekslərin davamlılıq sırası dəyişməz olaraq qalır:



Kalium və natrium ionları adı liqandlarla qismən davamlı komplekslər əmələ gətirmir. Orqanizmdə onlar ionofor adlanan birləşmələrin tərkibinə

Cədvəl 15



Biotiqandalar ilə komplekslərin davamlılıq sabitləri

R	H ⁺	Ca ²⁺	Mg ²⁺	Mn ²⁺	Fe ²⁺	Co ²⁺	Ni ²⁺	Cu ²⁺	Zn ²⁺	Cd ²⁺	Fe ³⁺
Alanin	9,87	1,24	1,96	3,02	-	4,82	5,96	8,5	5,21	4,20	10,0
Leysin	9,77	-	-	2,78	-	4,80	5,58	7,89	4,92	3,99	9,9
Prolin	10,48	-	-	3,34	4,07	4,89	6,15	8,37	5,36	4,40	10,0
Serin	9,24	1,43	-	-	-	-	5,48	-	-	-	9,20
Tronin	9,00	-	-	-	3,30	-	-	-	-	6,30	8,6
Asparagin	8,85	-	-	-	-	4,55	5,58	7,78	-	-	8,6
Adenin	9,83	-	-	-	-	-	4,37	7,4	-	-	-
Adenozin	3,6	-	-	0,82	-	0,30	0,17	0,87	0,28	-	-
Sistein	10,51	-	4,0	4,1	6,2	9,3	10,48	-	9,86	-	-
Gistidin	9,16	-	-	3,58	5,85	6,65	8,69	10,56	6,63	5,75	4,0
Quanozin	9,24	1,23	3,0	-	4,3	3,2	3,8	6,0	4,6	4,0	-
Riboflavin	9,93	-	-	3,4	7,1	3,9	3,4	6,0	5,6	4,7	-
Nikotinamid	-	-	-	-	1,0	-	1,49	1,84	1,1	-	-
Gistatin	9,87	-	-	2,98	5,80	5,16	7,07	9,48	5,38	4,83	3,72
Imidazol	7,06	0,08	-	1,65	3,20	2,47	3,09	4,31	2,57	2,70	-

daxil olur. İonoforlar membaranlarla lipid baryerleri daxil olmaqla orqanizmdə ion keçiricisi rolunu aparan birləşmələrdir. Təbiətdə rast gələn ionoforlar molekul kütlesi 200-2000 cıvarında dəyişən və olikomer və ya polimer əmələ getirən ilkin monomerlərin tərkibi ilə fərqlənirlər.

İlk dəfə 1953-cü ildə Brokman tərəfindən ayrılmış ionofor - valinomisin antibiotikidir. Valinomisin kalium ionları ilə xüsusi sabitliyə malik, nəqəl olunan komplekslər əmələ getirdiyi halda natrium ionları ilə davamlı komplekslər yaradır. Onların davamlılıq sabitləri arasındaki fərq təxminən 1000-ə bərabərdir.

Təbii ionoforlarda makrotsikllərin tərkibinə 18-dən (enniatin) 36-ya (valinomisin) qədər atom daxil olur. Onlar qələvi metal ionlarını karbonil qrupunun oksigeni hesabına koordinasiya edən, karbon turşuları qalıqlarından ibarət ola bilərlər. Belə ionoforlara nonaktin, monoaktin, dinaktin, trinaktin və s. aiddir. Digər tip ionoforlar biri-biri ilə növbələşən karbon- və aminturşu qalıqlarından təşkil olunur vədepsipeptidlər qrupuna aid edilir:




Densipeptid zəncirləri makrotsikllərə qapana bilir. Aşağıdakı makrotsikllərin ən sadəsi olan, 18 üzvlü enniantin-B-nin formulu verilmişdir. Bu makrotsikl N - metilvalin və O - hidroksivarerat qalıqlarından təşkil olunub.

Göstərilmiş makrotsikldə mürekkeb efir və peptid qruplarının karbonil atomları donor xassələrinin ifaçılarıdır. Daha mürekkeb quruluşa malik, tərkibinə altı aminturşu və altı karbon turşusu qalıqlarını daxil edən -36 üzvlü valinomisin makrotsikllərində qələvi metal ionlarına qarşı yüksək hərisliyə malik olan amid qruplarının karbonil oksigeni donor kimi çıxış edir.

Nəhayət müəyyən qrup ionoforlar yalnız aminturşu qalıqlarından (polipeptidlərdən) təşkil olunur. Bəzi ionoforlar öz tərkibində makrotsikl saxlamır və sərbəst karboksil qrupuna malik olur.

Son zamanlar ionoforların sintetik analoqları böyük əhəmiyyət kəsb edir. Onlar makrotsiklik efir qruplarından təşkil olunurlar. Belə ki, tsiklik poliefir «tac»ları - kraun-efirlər (ikiölçülü liqandlar) və bitsiklik «criptat»lar (üçölçülü liqandlar) bu tip ionoforlara aid edilir.


Kraun-efirlər makrotsiklik poliefirlərdir. «Kraun» sözünün qarşısında makrotsikli əmələ gətirən atomların ümumi sayı, ondan sonra isə - poliefirde olan oksigen heteroatomlarının sayı göstərilir:



Ditsikloheksil-14-korona-4

Benzo-15-korona-5

Dibenzokoronalar geniş öyrənilmiş qrupa aiddirlər.



$m=n=2$ dibenzo-18-kraun-6


$m=2$ $n=3$ dibenzo-21-kraun-7

$m=n=3$ dibenzo-24-kraun-8

$m=n=4$ dibenzo-30-kraun-10

Onların bir sıra xassəsi 15 sayılı cədvəldə verilmişdir. Cədvəldən göründüyü kimi qələvi metal ionlarının əmələ getirdiyi komplekslərin davamlılığı boşluğun ölçülərinə asılıdır.

Li^+ / Na^+ / K^+ ion cütlüklerinə qarşı seçici olan reagentləri müəyyən etmək mümkündür. Lakin K^+ / Rb^+ və K^+ / Cs^+ ion cütlüklerinə qarşı seçici olan reagentlərin müəyyən edilməsi çox çətindir. Qələvi və qələvi-metallionlarına qarşı daha böyük seçiciliyi «criptat»lar malikdirlər. «Criptat»lar uclarda üçlüaminlərin azot atomu yerləşən bitsiklik efirlərdir:



Ədəbiyyatda aşağıdakı «criptat»lar təsvir edilmişdir:

$m = n = 0 (1,1,1)$,

$m = 0, n = 1 (2,1,1), m = 1, n = 0 (2,2,1)$

$m = n = 1 (2,2,2), m = 1, n = 2 (3,2,2)$

$m = 2, n = 1 (3,3,2), m = n = 2 (3,3,3)$

Cədvəl 16

Kraun eflirlərin bəzi xassələri

“tacın” adı	boşluğun diametri, nm	Na^+	K^+	Ca^{2+}
ditsikloheksil-14-kraun-4	0,12-0,15	2,2	1,3	-
Benzo-15-kraun-5	0,17-0,22	3,7	3,6	2,8
Dibenzo-18-kraun-6	0,26-0,32	4,4	5,0	3,6
Dibenzo-21-kraun-7	0,34-0,43	2,4	4,3	4,2
Dibenzo-24-kraun-8	-	-	3,5	3,8
Dibenzo-30-kraun-10	-	2,0	4,6	-

Kriptatlar üçün kompleks əmələgötürmədə həllədici rola boşluğun ölçüləri malikdir. Belə ki, boşluğun diametri 0,16 nm olan kriptat (2,1,1) litium ionlarına, kriptat (2,2,1) Na^+ , kriptat (2,2,2) K^+ ionuna qarşı maksimal hərislik ilə xarakterizə olunur. Təbii ionofor olan- valinomisin- yalnız kalium ionlarına qarşı seçicilik göstərir.

Cədvəl 17

Biometalların akvakomplekslərinin dissosiasiyasının sürət sabitləri

ionlar	san^{-1}	ionlar	san^{-1}
Na^+	$8,8 \cdot 10^7$	Mn^{2+}	$3 \cdot 10^7$
K^+	$1,5 \cdot 10^8$	Fe^{2+}	$3 \cdot 10^6$
Mg^{2+}	$1 \cdot 10^5$	Co^{2+}	$2 \cdot 10^6$
Ca^{2+}	$1 \cdot 10^8$	Ni^{2+}	$2 \cdot 10^4$
Zn^{2+}	$3 \cdot 10^7$	Cu^{2+}	$2 \cdot 10^8$
Cd^{2+}	$5 \cdot 10^9$		

Kompleksəmələgetirmə reaksiyasının termodinamikası, davamlılıq sabiti kompleks əmələgetirmənin istilik effekti ilə birgə xarakterize edilir.


Biometallar ilə bioliqandlar arasında kompleks əmələgetirmə reaksiyalarının kinetikası az öyrənilmişdir. Canlı orqanizmlərdə kompleks birləşmələrin əmələgəlmə və dissosiasiya reaksiyaları çox böyük sürətlə gedir. Belə fərz olunur ki, liqand dəyişmə reaksiyalarının eksəriyyəti üçün birinci mərhələ suyun ayrılması prosesidir. Buna görə də müxtəlif bioliqandlı biometallar üçün kompleks əmələgetirmə reaksiyaları təxminən eyni sürətlə gedir.

Biometalların akva-komplekslərində su molekullarının dissosiasiyasının sürət sabiti K_1 , 17 sayılı cədveldə göstərilmişdir.


Qeyd etmək lazımdır ki, makrotsiklik və xüsusilə makrobitsiklik liqandların komplekslərinin dissosiasiyasının sürət sabitləri uyğun atsıklık liqandlı komplekslərə nisbətən bir neçə tərtib kiçikdir.

Oksidləşmə - reduksiya reaksiyaları

İlk baxışda oksidləşmə - reduksiya reaksiyalarını nəzərdən keçirdikdə elə gelir ki, bu qarşılıqlı təsir sadəcə oksidləşdirici ilə reduksiyaedicinin toqquşması və nəticədə elektronun reduksiyaedicidən oksidləşdiriciyə kecidi prosesidir. Məhlulda gedən belə reaksiyalarda oksidləşmiş və reduksiya olunmuş formalar adətən komplekslər şəklində mövcud olur. Belə komplekslərin mərkəzi atomları liqandlar və ikinci solvatlaşma zonasında həllədici molekulları ilə əhatə olunur. Sferaxarici mexanizm üzrə gedən reaksiyalarda koordinasiya sferasında dəyişiklik baş vermir. Bununla əlaqədar olaraq aşağıdakı reaksiyanı nəzərdən keçirək:




Bu reaksiyanın mexanizmi, sadə model olan birbaşa qarşılıqlı toqquşmaya və nəticədə bir davamlı kompleksdən digərinə elektron kecidi ilə xarakterizə edilir. Aşağıdakı reaksiyanı yuxarıda göstərilən reaksiya ilə müqayisə edək:




Bu reaksiyaya ionların sadə toqquşması kimi baxmaq olmaz, çünki aktivləşmənin Hibbs enerjisi $\Delta G^\circ = 33 \text{ kC/mol}$. Burada belə bir sual meydana çıxır: nə üçün verilmiş reaksiyada ΔG° qiyməti sıfır bərabər deyil. Qeyd edək ki, Fe (II) və Fe (III) komplekslərində Fe-O əlaqələrinin uzunluğu cənə deyildir. Əger xarici energetik təsir olmadan elektron kecdi baş versə idi, onda reaksiya məhsulu olan Fe (II) birləşməsində Fe-O əlaqəsinin uzunluğu tipik Fe (III) kompleksindəki əlaqənin uzunluğu ilə cənə olar (ilkin Fe (III) mərkəzi atomu elektron birləşdirərək Fe (II) -yə çevrilir) və Fe (III) kompleksində Fe - O əlaqəsinin uzunluğu Fe (II) komplekslərinə uyğun olardı. Burada ulduz ilə işaretə edilmiş Fe (II) mərkəzi atomu elektron itirərək Fe (III) -ə çevrilir. Bu hadisə termodinamikanın birinci qanununun təmamılıq əksinə olardı, elektron kecidi sistem üzərində iş görülməsini tələb edir. Görünür ki, faktiki olaraq, elektron kecidi prosesi zamanı Fe (II) kompleksində əlaqənin qısalması və Fe (III) kompleksində isə əlaqənin uzanması baş verir.

Sferadaxili mexanizmi üzrə gedən reaksiyalarda bir mərkəzi atomdan digər mərkəzi atoma elektron keçidinə liqandır da cəlb olunur. Bu tipli mexanizm üzrə gedən reaksiyalar içərisində ilk öyrəniləni $[Co^{III}(NH_3)_5Cl]^{2+}$ tərkibli kompleksinin $[Cr^{II}(OH_2)_6]^{2+}$, kompleksinin köməyi ilə reduksiyası idi. Qeyd edək ki, Co^{III} və Cr^{III} kompleksləri inert, Co^{II} və Cr^{II} kompleksləri isə mütəhərrikdirlər. İnert kompleksdə mərkəzi Co^{III} ilə davamlı əlaqə ilə birləşmiş Cl^- liqandi, Cr^{II} mütəhərrik kompleksindən OH_2 liqandını sixışdırıb çıxara bilir, nəticədə isə körpük liqandlı aralıq kompleks əmələ gəlir:



Bu reaksiyada elektron keçidi ikinüvəli kompleks daxilindəki atomlar arasında baş verir (Co^{III} - Co^{II} -yə, Cr^{II} isə Cr^{III} -ə çevrilir). Aralıq kompleksdə elektron keçidindən sonra mərkəzi Cr^{III} atomlu fragment - inert, mərkəzi Co^{II} atomlu fragment isə mütəhərrik olur və ona görə də aralıq kompleks aşağıda göstərildiyi kimi dissosiasiya edir:



Beşkoordinasiyalı $[Co(NH_3)_5]^{2+}$ kompleksi, heksaamminokobalt (II) kationu kimi sulu məhlulda olduqca mütəhərrik olur və buna görə də sürətlə akvatasiyaya məruz qılır:




Formal olaraq sferadaxili reaksiya Cl^- liqandinin kobalt (III) kompleksindən xrom (II) kompleksinə keçidi ilə xarakterizə edilir. Bu zaman reaksiya məhsullarında kobaltın oksidləşmə dərəcəsinin kiçilməsi, xromun isə oksidləşmə dərəcəsinin artması baş verir. Reaksiya mexanizminin düzgünlüğünü əlavə olaraq, məhlulda sərbəst nişanlanmış xlor ionlarının iştirakı ilə prosesin gedisi izləməklə sübut etmişlər. Belə ki, $[Cr(OH_2)_5Cl]^{2+}$ kompleksinde nişanlanmış xlor ionu təyin edilməmişdir. Bu isə Cl^- ionunun, körpük liqandlı aralıq kompleks mərhəlesindən keçərək, Co-Cl əlaqəsinin qırılması hesabına sferadaxili çevrilmələrin baş verməsini sübut edir. Göründüyü kimi burada sərbəst xlorid ionlarının keçidi baş vermir.

Bu tipli sferadaxili mexanizm bir sıra nəticələrə gətirib çıxara bilər:


- liqand mütləq bir koordinasiya əhatəsindən dicərinə keçir;

- bu tipli reaksiyanın süreti, okidleşme - reduksiya prosesi olmayan, liqand mübadilesi reaksiyalarının süretine nisbeten yüksek ola bilmez;

- reagentlərdən birinin iştirakı ilə gedən reaksiyanın tərtibi sıfır bərabər olmalıdır. Əgər reaksiyanın süretini müəyyən edən mərhələ liqandın birinci kompleksdən ayrılaraq, körpük tipli liqand yeri emelə gətirməsindən asılıdır, onda bu kompleks və sərbəst liqand üçün reaksiyanın tərtibi birə bərabər olacaqdır. Bu halda göstərilən mərhələdə iştirak etməyən ikinci kompleksə nəzərən reaksiyanın tərtibi sıfır bərabərdir. Əgər reaksiyanın süretini ikinci kompleksin reaksiyada iştirakı müəyyən edirse, onda reaksiyanın tərtibi ikinci komponento nəzərən 1-ə, birinci kompleksə görə isə sıfır bərabərdir (şək.10., şək.11.)




Şək.10. Sferaxarici oksidleşme-reduksiya reaksiyasının sxematiq ifadəsi: a - qarşılıqlı təsirdə olan ionlar məhlulda birbirinə qarşı diffuziya edir və kontaktda olduları andabir iondan digərinə elektron keçidi baş verir; b - reaksiya mehsulları sonra biri-birinden uzaqlaşır. Reaksiya nəticəsində ionların koordinasiya əhatəsi deyişməz qalır (ştrixlənmiş kürələr şeklinde qeyd olunub). Mərkəzi metal ionunun radiusu deyişdiyindən metal-liqand əlaqələrinin uzunluqlarında kiçik dəyişikliklər meydana çıxır.




Şək.11. Sferadaxili oksidleşme-reduksiya reaksiyasının sxematiq ifadəsi: a - qarşılıqlı təsirdə olan ionlar biri birinə diffuziya edirlər və kontaktda olduları anda liqandların mübadilesi reaksiyası baş verir və bu zaman körpük liqandlı hissəcik emelelərdir; b - sonradan körpük xassəli liqand bir kompleksdən digərinə keçir (bütün elektronları ilə birgə bu misalda :Cl- ionu kimi). Eynizamanda elektron keçidi və uyğun metalların oksidleşme dərcəcələrində deyişikliklər baş verir. Bu misalda labil Co (II) kompleksi emelələrdir və o, böyük sürətlə həll edici ilə liqand mübadilesi reaksiyalarına daxil olur.

Əgər körpüklik liqandı çox atomluudursa, onda əmələ gələn reaksiya məhsulu termodinamiki cəhətdən davamlı əlaqə izomeri ola bilməz:




Bu reaksiyada Co^{III} -ün siankompleksi əmələ gelir. Bu kompleksdə beş liqand donor C atomları ilə, altıncı liqand isə aralıq reaksiya məhsulunda əlaqənin qırılması nəticəsində donor N atomu vasitəsi ilə bağlanır.

Aşağıda körpüklik liqandının eyni və müxtəlif koordinasiyalı iki əlaqə izomerinin əmələ gəlməsinə misal göstərilmişdir:



Oksoanionların iştirakı ilə gedən reaksiyalar adətən sferadaxili mexanizm üzrə gedir. Eksperimental olaraq bir sıra qanunauyğunluqlar müəyyən olunmuşdur. Belə ki, təyin edilmişdir ki, oksoanionda elementin oksidləşmə dərəcəsi böyük olduqca onun reduksiya olunma qabiliyyəti zəifləyir. Aşağıda reaksiyaların sürəti ilə bağlı bu qanunauyğunluqlar üçün iki misal göstərilmişdir:



Mərkəzi atomun radiusu da mühüm rol oynayır. Müəyyən olunmuşdur ki, mərkəzi atomun radiusu kiçildikcə reduksiya reaksiyasının sürəti azalır:



Yodat ionlarının iştirakı ilə reaksiyanın sürəti çox böyük olur. Bu zaman tarazlıq anı olaraq yarandığından onlardan titrlənmədə geniş istifadə edilir.

Üçüncü çox faydalı empirik qanunun məğzi ondadır ki, ikiatomlu molekulların iştirakı ilə gedən reaksiyaların sürəti kiçik olur. Bele ki, reaksiyanın məhsulları və ya reagentləri O_2 , N_2 və H_2 olarsa, reaksiyalar çoxmərhələli mürəkkəb mexanizmlər üzrə və adətən çox asta gedir.

Beləliklə, oksoanionda mərkəzi atomun oksidləşmə dərəcəsi nə qədər böyük, radiusu isə kiçik olarsa, reduksiya reaksiyası bir o qədər də ləng gedər. Bir qayda olarıq reaksiyalarda ikiatomlu molekullar iştirak etdikdə və ya reaksiya məhsulu kimi alındıqda reaksiyaların sürəti kiçilir.

Biokomplekslərdə kimyəvi əlaqənin təbiəti

Keçid metallarının komplekslərinin elektron quruluşunun xüsusiyyətləri Kossel və Maqnusun (1916-22) təklif etdiyi sadə elektrostatik modelə əsasən, kompleksəmələğətirici ilə ion və ya polyar liqandlar arasındaki qarşılıqlı təsir elektrostatik cazibə, yəni kulon qüvvələrinə tabe olur. Bu zaman müsbət yüksü mərkəzi atom liqandlarının üzərində lokallaşmış mənfi yük və ya polyar molekul dipolları ilə kompensasiya olunur. Lakin kompleks birləşmələrdə cazibə qüvvələrinən başqa, liqandlar arasında qarşılıqlı dəfətme qüvvələri də mövcuddur və bu baxımdan davamlı komplekslər o zaman yaranır ki, hər iki qüvvə tarazlaşın. Kulon qanuna görə kompleks birləşmənin davamlılığı kompleksəmələğətirci və liqandların yükünün artması və radiusunun azalması ilə artır.

Elektrostatik nəzəriyyənin əyaniliyi onun hal-hazırda da geniş tətbiq edilməsinə səbəb olur. Lakin bu nəzəriyyə bir sıra faktı:

- kompleksəmələğətircinin oksidləşmə dərəcəsinin sıfır bərabər və qeyri-polyar liqandlı komplekslərin mövcudluğunu ($\text{Fe}(\text{CO})_5$, $\text{Ni}(\text{CO})_4$, $\text{Ca}(\text{NH}_3)_6$)
- birləşmələrin maqnit və optiki xassələrini izah edə bilmir.

XX əsrin 30-cu illərində Polinqin təklif etdiyi valent əlaqələr nəzəriyyəsi ($\text{V}\Theta\text{N}$) kompleks birləşmələrdə olan kimyəvi əlaqələrin izahı üçün ən əyani üsul idi. Bu nəzəriyyəyə əsasən kompleksəmələğətirci ilə liqandlar arasındaki kimyəvi əlaqə donor-akseptor təbiətlidir. Burada liqandlar donor, kompleksəmələğətirci isə akseptor rolunda çıxış edir. Mərkəzi atomun kimyəvi əlaqənin əmələ gəlməsində iştirak edən orbitalları hibridləşmiş vəziyyətdə olur, bu isə liqandların sayı, təbəti və elektron quruluşu ilə əlaqədardır. Hibridləşmənin tipi kompleksin həndəsi quruluşunu müəyyən edir. Kompleks birləşmələrin yaranması zamanı σ -əlaqələrlə yanaşı π -əlaqələr də meydana çıxır. Əlavə π -bağlanmışların mövcudluğu komplekslərin davamlılığını artırır. σ - və π -əlaqələrinin yaranması zamanı elektron sıxlığının yenidən paylanması əks istiqamətlərdə yönəlmüş olur. Belə ki, σ -əlaqəsi yarandıqda elektron sıxlığının yer-dəyişməsi kompleksəmələğətirciyə, π -əlaqəsi yarandıqda isə liqandlara doğru olur. Kompleksin maqnit xassələri orbitalların elektronlarla dəlməsi ilə izah edilir.

Belə ki, paramaqnit xassəli komplekslər qoşalaşmamış, diamaqnit komplekslər isə yalnız qoşalaşmamış elektronların mövcudluğu ilə xarakterizə edilir.

Cədvəl 18

VƏN əsasən bəzi metal kompleksləri

Kompleks	Kompleksəmələğətircinin orbitallarının dolma derecesi				Kompleks nüvəsinin orbitallarının tibbd hali	Kompleksin quruluşu
$[\text{Cu}(\text{NH}_3)_6]^{2+}$	3d 	4s 	4p 	4d 	sp	Xətti
$[\text{Zn}(\text{NH}_3)_4]^{2+}$	3d 	4s 	4p 	4d 	sp^3	Tetraedrik
$[\text{Ni}(\text{CN})_4]^{2-}$	3d 	4s 	4p 	4d 	dsp^3	Kvadratik
$[\text{NiCl}_6]^{4-}$	3d 	4s 	4p 	4d 	sp^3	Tetraedrik
$[\text{Co}(\text{NH}_3)_6]^{3+}$	3d 	4s 	4p 	4d 	d^2sp^3	Oktaedrik
$[\text{CoF}_6]^{3-}$	3d 	4s 	4p 	4d 	sp^3d^2	Oktaedrik

18 sayılı cədveldə kompleksəmələğətircinin özünün elektron cütleri bütöv oxlarda, liqandların donor-akseptor mexanizmi - əlaqəsini eks etdirən elektronlar isə punktörlü oxlarda göstərilmişdir.

VƏN neytral liqand və oksidləşmə dərəcəsi sıfır olan mərkəzi atomlardan təşkil olunmuş kompleks birləşmələri də izah etməyə imkan verir. VƏN çatışmayan cəhətləri aşağıdakılardır:

- bütün kompleks birləşmələri izah edə bilmir (məs. çoxnüvəli komplekslər)

- həyəcanlanmış halları nəzərə almadiğindən kompleks birləşmələrin optiki xassələrini izah etmir.

İlk önce komplekslərin elektron quruluş nəzəriyyəsi, ion tipli kristallarda d- metal ionlarının xassələrini izah etmək üçün meydana gəlmışdır. Kristallik sahə nəzəriyyəsi kimi məlum olan bu nəzəriyyədə, mərkəzi metal ionunun d-orbitində yerləşən elektronları dəfə edən liqandın sərbəst elektron cütü -


mənfi yükü və ya elektrik dipolunun qismən mənfi yükü kimi qiymətləndirilir. Belə yanaşma d- orbitalarını enerjisini görə fərqlənən qruplara bölmək prinsipinə əsaslanır. Belə bölünmə ionun qoşlaşmış elektronlarının miqdarının, eləcə də spektrlərin şərhi, komplekslərin davamlılığı və maqnit xassələrinin izahı üçün istifadə olunur.

Kristallik sahə nəzəriyyəsi sadə və yüksək əyaniliyə malik olan bir nəzəriyyədir. Sadə və əyaniliyinə baxmayaraq, bu nəzəriyyə liqand ilə mərkəzi atom arasındaki kovalent qarşılıqlı təsiri diqqət mərkəzində saxlamadığından o, liqand sahəsi ilə əvəz olundu. Liqand sahəsi nəzəriyyəsi metalin d-orbitalları ilə liqand orbitallarının qarşılıqlı örtülərək molekulyar orbital əmələ gətirməsini diqqət dairəsində mərkəzləşdirmişdir. Hər iki nəzəriyyə keyfiyyətcə metal atomu orbitallarının energetik səviyyələrinin bölünməsinə əsaslanmasına baxmayaraq, liqand sahəsi nəzəriyyəsi bu bölünmənin mənşeyini daha aydın izah etməyə imkan yaradır.

Kristallik sahə nəzəriyyəsi

Kristallik sahə nəzəriyyəsinin oktaedrin kompleks modelinə tətbiqi zamanı altı liqand dekart koordinat sistemində yerləşdirilir. Bu zaman metal ionu koordinat sisteminin mərkəzində yer tutur. Liqandlar mərkəzi metal ionu ilə əsaslı qarşılıqlı təsirdə olduğundan kompleksin davamlılığı təmin olunur. Lakin verilmiş sistemdə müxtəlif d-orbitallarında yerləşən elektronlar liqandlarla müxtəlif dərəcədə qarşılıqlı təsirdə olduğundan zəif törəmə effekt meydana çıxır. Bu effekt metal-liqand qarşılıqlı təsir enerjisinin təxminən 10%-ni təşkil edir. Buna baxmayaraq o, komplekslərin xassələrinə əsaslı təsir edir.

Liqand sahəsinin təsiri ilə bölünmənin parametrləri. Qeyd edək ki, liqandlara tərəf yönəlmış koordinat oxları boyunca yerləşmiş 2 d-orbitallarının yəni məhz d_{z2} və $d_{x^2-y^2}$ (e_g) elektronları, liqandlar arasından keçən üç d-orbitallarının yəni d_{xy} , d_{zx} , d_{yz} (t_{2g}) elektronlarına nisbətən liqandların mənfi yükü hesabına daha qüvvətlə dəf olunur (şək.12).




Şək.12. Oktaedrik kompleksinliqandlarına nəzərən beş d-orbitalının orientasiyası.

Qrup nəzəriyyəsinə əsasən e_g orbitalları iki qat, t_{2g} orbitalları ise 3 qat cırlaşmışdır.


Bu sadə model əsasən energetik səviyyə diaqramlarında t_{2g} -orbitalları enerjisindən görə e_g -orbitallarına nəzərən aşağıda yerləşmişdir (şək.13). Orbitalların enerjiləri arasındaki fərq liqand sahələrinin təsirilə energetik parçalanma kəmiyyəti və ya parçalanma enerjisi Δ_{oxt} adlandırılır. (oxt. indeksi oktaedrik kristal qəfəsini ifadə edir).

Liqandın tipi dəyişdikcə qanuna uyğun olaraq, Δ_{oxt} dəyişir. Yaponiya kimyaçısı R.Tsutida liqandların təbiətindən asılı olaraq komplekslərin udulma spektrlərini tədqiq edərək, eksperimental dəlillər əsasında müəyyən qanunauyğunluq aşkar etmişdir. Belə ki, $[\text{CoX}(\text{NH}_3)_5]^{n+}$ komplekslərinin rəngi ($\text{X} = \text{I}^-$, Br^- , Cl^- , H_2O , NH_3) sırasında alqırınızdan ($\text{X} = \text{I}^-$) çəhrayıya ($\text{X} = \text{Cl}^-$) və sariya ($\text{X} = \text{NH}_3$) qədər dəyişmişdir. Bu müşahidələr göstərir ki, bir liqanddan digərinə keçdiğdə, ən kiçik enerjiyə malik olan elektron keçidinin enerjisi artır. Bu dəyişiklik demək olar ki, ümumi xarakter daşıyır. Belə ki, eyni liqand sırası üçün metal ionunun təbiətindən asılı olmayıaraq, qeyd olunan qanunauyğunluq dəyişməz olaraq qalır.

Bu müşahidələr əsasında Tsusida liqandları spektrokimyəvi sıradə düzilmişdir:



Ambidentat liqandlarda donor xassəli atomun altından xətt çəkilmişdir. Elbəttə ki, Δ_{oxt} qiymətləri metal ionunun təbiətindən də qanunauyğun olaraq asılıdır. Metal ionunun təbiəti nəzərə alınmadan hər hansı bir konkret




Şək.13. Oktaedrik kristallik sahədə d-orbitallarının energetik səviyyələri. Qeyd olunmalıdır ki, sferik simmetrik əhatədə d-orbitallarının enerjisine nəzərən orta enerji dəyişməz olaraq qalır (sərbəst atomda olduğu kimi)

liqandın zəif yaxud qüvvətli sahəyə malik olması haqda mülahizə yürütmək olmaz. Bununla əlaqədar olaraq, aşağıda göstərilmiş qanuna uyğunluqlar mütləq nəzərə alınmalıdır:

- oksidləşmə dərəcəsi artdıqca Δ_{okt} artır;
- qrup boyu aşağı getdikcə Δ_{okt} böyüyür.

Mərkəzi ionun oksidləşmə dərəcəsinin artması ilə baş verən dəyişikliklər, yüksək oksidləşmə dərəcəli ionların ölçülərinin kiçilməsini ifadə edir və bunun nəticəsi kimi metal-liqand əlaqəsinin uzunluğunun kiçilməsinə səbəb olur. Göstərilən ikinci faktor kompakt 3d-orbitallarına nəzərən, 4d- və 5d-orbitallarının ölçülərinin böyüklüyü səbəbindən, metal liqand qarşılıqlı təsirinin yüksəlməsini ifadə edir.

Metal ionları üçün spektrokimyəvi sira texminən aşağıda göstərildiyi kimidir:



Liqand sahəsinin stabillaşmə enerjisi. Liqand sahəsinin stabillaşmə enerjisi üç t_{2g} və iki eg orbitalı mövcud olduğundan t_{2g} orta enerjidən Δ_{okt} aşağıda, e_g orbitalları isə orta enerjidən $3/5 \Delta_{\text{okt}}$ yuxarıda yerləşir (şək.13). buna əsasən orta enerjiyə nəzərən t_{2g} -orbitallarının enerjisi $0,4 \Delta_{\text{okt}}$, e_g orbitallarının enerjisi isə $+0,6 \Delta_{\text{okt}}$ bərabərdir. Beləliklə liqand sahəsinin stabillaşmə enerjisi adlanan (LSSE), elektron quruluşunun ümumi enerjisi orbitalların orta enerjisində nəzərən aşağıdakı kimidir:

$$\text{LSSE} = (-0,4x + 0,6y) \cdot \Delta_{\text{okt}}$$

Müxtəlif elektron quruluşları üçün LSSE qiymətləri 19 sayılı cədveldə verilmişdir. LSSE metal ionu ilə liqandlar arasındaki qarşılıqlı təsir enerjisində cüzi təsir edir. Metal liqand qarşılıqlı təsiri daha çox özünü dövr boyu soldan sağa getdikcə M^{2+} ionlarının radiuslarının kiçilməsi sayəsində göstərir. Cədveldə N - qoşalaşmamış elektronların sayını göstərir. LSSE oktaedrik sahə üçün Δ_{okt} , tetraedrik sahə üçün isə Δ_{tet} vahidlərində verilmişdir (Δ_{tet} texminən $4/9 \Delta_{\text{okt}}$ bərabərdir).

Qüvvətli və zəif liqand sahəsi. d-Metal komplekslərinin əsas elektron quruluşu haqqında müəyyən bir nəticəyə gelmək üçün d-orbitallarının energetik səviyyə diaqramlarından orbitalların dolma principində bazis kimi istifadə etmək lazımdır. Bunun üçün ümumi qayda və prinsiplərə əsaslanmaq vacibdir:


- enerjinin minimumluq prinsipi – Kleskovski qaydası
- Hund qaydası
- Pauli prinsipi

Cədvəl 19
Liqand sahəsi ilə stabillaşma enerjisi (LSSE)


d ⁿ	misal	oktaedrik			N	LSSE	tetraedrik	
		N	LSSE	N			N	LSSE
d ⁰	Ca ²⁺ , Sc ³⁺		0	0			0	0
d ¹	Ti ³⁺		1	0,4			1	0,5
d ²	V ³⁺		2	0,8			2	1,2
d ³	Cr ³⁺ , V ²⁺		3	1,2			3	0,8
		qüvvətli sahə			zəif sahə			
d ⁴	Cr ²⁺ , Mn ³⁺	2	1,6		4	0,6	4	0,4
d ⁵	Mn ²⁺ , Fe ³⁺	1	2,0		5	0	5	0
d ⁶	Fe ²⁺ , Co ³⁺	0	2,4		4	0,4	4	0,6
d ⁷	Co ²⁺	1	1,8		3	0,8	3	1,2
d ⁸	Ni ²⁺		2	1,2			1	0,4
d ⁹	Cu ²⁺		1	0,6			1	0,4
d ¹⁰	Cu ²⁺ , Zn ²⁺		0	0			0	0

Bununla əlaqədar olaraq d- elementlərinin əmələ gətirdiyi kompleksləri nəzərdən keçirək. $3d^n$ - kompleksinin birinci $3d$ -elektronu bağlayıcı olmayan ayrı-ayrı t_{2g} orbitallarını tutur və bu halda spinlər bir-birinə paralel olaraq qalır. Məsələn, Ti^{2+} və V^{2+} ionları uyğun olaraq $3d^2$ və $3d^3$ elektron quruluşuna malikdirlər. $3d$ -elektronları energetik cəhətdən kiçik t_{2g} orbitallarında (36 və 37) yerləşir. Bu ionların kompleksləri üçün LSSE uyğun olaraq, $2 \cdot 0,4 \Delta_{\text{oqt}} = 0,8 \Delta_{\text{oqt}}$ (Ti^{2+}) və $3 \cdot 0,4 \Delta_{\text{oqt}} = 1,2 \Delta_{\text{oqt}}$ (V^{2+}) bərabərdir.


$Cr^{2+} 3d^4$ - ionu üçün lazım olan digər elektron t_{2g} orbitallarından birini tutaraq bu orbitalda yerləşən elektron ilə qoşalaşa bilər (38). Lakin belə yerləşmə baş verdikdə elektron qoşlaşma enerjisi (P) adlanan, qüvvətli elektrostatik dəfətmə qüvvələrinə məruz qalır. Digər halda elektron boş e_g




$36 d^2$



$37 d^3$



$38 d^4$ qüvvətli sahədə



$39 d^4$ zəif sahədə

orbitallarından birində yerləşə bilər (39). Bu halda qoşlaşma enerjisi məsrəfləri olmadığına baxmayaraq, e_g orbitalının enerjisi Δ_{oqt} kəmiyyəti qədər artıqdır. Birinci halda LSSE = 1,6, qoşlaşma enerjisi isə P olarsa, onda ümumi stabillaşma enerjisi ($1,6\Delta_{\text{oqt}} - P$)-yə bərabər olur. İkiknci halda LSSE = $3 \cdot 0,4\Delta_{\text{oqt}} - 0,6\Delta_{\text{oqt}} = 0,6\Delta_{\text{oqt}}$, qoşlaşma enerjisi isə yoxdur ($P=0$). Beləliklə bu iki variantdan hansının həyata keçməsi ($1,6\Delta_{\text{oqt}} - P$) ilə $0,6\Delta_{\text{oqt}}$ kəmiyyətlərinin nisbətindən aslıdır.

Əgər $\Delta_{\text{okt}} < P$ (zəif sahə) olarsa, on kiçik enerji yalnız energetik cəhətdən yüksək olan orbitalda elektron yerləşdirkədə mümkün olur (elektron konfiqurasiyası $t_{2g}^3 e_g^1$). $\Delta_{\text{okt}} > P$ (qüvvətli sahə) olduqda isə on kiçik enerji t_{2g}^4 elektron quruluşuna uyğun gəlir. Məsələn, $[\text{Cr}(\text{OH}_2)_5]^{2+}$ kompleks ionunun əsas halına $t_{2g}^3 e_g^1$ elektron quruluşu, $[\text{Cr}(\text{CN})_6]^{4-}$ stexiokimiyəvi sıraya əsasən qüvvətli sahə liqandlı kompleks ionunun əsas halına isə t_{2g}^4 elektron quruluşu uyğun gəlir.

$3d^1$, $3d^2$, $3d^3$ elektron quruluşları üçün LSSE ilə P cütleşmə enerjisi arasında heç bir rəqabət olmadıqdan, onlara, t_{2g}^1 , t_{2g}^2 və t_{2g}^3 elektron konfiqurasiyaları uyğun gəlir.

Konfiqurasiyalar arası rəqabət $3d^n$ ($n = 4, 5$) halında meydana çıxır. Bu isə onunla əlaqədardır ki, qüvvətli sahə t_{2g}^4 elektron konfiqurasiyasının zəif sahə isə $t_{2g}^3 e_g^1$ və $t_{2g}^3 e_g^2$ elektron konfiqurasiyalarının meydana çıxmamasına şorait yaradır. Sonuncu konfiqurasiyalarda elektronların hamısı müxtəlif orbitallarda yerləşdiyindən paralel spinlidirlər. Paralel spinli elektronların sayına görə aşağıspinli və yüksəkspinli komplekslər müəyyən edilir. Aşağı spinli komplekslərə paralel spinli elektronları az olan hissəciklər, yüksək spinli komplekslərə isə paralel spinli elektronları çox olan hissəciklər aid edilir. Məsələn, $3d^4$ - komplekslərində liqand qüvvətli kristal sahəyə malidir, kompleks aşağıspinli, zəif kristal sahəlidirse yüksəkspinli kompleksdir (cədvəl 18).

$3d^6$ və $3d^7$ komplekslərində qüvvətli sahə uyğun olaraq, aşağı spinli t_{2g}^6 (qoşlaşmamış elektron yoxdur) və $t_{2g}^6 e_g^1$ (bir qoşlaşmamış elektron mövcuddur) elektron quruluşlarına getirib çıxarır. Zəif sahə isə yüksək spinli $t_{2g}^4 e_g^2$ (4 qoşlaşmamış elektron) və $t_{2g}^5 e_g^2$ (üç qoşlaşmamış elektron) elektron konfiqurasiyalarının əmələ gelməsinə səbəb olur.

Kristallik sahənin gücü (Δ_{okt} ilə xarakterizə edilir) və qoşlaşma enerjisi P, metal və liqandin təbiətində asılı olur.

4d- və 5d- metallarının komplekslərində Δ_{okt} , 3d- metallarına nisbətən adətən yüksəkdir. Ona görə də 4d- və 5d- metallarının kompleksiər bir qayda olaraq aşağıspinlidir.

d-Keçid elementlərinin kompleksəmələqtirməsi zamanı müşahidə olunanın bir sıra hadisələrin izahı üçün Yan-Teller effekti mühüm əhəmiyyətə malidir.

1937-ci ilde Yan və Teller tərəfindən belə bir mülahizə irəli sürülmüş və təsdiq edilmişdir: «Xətti quruluşa malik olmayan hər hansı bir molekulyar sistemin cırlaşmış elektron halı qeyri-stabildir. Mehə buna görə də belə

sistem onun simmetriyasını pozan və cırlaşmanı aradan qaldıran dəyişikliklərə məruz qalır».

Oktaedrik d^9 - kompleksi cırlaşmışdır. Bu onunla izah edilir ki, $e_g(d_{x2-y2})$ və $e_g(d_{z2})$ orbitalları eyni enerjiyə malik olduğundan, tək elektron onlardan hər birini tutu bilər. Simmetriyadakı tetraqonal pozulma hər iki orbitalın enerjilərindəki fərqli səbəb olur və yenidən əmələ gəlmış kompleksin enerjisi, ilkin simmetriyası pozulmamış kompleksə nisbətən kiçik olur. Aşağıspinli d^8 - oktaedrik kompleksi də cırlaşmışdır. Çünkü qoşalaşmış spinli elektronlar $e_g(d_{x2-y2})$ və $e_g(d_{z2})$ orbitallarında müxtəlif cür yerləşə bilərlər.

Tetraqonal pozulma cırlaşmanı aradan qaldırır və bu zaman d_{z2} orbitalının enerjisi d_{x2-y2} orbitalına nəzərən kiçik olur və d_{z2} konfiqurasiyası on aşağı enerjildir.

Yan-Teller effekti qeyri-stabil həndəsi quruluşu müəyyən edir. Lakin bu effekt simmetriya pozulmasının hansı istiqamətə yönəlməsi haqda əvvəlcədən heç bir məlumat vermir.

Yan-Teller effekti bir oriyentasiyanı digərinə çox tez dəyişə bilir və bu proses dinamik Yan-Teller effekti kimi mövcud olur. Məsələn, bu effekt kvadrat piramida tipli koordinasiyalı bioloji aktiv porfirindor arasında müəyyən edilmişdir. Burada liqandlar həlqəsi kvadrat quruluşu müəyyənləşdirir, beşinci liqand isə kompleksin müstəvisi üzərində yerləşmiş olur.

Liqand sahə nəzəriyyəsi

Liqand sahə nəzəriyyəsinin əsasını MO üsulunun kompleks birləşmələrə tətbiqi təşkil edir. Bu nəzəriyyənin diqqət mərkəzində - mərkəzi atomun d-orbitalları durur. Liqand sahə nəzəriyyəsi kompleksəmələğatırıcıının xüsusiyyətləri ilə bərabər, liqandların elektron quruluşunu da tam doğunluğu ilə nəzərə alır.

Bu üsul ilə təsvir olunan kompleks birləşmələrdə onların tərkibinə daxil olan ayri-ayrı atom və molekulların fərdi xüsusiyyətləri öz əhəmiyyətini itirir və vahid kvant-mexaniki sistem meydana çıxır. Bu zaman metal və liqandların valent orbitalları hesabına orbitalların simmetrikləşdirilmiş xətti kombinasiyası yaranır. Bu zaman sistemin valent elektronları hem kompleksəmələğatırıcıının nüvəsini və həm də kompleksin tərkibinə daxil olan bütün liqandları əhatə edən çoxmərkəzli molekulyar orbitalda yerləşir. Hər bir elektronun hərəkəti nüvələrin vəziyyəti və bütün elektronların hərəkət xarakteri ilə müəyyən cdilir.


σ -Əlaqə. İlk növbədə keçid elementlərin əmələ gətirdiyi oktaedrik kompleksləri nəzərdən keçirək. Bu komplekslərdə hər bir liqand mərkəzi atoma təref yönəlmış bir valent orbitalına malik olaraq, M - L əlaqəsinin mərkəzi oxuna nəzərən -simmetriyalıdır. Misal kimi NH_3 və F^- liqandlı kompleksləri göstərmək olar.

Simmetrik oktaedrik əhəmedə metalin orbitalları simmetriyasına görə dörd qrupa bölünür (şək.14)

Altı liqandin σ - orbitalları, altı simmetrikləşdirilmiş xətti kombinasiya qurmağa imkan verir. Belə σ -simmetriyalı kombinasiyalarının yaranmasında mərkəzi metal atomunun s (a_{1g}), p_x , p_y , p_z (t_{1u}) və $d_{x^2-y^2}$, d_{z^2} (e_g) orbitaları iştirak edir. Yalnız liqandların σ orbitallarının metalin t_{2g} simmetriyalı

Metalin orbitalları	Simmetriya növü	cırlaşma
s	a_{1g}	1
p_x , p_y , p_z	t_{1u}	3
d_{xy} , d_{yz} , d_{zx}	t_{2g}	3
$d_{x^2-y^2}$, d_{z^2}	e_g	2

orbitalları ile σ -simmetriyası mümkün deyil. Yeni onlar σ -elaqəlerinin yaranmasında iştirak etmir. MO o zaman əmələ gəlir ki, liqandların orbitalları ilə metal orbitalları eyni simmetriya qrupuna aid edilsin. Belə ki, metalin a_{1g} orbitalı ilə liqandın orbitalının örtülməsi zamanı iki molekulyar orbital (bir bağlayıcı və bir boşaldıcı), 2 təribdən cırlaşmış metalin orbitalı ilə liqand orbitallarının örtülməsi ilə liqand orbitallarının örtülməsi zamanı dörd MO (2 dəfə cırlaşmış bağlayıcı BMO və 2 təribdən cırlaşmış dağıdıcı DMO), üç dəfə cırlaşmış metalin tlu orbitalları ilə liqand orbitallarının örtülməsi zamanı isə altı MO (üç təribdən cırlaşmış bağlayıcı BMO və üç



Şek.14. Oktaedrik komplekslərdo liqandların σ -orbitallarının simmetrikləşdirilmiş kombinasiyası

dəfə cırlaşmış dağıdıcı DMO) əmələ gəlir. Beləliklə, altı bağlayıcı və altı dağıdıcı MO meydana çıxır. Üç tərtibdən cırlaşmış metalin t_{2g} - orbitaları metal atomu üzərində lokallaşaraq, kimyəvi əlaqənin yaranmasında iştirak etmir. 15 sayılı şəkildə MO-in energetik səviyyələrinin diaqramı verilmişdir.

Bildiyimiz kimi, ən aşağı enerjili atom orbitalları, aşağı enerjili MO yaranmasında aparıcı rolun daşıyıcısıdır. NH_3 , F^- və digər liqandların əksəriyyətinin σ -orbitallarını əmələ gətirən AO metalin d-orbitallarına nisbətən aşağı enerjiliidirlər.

Nəticədə kompleksin altı bağlayıcı MO əsasən liqandların orbitalarına xas olan xüsusiyyətlərə malik olur. Bu altı bağlayıcı MO, liqandların altı sərbəst elektron cütü hesabına 12 elektron qəbul edə bilər. Beləliklə KSN-ə uyğun olaraq, liqandlar tərəfindən əlaqənin yaranması üçün verilmiş elektronlar, kompleksin tərkibində əsasən liqanda məxsusdur. Lakin d-orbitallarının BMO yaratmaqdə rolu heç də sıfır bərabər deyil və buna görə də «liqandin elektronları» mərkəzi atoma tərəf nüfuz edir.


Kompleks birləşmənin əmələ gəlməsi zamanı liqandlar tərəfindən təqdim olunmuş elektronlardan başqa müəyyən miqdardan elektron əlavə olaraq yerləşdirilməlidir. Bu isə metal atomunun və ya ionunun d- elektronlarının sayından asılıdır. Əlavə elektronlar əlaqə yaratmayan d- orbitallarında (t_{2g} - orbitalları) və metalin d-orbitalı ilə liqandin qarşılıqlı təsiri nəticəsində yaranan dağıdıcı molekulyar orbitalında (DMO) yer tutur. t_{2g} və e_g - orbitalları əsasən metal ionuna malikdirlər, ona görə də mərkəzi ionunun sayılı elektronu əsasən metal ionu üzərində qalır. Beləliklə, kompleksin sərhəd orbitaları olan metalin t_{2g} əlaqə əmələ getirməyən orbitalları və dağıdıcı e_g - orbitalları əsasən metala aiddir. Buna görə də Δ_{oxt} en yüksək tutulmuş və en kiçik boş MO enerjisi arasındaki fərqə bərabərdir. LSN görə bu MO-lar tam olmasa da metal ionuna aiddir. KSN-ə əsasən isə d- elektronları təmamilə metala aiddir, bu isə problemin bəsitləşməsinə getirib çıxarıır.

MO-nun energetik səviyyələrinin diaqramları müəyyən edildiyindən, kompleksin əsas elektron quruluşu üçün eletkron təbəqələrinin dolma prinsipindən istifadə etmək olar. Beləliklə, kompleksin altı BMO-da liqandın 12 elektronu yerləşir. d^n -Kompleksinin qalan n elektronu isə əlaqə yaratmayan t_{2g} və dağıdıcı e_g orbitallarında paylanır. Bunları nəzərə alsaq, onda yaranan kompleksin növü (KSN-da olduğu kimi aşağı və ya yüksək spinli) parçalanma enerjisi Δ_{oxt} ilə P - qoşlaşma enerjisini nisbetində ashdır. Yeganə fərq ondadır ki, MON kvadratın daxilində yerləşən orbitalının təbiətiinin daha yüksək səviyyədə izahı üçün imkan yaradır.

π - Əlaqə. MON mühüm xüsusiyyətlərindən biri də π -əlaqələrinin mümkünülüyü və onun kompleks birləşmənin davamlılığına olan təsiridir. Liqantların σ -əlaqələrin yaranmasında iştirak etməyən π -orbitalları ilə kompleksəmələgətiricinin əlaqə yaratmayan t_{2g} orbitallarının qarşılıqlı təsiri parçalanma parametrlərinin artmasına səbəb olur. Bəzi hallarda π -əlaqələnmə parçalanma parparametritini o qədər artırır ki, aşağı spinli komplekslər əmələ gəlir. MON-a əsasən parsalanma enerjisinin artması kristallik sahənin gücünün artması ilə deyil, əlavə π -bağlanması hesabına kovalent əlaqənin güclənməsi ilə də əlaqədardır.

Kompleks birləşmələrdə π -bağlanmasıda iştirak edən liqantlar təbiətinə görə donor və akseptor xüsusiyyətlidir. π -Donor təbiətli liqantlar M - L əlaqəsinə nəzərən π -simmetriyalı dolmuş orbitallara malikdir. Dolmuş - orbitallarının enerjisi metalin d-orbitallarının encrjisindən cüzi miqdarda azdır. Bu tip liqantlara misal olaraq Cl^- , Br^- , H_2O göstərmək olar. π -Donor təbiətli liqantların enerjisi π -orbitallarının metal atomunun qismən dolmuş d-orbitallarının enerjisine nəzərən aşağı olduğundan, metalin t_{2g} -orbitalları ilə yaranmış BMO liqandların orbitallarından aşağıda, DMO isə sərbəst metal ionunun d - orbitallarının enerjisindən yuxarıda yerləşir (şək.15).

Bu zaman liqandların sərbəst elektron cütleri BMO-ları mərkəzi atomun d-orbitallarında öncədən ycrleşən elektronlar isə dağidıcı t_{2g} orbitallarında yerləşir. Nəticədə metal ionun əlaqə yaratmayan t_{2g} orbitalları DMO çevrilir və buna görə də onların enerjisi artaraq, əsasən metala aid olan dağidıcı eg




Şək.15. π - bağlanması liqand sahəsinin parçalanma parametrinə təsiri.
 π -donor təbiətli liqandlar Δ_{0kt} kiçiidir.

orbitallarının enerjisine yaxınlaşır. Beləliklə, qüvvəli π -donor xassəli liqandlar Δ_{okt} qiymətini kiçildir.

π -Aksektor xassəli liqandlar adətən enerjisi t_{2g} orbitallarına nisbətən kiçik olan dolmuş π -orbitallarına malik liqandlardır. Bu liqandlar eyni zamanda boş π -orbitallara da malik olur. π -Akseptor orbitalları bir qayda olaraq liqandin boş dağıdıcı molekulyar orbitallarıdır (CO, N_2). Bu orbitalar enerjilərinə görə metalin d-orbitallarından yüksəkdə yerləşir. CO liqandinin π -donor xarakteri azdır və d-metalların eksər karboqnil komplekslərində CO π -akseptor xassələri göstərir.

Əksər liqantların π -akseptor orbitalları enerjisine görə metalların d-orbitallarına nisbətən yüksəkdə yerləşdiyindən, onların əmələ getirdiyi BMO metalin d-orbitalına daha uyğun olur. (Şək. 16). Belə BMO-lar d-orbitallarının enerjisine nəzərən aşağıda yerləşir və buna görə də π -akseptor ilə qarşılıqlı təsir nəticəsində Δ_{okt} böyüür. Bütün bunları nəzərə alaraq komplekslərdə π -əlaqələrin əmələgəlmə xarakterini qiymətləndirmək olar.



Şək. 16. π -akseptor kimi təsir edən liqandlar Δ_{okt} böyüdür

Spektrokimyəvi sıradə liqandların yerləşmə ardıcılılığı onların $M - L \sigma$ -əlaqələrinin yaranmasında iştirakını qismən də olsa əks etdirir. Məsələn, CH_3^- və H^+ spektrokimyəvi sıradə sağ tərfdən sonda yerləşir. Bu isə onların qüvvəti σ -donor xassələrinə dəlalət edir. Əgər π -bağlanma əhəmiyyəti xarakter daşıyırsa onda bu Δ_{okt} böyük təsir göstərir. π -Donor xassələr

liqandlar Δ_{okt} kiçilməsinə səbəb olursa pi- akseptor xassəli liqandlar Δ_{okt} yüksəldir. Bu effekt qüvvətli π -akseptor olan CO-nun spektrokimyəvi sıranın sonunda, qüvvətli π -donor olan OH⁻ isə həmin sıranın sonunda yerləşməsini izah edir.

Liqandların spektrokimyəvi sıradə yerləşmə ardıcılığının ümumi qanuna uyğunluğunu -bağlanmanın təsiri ilə izah etmək olar.

Aşağıda parçalanma enerjisinin Δ_{okt} qiymətlərinin artma ardıcılığı:

π - donor < zəif π - donor < π -effekt yoxdur < π -akseptor

I⁻ < Br⁻ < Cl⁻ < F⁻ < H₂O < NH₃ < PR₃ < CO

π - donor < zəif π - donor < π -effekt yoxdur < π -akseptor

σ - bağlama qismən üstünlük təşkil edən liqantlara nə π -donor və nə də ki, π -akseptor xassəsi göstərməyən CH₃⁻ və H⁻ aid edilir.


Turşu və əsaslar

Hələ qədim zamanlardan insanlar turşuları dadlarının turş olması, əsasları isə sabuna bənzər sürüşkənliyi ilə ayırd edirdilər. Bu maddalərin xassələrinin daha dərindən öyrənilməsi Arrheniusun irəli sürdüyü elektrolitik dissosiasiya nəzəriyyəsi əsasında genişlənmişdir. Bu nəzəriyəye əsasən, turşular sulu məhlullarda hidrogen ionunun mənboyı olan birləşmələrdir. Turşu və əsaslar ilə əlaqədar olan müasir təsəvvürlər geniş məqyasda, müxtəlif kimyəvi reaksiyaları əhatə edir. Belə ki, Brensted-Louri nəzəriyyəsi proton keçidi prosesinə əsaslandığı halda, Luis nəzəriyyəsi elektron cütününü aksentoru ilə donor təbiətli hissəciklərin qarşılıqlı əsaslanır.


1923-cü ildə bir-birindən asılı olmayaraq danimarkalı alim Yoxan Brensted və ingilis kimyaçısı Tomas Louri belə bir fərziiyyə irəli sürdülər: bir hissəcikdən digərinə proton keçidi turşu-əsas xarakterli reaksiyaların əsasını təşkil edir.

Brensted və Lourinin fikrinə görə, proton -hidrogen ionudur H^+ . Proton donoru rolunda çıxış edən maddə turşu, protonu özünə birləşdirən maddə isə əsasdır. Özlərini göstərilən tərzdə aparan birləşmələr uyğun olaraq, Brenstedin turşu və əsasları adlanır. Qeyd etmək lazımdır ki, Brensted və Louri öz nəzəriyyələrinə mühit haqda heç bir anlayış verməmişlər. Buna görə də proton ötürülmə prosesi həm həllədicilərə, həm də həllədicisiz mühitə tətbiq edilə bilər.

Hidrogen fluoridi Brensted turşularına tipik misal kimi göstərmək olar. Buna görə də HF suda həll edildikdə, o protonu digər molekula - yəni suya verir:




Əsaslara misal olaraq ammoniyakı misal göstərmək olar. NH_3 proton donoru olan birləşmədən H^+ qəbul edir, yəni hidrogen ionunun akseptoru rolunda çıxış edir:



Turşu ve əsaslar arasında baş verən protonun ötürülməsi prosesi hər iki istiqamətdə çox tez baş verir və bələliklə də dinamik tarazlıq yaranır.


Reaksiya tənliklərindən göründüyü kimi su tipik amfolitdir, yəni o həm Brensted turşusu və həm də Brensted əsası rolunda çıxış edə bilir. Məlum olduğu kimi turşu protonunu suya ötürdükdə sonuncu hidroksonium ionuna H_3O^+ çevrilir (40). Lakin bu quruluş H_3O^+ hidrogen ionunun suda özünü



aparmasının sadələşdirilmiş təsviridir. Əslində hidroksonium ionun özü də ən azı üç su molekulu ilə əhatə olunaraq $H_9O_4^+$ (41) şəklində mövcud olur.


Bernsted turşu və əsasların sulu məhlullarının kimyasının əsas xüsusiyyəti, proton keçidi reaksiyalarının tarazlıq vəziyyətinin çox tez yaranmasıdır.

Yuxarıda verilmiş reaksiyaları ümumi halda Brensted tarazlığı ilə ifadə etmək olar:




Əsas_1 , Turşu_1 ilə qoşulmuş əsas, Turşu_2 isə Əsas_2 ilə qoşulmuş turşu adlandırılır. Turşu ilə qoşulmuş əsas, protonunu itirmiş turşunun qalığıdır. Əsas ilə qoşulmuş Turşu isə - əsasa protonun birləşməsindən sonra yaranan hissəcikdir. Məsələn, F^- ionu HF ilə qoşulmuş əsasdır, H_3O^+ ionu isə H_2O -ya qoşulmuş turşudur. Turşu ilə qoşulmuş turşu və ya əsas ilə qoşulmuş əsas arasında heç bir prinsipial fərq yoxdur. Bələliklə, hissəcik proton verdikdə qoşulmuş əsasa, proton birləşdirdikdə isə qoşulmuş turşuya çevirilir. Məhlulda qoşulmuş turşular və əsaslar tarazlıq halında mövcud olurlar.

Sulu məhlulda Bernsted turşusunun gücü turşuluq sabiti və ya turşunun ionlaşma sabiti K ilə ifadə edilir:




Bu formulda $[X]$, X hissəciklərinin molyar qatılığını ifadə edir. Əgər $K_t << 1$ olarsa, onda proton turşu ilə çox davamlı əlaqədədir. HF sulu məhlulu üçün $K_t = 3,5 \cdot 10^{-4}$. Bu o deməkdir ki, normal şəraitdə suda HF molekullarının çox az hissəsi deprotoonlaşmışdır. Analoji olaraq NH_3 suda məhlulu üçün əsasilik sabitini K_θ müəyyən etmək olar:



Əgər $K_\theta << 1$ olarsa, onda əsas protona qarşı zoif akseptor xassələri göstərir və onunla qoşulmuş turşunun məhluldakı qatılığı çox kiçikdir. Ammoniyakın suda məhlulu üçün $K_\theta = 1,8 \cdot 10^{-5}$. Bu o deməkdir ki, normal şəraitdə ammoniyak molekullarının kiçik bir qismi suda protonlaşmış şəkildədir.

Su amfolit olduğundan, proton köcürmə reaksiyasının tarazlığı hətta kənar turşu və əsas olmadıqda belə yaranır. Bir su molekulundan digər su molekuluna protonun keçməsi avtoprotoliz və ya avtoionlaşma adlanır və avtoprotoliz sabiti (suyun ion hasili) ilə xarakterizə edilir - K_w



25°C temperaturda $K_w = 1,00 \cdot 10^{-14}$. Bu o deməkdir ki, təmiz sunda su molekullarının cüzi hissəsi ion şəklində mövcud olur.

Suda hidratlaşmış ionların qatılığı (mol/l) eyni olduğundan:

$$[\text{H}_3\text{O}^+] = [\text{OH}^-] = \sqrt{10^{-14}} = 10^{-7}$$




Mühitə turşu əlavə etdikdə hidrogen ionlarının qatılığı artır və uyğun olaraq hidroksil ionlarının qatılığı azalır və oksinə.

Beləliklə məhlulda hidrogen ionlarının qatılığı mühitin turşu və ya əsasılıyini müəyyən etmək üçün meyar ola bilər. Turş məhlullarda $[\text{H}_3\text{O}^+] > 10^{-7}$, qələvi məhlullarda isə $[\text{H}_3\text{O}^+] < 10^{-7}$ bərabərdir. Bununla əlaqədar olaraq hidrogen ionlarının qatılığının ifadəsi üçün mənfi onluq loqarifmin qiymətləri tətbiq edilir və hidrogen göstəricisi pH adlandırılır: $\text{pH} = -\lg[\text{H}_3\text{O}^+]$.

Neytral mühitde $pH = -\lg 10^{-7} = 7$, turş məhlullar üçün $pH < 7$, qələvi məhlullar üçün isə $pH > 7$. Analoji olaraq reaksiya mühiti hidroksil göstəricisi ilə xarakterizə oluna bilər:


$$\begin{array}{ll} pOH = -\lg[OH^-] & pH = pOH = 7 \\ \lg[H_3O^+] + \lg[OH^-] = -14 & pH + pOH = 14 \end{array}$$

Məhlullarda pH göstəricisi qiymətlərini geniş miqyasda dəyişə bilər. Brensted-Louri nəzəriyyəsinin üstünlüyü ondadır ki, o, müxtəlif proton tipli həllədicilərdə gedən neytrallaşdırma reaksiyalarına tətbiq oluna bilər:



Bələ həllədicilərdə baş verən neytrallaşdırma reaksiyalarını nəzərdən keçirdikdə, turşu həllədici kationlarının (H_3O^+ , NH_4^+ , $H_3SO_4^+$) qatılığının yüksəldən, əsas isə həllədici kationlarının (OH^- , NH_2^- , HSO_4^- və s.) qatılığını artırıran maddələrdir.

Bələ yanaşmanın yəni solvo-sistem nəzəriyyəsinin üstünlüyü ondadır ki, bütün bu proseslər su ilə analoji olaraq ümumi tarazlıq tənliyi ilə ifadə oluna bilər:




S – həllədici molekulu (H_2O , NH_3 , H_2SO_4 və s.) A^+ və B^- həllədiciinin kation və anionu, və su və hər hansı başqa həllədiciinin ion hasılıdır.

Sulu məhlulların pH göstəricisi ilə analoji olaraq, hər hansı bir həllədici üçün neytral nöqtə olmaqla, göstərici qurmaq mümkündür. Bir sıra proton tipli həllədici lər üçün bu tipli göstəricilər cədvəldə verilmişdir (cədvəl 20).

Proton tipli həllədiciin ion hasili (K), pH-göstəricisi, neytral nöqtə (T=const)


həllədici	K	pH	-0,5lgK
H ₂ SO ₄	1 10 ⁻⁴	0 - 4	2
CH ₃ COOH	1 10 ⁻⁵	0 - 13	6,5
H ₂ O	1 10 ⁻¹⁴	0 - 14	7
C ₂ H ₅ OH	1 10 ⁻²⁰	0 - 20	10
NH ₃	1 10 ⁻²⁹	0 - 29	14,5

Verilmiş həllədicidə həmin həllədiciin kation və anionlarına **nisbatən** daha qüvvətli olan turşu və əsaslar qüvvələrinə görə birincilərə bərabər sayılır. Məsələn:



Perxlorat turşusu ilə suyun qarşılıqlı təsiri zamanı proton H⁺ uğrunda rəqabət olmur, yəni protoliz reaksiyası dönməzdir. Burada HClO₄ turşusu öz qüvvəsinə görə H₃O⁺ ilə uyğunlaşır. CH₃COOH ilə H₂O – nun qarşılıqlı təsiri zamanı H⁺ protonun iştirakı ilə mübadilə reaksiyası döñərdir və CH₃COOH turşusu H₃O⁺ görə zəif turşdur.

Ammoniyak mühitində analoji reaksiyaları aşağıdakı kimi ifadə etmək olar:




Həllədici kimi NH₃ HClO₄ və CH₃COOH turşularının qüvvəsi NH₄⁺ ionunun qüvvəsi ilə uyğunlaşır.

Karbomidin NH₂CO NH₂ turşu xassələri isə NH₄⁺ nisbatən zəif olur.


Analogi hal əsasların suda məhlullarında da müşahidə olunur. Su molekulundan proton çıxarmaq gücündə olan hor hansı bir əsas, hər əsas

molekuluna uygun OH⁻ ionu əmələ gətirir və məhlulda özünü OH⁻ ionlarının daşıyıcısı kimi aparır. OH⁻ ionları suda mövcud ola bilən ən qüvvətli əsasdır. Bu onunla izah edilir ki, qüvvətli proton akseptoru xassələrinə malik olan hər bir hissəcik su molekulundan dərhal protonu ayıraq, OH⁻ ionlarını əmələ gətirir. Buna görə də qələvi metalların amid və metanidlərinin suda məhlullarında NH₂⁻ və CH₃⁻ ionlarının xassələrini öyrənmək mümkün olmur. Hər iki anion NH₃ və CH₄ qədər protonlaşaraq, OH⁻ ionlarını əmələ gətirir:






Turşular sinfinə daxil olan birləşmələrin əksəriyyəti suda, molekulunda mərkəzi atomla birləşmiş OH⁻ qrupundan proton ayırrı. Belə proton, molekulda mövcud olan digər protonlardan (məs. CH₃COOH molekulunun metil qrupunun protonları) fərqli olaraq, turş proton adlandırılır. Belə turşular üç qrupa bölmək olar:

1. Akvaturşular. Belə turşularda, mərkəzi metal ionuna koordinasiya olunmuş su molekulunun protonu turş protondur:




Akvaturşulara aid edilən heksaakkvadəmir (III) ionunun quruluşu (42) verilmişdir.

2. Hidroksoturşular. Bu turşularda proton hidroksil qrupuna aiddir. Eyni zamanda bu turşularda hidroksil qrupu ilə birləşmiş atomda oksoqrup =O olmur. Belə turşulara mineralların yaranmasında xüsusi rolü olan ortosilikat turşusu H₄SiO₄ misal ola bilər (43).




3. Oksoturşular. Bu turşularda turş proton OH qrupuna aid olmaqla bərabər mərkəzi atomla birləşmiş oksoqruplar da mövcuddur. Məsələn, sulfat turşusu H_2SO_4 ($O_2S(OH)_2$) (44).

Bu üç sinif turşuya akva-turşuların deprotonlaşdırma mərhələləri kimi baxmaq olar:



d- Metallarının aralıq oksidləşmə dərəcəli akva kationlarının bu tipli ardıcıl çevrilmə prosesləri buna misal ola bilər:



Akva-turşular əsasən s- və d- elementlərinin aşağı oksidləşmə dərəcələri və dövri sistemin p-blokunun sol tərəfində yerləşən elementləri üçün xarakterikdir.

Elementlərin ali oksidləşmə dərəcəli birləşmələri arasında oksoturşular çox rast gəlinir. Dövri sistemin p-blokunun sağ tərəfində yerləşən elementlər aralıq oksidləşmə dərəcələrində də oksoturşular əmələ gətirirlər ($HClO_3$, H_2SO_3 və s.).

Akva-turşuların gücü mərkəzi atomun müsbət yükü artıqca və ion radiusu azaldıqca yüksəlir. Müəyyən mənada bu dəyişiklikləri ion modeli çərçivəsində izah etmek mümkündür. Burada metal kationu Z müsbət yükünü daşıyan sfera kimi qəbul edilir. Yüksek yük daşıyan və kiçik ion radiusuna malik kationlarla yanaşı yerləşən protonları ayırmak daha asan olduğundan, bu modelə əsasən Z artması və ion radiusunun r^+ kiçiliməsi turşuluğun yüksəlməsinə səbəb olur. Bu modelin qaz fazası üçün nəzərdə tutduğu qanunauyğunluqlar solvatlaşmanın təsiri eyni olarsa, məhlullar üçün də tətbiq edile bilər. Ion tipli birləşmələr əmələ gətirən elementlərin (əsasən s-elementləri) akva-ionlarını bu model yaxşı izah edir. Fe^{2+} , Zn^{2+} , Cr^{2+} və s. kimi d-elementlərin ionlarının izahı da, bu modelə çox uyğundur.

Lakin ionların büyük hissəsini ion modeli əsasında izah xeyli çətinləşir. Bu onunla əlaqədardır ki, metal ionu protonu ion modelində nəzərdə tutulduğundan daha böyük qüvvə ilə dəf edir.


Bələ ehtimal olunur ki, kationun müsbət yükü mərkəzi ion üzərində tam lokallaşmamışdır. Yük qismən liqandlar üzərində delokalaşaraq, turş protona daha yaxın olur. Delokallaşma dərəcəsi, M - O əlaqəsində kovalentliyin miqdarına ekvivalent olur.


Bələ ki, d-elementləri sıralarının son metalları (Cu^{2+}) və p- metallarının (Sn^{2+}) akva turşularının gücü, ion modelinə görə nəzərdə tutulana nisbətən daha yüksəkdir. Bu onunla izah edilir ki, verilmiş ionlar üçün kovalent tipli əlaqə ion əlaqəsinə nisbətən üstündür, ona görə də ion modeli özünü doğrultmur. Dövr boyu soldan sağa və qrup boyu yuxarıdan aşağıya getdikcə metal və oksigen orbitallarının örtülməsi artır. Ona görə də ağır d-elementlərinin ionlarının əmələ gətirdiyi akva-turşuların gücü də yüksəlir.

Sadə oksoturşular. Ən sadə oksoturşular, bir mərkəzi atomlu - mononüvəli turşularıdır: H_2SO_3 , H_3PO_4 , HNO_3 , H_2CO_3 . Bələ turşular dövri sistemin yuxarı sağ tərəfində yerləşən yüksək elektromənfiyiə malik və eyni zamanda yüksək oksidləşmə dərəcəli digər elementlərdən təşkil olunub (ümumiləşdirici sxem 5).

Cxəndən görünəndüyü kimi, $B(OH)_3$, HNO_3 və H_2CO_3 analoji turşulardan fərqli olaraq, müstəvi quruluşludurlar. II dövr elementləri üçün - əlaqə yaratmaq qabiliyyəti xarakter xüsusiyyət olduğundan, bu element atomları əsasən müstəvi quruluşlu molekullar əmələ getirir.

Okso-turşuların bir və ya bir neçə OH^- qrupunu başqa qruplarla əvəz etmək olar. Bu zaman bir sırada əvəz olunmuş okso-turşular fluorsulfon $O_2SF(OH)$, xlorsulfon $O_2SCl(OH)$, dixlorsulfon O_2SCl_2 , aminosulfon $O_2S(NH_2)OH$ (45) və s. almaq mümkündür.





Ümumiləşdirici sxem 5.

p - hidrogen atomu ilə bağlanmayan oksigen atomlarının sayı

Fluor ən yüksək elektromənfiiliyə malik elemənt olduğundan O, mərkəzi kükürd atomundan elektronları özünə tərəf çəkərək, S atomu üzərində effektiv müsbət yükü yüksəltmiş olur. Buna görə də fluorsulfon turşusu sulfat turşusundan daha qüvvətlidir. Trifluormetan sulfon $\text{O}_2\text{S}(\text{CF}_3)(\text{OH})$ turşusunda elektroakseptor rolunu CF_3 qrupu görür.


Aminsulfon turşusunda əks effekt özünü göstərir. Belə ki, sərbəst elektron cütünə malik olan $- \text{NH}_2$ qrupu elektron sıxlığını S atomuna tərəf yönəldir və bu zaman mərkəzi atomun effektiv müsbət yükü kiçilir və turşunun gücü azalır. Bəzi oksoturşularda mərkəzi atom yalnız O və OH

grupları ile əhatə olunmayıb. Bir sıra hallarda, fosfit turşusunda H_3PO_3 olduğu kimi, hidrogen atomu mərkəzi atomla birbaşa birləşmiş olur. Bu halda H_3PO_3 ikiəsaslı turşudur və P – H (46) əlaqəsində iştirak edən proton turşu xassələrinə malik deyil $OPH(OH)_2$. Oksoturşularda bəzi hallarda okso-grupun əvəz olunması baş verir.


Tipik misal olaraq, tiosulfat ionunun $S_2O_3^{2-}$ (47) göstərmək olar. burada sulfat ionunun O atomu kükürd atomu ile əvəz olunub.

Susuz oksidlər. Akva- ve okso-turşulara uyğun oksidlərin hidratlaşma məhsulu kimi də baxmaq olar. Bu baxımdan oksidlərin turşu və əsasi xassələri, bu xassələrlə elemətin dövri sistemindəki yeri arasındaki asılılıq çox maraqlıdır.


Suda həll edildikdə özünə su molekulu birləşdirərək həllədiciyə proton verən oksidlər turşu oksidləridir.




Eyni zamanda turşu oksidi əsas (qəlevi) məhlulları ilə reaksiyaya daxil olan oksidlərdidir:



Suda həll edildikdə özünə proton birləşdirən oksidlər, əsasi oksidlərdirdir.




Turşu ilə qarşılıqlı təsirdə olan oksid, əsasi oksiddir.




Qeyd etmək lazımdır ki, əsasi oksidlər əsasən ion təbiətli, turşu oksidləri isə kovalent təbiətli birləşmələrdir. Metallar adətən əsasi oksidlər, qeyri-metallar isə turşu oksidləri əmələ gətirir.


Həm turşu və həm də qəlevilərlə qarşılıqlı təsirdə olan oksidlər amfoter oksidlərdir.



17 sayılı şekilde qrup üçün xarakter olan oksidləşmə dərəcəsində amfoter oksidlər əmələ gətirən elementlərin dövri sistemdə yeri göstərilmişdir. Bu oksidlər turşu və əsasi oksidlərinin sərhəddində yerləşdiyində elementin metal və qeyri-metal xarakterliliyinin müəyyənleşdirilməsində müxtəlif rol oynayır. Amfoterlik elementin əmələ gətirdiyi kimyəvi rabitənin təbiətinə asılı olur. d-Elementlərinin müəyyən oksidləşmə dərəcələrində əksələ götirdikləri oksidlərin amfoter xassəli olması onların xarakter əlamətindən asılı olur.



Şek.17. Daireyə alınmış elementlər hətta yüksək oksidləşmə dərəcələrində amfoter oksidlər əmələ gətirir.




Şek.18. Oksidləşmə dərəcələrinin 3c-keçid elementlərinin oksidlərinin turşu-əsasi xassələrinə təsiri. Tünd rənglə turşu oksidləri, açıq-boz rənglə əsasi oksidlər xarakter olan oksidləşmə dərəcələri göstərilmişdir. İlk əyri arasında yerləşən oksidləşmə dərəcələri amfoter xassəli oksidlərə uyğun gelir.


18 sayılı şekilde birinci sıra keçid elementlərinin hansı oksidləşmə dərəcələrində amfoter xassələr göstərdikləri əks olunmuşdur. Şəkildən göründüyü kimi sıranının sol tərəfində yerləşən metalların oksidləri (Ti-dan Mn-a qədər, bəzi hallarda Fe) metalin (+4) oksidləşmə dərəcəsində amfoter xassəlidir. Bu elementlər daha yüksək oksidləşmə dərəcələrində turşu, nisbətən kiçik oksidləşmə dərəcələrində isə əsasi xassələr göstərir. d-Blokunun sağ tərəfində yerləşən elementlər kiçik oksidləşmə dərəcələrində de amfoter xassəlidirlər. Amfoter hala keçidi tam izah edən nəzəriyyə hələ ki, mövcud deyil. Lakin, görünür ki, amfoterlik metal kationunun onunla birləşmiş oksigen atomunun polyarlaşdırmaq qabiliyyətini əks etdirir. Yen:

bu zaman metal – oksigen əlaqəsində kovalent əlaqənin payı artır və bu pay metalin oksidləşmə dərəcəsi yüksəldikcə artır.

Polioksobirləşmələr. O–H qrupu saxlayan turşuların əsas xassələrinən biri onların polikondensləşmə reaksiyalarına daxil olmalıdır. Adı hidratlaşmış kationdan polikationun əmələ gəlməsi H_3O^+ hidroksonium ionunun ayrılması ilə başa çatır:



Oksanionlardan kationun yaranması isə oksigen atomunun protonlaşdırılaraq, H_2O molekulu şəklində ayrılması ilə nəticələnir:




Polioksoionlar, demək olar ki, bütün silikat minerallarının tərkibinə daxil olduqlarından, yer qabığında oksigeninin ümumi kütləsinin sabit saxlanılmasında mühüm rol oynayırlar. Bu birləşmələr öz tərkibinə canlı hüceyrələrin enerji mənbəyi olan fosfat polimerlərini (ATF) daxil edir.

Oksidləri əsasi və amfoter xassələr daşıyan metalların akvaiyonları möhlulun pH-i artırdıqda adətən polimerleşən çöküntü əmələ gətirir. Bu xassədən (hər metal üçün pH-in xarakter qiyməti vardır), metal ionlarını birləşdirən ayırmak üçün analitik kimyada geniş istifadə edilir.


Be^{2+} (amfoter xasseli) müstəsna olmaqla IA və IIA qrup elementləri möhlulda yalnız hidratlaşmış kationlar şəklində mövcud olur: $\text{Me}^+ \text{(aq)}$ və $\text{Me}^{2+} \text{(aq)}$.

Amfoter elementlərin suda möhlullarının tərkibi çox mürəkkəbdür. Xarakter misal kimi, yer qabığında geniş yayılmış Fe(III) və Al(III) əmələ gətirdiyi polimerləri göstərmək olar. Turş möhlullarda onların hər ikisi oktaedrik heksaakvaanionlar $[\text{Al}(\text{OH}_2)_6]^{3+} \text{(aq)}$ və $[\text{Fe}(\text{OH}_2)_6]^{3+}$ əmələ gətirirlər. $\text{pH} > 4$ olduqda onlar giləbənzər hidratlaşmış oksidlər şəklində çökür:




Bir qayda olaraq, bu polimerlər kolloid vəziyyətində çökür, sonra isə tədricən kristallaşaraq davamlı mineral formalar əmələ gətirir.


pH-in aralıq qiymətlərində yeni hidratlaşmış ionların mövcud olduğu və çökmə prosesi baş verdiyi intervalda Al və Fe özlərini müxtəlif cür apardılar. Dəmir saxlayan bu tip hissəciklər nəzərdən keçirildikdə məlum olmasdır ki, onlar iki monomer (48 və 49), dimir (50) və ~90 atom Fe saxlayan polimer əmələ gətirirlər.




48 $[\text{Fe}(\text{OH}_2)_5(\text{OH})]^{2+}$



49 $[\text{Fe}(\text{OH}_2)_4(\text{OH})_2]^{+}$



50 $[\text{Fe}_2\text{O}(\text{OH}_2)_{10}]^{2+}$



51 $[\text{AlO}_4]^{5-}$


Al(III) isə böyük miqdarda polimer kationları əmələ gətirir. Bu polimerlərin monomer vahidində Al^{3+} ionu oksigen atomlarının teträedrik əhatəsində mövcud olur (51). Bu tip polimer kationlarının «sade» ziyan-yəndəsi kimi $[\text{AlO}_4(\text{Al}(\text{OH})_2)_{12}]^{7-}$ _(aq) ionunu göstərmək olar.

Göstərilən kationun quruluşu 19 sayılı şəkildə verilmişdir. Burada AlO_4 quruluş vahidləri, mərkəzi teträedrin etrafında oktaedrlər şəklində yerləşmişdir. Daha iri ion olan Fe^{3+} , belə quruluşlar üçün yaramır. On üç aliumium atomu saxlayan bu polikationun qatılığı Al^{3+} _(aq)-in ümumi qatılığının 0,1 hissəsi qədər olarsa, onda bitkilərin boy artması xeyli zəifləyir. Həl-hazırda belə bir fərziyyə mövcuddur ki, bu tipli polikationlar turş yağışlar

vasitəsilə ilə göl sularına və torpağa keçirilən ən toksiki komponentlərdir. ^{27}Al nüvələri NMR üsulunun köməyi ilə aparılmış tədqiqatlar nticəsində müəyyən edilmişdir ki, 13 atom Al saxlayan polikationlar, üzvi turş torpaqlarda alüminiumun mövcud olduğu ən geniş yayılmış formasıdır. Alüminiumun əmələ gətirdiyi polimerlər üçölçülü tor şəkilli strukturlardır. Onların dəmir ionlu analoqları isə xətti quruluşlu polimerlardır. Alüminiumun polikationları və onlara oxşar digər ionlar, cırkab sularının, xüsusən də alüminium istehsalının tullantı sularının tənzimlənməsində geniş istifadə olunur (anionların çökddürülməsində).


Polioksoanionlar, kecid metal ionlarının və ya onların oksidiərinin (yüksek oksidləşmə dərəcələrində) suda məhlullarına turşularla təsir etdikdə əmələ gəlir. Bu tipli polimerləşmə V(V), Mo(VI), W(VI), Nb(V), Ta(V), Cr(VI) kimyası üçün çox əhəmiyyətlidir.

Amfoter tobiotli V_2O_5 , pH-in yüksək qiymətlərində həll edildikdə, əsasən tetraedrik $[\text{VO}_4]^{3-}$ ($[\text{PO}_4]^{3-}$ ilə analoji) ionları saxlayan rəngsiz məhlul əmələ gətirir. Məhlula turşu əlavə etdikdə pH kiçildikcə, məhlul rəngini dəyişməyə başlayır. Rəng əvvəlcə açıq sarı, sonra narancı və ən nəhayət tünd qırmızıya qədər dəyişir. Bu isə mərhələlərlə gedən kondensasiya və hidroliz reaksiyalarına dəlalət edir:



Açıq sarı rəngli turş məhlulda hidratlaşmış $[\text{VO}_2]^+$ (52) ionları mövcud olur.

Qeyri-metalların bir hissəsi də polioksoanionlar əmələ gətirir. Lakin onların quruluşu kecid metallarının əmələ gətirdiyi analoji strukturlardan fərqlənir. Bu halda məhlulda tsiklik və zəncirvari quruluşlar üstünlük təşkil edir. Qeyd edildiyi kimi polioksoanionların en mühüm nümayəndələrindən biri silikatlardır. Belə ki, MgSiO_3 tərkibli mineral polisilikatlara aid olub, tərkibində sonsuz SiO_3^{2-} tərkibli zəncirlər saxlayır.



Şək.19. $\{\text{AlO}_4(\text{Al}(\text{OH})_2)_2\}_2^{7+}$ quruluşu. AlO_6 qrupları oktaedrlər şəklli olub, mərmir kəzi AlO_4 qrupu ətrafında qruplaşmışlar.

Şək.19. $\{\text{AlO}_4(\text{Al}(\text{OH})_2)_2\}_2^{7+}$ quruluşu. AlO_6 qrupları oktaedrlər şəklli olub, mərmir kəzi AlO_4 qrupu ətrafında qruplaşmışlar.

Şək.19. $\{\text{AlO}_4(\text{Al}(\text{OH})_2)_2\}_2^{7+}$ quruluşu. AlO_6 qrupları oktaedrlər şəklli olub, mərmir kəzi AlO_4 qrupu ətrafında qruplaşmışlar.

Şək.19. $\{\text{AlO}_4(\text{Al}(\text{OH})_2)_2\}_2^{7+}$ quruluşu. AlO_6 qrupları oktaedrlər şəklli olub, mərmir kəzi AlO_4 qrupu ətrafında qruplaşmışlar.


Şək.19. $\{\text{AlO}_4(\text{Al}(\text{OH})_2)_2\}_2^{7+}$ quruluşu. AlO_6 qrupları oktaedrlər şəklli olub, mərmir kəzi AlO_4 qrupu ətrafında qruplaşmışlar.

Şək.19. $\{\text{AlO}_4(\text{Al}(\text{OH})_2)_2\}_2^{7+}$ quruluşu. AlO_6 qrupları oktaedrlər şəklli olub, mərmir kəzi AlO_4 qrupu ətrafında qruplaşmışlar.





Şək.19. $\{\text{AlO}_4(\text{Al}(\text{OH})_2)_2\}_2^{7+}$ quruluşu. AlO_6 qrupları oktaedrlər şəklli olub, mərmir kəzi AlO_4 qrupu ətrafında qruplaşmışlar.

Şək.19. $\{\text{AlO}_4(\text{Al}(\text{OH})_2)_2\}_2^{7+}$ quruluşu. AlO_6 qrupları oktaedrlər şəklli olub, mərmir kəzi AlO_4 qrupu ətrafında qruplaşmışlar.

Polioksoanionların xüsusiyyətlərini fosfatların misalında nəzərdən keçirək. Ən sadə kondensləşmə reaksiyası ortofosfat ionundan başlayır:




Pirofosfat ionunun quruluşunu $[\text{P}_2\text{O}_7]^{4-}$ 48 sayılı sxemdə göstəriləyi kimi ifadə etmək olar. Əgər bu ionda hər fosfat qrupu təpələrində oksigen atomu yerləşən tetraedr kimi təsəvvür edilərsə pirofosfat ionun quruluşu 54 sayılı sxemə uyğun olar. Ortofosfat turşusu fosfor oksidinin (V) P_4O_{10} hidrolizi nəticəsində alınır. Az miqdard suyun iştirakı ilə ilk mərhələdə tetra-



metafosfat $[\text{P}_4\text{O}_{12}]^{4-}$ ionu yaranır (55). Qeyd etmək lazımdır ki, bu reaksiya mühitdə baş verən çoxsaylı reaksiyaların ən sadəsidir. Xromotoqrafiya üsü ilə müəyyən edilmişdir ki, P_4O_{10} -nın hidrolizi mühitində birdən dəqquza qədər fosfor atomu saxlayan müxtəlif zəncirvari molekullar mövcuddur. Burada daha çox fosfor atomu saxlayan polimerlər də yaranır, lakin onları xromotoqrafin kolonalarından yalnız hidrolizlə kənar etmək mümkün olur.




Şek. 20. Kondensasya zamanı əmələ golən mürekkeb fosfatlar qarışığının ikiölçülü kağız xromatoqramması. Nümunə aşağı sol künca yerləşdirilmişdir. Önce ayırma prosesi əsası həlledicinin köməyi ilə aparılırdı. Sonradan perpendikulyar istiqamətdə turşu xassəli həlledicinin köməyi ilə ayırma prosesi aparılırdı, bu isə zəncirvari fosfatları tsiklik quruluşlu fosfatlardan ayırmağa imkan yaradırdı.



20 sayılı şəkildə ikiölçülü kağız xromatoqramması diaqram şəklində verilmişdir. Diaqramın yuxarı hissəsində ləkələrin ardıcılılığı xetti polimerlərə, aşağı hissəsində isə tsiklik polimerlərə uyğun gelir. P_n ($n=10-50$) tərkibli xetti polimerləri yalnız qarışq amorf şüə şəklində ayırmak mümkün olur. Onlar silikat və boratlarla analoji birləşmələrdir.

Polifosfatlar mühüm bioloji əhəmiyyətə malik olan birləşmələrdir. pH-in fizioloji səviyyəsi ~7,4 bərabər olduqda, O – P – O əlaqəsinin əmələ gəlməsi isə orqanizmdə Hibbs enerjisinin toplanma imkanları kimi özünü göstərir.






Metabolizm zamanı enerji mübadiləsinin əsas şərti adenozin trifosfatın (ATF) (56) adenozindifosfata (ADF) (57) qədər hidrolizidir.



Qeyd edək ki, metabolizm zamanı enerjinin toplanması ADF-in ATP çevrilmesinin hansı üsul ilə getməsindən asılıdır.

Digər turşu-əsas nəzəriyyələrindən fərqli olaraq, Lyuis nəzəriyyəsi daha geniş miqyasda, xüsusilə də üzvi kimyada istifadə edile bilər.


Lyuis turşuları elektron cütünün akseptoru, əsasları ise elektron cütünün donoru kimi müəyyənləşdirilmişdir. Bu baxımdan aşağıdakı reaksiyalar turşu-əsas qarşılıqlı təsirinə misal ola bilər:




Burada L donor elektron cütünə malik olan liqanddır - aseton, müxtəlif aminlər halogenid ionları və s.

Lyuis turşularını nəzərdən keçirdikdə aşağıdakı hallara qarşı diqqəti olmaq lazımdır:

1. Metal kationu kompleks birleşmələrdə əsasi xassəli hissəciyiñ təqdim etdiyi elektron cütünü bağlaya bilər. Misal kimi hidratlaşmış Co^{2+} ionunu göstərmək olar. Burada Lyuis əsası rolunda çıxış edən su molekulunun sərbəst elektron cütü mərkəzi kationla birleşərək $[\text{Co}(\text{OH}_2)_6]^{2-}$ ionunu əmələ gotırır. Deməli kation Lyuis turşusu kimi çıxış edir. Eyni zamanda kationun (turşu) əsasın - elektronları ilə qarşılıqlı təsirdə olaraq, komplekslər əmələ getirməsinə də diqqət yetirmək vacibdir. Bu baxımdan Ag^+ ionunun benzol ilə əmələ getirdiyi kompleks maraqlıdır (59) $[\text{C}_6\text{H}_6\text{Ag}]^+$.




58 $[\text{C}_6\text{H}_6\text{Ag}]^+$




59 Tetrasianeten


2. Natamam elektron oktetinə malik olan molekul elektron cütünü qəbul edərək, onu tamamlaya bilər. Misal kimi $\text{B}(\text{CH}_3)_3$ – lə NH_3 qarşılıqlı təsir reaksiyalarını göstirmək olar: Burada $\text{B}(\text{CH}_3)_3$ Lyuis turşusudur.



3. Tam elektron oktetinə malik olan molekul və ya ionda valent elektronlarının yenidən qruplaşması baş verir və nəticədə hissəcik əlavə elektron cütü qəbul edilə bilir. Məsələn HCO_3^- ionunun yaranması zamanı, CO_2 molekulu OH^- ionunun oksigen atomundan elektron cütünü qəbul edərək Lyuis turşusu kimi çıxış edir:



4. Molekul və ya ion valent imkanlarını genişləndirərək daha bir elektron cütünü qəbul edir. Misal olaraq SiF_4 (turşu) ilə F^- (Lyuis əsası) arasındaki qarşılıqlı təsir nəticəsinənqə $[\text{SiF}_6]^{2-}$ kompleks ionunun əmələ gəlməsini göstərmək olar.




Bu tip qarşılıqlı təsir ağır p-elementlərinin halogenidləri üçün xarakterdir, məs., SiHal_4 , AsHal_3 , PHal_5 və s.

5. Dolmuş elektron örtüyüne malik olan molekul özünün boş dağıdıcı orbitallarından birindən istifadə edərək elektron cütünü qəbul edir. Misal olaraq tetrasianetenin (54) özünün dağıdıcı -orbitalına elektron cütünü qəbul edərək, turşu kimi çıxış etməsini göstərmək olar.


Lyuis turşuları ilə Lyuis əsasları arasında bir sıra xarakter reaksiyalar gedir. Qaz fazasında Lyuis turşusu ilə Lyuis əsası arasında gedən ən sadə reaksiya komplekslərin əmələ gəlməsidir:





Yuxarıda göstərilən hər üç reaksiyada iştirak edən Lyuis turşuları və Lyuis əsasları həm qaz fazasında, və həm də həllədiciılərdə cəni dərəcədə davamlıdır. Buna görə də mühitdə mövcud olan ayrı-ayrı hissəciklər eksperimental üsullarla öyrənilə bilər.


Lyuis əsaslarından birinin digəri ilə əvəz olunma reaksiyası bu maddələr üçün çox xarakterdir:



Brenstedə görə bütün proton köçürmə reaksiyaları bu tipə aid edilir:



Bu reaksiyada Lyuis əsası olan H_2O , Lyuis əsası S^{2-} - ni H^+ ilə kompleksində əvəz edir. Bir turşunun digəri ilə əvəz edilməsi də bu növ reaksiyalara aid edilir:




d-Elementlərinin kompleks birləşmələrinin daxil olduğu kimyevi reaksiyaları nəzərdən keçirsek, görərik ik, burada bir liqandin digəri ilə əvəz olunması prosesi baş verir.

Mübadilə reaksiyalarına ikiqat əvəzətmə kimi baxmaq olar. Bu zaman tərəfdəşlərin əvəzi baş verir:



Aşağıda göstərilən reaksiya buna misal ola bilər.



Turşu və əsas nəzəriyyisinin müzakirəsi onların oxşar cəhətlərinin aşkar edilməsi üçün imkanlar yaradır. Bütün bu nəzəriyyələr turşunu, müsbət yüksənlmiş hissəciyi verən (hidrogen kationu, həllədici kationu) və ya özünə mənfi yüklü hissəcik birləşdirən (oksid ionu, elektron cütü) maddələr kimi müəyyən edirlər. Həmin nəzəriyyələrə görə əsaslar, mənfi yüklü hissəciyi ayıran (elektron cütünü, oksid-ionu, həllədici anionu) və ya müsbət yüklü hissəciyi (hidrogen kationu) özünə birləşdirən maddəldərdir.

Yuxarıda deyilenləri belə ümumiləşdirmek olar:

- turşul, müsbət xarakter daşıyan kimyevi hissəciklər toplusu olub, əsaslarla qarşılıqlı təsiri boyunca qatılığı azalır;
- əsas, mənfi xarakterli kimyevi hissəciklər olub, turşularla qarşılıqlı təsir zamanı qatılığı azalır.

Göründüyü kimi verilmiş ümumiləşdirmə əldə edilmiş məlumatları özündə cəmləyir. Eyni zamanda turşu və əsasların gücünün elektron sıxlığı və molekulların quruluşundan asılılığını müəyyən etmək üçün imkan yaradır.

Sərt və yumşaq turşu və əsaslar

Brensted turşu və əsaslarının müzakirəsi göstərdi ki, məhz proton (H^+) elektron cütünün akseptoru kimi aparıcı rol oynayır. Lyuis turşu və əsasları nəzərdən keçirildikdə isə görünür ki, akseptorların miqdarı olduqca çoxdur. Ona görə də, elektron cütünün donoru ilə akseptor arasındaki qarşılıqlı təsirə bir sira faktorlar təsir edir.

Tərkibinə dövri sistemin müxtəlif hissələrində yerləşən elementləri daxil edən, Lyuis turşu və əsasları arasındaki qarşılıqlı təsiri nəzərdən keçirdikdə məlum oldu ki, onları iki əsas sinf bölmək məqsədə uyğundur.

İlk dəfə kompleks birləşmələrin davamlılıq sırasını İrvinq-Vilyams təklif etmişdir. Müəyyən liqand üçün (+2) yüklü metal ionlarının əmələ getirdiyi komplekslərin davamlılığı aşağıdakı sıra üzrə dəyişir:



Bu tipli sıralanmanın əsasında ionların radiusunun kiçilmesi və liqand sahəsinin təsiri durur. Sonradan müəyyən edildi ki, bir sira liqandlar Ag^+ , Hg^{2+} , Pb^{2+} ionları, digər liqandlar isə Al^{3+} , Ti^{4+} , Co^{3+} ionları ilə davamlı komplekslər əmələ getirir. Rabitənin təbietinə görə mərkəzi atomlar Arland, Çat və Deviš tərəfindən iki qrupa «a» və «b» sinfinə bölündü:

- «a» sinfinə qələvi, qələvi-torpaq, yüksək oksidleşme dərəcəli yüngül keçid metalları (Ti^{4+} , Cr^{3+} , Fe^{3+} , Co^{3+}) və hidrogen kationu H^+ ;
- «b» sinfinə isə ağır keçid metalları və aşağı oksidleşme dərəcəli metallar Cu^+ , Ag^+ , Hg^{2+} , Pd^{2+} və Pt^{2+} aid edilir.

Liqandlar da (donor atomları) metallarla əmələ getirdikləri komplekslərin davamlılığına görə iki qrupa «a» və «b» bölünür. Məsələn, VA-VIIA qrup elementlərinin «a» qrup metalları ilə əmələ getirdiyi kompleks birləşmələrinin davamlılığı aşağıdakı kimi sıralanır:



«b» Qrup metalların isə həmin elementlərlə əmələ getirdiyi kompleks birləşmələrinin davamlılığı eks istiqamətdə dəyişir. Belə ki, R_3P – fosfinlər, R_2S – tioefirlər Hg^{2+} , Pd^{2+} , Pt^{2+} atomları ilə kompleks əmələ getirməyə,

NH_3 , aminlər R_3N , su, F^- isə Be^{2+} , Ti^{4+} , Co^{3+} ilə kompleks əmələ gətirməyə daha meyllidirlər. Bu tipli təsnifat kompleks birləşmələrin davamlılığı haqda əvvəlcədən mülahizə yürütmək üçün çox əhəmiyyətli idi.


R.Q.Pirson tərofindən turşu və əsaslar «sərt» və «yumşaq» olmaqla təsnif edildi. Sərt turşu -«a» sinif metal ionları, sərt əsas isə NH_3 və F^- ionları tipli liqandlardır. Əksinə olaraq, yumşaq turşu - «b» sinfinə aid olan metal ionları, yumşaq əsas isə fosfin və I^- ionları tipli liqandlardır. Qeyd etmək lazımdır ki, sərt reagentlər, yəni həm turşu və həm də əsaslar kiçik polyarlaşma qabiliyyətinə malik kiçik hissəciklərdir. Yumşaq reagentlər isə yüksək polyarlaşma qabiliyyətinə malik böyük ölçülü hissəciklərdir. Pirson prinsipi adlanan qaydaya əsasən sərt turşular sərt əsaslarla, yumşaq turşular isə yumşaq əsaslar ilə bağlanırlar. Bu qayda turşu və əsaslar arasında əmələ gələn kompleks birləşmələrin davamlılığı haqda mülahizə yürütmək üçün vacibdir. Hər hansı turşu və ya əsası, onların yumşaq və sərt reagentlərlə müqayisəli qarşılıqlı təsiri əsasında yumşaq və ya sərt turşu və əsaslarla aid etmək olar. Məsələn, E əsasını aşağıdakı tarazlıqda özünü aparmasına əsasən, yumşaq və ya sərt reagent kimi təsnif etmək olar:




Sərt H^+ və yumşaq CH_3Hg^+ turşularının rəqabəti əsnasında sərt əsas reaksiyanı sola, yumşaq əsas isə sağa tərəf yönəldir.

Tərkibində halogen ionu saxlayan birləşmələr, bu və ya digər sinif eksperimental üsulla, onların liqand kimi halogenid ionları ilə əmələ gətirdiyi komplekslərin tarazlıq sabitini (K) ölçərək aid edirlər:

- sərt turşular üçün komplekslərin davamlılığının dəyişmə sırası



- yumşaq turşular üçün komplekslərin davamlılığının dəyişmə sırası isə aşağıdakı kimidir:



Cədvəldən göründüyü kimi yumşaq və sərt reagentlər arasında kəskin sərhəd yoxdur. Ona görə də üçüncü aralıq qrup mövcuddur. Lakin qrupların daxilində də bütün birləşmələr sərtliyinə və yumşaqlığına görə biri-birindən

Lyus turşu və əsaslarının təsnifatı*


Sərt	Aralıq	Yumşaq
Turşular		
H^+ , Li^+ , Na^+ , K^+ , Be^{2+} , Mg^{2+} , Ca^{2+} , Cr^{2+} , Cr^{3+} , Al^{3+} , Mn^{2+} , Fe^{3+} , SO_3 , BF_3 , RSO_2^+ , $ROSO_2^+$	Fe^{2+} , Co^{2+} , Ni^{2+} , Cu^{2+} , Zn^{2+} , Pb^{2+} , NO^+ , Sb^{3+} , SO_2 , BBr_3 , $B(CH_3)_3$, GaH_3	Cu^+ , Ag^+ , Au^+ , Tl^+ , Hg^+ , Pd^{2+} , Cd^{2+} , CH_3Hg^+ , Pt^{2+} , Hg^{2+} , BH_3 , $Ga(OH)_3$, $GaCl_3$, $GaBr_3$, GaI_3 , $Tl(CH_3)_3$
Əsaslar		
F^- , OH^- , H_2O , NH_3 , CO_3^{2-} , NO_3^- , O_2^{2-} , SO_4^{2-} , PO_4^{3-} , ClO_4^-	NO_2^- , SO_3^{2-} , Br^- , N_3^- , N_2 , C_6H_5N , SCN^- , $C_6H_5NH_2$	H^- , R^- , CN^- , CO , I^- , SCN^- , R_3P , C_6H_6 , R_2S , RSH , RS^- , SO_3S^{2-}

* Altından xətt çəkilmiş element turşu-əsas qarşılıqlı təsirində iştirak edir.

fərqlənir. Belə ki, sərt turşulara aid olan qəlevi-metal ionlarından en iri və yüksək polyarlaşma qabiliyyətinə malik olan sezium kationu litium kationuna nisbətən daha yumşaqdır. Eləcə də kiçik ölçülərinə görə adətən sərt reagent olan azot, polyarlaşıdırıcı əvəzedicilərin iştirakı ilə xeyli yumşalır. Məsələn, piridin ammoniyaka nisbətən çox yumşaqdır, buna görə də o, aralıq qrupa aid edilir.

Qeyd etmək lazımdır ki, turşu və əsasların sərt - yumşaq olması və onların qüvvəsi müxtəlif anlayışlardır. Məsələn OH^- və F^- ionlarının her ikisi sərt əsaslara aid olmalarına baxmayaraq, OH^- ionunun əsaslılığı F^- ionuna nisbətən $\sim 10^{13}$ dəfə çoxdur; SO_3^{2-} və Et_3P^- yumşaq əsaslardır, lakin Et_3P^- əsaslılığı 10^7 dəfə yüksəkdir. Məlum olduğu kimi qüvvətli əsas və turşular, zəif turşu və əsasları Pirson prinsipinin eleyhinə olaraq, sıxışdırıb çıxarırlar.


Məsələn, daha qüvvətli və eyni zamanda daha yumşaq əsas olan sulfür ionu SO_3^{2-} , sərt turşu H^+ ilə birləşmiş daha zəif və sərt əsas olan fluorid F^- ionunu əvəz edir:




Qüvvətli və sərt əsas olan OH^- ionu, zəif və yumşaq əsas olan sulfür ionunu yumşaq turşular ilə əmələ gətirdiyi birləşmələrdən eyni tərzdə sıxışdırıb çıxarırlar:



Gösterilən misallarda əsasların gücü ($\text{SO}_3^{2-} > \text{F}^-$; $\text{OH}^- > \text{SO}_3^{2-}$) Pirson prinsipinə baxmayaraq, bu reaksiyalarda tarazlığı sağa yönəltmək üçün kifayət edir. Lakin Pirson prinsipi, turşu və əsasların gücü reaksiyaları eyni istiqamətə yönəldə bilir:



və ya




Turşu-əsas qarşılıqlı təsirini nəzərdən keçirdikdə həm Pirson prinsipi və həm də turşu və əsasların qüvvəsi nəzərə alınmalıdır.

21 sayılı cədvəlde müxtolif əsasların H^+ protonuna və metilcive CH_3Hg^+ kationuna nisbətən gücü göstərilmişdir. Sulfid ionunun S^{2-} və trietilfosfin Et_3P kimi əsaslar hər iki halda güclüdür. Lakin H^+ protonuna nisbətən gücü, onların CH_3Hg^+ görə gücünə nisbətən $\sim 10^6$ dəfə çoxdur. Buradan belə nəticəyə gəlmək olar ki, onlar yumşaq əsaslardır.

Hidroksil ionu hər iki turşuya qarşı qüvvətli əsasdır. H^+ protonuna qarşı qüvvəsi 10^6 dəfə daha yüksək olduğuna görə də o, sərt əsasdır.

Şəkil 21-də həm turşuluq və həm də sərtlik-yumşaqlıq faktorlarının, İrvinq-Vilyams sırası metallarının bəzi liqandlarla əmələ getirdiyi komplekslərin davamlılığına təsiri göstərilmişdir.

Turşu və əsasların sərtliyi və ya yumşaqlığı onlardakı hər hansı bir atoma xas olan əlamət deyil, lakin o, əvəzedicilərin xüsusiyyətlərindən asılı-



Şəkil 21. Ba^{2+} - Zn^{2+} müxtolif liqandlarla komplekslərinin davamlılığı ($\lg K$).

1. $-\text{NH}_2\text{-CH}_2\text{-CH}_2\text{-NH}_2$; 2. $-\text{NH}_2\text{-CH}_2\text{-COO}^-$;

3. $-\text{C}_2\text{O}_4^{2-}$; 4. $-\text{NH}_2\text{-CH}_2\text{-CH}_2\text{-S}^-$

Cədvəl 22

Metil civə kationu və hidrogen kationuna nisbətən maddələrin əsaslığı:


$$\lg K(\text{CH}_3\text{Hg}^+) = \lg \{ [\text{CH}_3\text{Hg}^+] / [\text{CH}_3\text{Hg}^+] [\text{E}] \};$$

$$\lg K(\text{H}^+) = \lg \{ [\text{H}\text{E}] / [\text{H}^+] [\text{E}] \};$$


E əsası	Əsasın bağlayıcı atomu	$\lg K(\text{CH}_3\text{Hg}^+)$	$\lg K(\text{H}^+)$
F^-	F	1,50	2,85
Cl^-	Cl	5,25	-7,0
Br^-	Br	6,62	-9,0
I^-	I	8,60	-9,5
OH^-	O	9,37	15,7
HPO_4^{2-}	S	5,03	6,79
S^{2-}	S	21,2	14,2
$\text{HOCH}_2\text{H}_4\text{S}^-$	S	16,12	9,52
NCS^-	S	6,05	=4
SO_3^{2-}	S	8,11	6,79
SO_3S^{2-}	S	10,90	<0
NH_3	N	7,60	9,42
$\text{NH}_2(\text{n-C}_6\text{H}_4)\text{SO}_3^-$	N	2,60	3,06
$\text{Ph}_2\text{P C}_6\text{H}_4\text{SO}_3^-$	P	9,15	=0
$\text{Et}_2\text{P C}_6\text{H}_4\text{OH}$	P	14,6	8,1
Et_3P	P	15,0	8,8
CN^-	C	14,1	9,14

dir. Yumşaq polyarlaşmaya qabil əvəzedicilərin daxil edilməsi hər hansı bir sərt mərkəzi yumşaldır. Elektronları özüne tərəf çəken əvəzedicilər isə reagentin yumşağılığını azaldır. B(III) birləşmələrində bor atomu sərtliyinə görə aralıq mövqe tutur. Sərt və yüksək elektromənfiyə malik fluor atomunun borla birləşməsi onu sərt Lyus turşusuna çevirir (BF_3). Əksinə olaraq, üç yumşaq və nisbetən kiçik elektromənfiyə malik hidrogen atomlarının əlavə edilməsi nəticəsində o, (BH_3) yumşaq turşu olur.


Bu iki bor turşusunun (BF_3 və BH_3) sərtliyindəki fərq aşağıdakı reaksiyaların müxtəlif istiqamətdə yönəlməsinə səbəb olur.




Analoji olaraq, sərt BF_3 özünə daha asanlıqla F^- ionunu, yumşaq B_2H_6 isə yumşaq H^- hidrid ionunu birləşdirir:



Beləliklə, aşağıda göstərilən reaksiyada tarazlıq sağa yönəlir:



Metalın fluorlu törəmələri də analoji qarşılıqlı təsirdə olur:



Verilmiş reaksiya termodinamiki nöqtəyi-nəzərdən mümkün olmasına baxmayaraq çox ləng gedir. Qeyri-üzvi kimyada əvəzedicilərin bu tipli paylanması geniş yayılmışdır. Ona görə də eyni əvəzedicilərlə davamlı komplekslərin əmələ gəlməsi müxtəlif əvəzedicilərlə yaranan komplekslərə nisbetən üstündür.

Sərt reagentlərin sərt, yumşaq reagentlərin isə yumşaq reagentlərlə qarşılıqlı təsirinə ən sadə yanaşma, elektrostatik təsəvvürlərə əsaslanır. Əksər tipik sərt turşu və əsaslar öz aralarında ion elaqəsi yaradır (Li^+ , Na^+ , K^+ və F^- , OH^-). İon cütünün Modelung enerjisi atomlar arası məsafə ilə tərs mütənasibdir. Ona görə də ionların ölçüləri kiçildikcə onlar arasındaki

cəzibə qüvvələri güclənir. Lakin bu cür izahat yumşaq reagentlər üçün təbiq oluna bilmir. Bu isə onunla əlaqədardır ki, iri ion cütlükleri üçün Modelung enerjisimin qiymətləri nisbətən kiçik olmalıdır. Belə ehtimal olunur ki, bu halda rabitənin kovalent xarakterli olması, üstünlük təşkil edən faktordur. Keçid elementləri üçün (Ag , Hg və s) $\text{Ag}-\text{Cl}$ tipli əlaqənin təbiətində kovalentlik daha yüksəkdir. Bu isə d- elektronlarının polyarlaşması və yüksək polyarlaşdırıcı qabiliyyəti ilə əlaqədardır.

Yuxarıda qeyd edildiyi kimi altı və daha çox d-elektronuna malik olan keçid metalları yumşaq turşulara aiddirlər. Elektron quruluşu d^{10} olan (Ag^+ , Hg^{2+}) metal ionları en yumşaq turşulardır.

Belə fərz olunur ki, Pirson prinsipinə uyğun olaraq, turşu və əsasların qarşılıqlı təsirində π -bağlanma xüsusi əhəmiyyətə malikdir. Aşağı oksidləşmə dərəcəli və maksimal miqdarda d- elektronlarına malik olan metal ionları π -rabitələrini daha asan əmələ götürir. Deyilənlərə uyğun gələn «boş» sinif metal ionları yumşaq Lyuis turşularıdır. Karbon monooksid, fosfin, fosfitlər, ağır halogenlər π əlaqə yaradır və yumşaq əsaslara aid edilir. Liqandlarda d-orbitalının mövcudluğu π - bağlamını gücləndirir.

Qeyd etmək lazımdır ki, reagentlərin ölçülərinin və polyarlaşma qabiliyyətinin böyüməsi ilə dispersion qarşılıqlı təsir qüvvələrinin enerjisi də artır. Bu isə iki iri, polyarlaşmış atomlar arasında (yəni yumşaq) yaranan əlaqəni stabillaşdırır.

Bir qayda olaraq, yüksək elektromənfiyiə malik olan reagentlər - sərt, aşağı elektromənfilikli reagentlər isə yumşadırlar. Belə ki, Li^+ ionu sərt turşudur və Li^0 müqayisədə yüksək elektromənfiyiə malikdir. Bu isə litium üçün ikinci ionlaşma potensialının çox yüksək qiymətə malik olması ilə əlaqədardır. Əksinə olaraq, yumşaq turşular yəni keçid elementlərinin aşağı oksidləşmə dərəcəli ionları (Cu^+ , Ag^+ və s) nisbətən kiçik ionlaşma enerjisini və aşağı elektromənfiyiə malikdirlər. Eyni qanunauyğunluq sərt və yumşaq əsaslara da xasdır. Sərtlik və elektromənfilik arasında münasibətə əsasən triflüormetil qrupu və bor triflüorid, metil qrupu və borana nisbətən daha sərt turşulardır.

Beləliklə, sərt turşu və əsas arasında əmələ gələn əlaqəni ion və ya dipol-dipol qarşılıqlı təsiri əsasında izah etmək olar. Yumşaq turşu və əsaslar daha yüksək polyarlaşma qabiliyyətinə malik olduqlarından, onlar arasında turşu-əsas qarşılıqlı təsiri kovalent xarakter daşıyır. Turşu və əsasların xassələrindəki fərqli əsasən kimyevi rabitənini təbiətində aslı olmasına baxmayaraq, komplekslərin əmələ gəlməsinin Hibbs enerjisini və zərazlıq

sabitinə digər faktorlar da təsir edir. Belə faktorlar sırasına aşağıdakılardaxildirdir:

1. Komplekslərin yaranması üçün vacib olan, turşu və əsasların tərkibindəki əvəzedicilərin yenidən qruplaşması
2. Turşu və əsasların tərkibindəki əvəzedicilər arasında sterik dəf etmə qüvvələri
3. Mehulda həllədici ilə rəqabet.

Bütün bunlar reaksiyanını nəticələrinə əsaslı təsir göstərə bilər.

Bu tipli təsnifatı turşu və əsasların neytral molekulları üçün də tətbiq etmək olar. Lyuis turşusu olan fenolun dietil efi - $(C_2H_5)_2O$ ilə əmələ getirdiyi kompleks birləşmə $(C_2H_5)_2S$ ilə əmələ getirdiyi kompleksdən daha davamlıdır.

Al^{3+} ionlarının F^- ilə kompleksləri Cl^- ilə olan komplekslərdən davamlıdır. Lyuis turşusu olan I_2 isə $(C_2H_5)_2S$ ilə daha davamlı kompleks əmələ getirir. Buradan belə nəticəyə gəlmək olar ki, fenol-sərt, I_2 isə yumşaq turşudur. Ümumi halda turşuların sərt və yumşaq olmaqları, onların əmələ getirdiyi komplekslərin termodinamiki davamlılığı ilə bağlıdır (halogenid komplekslərində olduğu kimi):

- sərt turşuların digər liqandlar ilə komplekslərinin davamlılığı:
 $R_3P << R_3N; R_2S << R_2O;$
- yumşaq turşuların digər liqandlar ilə komplekslərinin davamlılığı:
 $R_2O << R_2S; R_3N << R_3P;$

Sərt və yumşaq turşu və əsas nəzəriyyəsi (CYTƏ) qeyri-üzvi kimyada bir çox məsələlərin izahı üçün tətbiq edilir (sintez şəraitinin, reaksiyanının hansı səmətə yönəlməsinin müəyyənleşdirilməsində və s). Ona əsaslanaraq mübadile reaksiyalarının nəticələrini izah etmək mümkündür.

Molekul və ionların sərt və yumşaq turşu və əsaslara bölgüsü Yer üzərində elementlərin paylanma qanuna uyğunluqlarını müəyyən etmək üçün imkanlar yaradır. Yumşaq turşuların yumşaq əsaslarla, sərt turşuların isə sərt əsaslarla əlaqə yaratmağa meylliliyi, elementlərin Qoldşmitə görə 4 növə bölgüsünün bəzi aspektlərini izah edir. Bu sxem geokimyada geniş istifadə olunur. Bu təsnifata əsasən elementlər litofil və xalkofil olmaqla iki sinfə bölünür.

Litofil elementlər sırasına yer qəbiğında (listosferdə) əsasən silikat mineralları ($Li^+, Mg^{2+}, Ti^{4+}, Al^{3+}, Cr^{3+}$) şeklinde cəmlənmiş elementlər aid

edilir. Bu kationlar sərt olduğundan, onlar sərt əsas olan O^{2-} ilə birləşmə şəklində rast gəlinir. Xalkofil elementlər sulfid, selenid və tellurid minerallarında rast gəlinir. Belə elementlər sırasına Cd, Pb, As, Bi aid edilir. Bu elementlərin kationları yumşaq olduqlarından yumşaq əsaslar S^{2-} , Se^{2-} , Te^{2-} ilə birləşmələr əmələ getirirlər. Al^{3+} və Cr^{3+} nisbətən yumşaq olan sink kationu sərt kationların sərhəddində yerləşir və buna görə də təbiətdə əsasən sulfidler şəklində rast gəlinir.

Deyilənlər bərk fazada və duz ərintilərində gedən bir çox reaksiyaları izah etməyə kömək edir. Belə reaksiyalar öz tərkiblərinə bir kation mərkəzindən digərinə əsas anionunun keçidini (və əksinə bir turşudan digərinə) daxil edir. Məsələn, CaO ilə SiO_2 qarşılıqlı təsirini nəzərdən keçirək. Reaksiya zamanı O^{2-} ionu zəif turşu olan Ca^{2+} ionundan daha qüvvətli turşu « Si^{4+} » keçir və kalsiumun polianionlu $[SiO_3^{2-}]$ duzu əmələ gelir. Verilən reaksiya dəmir filizlərinin domna sobalarında silikatlardan (şlak şəklində) azad olunması üçün tətbiq edilir. Dəmir ərintisi üzərində şlakin flotasiyası prosesini, Yerin miniatür şəkildə nüvə və yer qabığına ayrılmamasına bənzətmək olar. Şüşə və keramikanın alınması prosesində də oxşar bərk fazlı reaksiyalar gedir. Burada əsası O^{2-} ionunun qələvi metalların oksid və hidroksidlərindən turşu xassəli silikat ionuna keçidi baş verir.

Çoxatomlu anionlar müxtəlif sərtlik dərəcəsinə malik olan donor xassəli atomlar saxlaya bilər. Məsələn əsasi, SCN^- ionu öz tərkibində sərt N və yumşaq S atomunu saxlayır. Bu ion sərt Si atomu ilə N vasitəsi ilə birləşir. Lakin yumşaq turşularla (aşağı oksidləşmə dərəcəli metal atomları ilə) əlaçə S atomu vasitəsilə yaranır. Belə ki, Pt(II)-nin $[Pt(SCN)_4]^{2-}$ kompleksində Pt - SCN əlaqəsi mövcud olur.

Turşu-əsas adduktlarında əlaqənin uzunluğu və enerjisi

X^+ - Y^- polyar əlaqəsinin yaranması prosesinde qarşılıqlı təsir enerjisi üç amildən asılı olur:

1. E_{kov} - kovalent bağlanma enerjisi. E_{kov} homopolyar əlaqə yarandıqda maksimal qiymətlər alır. Rabitənin ionlaşma səviyyəsi artıqca E_{kov} qiymətləri kiçilir.
2. E_m - Modelünq enerjisi. Bu enerji $X^{\delta+}$ - $Y^{\delta-}$ effektiv yükleri arasındaki Kulon cazibə qüvvələrini nəzərə alır:

$$E_m = \delta_+ \delta_- / (4\pi r)$$

Molekullar üçün $E_m = 1,0$. Təmiz ion rabitəsi formalasdıqda Modelünq enerjisi maksimal qiymətlər ($\delta_+ = Z^+$) alır. X və Y atomlarının effektiv yükü kiçildikcə E_m azalır.


3. Elektromənfilik enerjisi E_χ , ionlaşma və elektrona hərislik enerjilərinin cəmində bərabərdir. Bu funksiya E_{kov} və E_m nisbətən daha mürekkebdir.

Ən sadə halda hər üç amil Born – Haber tsiklinin və Born – Lande tənliyinin köməyi ilə hesablana bilər (qaz fazada izolə edilmiş molekullar üçün).

Qaz fazada ion cütləri (ion molekulları) Modelünq enerjisi ilə stabillaşmış və ionların əmələ gəlməsi zamanı sərf olunmuş E_χ enerjisi ilə destabilmişdir. Əgər iki ion turşu-əsas reaksiyası nəticəsində birləşmişsə, onda elektron sıxlığı aniondan (əsas) kationa (turşu) torəf yerdəyişmiş olur. Bu zaman ionların yükünün kiçilməsi hesabına Modelünq enerjisi qismən azalır. Lakin bu halda E_χ enerjisi hesabına müəyyən qədər enerji uduşu olur.

SYTƏ nəzəriyyəsi ilə yanaşı turşuluğun termodinasiki parametrləri də nəzərə alınmalıdır (elektron və struktur yenidən qruplaşması, sterik efeektlər).

Turşu-əsas adduktlarının əmələ gəlmə entalpiyalarının hesablanması aşağıdakı kimi aparılır (Draqo-Beylend)



E və C parametrləri uyğun olaraq elektrostatik (ion və ya dipol-dipol) qüvvələri və kovalent əlaqə əmələ getirmə qabiliyyətini ifadə edir. E_A və C_A turşunu E_B və C_B əsası xarakterizə edir.

Elektrostatik bağlanma qabiliyyəti yüksək olan turşular (E_A böyükdür) elektrostatik bağlanma qabiliyyəti yüksək olan əsaslarla (E_B böyük) davamlı adduktlar əmələ getirir. Bu zaman $E_A E_B$ hasili böyük qiymətlər alır. Əksinə kovalent bağlanmaya- meyilli olan turşular, eyni təbiətə malik olan əsaslar ilə davamlı adduktlar əmələ getirir. Drao-Veyland tənliyi turşu və əsaslar arasındaki qarşılıqlı təsir reaksiyalarının (xüsusən də neytral reagentlərin) entalpiyasını öncədən müəyyənləşdirməyə imkan verir. Bu baxımdan p.riidin ilə yodun qarşılıqlı təsir reaksiyasını nəzərdən keçirək.

$$I_2 E_A = 1,00 \quad C_A = 1,00$$

$$\text{Piridin } E_B = 1,17 \quad C_B = 6,40$$

$$-\Delta H = 4,184 [E_A E_B + C_B C_A] = 4,184 (1,17 \cdot 1,00 + 6,4 \cdot 1,00) = 31,7 \text{ kC/mol}$$

$$\Delta H_{\text{eks}} = 32,6 \text{ kC/mol}$$


Əgər reagentlərdən biri və ya hər ikisi yüklüdürse, onda addukt əmələ gəldikdə elektron sıxlığının mənfi yüklü hissəcikdən müsbət yüklü hissəciyə tərəf yerdəyişməsi müşahidə olunur. Elektron sıxlığının yerdəyişməsi energetik dəyişikliklər ilə müşayət olunur. Bü dəyişiklik elektronun bir hissəcikdən (ionlaşma enerjisi) digərinə (elektrona hərislik) tam keçidiñə uyğun gelir.

Bu zaman elektron keçidini qiymətləndirən üçüncü parametr daxil edilir (t_A, t_B) və ifadə aşağıdakı şəkli alır.

$$-\Delta H = 4,184 [E_A E_B + C_B C_A + t_A t_B]$$

Bir sıra geniş yayılmış turşu və əsaslar üçün $E_A, E_B, C_A, C_B, t_A, t_B$ parametrləri 23 sayılı cədvəldə verilmişdir.


E, C, t parametrləri hələ öyrənilməmiş reaksiyaların entalpiyaları həqiqə məlumat verməyə imkan verir



$$H_{\text{ekspl}} = -5,0 \text{ kC/mol}$$

Lyuis turşu və əsasları üçün E_A , E_B , C_A , C_B , t_A parametrləri

Turşu A	E_A	C_A	t_A
Yod	1,00	1,00	0,122
Kükürd dioksid	0,920	0,808	0,010
Fenol	4,33	0,62	0,315
Yod monoxlorid	5,10	0,83	
$SbCl_5$	7,38	5,13	
BF_3	9,88	1,62	0,914
CH_3			6,627
H^+			15,040
<hr/>			
Əsas B	E_B	C_B	t_B
Piridin	1,17	6,40	11,486
Metilamin	1,30	5,88	11,281
NH_3	1,36	3,46	11,587
Trimetilfosfin	0,84	6,55	
Cl^-			17,508
OH^-			2,394



Bu reaksiyaların entalpiyası əvvəlcədən hesablanmış, sonradan isə eksperimental olaraq ölçülmüşdür. Lyuis turşu və əsaslarının qarşılıqlı təsir reaksiyalarının hesablanmış eksperimental üsul ilə ölçülmüş entalpiyaları saylı cədveldə verilmişdir.

Cədvəl 24

Lyuis turşu-əsas qarşılıqlı təsir reaksiyalarının hesablanmış
və eksperimental entalpiyaları

Turşu	Əsas	*H kC/mol	
		Hesablanmış	eksperimental
H^+	NH_3	-851,4	-846,4
	Metilamin	-905,0	-884,1
	F^-	-1536,8	-1553,5
	Cl^-	-1384,5	-1394,5
CH_3^+	NH_3	-420,9	-1675,3
	CH_3NH_2	-449,8	-461,5
	F^-	-1076,5	1062,7
	Cl^-	-961,1	-949,8
	H^-	-1301,6	-1297,0
$\text{C}_6\text{H}_5\text{OH}$	NH_3	-31	-32,6
	CH_3NH_2	-34,3	-36,0
	C_6H_6	-4,6	-
I_2	NH_3	-2,01	-20,1
	CH_3NH_2	-3,01	-30,1
	C_6H_6	-6,3	-5,4

*-qaz fazada və ya qeyri-polyar həllədıcılarda alınmışdır

Bu parametrlərin ikinci mühüm aspekti nəzəri xarakter daşıyır. Bu onunla bağlıdır ki, onlar bağlanmanın təbietini müəyyən etmək üçün imkan yaradır. Belə ki, I_2 və $\text{C}_6\text{H}_5\text{OH}$ üçün C_A və E_A parametrlərinin müqayisəsi göstərir ki, I_2 fenola nisbətən kovalent bağlanmada 2 dəfə daha fəal iştirak edir. Əksinə olaraq, fenol yodla müqayisədə elektrostatik cazibə qüvvələri hesabına 5 dəfə daha effektiv bağlanır. Bu onunla izah edilir ki, fenol qurğutlu hidrogen rabitələri əmələ getirən birləşmədir. Yod molekulu isə dipol momentinə malik olmadıqından Lyuis əsasları ilə qarşılıqlı təsirində kovalent bağlanmaya uyğun olaraq, elektron cütünün akseptoru kimi çıxış edir.

Beləliklə $E_A E_B$ hasili turşu ilə əsas arasında elektrostatik qarşılıqlı təsirə olan meyli müəyyən edir, yəni modelunq enerjisinin $-E_m$ ölçüsüdür. $C_A C_B$ kovalent qarşılıqlı təsirə uyğun olduğundan E_{kov} ölçüsüdür. $t_A t_B$ isə E_{kappa} uyğun gəlir.

E_{∞} -elektron sıxlığının yerdeyişməsi ilə bağlı olduğundan, qaz fazada protonun birləşməsi halları üçün çox əhomiyətlidir. Bu protonun yükünün, onun ölçüsünə olan nisbetinin böyük qiyməti ilə izah edilir. Ona görə də adduktun əmələ gəlməsi zamanı ($t_{H^+} = 15,040$) E_{∞} digor turşulara (hətta H_3O^+ görə) nisbətən böyük qiymətlər alır.

Əlaqənin uzunluğunu molekulyar əhatədən asılılığını müəyyən etmək üçün 3 qayda təklif olunmuşdur.


Qayda 1. Adduktda donor atomu ilə (Lyuis əsası) akseptor atomu (Lyuis turşusu) arasındaki əlaqə nə qədər qısa və davamlı olaraq, həm donor və həm də akseptor moleküllərində qonşu əlaqələr bir o qədər uzanır.

Əgər CD əsas (D-donor) AB turşudursa (A-akseptor) onda $C - D \rightarrow A - B$ addukt əmələ gəldikdə CD və AB hissəciklərində əlaqələrin uzunluğu yeni yaranan $D \rightarrow A$ əlaqəsi hesabına uzanır. Başqa sözlə $D \rightarrow A$ əlaqəsi müəyyən mənada $C - D$ və $A - B$ əlaqələrinin hesabına əmələ gəlir.

Lyuis turşusu olan BF_3 əmələ gətirdiyi adduktarda əlaqərinin uzunluğu göstərilmişdir

	N - B nm	B - F nm
BF_3	-	130
$CH_3CH_2 \rightarrow BF_3$	163	133
$NH_3 \rightarrow BF_3$	160	138
$N(CH_3) \rightarrow BF_3$	158	139

Qayda 2. Əgər turşu-əsas qarşılıqlı təsiri zamanı müsbət yük daşıyan nüvədən elektron yerdeyişqməsi baş verirəq, onda σ -əlaqə uzanır. Elektron yerdeyişməsi eks istiqamətdə baş verirəq σ -əlaqə qısalır.




SbCl₅ ilə tetraxloretilenkarbonatın qarşılıqlı təsirini nəzərdən keçirək:

A) Sb-Cl və C(1)=O əlaqəlri qayda 1-ə görə uzanır (Sb-Cl 2 – 5 nm-ə; C(1)=O isə 115-dən 122 nm qədər)

B). C(2) – O efir əlaqəlri zəifləyir və uzanır (140nm-dən 147 nm-ə qədər). Çünkü elektron sıxlığı elektromüsbat karbondan elektromənfi oksigenə tərəf yönəlir.

C) C(2) – Cl və C(1) – O (karbonat) əlaqələri tənzimlənir və qısalır (C(2) – Cl 176-dan 174 nm-ə qədər, C(1) – O 133-dən 125 nm-ə qədər). Burada elektron sıxlığı elektromənfi xlor və oksigendən elektromüsbat karbona tərəf yönəlir.

Qayda 3. Atomun koordinasiya ədədi yüksələrsə, onda atomun əmələ gətirdiyi əlaqələr də uzanır:



$$r_{\text{Si}-\text{F}} = 157 \text{ nm } r_{\text{Si}-\text{F}} = 171 \text{ nm}$$

Bu qaydaya 1-ci qaydanın variantı kimi baxmaq olar.

Canlı organizmlərdə turşu - əsas tarazlığı

Canlı organizmlərdə turşu-əsas tarazlığı yəni daxili mühitdə hidrogen və hidroksil ionlarının nisbəti fiz-kimyəvi (qan və toxumaların bufer sistemləri) və fizioloji (tənəffüs və ifrazat) mexanizmlərlə tənzimlənir. Qan və toxumaların aktiv reaksiyalarının (pH) nisbi sabitliyi həyat fəaliyyətindəki bütün proseslərin normal gedişini təmin edir. Onurğasız və onurgalı canlıların əksəriyyətində qanın pH-ı deyisir. İnsan və ali heyvanlarda bu dar cıvarda yəni fizioloji qiymətlər çərçivesində baş verir. İnsan qanının pH-ı təxminən 7,4 bərabərdir. Qanın pH-nin 7,0-dan aşağı düşməsi asidoza, 7,8-dən yuxarı qarxması isə alkalzoza səbəb olur və bu dəyişikliklər ölüm hadisəsinə götürib çıxara bilir. Tənzimlənmə proseslərinin vəhdəti, organizmə hətta kənardan böyük miqdarda turş və ya qəlevi xassəli birləşmələrin daxil edilməsi hallarında belə, qan və toxumalarda pH-in sabitliyini qoruyur. Belə ki, qanın tərkibinə qüvvətli əsas daxil olduqda karbonat turşusu ilə neytrallaşaraq, hidrokarbonatlar əmələ gətirir. Karbonat turşusu və ya bikarbonatların miqdarı organizmdə artıraq, bufer sisteminin həcmi fizioloji mexanizmlərin işi ilə tənzimlənir: ağ-ciyər vasitəsi ilə karbonat turşusunun, böyrəklərlə isə hidrokarbonatların artıq miqdarı organizmdən kənar edilir.

Bitkilərdə turşu-əsas tarazlığı əsasən proton nasosunun fəaliyyəti ilə bağlıdır. Bu proses ATP enerjisi hesabına plazmalemma vasitesi ilə H^+ ionlarının artıqlığı hüceyrə daxilindən sovrularaq kənar edilir. Proses eyni zamanda karboksilleşdirici (turşlaşdırıcı) və dekarboksilleşdirici (karbonatlar, fosfatlar, üzvi turşular və zülallar) fermentlərin və bufer sistemlərinin köməyi ilə həyata keçirilir. Sitiplazmanın pH = 6,0 - 7,5; vakuolinin isə pH = 5,0 - 6,0 cıvarında tənzimlənir.

Biooji bufer sistemləri. Organizmin bufer sistemləri içərisində ən geniş hacimli qanın bufer sistemləridir. Onlar eritrositlər və qan plazması arasında qeyri-bərabər paylanmışlar. Həm plazma və həm də eritrositlərdə hidrokarbonat bufer sistemi və qeyri-üzvi fosfatların bufer cütlüyü mövcuddur. Lakin plazmada - plazma zülallarının (albumin, globulin və s.) bufer sistemi lokallaşmışdır. Eritrositlərin tərkibinə isə hemoglobin bufer sistemi və üzvi fosfatların bufer cütlükleri daxil olur.

Maddələr mübadiləsi zamanı bağırsaq və toxumardan qana daima müxtəlif turşular (karbonat, süd, yağ və s.) və nisbətən az miqdarda əsaslar

(ammoniyak, krotein) daxil olur. Sakit vəziyyətdə insan orqanizmində gün ərzində 2,5 l qatı xlorid turşusuna ekvivalent olan miqdarda turşu əmələ gəlir. Buna baxmayaraq, yuxarıda qeyd edilən bufer sistemlər hesabına qanın pH-ı ($7,40 \pm 0,04$) dəyişməz qalır.

Hidrokarbonat (bikarbonat) bufer sistemi. Qanda pH-ın qiyməti, qanda sərbəst halda həllolmuş H_2CO_3 və hidrokarbonat ionları şəklində bağlanmış turşuların qatılığından asılı olur. Fizioloji baxımdan orqanizmdəki bütün CO_2 , həm həll olmuş və həm də karbonat turşusuna qədər hidratlaşmış şəkildə - karbonat turşusu kimi nəzərdən keçirmək qəbul olunub. Ona görə də karbonat turşusu üçün pK_a fizioloji şəraitdə standart şəraitdən fərqlənir:

$$\text{pH} = \text{pK}_1 + \lg[\text{HCO}_3^-]/[\text{H}_2\text{CO}_3] = \text{pK}_1 + \lg[\text{CO}_2^{\text{bağ}}]/[\text{CO}_2^{\text{sərb}}]$$

burada $[\text{CO}_2^{\text{bağ}}]$ - CO_2 həcmi faizlərində hesablanmış hidrokarbonatın qatılığı; $[\text{CO}_2^{\text{sərb}}]$ - sərbəst karbonat turşusunun həcmi faizləridir. Qan plazması şəraitində (310K və ya 37°C) $\text{pK}_a = 6,10$.

Karbon qazı qan plazmasında çox az həll olduğundan, qanda həll olmuş karbonat turşusunun qatılığını aşağıdakı formul üzrə təyin etmək olar:

$$[\text{CO}_2^{\text{sərb}}] = s \text{ pCO}_2$$

burada pCO_2 - qan ilə tarazlıq halında olan havada, karbon qazının parzial təzyiqi, s - qanda karbon qazının həllolma sabiti (fizioloji şəraitdə 0,033).

Qanda karbon qazının ümumi miqdarını təyin etmək üçün ona qüvvətli turşu əlavə edərək ayrılan qazın həcmini ölçürələr. Beləliklə, CO_2 və hidrokarbonat ionunun qazoanalitik üsulun köməyi ilə təyin edərək, plazmanın pH-nı Henderson-Hasselbach tənliyi üzrə asanlıqla hesablamamaq olar:

$$\text{pH} = 6,1 + \lg [\text{CO}_2^{\text{bağ}}] - [\text{CO}_2^{\text{sərb}}]/[\text{CO}_2^{\text{sərb}}]$$

Hesablamalar əsasında müəyyən edilmişdir ki, qanda $\text{pH}=7,40$ olduqda, hidrokarbonat ionunun karbonat turşusuna olan nisbəti 20:1 kimidir. Hidrokarbonat ionunun artıqlığı “qanın qələvi ehtiyatlarını” təmin edir. Qana turşu daxil olduqda hidrokarbonat ionu neytrallaşdırılır, CO_2 -nin artıq miqdarı isə ağı-ciyər vasitəsi ilə kənar edilir. Beləliklə, $[\text{HCO}_3^-]/[\text{H}_2\text{CO}_3]$ nisbəti və bunun nəticəsi olaraq, qanın pH göstəricisi dəyişməz olaraq qalır.

Hidrokarbonat bufer sistemi həm hüceyrədaxili, və həm də hüceyrəxarici bütün bufer sistemləri ilə daha sıx əlaqədədir. Hər hansı bir bufer sisteminde baş verən pozunu, karbonat bufer sisteminin komponentlərinin qatılığında özünü binzə verir. Ona görə də onun parametrlərindəki dəyişiklik, tənəffüs və metabolik sistemdəki pozuntuları, yeni orqanizmin turşu-əsas balansını kafi dərəcədə xarakterizə edir. Orqanizmdəki turşu-əsas tarazlığı ilk növbədə hidrokarbonat bufer sistemi ilə tənzimlənir. Bu zaman bufer komponentləri arasındaki nisbətdə yaranmış dəyişiklik bir neçə saat ərzində tənəffüs prosesi nəticəsində bərpa olunur. Bu bufer qan həcmimin təxminən 55%-ni təmin edir. O, eyni zamanda eritrositlərdə, hüceyrəarası mayedə və böyrək toxumalarında mövcud olur.

Fosfat bufer sistemi. Qan plazması şəraitində (37°C) $\text{pK}_{\text{H}_3\text{PO}_4}=6,8$. Ona görə də, dihidrofosfat sistemi üçün Henderson-Hesselbach tənliyi aşağıdakı şəkli ahr:

$$\text{pH} = 6,8 + \lg[\text{HPO}_4^{2-}] / [\text{H}_2\text{PO}_4^-]$$


Qanda $[\text{HPO}_4^{2-}] / [\text{H}_2\text{PO}_4^-]$ nisbəti ($\text{pH}=7,4$) $4 : 1$ bərabərdir və hər hansı bir komponentin artıq miqdarı sidik ilə kənar olunduğundan, dəyişməz olaraq qalır.

Qanın fosfat bufer sistemi, hidrokarbonat sisteminə nisbətən daha kiçik həcmliyi ile xarakterizə olunur və bu isə komponentlərin qanda kiçik qatılıqları ilə izah edilir. Fosfat bufer sistemi, digər bioloji mühitlərdə - hüceyrələrdə, sidikdə, həzm vəzlərinin şirələrində həlliədici rolun daşıyıcısıdır. Hidrokarbonatlardan fərqli olaraq (neytrallaşdırma məhsulları böyrəklər və sitosi ilə kənar edildiyindən), bufer komponentlərinin nisbətinin tənzimlənməsi 2-3 gündən sonra mümkün olur. Bu isə orqanizmin turşu-əsas balansının terapevtik üsullarla tənzimlənməsi zamanı mütləq nəzərə alınmalıdır.

Zülali bufer sistemlər. Qanın bufer həcminin əsası hissəsini zülali bufer sistemlər (hemoglobin, oksihemoglobin və nisbətən az miqdarda plazma zülalları) tənzimləyir.

Zülal molekulları (Prot-H), özünü amfoter elektrolit kimi aparan aminturşu qalıqları ($\text{H}_2\text{N}-\text{CHR}-\text{COOH}$) saxlayırlar. Bu birləşmələrin tərkibindəki $-\text{COOH}$ qrupları zəif turşu, $-\text{NH}_2$ qrupları isə zəif əsasi xassələr göstərir. Məhz buna görə də zülallar mühiti həm turşlaşdırır və həm də əsasi xassəli edə bilirlər.

Qeyd etmək lazımdır ki, zülali - protein bufer sistemi hidrokarbonat sistemi ilə vəhdətdə işləyir:




(a) və (b) tarazlığı biri-biri ilə six bağlıdır. Belə ki, əzələ işi prosesində və ya tənəffüs prosesində yaranan çatışmamazlıq nəticəsində CO_2 -nin qatılığının artması (a) reaksiyasını sağa, (b) reaksiyasını isə sola təref yönəldir. Bu isə hidrokarbonat ionlarının qatılığının artmasının Prot- qatılığının kiçilməsinə uyğun gəlir. Eyni zamanda qeyd olunmalıdır ki, hidrokarbonat və zülalai bufer sistemlər birgə fəaliyyət göstərdiyindən, HCO_3^- və Prot^+ qatılıqlarının cəmi dəyişməz olaraq qalır.

Əgər hidrogen ionları başqa mənbələrdən meydana gəlirsə (məsələn, hipoksiya zamanı süd turşusunun artıq miqdarının və ya diabetik ketoz nəticəsində 3-hidroksoyag turşusunun əmələ gəlməsi), onda hər iki reaksiya sola yəni Prot-H və CO_2^- - nin alınması istiqamətinə yönəlir və bu zaman karbon qazının artıq miqdarı ağ-ciyor vasitəsi ilə kənar edilir.


Plazmanın zülali bufer sisteminin fəaliyyət mexanizmini aydınlaşdırmaq üçün, analoji bufer mexanizmlə, daha sadə aminturşu sistemlərini nəzerdən keçirək.

Aminturşu bufer məhlulları. Misal olaraq ən sadə aminturşu olan qlisini (aminsirkə turşusunu) götürək. Bu birləşmə həm amin, və həm də karboksil qrupu hesabına ionlaşdırğından, sulu məhlulda bipolar ion şəklində mövcud olur:



Qlisin məhlulunda bipolar ionların qatılığı, neytral aminturşu molekullarının qatılığından 224 000 dəfə çoxdur.


Əgər qlisin məhluluna qüvvəti turşu əlavə etsək, onda bipolar ion - COO^- qrupuna proton birləşdirib, R^+ kationuna çevirəcəkdir. Əksinə olaraq, qlisin məhluluna qələvi əlavə olunarsa, $-\text{NH}_3^+$ qrupu proton ayıracaq və nəticədə R^- anionu yaranacaqdır.



R^- (qlisin kationu)	R^+ (bipolar qlisin ionu)	R^- (qlisin anionu)
ikiəsaslı turşu	amfolit	ikitürşülü əsas

Sxemdən göründüyü kimi qlisin kationunu zəif ikiəsəslı turşu kimi (pK_{a1} pK_{a2}) xarakterizə etmək olar. Buna görə də hər iki qlisin forması bufer məhlul kimi mövcud ola bilər.


Sulu məhlullarda qlisinin hər üç forması dinamik tarazlıqda mövcud olur. Bu tarazlıq, turşu əlavə edildikdə qlisin kationunun əmələ gəlməsi istiqamətinə yönəlir. Deməli, müəyyən qədər turşunun əlavə edilməsi iki formanın qarışığının yaranmasına ("qlisin turşu bufer məhlulu") səbəb olur.



Burada qlisin kationu turşu, qlisin isə duz rolunda çıxış edir. Belə məhlulun pH-ı aşağıdakı formul üzrə hesablanır:

$$pH = pK_{a1} + \lg [{}^+H_3N - CH_2 - COO^-] / [{}^+H_3N - CH_2 - COOH]$$

Qələvi əlavə edildikdə isə tarazlıq qlisin anionunun əmələ gəlməsi istiqamətinə yönəlir və belə qarışıq "qlisin qələvi bufer məhlulu" adlanır.





Bu zaman turşu rolunu bipolyar qlisin ionu, qlisin anionu isə duz kim çıxış edir. Belə bufer qarışığının pH-ı aşağıdakı formul üzrə hesablanır:


$$pH = pK_{a2} + \lg [H_2N - CH_2 - COO^-] / [{}^+H_3N - CH_2 - COO^-]$$

Hemoqlobin bufer məhlulu. Eritrositlərin əsas bufer sistemlərindən biri hemoqlobin bufer sistemidir. Hemoqlobin buferi züləli bufer sisteminin şəkildəyişmələrindən biridir. O, iki hemoqlobin formasından təşkil olunub - reduksiya olunmuş (HHb - hemoqlobin) və oksidləşmiş ($HHbO_2$ - oksihemoqlobin). Şərti olaraq hemoqlobin buferini aşağıdakı kimi qeyd etmək olar:

a) Hemoqlobinin əmələ gətirdiyi bufer sistem:



b) Oksihemoqlobinin əmələ gətirdiyi bufer sistem:




Bu iki sistem üçün Henderson- Hasselbach tənliyini aşağıdakı kimi ifadə etmək olar:

$$\text{pH} = \text{pK}_{\text{HHb}} + \lg[\text{Hb}^-]/[\text{HHb}] = 8,2 + \lg[\text{Hb}^-]/[\text{HHb}]$$

$$\text{pH} = \text{pK}_{\text{HHbO}_2} + \lg[\text{HbO}_2^-]/[\text{HHbO}_2] = 6,95 + \lg[\text{HbO}_2^-]/[\text{HHbO}_2]$$

Hemoqlobin HHb özünə oksigen birləşdirərək oksihemoqlobinə HHbO₂ çevrildiyindən,




onlar vəhdət şəklində mövcud olurlar. Qeyd edək ki, hemoqlobin ($\text{pK}_{\text{HHb}} = 8,2$; $K_{\text{HHb}} = 6,3 \cdot 10^{-9}$), oksihemoqlobinə nəzərən daha zəif turşudur ($\text{pK}_{\text{HHbO}_2} = 6,95$; $K_{\text{HHbO}_2} = 1,12 \cdot 10^{-7}$). Buradan belə nəticəyə gəlmək olar ki, daha zəif turşunun anionu olan Hb⁻ ionu, HbO₂⁻ ionuna nəzərən protonu daha fəal birləşdirir.

Qanda pH-in tənzimlənməsində hemoqlobinin rolü, oksigen və karbonat turşusu üçün nəqliyyət kimi fəaliyyət göstərməsindədir. Hemoqlobin bufer sistemləri hidrokarbonat buferləri ilə qarşılıqlı təsirdə olur.

Tənəffüs proseslərində iştirak edən periferik toxumalarda əhəmiyyətli dərəcədə alınan karbon qazı, eritrositlərə daxil olaraq, karboanhidraza fermentinin təsiri altında effektiv olaraq karbonat turşusuna çevrilir.

fermentativ




toxumada


$\text{pH}_{\text{hücүeyre}} = 7,40$ və $\text{pK}_{\text{aiH}_2\text{CO}_3} = 6,10$ olduqda, əmələ gəlmiş karbonat turşusunun 90%-i dissosiasiyyaya uğrayır. Ona görə də CO₂-nin bağlanması H⁺ ionlarının qatılığının artmasına və qanın turşluğunun yüksəlməsinə səbəb olabilir.

Qanın təhlükə doğuran turşuluğunun qarşısını almaq üçün hemoqlobin bufer sistemləri işə düşür. Yuxarıda qeyd edildiyi kimi, hemoqlobin və oksi-

hemoqlobinin turşuluğu müxtəlif olduğundan, pH=7,40 səviyyəsində hər bir qoşulmuş turşu-duz cütlüğünün tarazlıq qatlıqları müxtəlif olacaqdır:




üstün forma




üstün forma


Karbonat turşusunun dissosiasiyası zamanı meydana çıxan protonlar, məhlulda üstünlük təşkil edən oksihemoqlobinin ion forması ilə qarşılıqlı təsirdə olaraq, onun molekulyar formasını əmələ gətirəcək:




Məlumdur ki, turşuluğun artması zamanı hemoqlobinin oksigenlə birləşməsinin effektivliyi kiçilir. Bu hadisə Bor effekti adlanır. Ona görə də oksihemoqlobin toxumalara gedən oksigeni ayırrı və daha zəif turşu olan hemoqlobini əmələ gətirir:



Bələliklə, karbon qazının hüceyrəyə diffuziyası hesabına toxumalarda protonların qatlığıının yüksəlməsi, əhəmiyyətli dərəcədə neytrallaşır. Lakin gedən proseslər nəticəsində bufer sistemlərdə duz : turşu nisbəti (HCO_3^- və HHb miqdər yüksəlir, HbO_2^- miqdəri isə kiçilir) pozulur. Bu nisbətlərin bərpası ağ-ciyrədə baş verir. Belə ki, venoz qan ağ-ciyrə çatdıqda, toxumalardakı oksigen və hidrokarbonat ionu yenidən eritrositlərin tərkibinə daxil olur və bu zaman oksigen burada artıq miqdarda mövcud olan hemoqlobin ilə bağlanır:



Bundan sonra hidrokarbonat ionlarının mövcud olduğu mühitdə HHbO_2 turşu rolunda çıxış edir və HbO_2^- və karbonat turşusunu əmələ gətirir:



Yenidən əmələ gəlmış karbonat turşusu karboanhidrazanın təsiri altında parçalanaraq, karbon qazı şəklində ağ-ciyərə tərof yönəlir.

Bələliklə, qanda bufer sistemləri arasındaki asılılıq özünü belə göstərir: toxuma hüceyrələri tərəfindən generasiya olunan protonlar, hüceyrəxarici boşluğa keçərək, əsasən hidrokarbonat bufer sistemi ilə bağlanır; Sonradan qana keçərək, onlar hidrokarbonat və plazma zülalları sistemləri ilə neytrallaşırlar; plazmadan hidrogen ionları eritrositlərin hemoglobininin tərkibinə daxil olaraq, onların bufer sistemi ilə qarşılıqlı təsirdə olur. Bütün bu sistemlər arasında tarazlıq hər zaman saxlanılır.

Orqanizm mühitinin daxili hemeostazının ayrılmaz hissəsi olan turşu-əsas balansı, maddələr mübadiləsi proseslərinin düzgün getməsi üçün optimallı şərait yaradır.

Orqanogen və biogen elementlərin kimyası

Elementlərin fiziki və kimyəvi xassələri və bununla əlaqədar olaraq onların fizioloji rolü bu elementlərin dövri sistemdə yeri ilə müəyyən edilir.

Hüceyrə və orqanizmlərin qurulması və həyat fəaliyyətinin tənzimlənməsi üçün mühüm olan elementlər biogen elementlər adlandırılır. Bütün canlı sistemlərin əsasını orqanogen adlandırılan altı element (C, H, O, N, P, S) təşkil edir. Orqanizmdə onların ümumi miqdarı 98%-ə çatır. Orqanogen elementlər kiçik radiusa, NEM orta qiymətlərinə malik olan elementlərdir. Bu xassələr davamlı kovalent əlaqələr yaratmaq qabiliyyətini təmin edir. Biogen elementlərin əksəriyyəti belə elementlər sırasına aiddir. Mühüm orqanogen element olan karbon davamlı kovalent əlaqələr yaratmaq qabiliyyətinə malikdir. Digər orqanogen elementlər da canlı orqanizmlərdə əsasən kovalent əlaqəli birləşmələr şəklində mövcud olur.

Orqanogen elementlər - C, H, O, N, P, S - orqanizmin zülal, nuklein turşuları və digər bioloji aktiv birləşmələrinin tərkibinə daxil olurlar. Qeyd edək ki, bu elementlər canlı sistemlərin həyatı üçün mühüm əhəmiyyət kəsb edən qeyri-üzvi moleküllərin (CO_2 , NO - biotənzimləyici xassələrinə malikdir, və s.) və anionların (karbonat-, sulfat-, fosfat- və s.) tərkibinə daxil olur. Altı əsas orqanogen makroelementdən başqa insan və heyvan orqanizmləri üçün qeyri-üzvi makroelementlər - Ca, Cl, Mg, K, Na və mikroelementlər - Cu, Fe, Mo, Zn, F, I, eləcə də Se, As, Si, Cr, Ni, Sn, V tələb olunur.

İnsan orqanizmində təbiətdə rast gələn 91 elementdən 82 -si müəyyən edilmişdir. Bu elementlərdən yalnız 24-nün biogen xassələri təyin olunub. Hal-hazırda dəqiqliklə bütün biogen elementləri sadalamaq mümkün deyil. Bu isə mikroelementlərin orqanizmdəki qatılıqlarının çox kiçik olması ilə əlaqədar olaraq, onların bioloji funksiyalarının müəyyənləşdirilməsinin çətinliyidir.

Qeyri-metalların biokimyası

Qeyri-metalların bir çoxu (H, C, N, O, P, S, Cl, I) hayatı əhəmiyyətə malik elementlər olub, təbiətdə geniş miqyasda yayılmışdır. Buna baxmayaraq, bu elementlərin biokimyası əsasən üzvi reaksiyalarla əks edilir.

Karbon, hidrogen, oksigen ən mühüm organogen elementlərdəndir. Karbonun çox davamlı kovalent əlaqəli düz, şaxəli və tsiklik zəncirlər yaratmaq qabiliyyəti onu bütün üzvi maddələrin əsas tikinti materialı olmasına tömin etmişdir. Hidrogen və oksigen canlı organizmləri əmələ gətiren bütün üzvi birləşmələrin tərkib hissəsi olmaqla yanaşı, insan organizminin təxminən 65%-ni təşkil edən suyun yeganə və əvəzədilməz komponentləridir. Üzvi birləşmələrdə hidrogen və oksigenin rolunu oksidləşmə və reduksiya xassələrinin daşıyıcısı kimi müəyyən etmək olar. Biomolekullarda hidrogen və oksigenin nisbəti, bu birləşmələrin oksidləşmə-reduksiya keçidlərinə və onların universal biomühit kimi fəaliyyət göstərən su ilə qarşılıqlı təsirinə olan münasibətini müəyyən edir.

Karbon, hidrogen və oksigen zülal və nuklein turşularından başqa karbohidratların, lipidlərin (yağların) də tərkibinə daxil olur. Fosfolipidlərin tərkibində bu elementlərdən başqa fosfor da vardır. Lipidlər əsasən bas beyində (12%), sonra isə qaraciyerdə (5%), süddə (2%), qan zerdabında (0,6%) cəmlənmişdir. Lakin fosfolipidlərin əsas miqdarı (600g) sümük toxumalarının tərkibinə daxil olur. Bu isə insan organizmindəki fosforun ümumi kütləsinin 85%-ni təşkil edir. Fosfor dişlərin bərk toxumalarının tərkibinə kalsium, xlor və flüor ilə birgə daxil olur.

Beləliklə organogenlər - C, H, O, N, P, S - organizmlərin tərkibindəki bütün üzvi maddələrin tərkib hissəsidir.

Biosistemlərdə biomolekulların üzvi hissəsi ilə kovalent əlaqələrin köməyi ilə birləşmiş organogen elementlərin miqdarı, qrup daxilində element atomlarının ölçülərinin artması sırasında azalır. Məsələn, VIA qrup elementlərinin miqdarı göstərilən ardıcılıq üzrə dəyişir: O > S > Se > Te. Yəqin ki, bu onunla əlaqədardır ki, elementin atom radiusu artıqca, üzvi maddələrin quruluşunun əsasını təşkil edən karbon zəncirləri ilə elementlərin əmələ getirdiyi kovalent əlaqələrinin davamlılığı zəifləyir.

Dövri sistemin p-elementləri sırasına aid olan digər qeyri-metallar bioloji sistemlərin tərkibinə mikro- və ultramikroelementlər kimi daxil olurlar.

III qrupun p-elementlərindən olan bor mikromiqdarlarda biomolekulların tərkibinə oksigen və azotla bağlanaraq daxil olur. Belə ki, boramisin antibiotikinin tərkibində azot və bor arasındaki qarşılıqlı təsir donor-akceptor əlaqələri hesabına həyata keçir.

IV qrupun p-elementləri (C, Si) biomolekulların tərkibində müxtəlif element atomları ilə əlaqələr yaradır. Belə ki, karbon biomolekullarda karbon-karbon zəncirləri əmələ getirir. O, eyni zamanda hidrogen, oksigen, azot, kükürd, selen, yod və bir sıra başqa elementlərlə kimyəvi əlaqələr yaradır. Bu birləşmələrdə silisiumun yaratdığı əlaqələr əsasən oksigenlədir.

V qrupun p-elementləri də biomolekulların tərkibinə daxil olaraq, müxtəlif element atomları ilə kimyəvi əlaqələr əmələ getirir. Azot belə molekullarda əsasən karbon və hidrogen; fosfor oksigen, arsen isə oksigen və kükürd ilə əlaqələr yaradır. Bu isə azot ilə fosfor arasında oxşarlığın az olmasını və eyni zamanda bu elementlərin arsendən fərqlənməsinə dəlalet edir.

VI qrupun p-elementləri biomolekullarda müxtəlif element atomları ilə kimyəvi əlaqələr yaradır. Bu elementlər arasında yüksək elektromənfiliyi ilə seçilən oksigen, fiziki və kimyəvi xassələrinə görə kükürd və selendən kəskin fərqlənir. Bu baxımdan selen və kükürd öz xassələrinə görə oxşar olub, sinergist elementlər kimi çıxış edirlər.


VII qrupun p-elementlərindən olan xlor və brom orqanizmdə hidratlaşmış halogenid ionları, flüor və yod isə bağlaqmış şəkildə mövcud olur. Flüor burada metallar ilə çatın həll olan duzlar (Ca, Mg, Fe) şəklində bağlanır. Özünün elektromənfiliyinə və biogen reagentlərə koordinasiyaya meyilliliyinə görə digər halogenlərdən kəskin fərqlənən flüor, xlor, brom, yod ionlarının əvəzedilməsi reaksiyalarında cüzi miqdarda iştirak edir. Sonuncu üç element xassələrinə görə oxşar olduqlarından orqanizmdə biribirini əvəz edir. Nisbətən kiçik elektromənfiliyə malik olan yod orqanizmdə kovalent təbiətli C - I əlaqəli birləşmələr əmələ getirir.

VIII qrupun p-elementləri canlı orqanizmlərin tərkibinə daxil olmur.

Sümük, çanax kimi bərk toxumaların əmələ gəlməsində canlı orqanizmlər üç əsas mineraldan istifadə edirlər. Onlardan ən əhəmiyyətli kalsium karbonatdır. Onun geniş miqyasda istifadə olunması yəqin ki, suda yaxşı həll olan kalsium hidrokarbonatları bağlıdır.

Kalsium karbonatı mənimşəyən canlılar, əsasən cod şirin və dayaz dəniz sularında yayılmışlar. Bu sularda Ca^{2+} və Mg^{2+} ionlarının miqdarı çox, karbon dioksidin parsial təzyiqi isə kiçik olur. Belə mühitlər üçün mərcan

riflerinin əmələ gəlməsi çox xarakterikdir. Kalsium karbonatın tam çökməsi aşağıdakı tarazlıqdan asılıdır:



Tarazlıq $[\text{Ca}^{2+}]$ ionlarının qatılığının yüksək və $[\text{CO}_2]$ parsial təzyiqinin kiçik qiymətlərində sağa təref yönəlmış olur.

Cox qəribədir ki, organizmlər kalsium karbonatı CaCO_3 uyğun olmayan şəraitdə çökdürməyə qabildirlər. Şirin sularda yaşayan bir sıra ilbizlər, kalsium karbonatın miqdarı çox az olan ($\text{pH}=5,7-6,0$) göllerdə böyük çanaqlar qurmaq iqtidarındadırlar. Bundan başqa CaCO_3 -in termodynamiki baxımdan davamsız olan formalit - araqqonit və vaterit, daha davamlı kalsit kimi canlı organizmlərde rast gəlinir. Bu isə kalsium karbonatın müxtəlif polimorf modifikasiyalarının yayılmasının birmənəli izahının olmamasına dəlalət edir.


Silisium dioksid kimi digər mineral, ibtidai yosunlar tərəfindən toxumaların əmələ gəlməsində istifadə edilir. Yüksək inkişaf səviyyəsinə malik olan bitki fəsilələrindən birinin tərkibinə SiO_2 , yəni qum daxil olur. Bəzi ibtidai organizmlər silisium dioksiddən struktur komponenti kimi istifadə edirlər. Bütün ali heyvanların sümüklerinin böyüməsi üçün Si mikroelement kimi vacibdir.

Biooji sistemlərdə geniş istifadə olunan üçüncü mineral apatitdir $\text{Ca}_5(\text{PO}_4)_3\text{X}$. Hidroksoapatit ($\text{X}=\text{OH}$), onurğalıların skletinin sümük toxumalarının əsas komponentidir. O, eyni zamanda diş materialını möhkəmləndirir. Flüorapatitin ($\text{X}=\text{F}$) müəyyən miqdarı bərk toxumaları möhkəmləndirir və fermentasiya zamanı əmələ gələn turşularda həll olmanın qarşısını alır. Qalay fluoridin (SnF_2) kariyesi qarşı mübarizədə tətbiqi hidroksoapatitin $\text{Sn}_2(\text{PO}_4)(\text{OH})$ (SnF_2 kiçik qatılıqlarında) və ya $\text{Sn}_3(\text{PO}_4)(\text{OH})$ (SnF_2 yüksək qatılıqlarında) çevrilmesinə əsaslanır. Flüorapatit bir sıra çanaqların tərkibində də müəyyən edilib.

Adenozintrifosfat (ATF) fotosintez zamanı bilavasitə olaraq əmələ gelir. O, eyni zamanda tənəffüs prosesinin son məhsuludur. ATF hüceyrə daxilində gedən kimyəvi reaksiyaların çoxu üçün enerji mənbəyidir.

ATF enerjisi – trifosfat zəncirinin adenozindifosfat ionunun (ADF) əmələ gəlməsi ilə gedən hidroliz reaksiyasının enerjisidir.

Bu reaksiyanın tam getmesi üçün reaksiya məhsulları ilə davamlı kompleks əmələ gətirən Mg^{2+} ionlarının iştirakı vacibdir. ATF-in ADF-ə




qədər hidroliz reaksiyاسının standart Hibbs enerjisi ~31,0 kC /mol-dur. Hüceyrələrdə ATF-in yüksək qatılıqlarında biosintezin Hibbs enerjisi təxminən 40-50 kC/mol-a bərabərdir.

İndi isə bioloji sistemlərin həyat fəaliyyəti üçün xüsusi əhəmiyyət kəsb edən qeyri-metalların xassələrini nəzərdən keçirək.


Hidrogen. Dövri sistemin ilk elementi olan hidrogen, 1s¹ elektron quruluşuna malikdir. Bu element, iki elementar hissəcik olan proton və elektronlarından ibarətdir və bunlar arasında yalnız cazibə qüvvəsi mövcuddur. Hidrogenin elektron quruluşunun sadəliyi hez də onun kimyasının sadəliyi demək deyii. Əksinə, onun kimyası digər elementlərdən fərqlənir. Hidrogeni başqa elementlərdən fərqləndirən əsas xüsusiyyət (helium müstəsna olaraq) onun valent elektronun bilavasitə nüvəsinin təsir sferasında olmasına. Müsbət yüklü hidrogen ionu H⁺, elementar hissəcik olan protondan ibarətdir. Normal olaraq s-elementlərinə aid olan hidrogen, 1-ci (IA) qrupun tipik elementlərinin (Li, Na) tip analogudur. Onun üçün IA qrup elementləri kimi +1 oksidlaşma dərəcəsi xarakterdir. Hidrogen tipik reduksiyaedicilər sırasına daxildir. Qeyd etmək lazımdır ki, kation halında (H⁺) hidrogenin analogu yoxdur. Hidrogen atomunun yeganə elektronu kaynosimmetrikdir, məhz buna görə də o, nüvə ilə çox sıx əlaqədədir. Hidrogenin ionlaşma enerjisi 13,6 eV (1317 kC) bərabərdir. Digər tərəfdən hidrogeno halogenlərdə olduru

kimi, sonradan gələn təsirsiz qazın elektron quruluşuna çatmaq üçün bir elektron çatmır. Bu səbəbdən də hidrogen, halogenlər kimi oksidləşdirici olaraq -1 oksidləşmə dərəcəsi göstərir. Özünün aqreqat halına, H₂ (dihidrogen) tipli ikiatomlu molekul əmələ gətirmə xassələrinə görə də hidrogen halogenlərə çox oxşayır. Eyni zamanda hidrogenin MO, halogenlərin molekulyar orbitalından tamamilə fərqləndiyi halda, o, qələvi metalların buxar halında müvcud olan Me₂ tipli molekullarının molekulyar orbitalları ilə çox oxşardır. Beləliklə, digər elementlərdən fərqli olaraq hidrogen atomunun əsil element analoqları yoxdur, və bu səbəbdən o, dövrü sistemdə xüsusi müvqeyə malikdir. Hidrogenin xüsusi müvqeyi onun xassələrinin ayrıca olaraq öyrənilməsini labüb edir. Hidrogen yunanca "sudoğuran" deməkdir. Onun üç təbii izotopu məlumdur - protium $^1_1\text{H}(\text{p}+e)$ - 99,984%, deyterium $^2_1\text{H}(\text{p}+\text{n}+e)$ (D) - 0,16%, tritium $^3_1\text{H}(\text{p}+2\text{n}+e)$ - 10⁻¹⁰ %. Tritium radioaktiv elemət olub, yarım-parçalanma dövrü $T_{1/2} = 12,36$ ildir. Hidrogen kainatın ən yayılmış elementidir. O, günəş, ulduz və başqa kosmik cisimlərin əsas tərkib hissəsini təşkil edir. Yer kürəsində hidrogenin kütle payı ilə miqdari 1%, atom payı ilə isə 95%-dir. Hidrogen, atmosferin yuxarı qatlarında atomar, yer qabırğında isə su şəklində rast gəlir. Vulkan və təbii qazların tərkibinə də az miqdarda hidrogen daxil olur. Üzvi maddələrin əsas tərkib hissəsi olan hidrogen, canlı orqanizmlərin və onların çevrilmiş məhsulu olan neft, daş kömür və təbii qazların tərkibinə daxil olur.


Hidrogenin təbii radioaktiv izotopu olan tritiumu, litiuma neytronlarla təsir etməklə alırlar:



Təbiətdə tritium atmosferin yuxarı qatlarında nüvə reaksiyaları nəticəsində alınır:



Tritium radioaktiv parzalanmaya məruz qalır:



Hidrogen yüksək temperaturda (4000°C-dən yuxarı) atomar şəkildə mövcud olur. Atomar hidrogen, molekulyar hidrogenin termiki dissosias-

siyasından, kimyevi karşılıqlı tesir, elektrik boşalması, ultrabenövşeyi şüalanma neticesinde alına bilər. Atomar hidrogen, xüsusən de alınma anında çox fəaldır. Aşağı təzyiqlərdə qaz halında hidrogendən yüksək gərginlikli elektrik boşalması keçirdikdə, hidrogen molekulları dissosiasiyaya uğrayır, ionlaşır və rekombinasiya edərək plazmaya çevrilir. Plazmanın spektroskopik analizi onun tərkibində H, H⁺, H₂⁺ və H₃⁺ hissəciklerinin müəyyən oluna biləcek miqdardarının müvcudluğunu sübut edir. Serbest hidrogen kationu, yəni proton üçün yük : radius nisbəti çox böyük olduğundan o, qüvvətli Lyuis turşusudur və buna görə də H⁺ qaz fazada başqa molekul və atomlarla asanlıqla birləşir. Belə ki, proton He ilə qarşılıqlı təsirdə olaraq HeH⁺ hissəciyini əmələ getirir. Kondensləşmiş fazada H⁺ həmişə Lyuis əsası ilə tarazlıqda olub, bir Lyuis əsasından digərinə keçmək qabiliyyətinə malik olur. H₂⁺ və H₃⁺ kationları qaz fazasında ani olaraq müvcud olur, məhlulda isə onlar məlum deyillər. H₃⁺ kationu Uran, Yupiter, Saturnun atmosferində və ulduzlararası boşluqlarda müəyyən edilmişdir. Spektroskopik dəlillərə əsasən H₃^{+(q)} bərabər tərəfli üçbucaq formasına malikdir və bu ionda üçmərkəzli iki elektronlu rabitə növü mövcuddur. Hidrogen Yer atmosferində molekul, Güneş və ulduzlarda isə atomar şəkilde olur. Güneş və digər ulduzların kütləsinin təxminən yarısını təşkil edir. Beləliklə hidrogen kainatda en çox yayılmış elementlərdən biridir. Yer kürəsi nisbəten zəif qravitasiya sahəsinə malik olduğundan, hidrogen Yer atmosferini tədricən tərk edərək kosmik boşluğa keçir. Buna baxmayaraq, hidrogen yer qabığı kütləsinin təxminən 1%-ni, onun atomları isə Yer qabığında olan atomların ümumi sayının 17%-ni təşkil edir. Hidrogenin izotopları deyterium nişanlanmış atomlar kimi müxtəlif maddələrin quruluşunun, kimyevi reaksiyaların mexanizmlərinin öyrənilməsində geniş tətbiq edilir. Bioloji sistemlərdə deyteriumun hidrogen ilə əvəz edilməsi, proseslərin tarazlığını əhəmiyyətli dərəcədə dəyişə bilər. Bu dəyişiklik tritiumun tətbiqi zamanı özünü daha aydın biruzə verir.

Yer üzərində canlı həyatın əsasını təmin edən, ən vacib maddi amillərdən biri hidrogendir. Canlı hüceyrələrin üzvi bünövrəsini təşkil edən altı element H, C, N, O, P, S (qeyri-metallar), həm insan, həm bitki və həm də heyvan orqanizmlərinin sabit tərkib hissəsidir. Orqanogen elementlərə aid olan bu elementlər içərisində hidrogenin rolü olduqca böyükdür. Əvvələ hidrogen, canlı orqanizmlər üçün elementar inşaat materiallarından biridir. Yer qabığının kütlə payı ilə yalnız 1%-ni təşkil edən hidrogen, insan orqanizminin kütlə payı ilə təxminən 8-10%-ni təşkil edir. Atomların sayı

etibarı ile isə hidrogen, insan orqanizminin 63%-ni təşkil edir. Orqanizmi əmələ getirən üzvi maddələrin – zülalların, karbohidratların, yağların, nuklein turşularının və s. birləşmələrin əsas tərkib hissələrindən biri hidrogendir. İnsan orqanizmində hidrogen atomlarının əsas hissəsi daxili mühiti təşkil edən suyun tərkib hissəsidir. Canlı hüceyrə kütlesinin isə təxminən 90%-i suyun payına düşür. Hüceyrə kimyası, hüceyrəvi sistemlərdə gedən proseslərdə həllədici kimi iştirak edən suyun fəaliyyətinə əsaslanır. Bioloji sistemlərdə su əvəzinə başqa maddənin iştirakı, bioloji sistemlərin və bütövlükdə üzvi canlı aləmin deyişməsinə səbəb olardı. Hidrogenin canlı aləmdəki əsas mövqeyi tekçə biomaterial olmaqla bitmir, o eyni zamanda bioloji sistemlərdə həllədici rol ilə fərqlənir. Orqanizmin bioloji proseslərində hidrogen ötürülməsi canlı təbiətdə fundamental proseslərdən biridir. Zülalların zərif quruluşunun müəyyənləşdirilməsində hidrogen əlaqəsi mühüm rol oynayır. Hidrogen rabitesinin iştirakı ilə mühüm həyatı əhəmiyyətə malik olan üzvi birləşmələrdə ikili və üçlü biokimyəvi quruluşlar meydana çıxır. DNT molekullarının quruluşunda da hidrogen əlaqəsi aparıcı rola malik olur. Belə ki, polimerin daxilində atomlar bir-biri ilə möhkəm kovalent əlaqələrin köməyi ilə bağlılığı halda, zencirlər arasında zəif, lakin bioloji baxımdan çox böyük əhəmiyyət kəsb edən hidrogen əlaqəleri mövcud olur. Hidrogen əlaqələrinin canlı aləmdə oynadığı mühüm rollardan biri, su molekulları arasındaki rabitələrin mövcudluğudur. Bu əlaqələrin hesabına su qaz halında deyil, Yer üzərində mövcud olduğu maye fazadadır. Planətimizin canlı aləminin təxminən yarısı su mühitində yaşayır. Quruda yaşayan canlıların və o cümlədədən də insanın daxili mühiti əsasən sudan təşkil olunub.

Molekulyar hidrogenin toksikoloji xassələri yoxdur. Lakin o, eyni zamanda həyatın davam etməsi üçün heç bir əhəmiyyətə malik deyil. Canlılar sərbəst hidrogen mühitində boğulur.

Karbon. Müasir dövrde məlum olan 30 p-elementindən beşi – C, N, O, P, S canlı aləmdə aparıcı rol daşıdığından orqanogen elementlər adlanır. Yüngül elementlər sırasına daxil olan bu elementlər hidrogen ilə birlikdə Yer üzərində canlı materiyanın əsasını təşkil edir.


Orqanogen element olan karbonun nüvəsinin yükü 6, atom kütlesi 12,011-dir. Elektron quruluşu $1s^2 2s^2 2p^2$ kimidir. Karbonun iki təbii izotopu mövcuddur: ^{12}C (98,89%) və ^{13}C (1,11%). Radioaktiv izotopunun yarımparzalanma dövrü $T_{1/2} = 5570$ ildir. Bu isə yer kürəsinin yaşıını təyin etməyi

mümkün edir. Yer qabırında karbon, bir sıra elementlərə nisbətən az yayılmışdır (kütlə payı ilə 0,14%). Buna baxmayaraq canlı və cansız təbiətdə onun rolu çox böyükdür. Belə ki canlı orqanizmlərin və bitki toxumalarının əsasını karbon təşkil edir. Canlı orqanizmlərin minilliklər ərzində parçalanması nəticəsində yer kürəsində daş kömür, neft, torf, təbii qaz yataqları yaranıb. Karbon eyni zamanda duzabənzər mineralların tərkibinə daxildir. Bunlar karbonat tipli süxurlardır: CaCO_3 - mərmər, əhəng daşı, $\text{CaCO}_3 \cdot \text{MgCO}_3$ - dolomit, FeCO_3 - sinderit və s. Qeyd etmək lazımdır ki, bir sıra karbonatlar üzvi mənşəlidirlər. Məsələn, təbaşir, əhəng daşı mikroskopik baliqqulaqlarının çevrilmə, mərcan rifləri isə mikroskopik orqanizmlər olan, mərcanların həyat fəaliyyətinin məhsullarıdır. Karbon, karbon qazı şəklində atmosferin və bütün təbii suların tərkibinə daxil olur. Təbiətdə karbon bəsит maddələr şəklində də rast gelinir. Bunlar karbonun allotropik şəkildəyişmələri olan - almaz, qrafit və karbindir.

İnsan orqanizminin kütlə payının 15-18% karbondur. Canlı orqanizmi təşkil edən bütün üzvi birləşmələr karbon atomlarının əmələ gətirdiyi molekullar əsasında qurulmuşdur. Buna görə də canlı orqanizmlərin başlıca və ən universal biogen tikinti materialı məhz karbondur. Karbon atomlarının öz aralarında davamlı kimyəvi əlaqələr əmələ gətirməsinə baxmayaraq, biokimyəvi proseslər zamanı onlar asanlıqla qırılır. Buna görə karbon bir saylı orqanogen element sayılır. Qeyd etmək lazımdır ki, canlı təbietin bünövrəsini, bitkilərin yaşıl yarpaqlarında gedən fotosintez prosesi təşkil edir. Bu proses karbon dioksid və suyun iştirakı ilə getdiyindən karbon həyat elementi, karbon qazı isə «həyatın başlangıcı» adlandırılır. Canlı aləmdə CO_2 -nın digər vacib rolu, Yerin istilik balansının saxlanmasında həlliədici əhəmiyyətə malik olmasıdır.

Karbon dioksid CO_2 bütün canlı orqanizmlər üçün xüsusi əvəzedilməz əhəmiyyətə malik olan birləşmədir. Böyük karbon ehtiyatı kimi mövcud olan karbon dioksid fotosintez prosesi nəticəsində bitkilərin yaşıl yarpaqlarında üzvi maddələrə çevrilərək, bitki mənşəli qida maddəsi kimi canlıların orqanizmینə daxil olur. Diger tərəfdən canlı və bitki orqanizmlərinin tənəffüsü, cürümə prosesləri zamanı oksidləşdirici parçalanma prosesləri baş verir və bu zaman əmələ gələn CO_2 atmosferə qaydır. Beləliklə, təbiətdə karbon qazının arasıkəsilməz dövranı həyata keçir.

Bitkilər tərefindən karbon dioksidinin assimilyasiya prosesini nəzərdən keçirək. Yaşıl bitkilərin hamısı havadan karbon qazını udaraq oksigen ayıırlar. Sade halda bu reaksiyayı belə ifadə etmək olar:



Qeyd etmək lazımdır ki, reaksiya məhsulu formaldehid (CH_2O) yox, onun polimerləri olan qlükoza $\text{C}_6\text{H}_{12}\text{O}_6$ (və ya $(\text{CH}_2\text{O})_6$) makromolekulyar maddə olan nişastadır $(\text{C}_6\text{H}_{10}\text{O}_5)_n$. Nişasta, qlükozadan su molekulunun ayrılması ilə gedən təbii polikondensasiya prosesinin məhsuludur. Bitkileri təşkil edən bütün maddələr ya birbaşa, və yaxud da dolayı yol ilə assimilə edilmiş karbon qazından əmələ gelir.

Bələ sintez proseslərində bitkiler sudan torpaqdan alınmış azot, fosfor və digor elementlərin birləşmələrindən istifadə edirlər. Bitki orqanizmimdə baş verən çevrilmələr mürəkkəb ferment sistemlərinin təsiri altında gedir. Sintez olunmuş maddələr canlı organizmlərə daxil olur. Yer üzərindəki demək olar ki, bütün üzvi birləşmələr karbon qazının yaşılı bitkiler vasitəsilə assimilyasiya prosesinin nəticəsidir.


Karbon qazının assimilyasiyası endotermik prosesdir. Bir mol karbon dioksidin ekvivalent miqdarda qlükozaya çevriləsi üçün 469 kC enerji sərf olunur. Ayndır ki, proseslərin gedişi üçün vacib olan enerji mənbəyi günəş şüalarıdır. Bu fotokimyəvi reaksiya xlorofilin təsirilə gedir. Xlorofil-tərkibində maznezium saxlayan mürəkkəb tərkibli yaşılı rəngli üzvi maddədir. Xlorofil katalizator deyil, fotokimyəvi sensibilizatordur. Onun köməyi ilə qəbul edilen şüa enerjisi kimyəvi reaksiyanın gedişatı üçün vacib olan istilik enerjisiniə çevirilir. Xlorofilin spektral nahiyyədə udduğu işıq kvantının enerjisi 117 -120 kC ~dur. Bir mol CO_2 -nin reduksiyası üçün 4 işıq kvanti tələb olunur. Xlorofil tərəfindən verilən enerji suyun atomar oksigen və hidrogeñə parçalanmasına sərf olunur. Proses nəticəsində atomlar oksigen molekulyar oksigenə çevrildiyi halda, hidrogen atomları kimyəvi reaksiyalarda, müəyyən reaksiya məhsullarının reduksiyasında iştirak edir. Bu sintezlərdə müxtəlif üzvi maddələr ilə bağlı olan fosfat turşusu əhəmiyyətli rola malikdir.

Bitki organizmlərində endotermik reaksiyalar nəticəsində sintez olunmuş üzvi maddələr günəş enerjisinin böyük hissəsini özündə saxlayır. Bu maddələr canlılar və qismən də bitkiler tərəfindən oksidleşme prosesində istifadə olunur. Bələ oksidleşme prosesləri havanın oksigeninin iştirakı ilə gedən tənəffüs prosesidir. Tənəffüs prosesinin nəticəsində bitkiler tərəfindən assimiliyasiya olunmuş karbon, CO_2 şəklində geri qaytarılır. Enerjinin bir hissəsi bitki və canlı organizmlərində gedən həyatı proseslərin gedişine sərf olunur. Beləliklə, təbietdə həm karbonun bioloji dövranı (CO_2 -dən başlayaraq müxtəlif üzvi formalardan keçərək yenidən CO_2 -yə çevriləmə prosesləri), digər

tərəfdən də enerjinin bioloji dövranı baş verir. Ümumiyyətə, Yer üzərindəki həyata, bitkilər tərəfindən günəş enerjisinin udulması prosesinin son nəticəsi kimpi baxmaq olar.

Canlı orqanizmlərdə oksidləşmə prosesləri nəticəsində fasilesiz olaraq CO_2 əmələ gəlir. Bu proseslər nəticəsində əmələ gələn enerji həyat fealiyyətini təmin edir. Canlı toxumalarda əmələ gələn karbon dioksid sintez olunduğu yerden ağ ciyərə tərəf yönələrək oradan ayrıılır. Karbon dioksid də qan vasitəsilə daşınır. Lakin bu proses oksigenin qan ilə daşınma prosesinin əksinə yönəlmüşdür.

Qanda karbon dioksid əsasən bikarbonat (hidrokarbonat) ionu HCO_3^- şəklində həll olur. Qan praktiki olaraq neytral olduğundan, yəni OH^- ionlarının daşıyıcısı olmadığından, əvvəlcə karbon dioksidin hidratlaşaraq karbonat turşusunun əmələ gəlmə prosesi gedir. Qanda bu reaksiya karbonat turşusu anhidrazası fermenti ilə sürətlənir. Sonra H_2CO_3 karbonat turşusu daha qələvi ehtiyatlarını saxlayan və hidrogen ionlarını qəbul etmə xassələrinə malik olan qan zülallarına H^+ ionunu verir. Bu proses nəticəsində qanın pH göstəricisini qiyməti cüzi miqdarda dəyişir. Bu onunla izah edilir ki, CO_2 -nin udulması zamanı toxuma kapillyarlarında arterial qanın qismən turş oksihemoglobin, qismən qələvi venoz qanın hemoglobininə çevriləməsi baş verir. Ağ ciyərdə bu reaksiyalar əks istiqamətdə gedir. Təmiz havada əmələ gələn turş oksihemoglobinin təsiri altında reaksiya sola yönəlir:



Deməli hemoglobin qələvi qan ehtiyatının əsas mənbəyidir. Qan təxminən 50%-ə qədər (həcmli) CO_2 həll edir. Normal halda karbon dioksidin miqdarı cüzi dəyişir. Əzələ fealiyyəti nəticəsində CO_2 -nin miqdarı artır və buna görə də qanın pH-ı az da olsa böyüür. Bunun nəticəsində tənəffüz orqanlarının işi avtomatik olaraq sürətlənir və nəticədə karbon qazı daha intensiv ayrıılmağa başlayır.

Karbon dioksid toksin deyil, lakin nəfəs aldığımız havada onun parzial təzyiqi çox artarsa, onda kütlələrin təsiri qanununa əsasən, karbon qazının normal ayrılması zəifləyir. Ona görə də əvvəlcə tengənəfəslik (3-4%), sonra baş ağrısı, ürkətme, ürək döyüntülərinin kəskin surətdə artması (4-8%) və ölüm (10%) hadisəsi baş verir.

Karbon monoksid CO çox toksik birləşmədir. Onun orqanizmə olan təsiri, CO-nun qanın hemoglobinini ilə birləşərək, onu oksigen daşıyıcısı

fizioloji funksiyasından məhrum etməsinə əsaslanır (hemoqlobin oksigeni aq ciyerdən digər orqanlara kapillyarlar vasitəsilə daşıyır). Həşəratlar hemoqlobinə malik olmadıqlarından, kifayət qədər oksigen saxlayan karbon monooksid mühitində yaşıya bilirlər.

Azot. Azot orqanogen elementlərdən biri olub, Yer üzərində canlı aləmin yaranmasında, təkamülündə və müəyyən həyat tərzinin yaranmasında xüsusi bir tarixi rol oynamışdır.

Dövri sistemin 15-ci (VA) qrup, p-blok elementi, ... $2s^2$ $2p^3$ elektron konfiqurasiyalı azot, qrup üzrə analoqlarından fərqli olur. Onun koordinasiya ədədləri qrup üzrə analoqlarından kiçik qiymətlərdir. Onlardan fərqli olaraq, yalnız azot adı şəraitdə ikiatomlu molukul şəklində mövcud olur. Bu element yüksək elektromənfiyə malikdir. Azot, qrupuna uyğun olaraq, sərt şəraitdə maksimal oksidləşmə dərəcəli (+5)-ə qədər bütün oksidləşmə dərəcələrinə uyğun gələn birləşmələri mövcuddur.

Molekulyar azot (diazot) N_2 havanın əsas tərkib hissəsi olduğundan, ona mənimsəylə maye havanın fraksiyalı distilləsindən alırlar. Azot təbietdə tekce sərbəst halda deyil, kimyəvi birləşmələr - şoralar şəklində ($NaNO_3$, KNO_3 , $Ca(NO_3)_2$) da geniş yayılmışdır.

Məlum oduğu kimi azot, bütün canlı orqanizmlərin tərkibinə çoxsaylı üzvi birləşmələr şəklində daxil olur. Belə maddələr sırasına zülallar, nuklein turşuları, bir sıra vitaminlər (B_{12} və s.), hormonlar eləcə də bitki alkaloидləri, hemoqlobin, xlorofil və s. aiddir. Canlılar və ali bitkilər azotu havadan mənimseyyə bilmirlər. Bu xassə yalnız bir sıra mikroorganizmlərdə özünü göstərir. Onlara misal olaraq, çürümük peyin ilə zəngin olan əkin sahələrində azotobakter mikroorganizmini göstərmək olar. Belə bakteriyaların bir hissəsi ali bitkilərin (paxlalı bitkilər, yonca, qarayonca) kökləri ilə ambioz halda ömür sürür. Bu bitkilər çox zaman əkin sahələrini asanlıqla mənimsənilən azotla zənginləşdirmək üçün əkilir.

Yağış suyu cüzi miqdarda nitrit və nitrat turşularını saxlayır. Onlar havada azotla oksigeinin elektrik boşalmalarının təsiri altında birləşmə məhsuludur. Bu prosesin özü də torpaqların asan mənimsənilən azotla zənginləşməsinə səbəb olur. Ali bitkilər azotu torpaqdan ammoniyak (ammonium duzları) və nitratlar şəklində mənimseyyir. Mənimsənilən azot sonradan mürəkkəb üzvi maddələrə çevirilir. Bitkilərin tərkibindəki azotlu birləşmələr qida ilə canlılara keçir.

Canlı ve bitki organizmlerindeki bağlanmış azot, çürüntü halında yenidən torpağa qayıdır. Çürüme prosesi dezaminlaşdırıcı bakteriyaların təsirile başlayır. Bu bakteriyalar zülal və başqa birleşmələrin azotunu ammoniyaka çevirir. Canlıların ifrazatının tərkibinə de azot daxil olur. Sidikdəki karbonat turşusunun törəməsi olan sidik cövhəri də (karbamid), ureaza fermenti hazırlayan bakteriyaların təsiri altında ammoniyaka çevrilir. Çevrilmiş ammuniyak nitrofiloşdırıcı bakteriyaların təsiri altında nitrat turşusuna o, isə öz növbəsində torpağın tərkibində olan əsaslarla qarşılıqlı təsirdə olaraq (məs. CaCO_3) nitratlarla yeni şoralara ($\text{Ca}(\text{NO}_3)_2$) çevrilir. Ona görə də peyinin çürüme yerlərində göstərilən prosesin nəticəsi kimi böyük miqdarda nitratlar (şoralar) meydana çıxır. Bu biokimyəvi proseslərdə əmələ gələn NH_3 və nitrat ionları yenidən bitkilər tərəfindən mənimşənilir.

Bu çevrilmələr təbietdə azotun kiçik dövranını təşkil edir. Azotun çevrilmə proseslərində başqa bakteriyalarla yanaşı denitrifilləşdirici bakteriyalar da iştirak edir. Onlar ammoniyakın tərkibindəki azotu yenidən sərbəst azota (N_2) çeviririrler.

Atmosferdə baş verən elektrik boşalmaları zamanı və azotu mənimseyən bakteriyalar tərəfindən onun yenidən regenerasiyası baş vermesəydi, mənimsonilən azot təbietdə yox olardı. Bu çevrilmələr təbietdə azotun böyük dövranını təmin edir.

Məlum olduğu kimi biz, oksigen və bir neçə digər qazlar qarışığından ibarət olan, azot mühitində yaşayıraq. Azot həm kimyəvi və həm də fizioloji cəhətdən inertdir.


Onun bu xassəsi canlı aləm üçün çox əhəmiyyətlidir. Belə ki, azot kimyəvi inertliyi hesabına havanın tərkibindəki oksigeni ötəri istifadələrdən qoruyur və buna görə də canlıların tənəffüsü üçün vacib olan oksigenin qatılığı təmin olunur. Azotun fizioloji inertliyi onun qanda həll olmasının qarşısını alır. Əgər azot qanda həll olsa idi, onda tənəffüs prosesi və onunla əlaqədar olan bütün həyatı proseslər daha mürəkkəb olardı. Lakin yüksək təzyiqlərdə (2,0-2,5 atm.) azot qanda həll olur. Bu da insani kesson xəsteliyinə düşür edir. Adətən bu xəstəliyə suyun dərin qatları altında fəaliyyət göstərən dalğılarda rast gelinir. Məhz buna görə də dalğılardan üçün oksigenin, yüksək təzyiq şəraitində qanda həll olmayan qazlarla qarışıqlı hazırlanır.

Qeyd etmək lazımdır ki, azot karbondan fərqli olaraq, dağ səxurlarında toplanmur. Onun dövranı yalnız canlı organizmlər və torpağın üst təbəqəsi ilə əlaqədardır.

Müəyyən olunmuşdur ki, günəş sisteminde yerdən başqa heç bir planetin atmosferində zəngin sərbəst azot ehtiyatları yoxdur. Diğer planetlərdə azotun bəzi birləşmələrinin məsələn, ammonyakın və onun radikallarının (-NH₂; -NHCN) olması müəyyənlaşdırılmışdır. Venera atmosferində 2%-ə qədər sərbəst azotun olması haqda məlumatlar da vardır.


Alimlərin verdiyi məlumatlara əsasən ilk atmosferini əsasən CO₂, H₂, CH₄, NH₃ təşkil etmişdir. Sonralar yer atmosferində fealiyyətə başlamış fotosintez prosesi nəticəsində sərbəst oksigen əmələ gəlmış və onun NH₃ ilə qarşılıqlı təsiri nəticəsində sərbəst azot ayrılmışdır. Görkəmli alim V.İ. Vernadskinin fikrinə görə yerin qaz örtüyü canlı həyatın özü tərəfindən yaradılmışdır.

Azotun bağlanması laboratoriya üsulları. Keçid elementlərinin molekulyar azotla davamlı komplekslərinin keşfi, bu komplekslərdən istifadə edərək azotun bağlanma üsullarının intensiv tədqiqi üçün təməl oldu. Belə üsullardan biri Ti(II) alkoksidlərinin azot ilə əmələ gətirdiyi kompleks birləşmələrə əsaslanır. Bu birləşmələr ammoniyak və ya hidrazinin əmələ gəlməsi ilə reduksiya olunurdu:




Qeyd etmək lazımdır ki, diazot komplekslərinin dəqiq tərkibi hələ ki, məlum deyil. Müəyyən şəraitde ilkin maddələr qismən rengenerasiya oluna bilir. Əlbəttə ki, belə reaksiyalar Qaber üsulu ilə rəqabətdə iştirak edə bilməz. Lakin onlar azotun başqa birləşmələri, məsələn, hidrazin və ammoniyak üzvi birləşmələrin sintezində istifadə oluna bilər.

Son zamanlara qədər diazot komplekslərinin ammoniyaka çevrilme üsulları üçün qüvvəti reduksiyaedicilər tələb olunurdu. Bu isə diazot komplekslərinin atmosfer azotu kimi aktiv olması ilə əlaqədardır. Bu baxımdan diazotlu molibden və volframın fosfin kompleksləri xüsusi əhəmiyyət kəsb edir. Onlar turş mühitdə asanlıqla NH₃ ayırır:



Her iki reaksiya normal atmosfer təzyiqində və otaq temperaturunda gedir. Birinci reaksiyada reduksiyaedici Qrinyar reaktividir. Bu reaksiyaların əhəmiyyəti ondadır ki, onlar təbii nitrogenaza kimi Mo mövcudluğunu sübut edir. Ele bu da sənaye miqyasında azotun fiksasiya prosesi üçün katalizatorlarının təpilmasına kömək edə bilər.


Azotun funksiyası (təsbit etmə). Məlum olduğu kimi azotun hidrogenlə qarşılaşlı təsiri üçün (NH_3 alınması) sərt şərait tələb olunur (P , t , kat). Təbiətdə belə şəraitin yaranması mümkün deyil. Təbiətdə tamamilə başqa, çox zəif mexanizm əsasında ammoniyak sintez olunur. Burada reduksiyaedici agent kimi ATF çıxış edir. Bu prosesi yanmireaksiyalar üsulu ilə aşağıda göstərildiyi kimi ifade etmək olar:



Burada P_n qeyri-üzvi fosfotların ümumiləşdirilmiş qeydiidir. Göstərilən proses albəttə ki, sənaye prosesi olan Qaber üsuiuna nisbətən az effektivdir. Bu onunla əlaqədardır ki, bioloji sistemlər hidrogenin alınmasına və özünün tərkib hissələrinin atmosfer oksigenindən qorumağa çox enerji sərf edir. Lakin bu prosesin vacib olan cəhətlərindən biri odur ki, proses normal təzyiq və organizm temperaturunda (*Rhizobium* tipli kök bakteriyaları və dəniz yosunları) gedir. Bu zaman azot molekulunun yüksək kimyəvi inertliyi problemi yəqin ki, həll olunmuş olur.

Azotun fiksasiyası mexanizminin detalları hələ ki, tam aydın deyil. Lakin müəyyən edilmişdir ki, bu prosesdə Fe-S və Mo-Fe-S klasterleri saxlayan zülallar iştirak edir. (şək. 22)

Bu prosesdə iştirak edən metal-saxlayıcı kofaktörleri ayırmak mümkün olmuş və qeyri-üzvi biokimyaçılar tərəfindən nitrogenezanın aktiv mərkəzi üçün bir sıra modellər təklif edilmişdir. Bu sahədə böyük nailiyyətlər sırasına MoFe_7S_8 - kofaktorunun və onunla bərabər fəaliyyət göstərən tərkibində körpük S atomları ilə birləşmiş iki




Şək. 22. ATF-in ADF-ə defosforilləşməsi ilə N₂-nin NH₄⁺-ə reduksiyası arasındaki əlaqə

4Fe, 4S kubunu saxlayan «P»-klasterinin kristallaşdırılması və kristal quruluşunun öyrənilməsi olmuşdur.

Bu tip klasterlər elektron köçürülmə sistemlərində tez-tez rast gəlinir və belə reaksiyalarda klasterin həndəsi quruluşu demək olar ki, dəyişməz. Azotun reduksiyası gedən Mo-Fe-S klasterinin rentgen quruluş analizi göstərmışdır ki, onların tərkibində boşluqlar mövcuddur. Bu boşluqlara azet molekulü daxil olaraq reduksiya və protonlaşmaya məruz qalır. Qeyd olunan prosesin detaiları demək olar ki, tam aydınlaşdırılmışdır. Hətta N₂ molekulunun doğrudan da göstərilən üsul ilə birləşib - birləşməməsi də tamamilə müəyyən edilməyib. Lakin aparılan tədqiqat işləri prosesin mexanizminin öyrənilməsi istiqamətində daim aparılır.


Qeyri-üzvi kimyada molekulyar azotlu komplekslər tez-tez rast gəlinir. Lakin bu birləşmələr öz quruluşlarına görə bioloji komplekslərdən çox fərqlənirlər. Buna baxmayaraq, qüvvəti turş mühitdə bəzi komplekslərin azot molekulu ammonium ionuna qədər reduksiya olur və protonlaşır.



Beləliklə, nitrogenezinin molibden-dəmir-kükürd klasterli aktiv mərkəzi azotu NH₄⁺ ionuna qədər reduksiya edir. Azot kifayət qədər inert maddə olmasına baxmayaraq, bakteriyalar onu hətta otaq temperaturunda reduksiya etməyə qabildilər.

Fosfor. Fosforu 1669-cu ildə Hamburq əlkimyaçısı Hennind Brand keşf etmişdir. Element kimi isə onu A. Laviuze müəyyənləşdirilmişdir. Belə bir fərziyyə də var ki, fosfor ərəb əlkimycisi Alxid Bekil tərəfindən ilk dəfə keşf olunmuşdur.

Fosfor yunanca "ışq daşıyan" deməkdir. Fosfor III dövrün, 15 (VA) qrup elementidir. Elektron formulu və sxemi aşağıdakı kimiidir:



Fosforun bir təbii izotopu ³¹₁₅P vardır. Süni izotoplardan ³²₁₅P ($T_{1/2} = 14,2$ s) əhəmiyyətlidir. Ondan nişanlanmış atom kimi müxtəlif reaksiyaların mexanizminin öyrənilməsində istifadə edirlər. 15 (VA) qrupun ikinci tipik elementi olan fosfor, qeyri-metaldır. Özünün nisbi elektromonfiliyinə görə flöör, oksigen, xlor, azot və kükürddən geri qalır. Azotdan fosfora keçdiğdə





Таблица 1

baş kvant ədədinin artması və bununla əlaqədar olaraq, elektron quruluşndakı dəyişikliklər, fosforun xassələrində müəyyən xüsusiyyətlərin meydana gəlməsini labüb edir. İlk növbədə qeyd etmək lazımdır ki, azotun birinci beş ionlaşma potensiallarının cəmi (266,8 V) olduğu halda, fosfor üçün bu ədəd 176,7 V bərabərdir. Bunun nəticəsi olaraq fosforun müsbət oksidleşme dərəcələri, maksimal oksidleşme dərəcəsi (+5) daxil olmaqla davamlıdır. Elə məhz buna görə də fosforun (+5)-dən kiçik oksidleşme dərəcəli birləşmələri reduksiyaedici xassələr göstərir, (+5) oksidleşme dərəcəli birləşmələri isə hez bir oksidləşdirci xassəyə malik deyillər. Bununla əlaqədar olaraq fosforun oksigenli birləşmələri azotun uyğun birləşmələrinə nisbətən davamlı, hidrogenli birləşmələri isə azotun hidrogenli törəmələrinə nisbətən qeyri-stabil olub, qüvvətli reduksiyaedicidirlər.

Digər tərəfdən fosforun valent imkanları vakant d-orbitalları hesabına azotdan daha genişdir. Fosfor atomunda s-elektronun 3d-orbitalına promotorlaşması nəticəsində 5 qoşalaömamış elektron əmələ gelir və buna görə də fosfor atomu mübadilə mexanizmi ilə həmin sayda kovalent əlaqə yarada bilir. Bundan əlavə fosforun boş 3d-orbitalları donor-akseptor mexanizmi ilə də kovalent əlaqə ($sp^3d - k.e.5$; $sp^3d^2 - k.e.6$) yaratmaq imkanına malikdirlər. Fosfor üçün əlavə p -barlanmaya da imkan vardır. Bu zaman tekçə p-p yox, həm də p-d əlaqələr də yaranır. Bütün bunlara baxmayaraq fosfor üçün ən geniş yayılmış onun sp^3 hibrid vəziyyətindəki törəmələridir.

Fosfor üçün Si və S ilə horizontal analogiya müvcud olduğundan, onun üçün azotdan fərqli olaraq, homo- və heterozəncirli polimerlər xarakterdir. Bu, fosforun əmələ getirdiyi bəsit maddələrin müxtəlif modifikasiyalarında özünü göstərir. Yer qabığının kütlə payı ilə 0,04%-ni fosfor təşkil edir. Azotdan fərqli olaraq fosfor təbətedə yalnız birləşmələr şəklində rast gelir.


Fosforun əsas mineralları - $Ca_3(PO_4)_2$ - fosforit və $3Ca_3(PO_4)_2 \cdot CaX_2$ ($X = F, Cl, OH$) - apatitlərdir. Sümük hidroksil apatitdən, diş minası hidroksil apatit və fluor apatitdən ibarətdir. Əzələlərin, beynin və s. orqanların tərkibinə də fosfor daxildir. İnsan orqanızmında 1%-ə qədər fosfor vardır.

Qeyd olunduğu kimi ağ fosfor, fosfin və üçvalentli fosfor törəmələrinin natamam oksidleşme məhsulları canlı orqanizmlərə qüvvətli toksikoloji təsir göstərir. Əksinə olaraq fosfat turşusunun ionları və ya üzvi törəmələri (mürekkeb eşirlər) neinkin toksikoloji təsir göstərmir, onlar bitki və canlıların hüceyrələrinin ayrılmaz hissəsi kimi, həyat fəaliyyəti üçün zəruridır.

Canlı orqanizmlərdə fosfat turşusunun həm qeyri-üzvi və həm də üzvi törəmələri vardır. Qeyri-üzvi törəmələr sümük kollageninə daxil olan sümük

və diş fosfatlarıdır. Qanın tərkibinə bufer kimi hidrogen ionlarının qatılığını sabit saxlayan hidrokarbonatlarla yanaşı, natrium-hidrofosfat və natrium-dihidrofosfat daxil olur.

Fosfor üzvi birləşmələr zülalların, beynin və sinir hüceyrələrinin tərkibinə daxil olur. B_1 və B_2 vitaminlərinin törəmələri olan bəzi fermentlərin tərkibində, hüceyrələrdə gedən oksidləşmə proseslərində, ezelə yiğilması zamanı və s., fosfor üzvi birləşmələrinin rolü əvəzedilməzdir. Fosfor-üzvi birləşmələr bir çox mübadilə proseslərində iştirak edir.



Ortofosfat turşusu orqanizmə mürökkəb üzvi birləşmələr şəklində qida məhsulları ilə daxil olur. Fosforla daha zəngin olan qida məhsulları içərisində balıqı, südü, qozu, çörəyi və s. göstərmək olar. Qeyd etmək lazımdır ki, bu mehsullarda Ca : P nisbəti 1:1,5 bərabər olmalıdır. Belə ki, orqanizmdə fosforun artıqlığı sümüklərdən kalsiumun yuyulmasına, kalsiumun artıqlığı isə sidik daşı xəstəliyinə səbəb olur.

Arsen. Arsen demək olar ki, bütün heyvani və bitki toxumlarının tərkibinə daxildir. Suda yaşayan canlılarda onun miqdarı quruda yaşayanlara nisbətən bir neçə dəfə çoxdur.


Arsenin canlı orqanizmlərdəki əsas fəaliyyət dairəsi zərərverici mikroblara qarşı orqanizmin mübarizə qabiliyyətini artırmaqdır. Belə bir fərziyyə mövcuddur ki, arsen inkişafın təkan verici elementlərindən biridir.

Arsen birləşmələri çox zəhərlidir. Fosfordan fərqli olaraq, arsen təkcə As(III) vəziyyətində deyil. As(V) halında da insan orqanizmində qüvvətli toksikoloji təsir göstərir. Bu isə orqanizmdə As(V) birləşmələrinin As(III)-ə qədər asanlıqla reduksiya olunması ilə əlaqədardır. As(III) birləşmələri orqanizmə düşdükdə ilk növbədə qüvvətli ağırlarla müşayət olunan qıcıqlayıcı və aşılıyıcı təsir göstərir. Sonradan isə böyrəklərdə (sidikdə qan və şəkər), qaraciyerdə, eləcə də qan damarlarında, gözlərdə, ürekdə, beynində və s. yaralar (iltibahlar) emelə gətirir. Arsenin orqanizmdə bioloji rolu ətraflı öyrənilməyib.

Oksigen. Oksigen dövri sistemin VIA (yarımuzun variantının 16-ci qrup) qrupunun ilk tipik elementidir. Elektron formulu $1s^2 2s^2 2p^4$ kimdir.

Oksigeni təmiz halda əvvəlcə İsvet alimi Kral Vilhelm Şeele (1772), sonra isə İngilis alimi Cozef Pristli (1774) HgO (II)-ni parzalamaqla almışdır. Oksigen turşu törədən mənasını verir. Bu ad ona A. Lavuazye (1774-1775) tərəfindən verilmişdir.

Oksigen üçün -2, -1, 0, +1,+2 (florla birləşmələrində) və +4 (ozonda) oksidleşme dərəceləri xarakterikdir. Oksigen Yer qabığının kütle payı ilə 47,0% və ya atom payı ilə 55%-ni təşkil edir. Havada 20,99% (həcmli), 23% (kütlə) sərbəst oksigen vardır. Oksigenin ^{16}O (99,759%); ^{17}O (0,0374%); ^{18}O (0,2039%) stabil və ^{14}O , ^{15}O , ^{19}O radioaktiv izotoplari milumdur. Bu izotoplarnın yarım parçalanma dövrü ($T_{1/2}$) müvafiq olaraq 76,5 dəqiqə, 2,1 saniyə və 29,5 dəqiqədir. Havada sərbəst oksigen oldurunu Lavuazye ilk dəfə kəşf etmişdir. Yanma, tənəffüs prosesləri zamanı havanın tərkibinə külli miqdarda CO_2 daxil olur. Lakin havada bunlardan başqa su buxarı, toz şəkilində mineral maddələr, kömür hissəcikləri, bitki tozcuqları və müxtəlit bakteriyalar da olur. H_2S , SO_2 , NH_3 və s. birləşmələr üzvi maddələrin yaradı məhsulu kimi havanın tərkibinə daxil olur. Oksigenin əsas təbii birləşmələri H_2O , SiO_2 , silikatlar və alümosilikatlardır. Atmosferin yuxarı təbəqələrinə (ən çox qatılıq 25 km hündürlükdədir) O_3 rast gelinir. Ozon gürünşin ultra-



Sək.23. Oksigen molekulunun MO üsuluna əsasən əmələ gəlməsi sxemi
 $(\sigma_s^{\text{bağ}})^2 (\sigma_s^{\text{bos}})^2 (\sigma_x^{\text{bağ}})^2 (\pi_y^{\text{bağ}})^2 (\pi_z^{\text{bağ}})^2 (\pi_y^{\text{bos}})^1 (\pi_z^{\text{bos}})^1 (\pi_x^{\text{bos}})^0$

bənövşəyi şüalarının təsiri ilə O₂-dən əmələ gelir. Ozon təbəqəsi, yer küpəsi canlılarını günəşin şəqalıqndan qoruyur.

Oksigen rəngsiz, iysiz qazdır, -210°C temperaturda eriyir, -183°C temperaturda qaynır. Maye oksigen mavi rənglidir. Havadan azacıq ağdır. 100 hecm suda 0°C temperaturda 4,9 hecm, 20°C temperaturda isə 3,1 hecm oksigen həll olur.

Oksigen molekulunun paramaqnit xassəsi (maye oksigen maqnitə cəzb olunur) onda tək spinli elektronlarının olmasını göstərir. Bunu valent əlaqəüsulu izah edə bilmədiyi halda; MO üsulu bu hadisəni tam izah edir (bax MO üsuluna).

Göründüyü kimi boşaldıcı (p_y^{bos})₁ və (p_z^{bos})₁ orbitallarında tək elektronlar yerləşir. Oksigen O₂ molekulunda 8 barlayıcı və 4 boşaldıcı elektron olduğundan əlaqənin tətbi ikiyə bərabərdir. Oksigen molekulunun paramaqnit xassələrini, əlaqənin tətbiini nezərə alsaq O₂ molekulunun quruluşunu aşağıdakı struktur formulları ilə ifadə etmək olar:

Oksigen molekulunda əlaqənin tətbi birdən artıq olduğu üçün atomlar arası məsafə 0,1207 nm (birqat əlaqənin uzunluğu 0,1480nm) bərabərdir. Oksigen molekulu zox davamlıdır, onun atomlara dissosiasiya enerjisi 494 kC/mol (O—O əlaqəsinin enerjisi 210 kC/mol). Atomlara dissosiasiya (O₂-nin fotolizi) yalnız 2000°C -dən yuxarı temperaturlarda baş verir.



Oksigen molekulunda atomlar arası əlaqə çox davamlı olduğundan, oksigenin iştirakı ilə gedən reaksiyaların aktivləşmə enerjisi yüksək olur və elə buna görə də otaq temperaturunda bu reaksiyalar böyük sürətlə getmir. Standart şəraitdə oksigenin iştirakı ilə gedən reaksiyaların sürətini artırmaq üçün katalizatorlardan istifadə edilir. Bu baxımdan oksidləşmə prosesləri üçün ən effektiv katalizator sudur. Temperaturun artması ilə oksidləşmə reaksiyalarının sürəti artır və enerjinin - istilik və işıq şəklində ayrılması ilə müşayət olunur.

Oksigen - qızıl, gümüş, flüor müstəsna olmaqla halogenler və təsirsiz qazlardan başqa bütün kimyevi elementlərlə birbaşa reaksiyaya daxil olur. Oksigenlə birbaşa qarşılıqlı təsirdə olmayan elementlərin oksigenli birləşmələri dolayı yollar ilə alınır. Yalnız helium, neon və argonun oksigenli birləşmələri məlum deyil. Oksigen yüksək elektromənfiyə malik olduğundan, o, flüor və flüorilder müstəsna olmaqla, bütün birləşmələrində mənfi oksidləşmə dərəcəsi göstərir. Yeni kimyevi reaksiyalar zamanı mole-

kulyar oksigen özünü oksidleşdirici kimi aparır, sərbəst oksigenin birləşmələrindən alınması isə onun oksidleşməsi ilə müşayət edilir. Həyəcanlanmamış vəziyyətdə oksigenin iki qoşlaşmamış elektronunun olması onun kovalentliyinin ikiyə bərabər olmasını təmin edir. Lakin oksigen ikinci dövr elementi olduğundan onun maksimal valentliyi dördür. Oksigen atomu sp , sp^2 və sp^3 hibrid vəziyyətində müvcud ola bilir.

Oksigenin biokimyəvi əhəmiyyəti əvəzedilməzdir. İstiqanlı heyvanlar oksigensiz mühitdə bir neçə dəqiqədən sonra məhv olurlar. Bu baxımdan soyuqqanlı heyvanların həssaslığı nisbətən azdır. Aerob orqanizmlər adlanan canlılar da oksigensiz yaşaya bilmirlər. Canlılar tənəffüs zamanı oksigeni udaraq, karbon qazı və su ayıırlar. Bitkiler də heyvanlar kimi nəfəs aırlar. Günorta vaxtı yaşıł bitkilərlə atmosfer arasında başqa tip qaz mübadiləsi - assimiliyasiya baş verir. Bu zaman karbon qazı sərf olunur (udulur) və oksigen ayrılaraq atmosferə qaytarılır. Beləliklə günün işıqlı vaxtında CO_2 udulur, axşam vaxtı isə oksigen udularaq CO_2 ayrılır.

Anaerob adlanan - canlı orqanizmlərin bir qismi göbəlekler və bir səra bakteriyalar, oksigensiz mühitdə yaşayır. Onlarda üzvi birləşmələrin, bir səra çevriləməsi (fermentasiyası) baş verir və nəticədə bu canlıların həyatı üçün vacib olan enerji ayrılır.

Yer üzərində yaşayan heyvanlar havanın tərkibindəki oksigeni ağı ciyər və ya traxeya vəsitəsilə udur. Suda yaşayan heyvanlar suda həll olan oksigeni xüsusi orqanları (qəlsəmə, bronxları) ilə birbaşa hüceyrə örtüyünə verirler.

Ali heyvan orqanizmlərində oksigen qanın tərkibinə nüfuz edərək, hemoqlobinlə asan dissosiasiya edən oksohemoqlobin əmələ getirir. Qan dövranı zamanı bu birləşmə bədənin bütün orqanlarının kapılış qan damarlarından keçərək oksigenin zəif parsial təzyiqini yaradır.

Bu şəraitdə oksohemoqlobin hemoqlobin və oksigenə dissosiasiya edir və ayrılmış oksigenin kapillyarların divarlarından toxumalara diffuziyası baş verir.

Qanın pigment maddəsi olan hemoqlobin ilə oksigen molekulu arasındaki əlaqə çox zəif olub, hemoqlobinin tərkibindəki demir ionunun köməyi ilə həyata keçirilir. 1q hemoqlobin 1,33ml oksigenle bağlanır. Oksigen toxumalarda tədricən gedən oksidleşme proseslərində iştirak edir. Bu proseslər nəticəsində hüceyrələrdə lazımsız maddələr parçalanaraq, həyat üçün vacib olan istilik və digər enerji növlərini əmələ getirir. Beləliklə, canlı orqanizm tərəfindən mənimənənilən oksigen orqanizmdə baş verən fizioloji proseslər və xüsusən də əzələ fəaliyyəti ilə sıx bağlıdır.

Tənəffüs, çürümə və bir səra başqa proseslər zamanı böyük miqdarda

oksigen sərf olunur. Bunun müqabilində oksigenin regenerasiyası baş verməsəydi, oksigen ehtiyatları tədricən yox səviyyəsinə gelib çıxardı. Regenerasiya, bitkilərdə gedən assimilyasiya prosesi nəticəsində baş verir. Yəni tənəffüs, çürümə prosesləri zamanı əmələ gələn karbon qazı assimilyasiya zamanı ilkin oksigen ehtiyatlarını tamamilə bərpa edir. Buradan belə nəticəyə gelmək olar ki, təbietdə oksigen dövramı karbonun dövramı ilə sıx əlaqədardır.

Qeyd etmək vacibdir ki, oksigenin allotropik şəkildəyişməsi olan ozon və ən geniş yayılmış birləşməsi su öz həyatı əhəmiyyətinə görə oksigendən geri qalmır. Belə ki, O_3 atmosferin yuxarı qatlarında xüsusi təbəqə yaradaraq, ultrabənövşəyi şüaların güclü selinin qarşısını qismen alaraq, planetimizin canlı ələmini bu şüaların məhvədici gücündən qoruyur. Ultrabənövşəyi şüaların müəyyən miqdarı həyat üçün çox əhəmiyyətlidir. D - vitaminının əmələ gelməsi onların hesabına baş verir. Eyni zamanda ozon qatı Yer səthindən infraqırmızı şüaların oks oluşmasının qarşısını alaraq, planetimizin soyumasına imkan verməyərək, canlıların həyatı üçün mülayim iqlim şəraitini yaradır.

Alımların apardığı tədqiqatların nəticəsinə görə, Yer üzərindəki ilk həyat nümunələri məhz suda yaranmışdır. Hal-hazırda da bitki və heyvanat ələminin təxminən yarısı su mühitində yaşayır. Su onlar üçün həm daxili və həm də xarici mühiti təşkil edir və onlar bu mühit ilə daima həm maddələr və həm də enerji mübadiləsində olurlar. İnsan və quruda yaşayan heyvan orqanizmləri üçün də su daxili mühit kimi fəaliyyət göstərməklə davam edir. Həyati proseslərin əksəriyyəti su mühitində və ya suyun iştirakı ilə gedir. Məhz buna görə də orqanizmin məxminən 70%-ni su təşkil edir. Orqanizm suya qarşı çox həssas olduğundan, su ehtiyatlarının 10%-nin itirilməsi zəhərlənməyə səbəb olduğu halda, suyun 20%-nin itirilməsi ölüm ilə nəticələnir. Buna görə də orqanizmdə su balansının qorunması ümdə məslələrden biridir. Bütün bunlar bir daha sübut edir ki, oksigen Yer üzərində həyatın mövcud olması üçün ən vacib clementdir.


Oksigenin köçürülməsi və mühafizəsi. Molekulyar oksigenin iştirak etdiyi bioloji proseslər, kimyanın ən önomli problemlərindən biridir. Belə ki, tənəffüs (udma) və fotosintez (ayrıılma) bioloji oksidləşmə-reduksiya proseslərinin ən ümdə misalları sırasına daxildir. Aydındır ki, bu reaksiyalar elektron keçidi, atom keçidi və fotokimyəvi proseslər ilə müşayət olunur. Təkamül prosesi nəticəsində oksigenin bağlanması və nəqli imkanlarına malik olan üç növ zülal meydana gəlmişdir. Onlara adətən oksigen

daşıyıcıları deyilir. Belə zülalların aktiv mərkəzi, orqanizmdən asıl: claraq bir və ya iki metal ionu daxil edir.

Oksigen taşıyıcılarından ən geniş məlum olanı hemoqlobin- onurğalılar sinfinin qanının eritrositlərinin tərkibinə daxildir. Onun bioloji rolü, ağı- ciyər və ya qəsəmələrdən toxumalara oksigenini daşınmasıdır. Tənəffüs prosesi nəticəsində molekulyar oksigen karbon dioksidə CO_2 qədər reduksiya olunur. Onurğalı heyvanların orqanizmləri eyni zamanda oksigeni toplayaraq, onu mühafizə edirlər. Bu proses mioqlobin zülalı hesabına mümkün olur. Mioqlobin zülalının aktiv mərkəzi hemoqlobinin aktiv mərkəzinə bənzəyir. Mioqlobində mühafizə edilərək, saxlanan oksigenin hesabına əzələ toxumaları fəal işləyə bilir və bu zaman oksigen, hemoqlobin tərəfindən daşınan oksigenə nisbətən daha intensiv sərf olunur.

Oksigen molekulu hemoqlobinin (hem) aktiv mərkəzinə birləşdikdə, $\text{Fe}(\text{II})$ ionu ona qarşı yönəlir və elektron keçidi baş verir. Bu zaman $\text{Fe}(\text{II}) \rightarrow \text{Fe}(\text{III})$ qədər oksidləşir, oksigen molekulu isə O_2^- qədər reduksiya olunur. Qeyd edək ki, proses zamanı porfirin həlqəsinin histidin qalığına (solda) tərəf əyilir. Lakin oksigeni birləşdirildikdən sonra o, yenidən müstəvi quruluşunu alır (sağda) (Şək.24).

Mollusk və atroaodlarda tapılmış oksigen taşıyıcısı olan hemosianının




Şək. 24. Oksigen molekulu ilə hemoqlobinin (hem) aktiv mərkəzinin qarşılıqlı təsiri:

quruluş fragmenti 24 sayılı şəkildə eks olunmuşdur.

Burada oksigen molekulunun birləşməsi zamanı $\text{Cu}(\text{I})$ ionun $\text{Cu}(\text{II})$ -yə qədər oksidləşmisi, oksigeni molekulunun isə O_2^- qədər reduksiyası baş verir.

Dəniz qurdlarında müəyyən edilmiş oksigen taşıyıcısı rolunu öynayan




Şek.25. Oksigen köcürücüsü olan hemosianinin struktur fragmənti.

hemeritrinin quruluş fragmənti sayılı şəkildə verilmişdir. Burada oksigen molekulu birləşərək HO_2^- ionuna qədər reduksiya olunur, dəmir atomları isə $\text{Fe}(\text{II}) \rightarrow \text{Fe}(\text{III})$ istiqamətində oksidləşir (şək.25).

Hemoksianin (şək.24) adlanan başqa növ oksigen daşıyıcısı bir sıra ilbis (molyusk) və xərcəng tipli canlıların orqanizmində tapılmışdır. Burada oksigen molekulunu bağlayan aktiv mərkəz, zülal molekulu ilə birləşmiş iki atom məsən ibarətdir. Oksigen molekulunun iştirakı ilə gedən qarşılıqlı təsir burada $\text{Cu}(\text{I}) \rightarrow \text{Cu}(\text{II})$ və $\text{O}_2 \rightarrow \text{O}_2^{2-}$ proseslərinin gedişinə səbəb olur.

Üçüncü növ oksigen daşıyıcısı hemeritrin (şək.26) adlanır və deniz qurdlarının orqanizmində rast gəlinir. Hemeritrinin aktiv mərkəzi hem makrotsikli ilə yox, zülal molekulu ilə birləşmiş bir-birinin yaxınlığında yerləşən iki Fe^{2+} ionundan ibarətdir. Burada oksigen molekulu hidroperoksid HO_2^- ionu şəklinde bir ucu isə dəmir atomlarından biri ilə birləşir.

Maraqlı orasıdır ki, hemietrin saxlayan orqanizmlərdən bəziləri oksi-



Şek.26. Bir sıra dəniz qurdlarında aşkar edilmiş, oksigen köcürücüsü olan gemeritrinin quruluş fragmənti. Reaksiya zamanı birləşən oksigen molekulu HO_2^- ionuna qədər reduksiya olunur, dəmir (II) isə $\text{Fe}(\text{III})$ -ə qədər oksidləşir.

genin toplanması və mühafizəsi üçün aktiv mərkəzin quruluşu ilə fərqlənən mioqlobindən istifadə edirlər.

Beleliklə, oksigen molekulu, hemoqlobin və dəmirporfirin fragmentları hemosianndə zülalın tərkibindəki mis ionlarına və eləcə də hemietrindəki zülallarla birləşmiş dəmir ionları ilə əlaqələnir.

Hemoqlobin və mioqlobin. Hemoqlobin (Hb) molekulunun spiralvari zülal hissəsi oksigen daşıyıcısı kimi mühüm rol oynayır. Spiralvari bu zülalın hər bir həlqəsi oksigen molekulunun dəmirporfirin fragmentinə koordinasiyası zamanı baş verən hər bir deformasiyaya yay kimi təsir edir. Bu zaman zülal molekulu eyni zamanda yay kimi meydana çıxan gərginliyi, digər fragmentlərə də ötürür. Nəticədə ikinci dəmirporfirin fragmentinin oksigene olan hərisliyi artır. Bu hadisə kooperativ effekt adlanır. Kooperativ effektin hesabına hemoqlobin oksigeni daha effektiv udur və ayırr. Beleliklə, oksigeninin birləşdirmə prosesi təkcə aktiv mərkəz üzərində kompleks əməlegətirmə deyil, eyni zamanda zülalın quruluşunun dəyişməsidir.

Tərkibində Fe^{2+} ionu saxlayan aktiv mərkəz ilə oksigen molekulunun qarşılıqlı təsiri zamanı, oksigen qüvvətli - akseptor xassələrini biruza verir. Məhz buna görə də bu tip xassələrə malik olan, digər liqandlar da hemoqlobin və mioqlobinin aktiv mərkəzləri ilə davamlı kimyevi əlaqələr əmələ getirmək qabiliyyətinə malikdirlər. Hal-hazırda NO , CO , CN^- , N_3^- və SCN^- kimi liqandlarla əmələ gətirdikləri komplekslər öyrənilib. Bu komplekslərin hamısı çox davamlı olduqlarından hemoqlobinin oksigen daşıyıcısı funksiyasını tamamilə dəf edə və canlı orqanizmin ölümüne səbəb olə bilər.

Hemoqlobinin peptid zənciri çox böyük əhəmiyyətə malikdir. Sərbəst hem, yəni polipeptidsiz porfirinle dəmir (II) kompleksi molekulyar oksigenlə birtərəfli olaraq, dəmir (III) kompleksinə oksidləşir.

Fe(III) kompleksi körpük quruluşlu oksigen atomu (63) daxil etdiyindən O_2 daşıyıcısı rolini oynaya bilmir. Əgər hemoqlobin və mioqlobində aktiv mərkəzi əhatə və mühafizə edən polipeptid zənciri mövcud olmasa idi, onda bu tipli oksidləşdirici dimerləşmə (63) metalloporfinlərin bioloji funksiyası üçün məhvədici olardı.

Dezoksimioqlobinin, yəni mioqlobinin (M_6) oksigensiz forması sxematik olaraq 27 sayılı şəkildə göstərilmişdir. Sxemdən göründüyü kimi polipeptid zənciri aktiv mərkəzi əhatə edir. Hemin yerləşdiyi zülal «cibi» qeyri-polyar yan qruplara (hidrofob) malik olan amin turşu qahqlarından təşkil olunub. Bu


gruplar, aktiv mərkəzə böyük molekulların yaxınlaşmasına imkan vermir və Fe - O - Fe tipli körpüçülü dimerlərin yaranmasını mümkünzsuz edir. Hidrofob qruplar, eyni zamanda, hem ilə O_2 - nin qarşılıqlı təsiri nəticəsində yaranan ionların solvatlaşmasının qarşısını alır.

Nəticədə Fe(II) kompleksi uzun ömürlü olur və molekulyar oksigenin

Porfirin kompleksi



Şək.27. Mioqlobinin quruluş sxemi.
Spiralşəkilli polipeptid zoncırı
göstərilmişdir.




Şək.28. Mioqlobinde demir
atomunun koordinasion əhatəsi.

daşıyıcısı kimi fəaliyyət göstərir. Bu reaksiya zülal molekullarının reaksiya mühitini nə dərəcədə «nəzarət» altında saxlamasını eks etdirən tipik bir misaldır.

Disoksimioqlobin Fe(II)-nin yüksək spinli beşkoordinasiyalı kompleksidir. Bu kompleksdə beş koordinasiya yerlərindən dördünü porfirin həlqəsinin donor təbiətli azot atomları tutur. Beşinci yer histidinin amidazoł qahğığının azotu tərəfindən tutulmuş olur və həmin yer hemi zülali hissə ilə bağlayır (şək.28.).

Fe(II)-nin bu tipli beşkoordinasiyalı kompleksləri həmişə yüksək spinli



olur. Fe^{2+} yüksekspinli ionu, porfirin tsiklinin mərkəzi boşluğunundan böyük olduğu üçün, o porfirin müstəvisindən 0,04 nm yüksəkdə yerləşir (54). $\text{Fe}(\text{II})$ -nin porfirinlər yüksəkşini komplekslərində (hem daxil olmaq) porfirin molekülləri düz (müstəvi) deyillər. Aşağıspinli ionlar isə dənə kiçik radiusa malik olduğundan porfirin boşlığında asanlıqla yerləşir. Oksigen molekulu dəmir (II) ionunun əhatəsi altıkoordinasiyalı vəziyyətə qədər dəyişdikdə, kompleks aşağıspinliyə çevirilir, $\text{Fe}(\text{II})$ ionu kiçilir və porfirin tsiklinin boşluğununa yönəlir (65). Bu dəyişikliklər rentgen-struktur analiz üsulu ilə təsdiq edilmişdir.

Bələliklə qeyd etməliyik ki, hemoglobin və mioqlobinin spiralvari züal fragmentları O_2 ilə bağlandıqda kooperativ effekt yaradaraq, aktiv mərkəzləri oksidləşdirici dimerləşmədən mühafizə edir.

Kükürd. Hələ qədim zamanlardan məlum olan kükürdü XVIII əsrdə A.Lavuazye müstəqil element kimi təsdiq etdi. Kükürdün elektron formulası $1s^2\ 2s^2\ 2p^6\ 3s^2\ 3p^4\ 3d^0$ kimidir.

Dövri sistemin VI qrupunun ikinçi tipik elementi olan kükürd oksigendən bir sırə xüsusiyyətlərinə görə fərqlənir. Əvvəla kükürd III dövr elementi olduğundan onun boş 3d orbitalı müvcuddur ki, bu da 16-ci elementin valent və koordinasiya imkanlarını genişləndirir. Bununla əlaqədar olaraq kükürdün müsbət oksidləşmə dərəcələri artır və əlavə olaraq π -əlaçpiyərinə əmələ gəlməsi üçün şərait yaranır. Bundan başqa, 3d-orbitallarının iştirakı ilə hibrid vəziyyətlərinin miqdarı artır və nəticədə koordinasiya effektləri böyüyür. Eyni zamanda kükürd kimyası üçün əhəmiyyətli faktorlarçın bəzi homoatomlu zəncirlər (katenasiya) əmələ getirmə qabiliyyətidir. Qeyd etmək lazımdır ki, bu zəncirlərdə kükürd atomları arasında əlaqənin davamlılığı ancaq C-C və Si-O-Si atomlar arası əlaqədən geri qalır. Mehə buna görə də kükürd polisulifid və polition turşuları kimi birləşmələr əmələ gətirir. Bununla yanaşı kükürd üçün oksigen atomlarının iştirakı də heteroatomlu zəncirlə birleşmələr də çox xarakterdir.

Kükürdün yer qabığında ümumi miqdarı kütłecə $5 \cdot 10^{-2}\ %$ -dir. Onun dörd təbii izotopu ^{32}S (95,084%), ^{33}S (0,74%), $^{34}\text{S}(4,16)$, $^{36}\text{S}(0,0112\%)$ məlumdur. Süni surətdə kükürdün β -radioaktiv izotoplari ^{31}S və ^{37}S alınmışdır. Təbiətdə kükürd hom sərbəst (Qara-qum səhrasında, Voca boyunda, ABŞ, İtalyada, Yaponiyada), həm sulfidli birləşmələr - PbS (qalenit) - qurğunun parıltısı, ZnS (sfalerit) - sink aldadıcısı, Cu_2S (mis parıltısı), FeS_2 (pirit), FeS (pirrotin), CuFeS_2 (xalkopirit) və həm də sufat

duzları xəgsusi ilə də kalsium, maqnezium sulfatları, BaSO_4 (barit) şəklində rast gəlinir. Azerbaycan respublikasında kükürd ZnS , CdS və s. birləşmələr şəklində tapılır. Kükürdün üzvi birləşmələri daş kömür, neft, təbii qaz, bitki və heyvan orqanizmlərinin tərkibinə də daxildir. Vulkan püşkürmələri zamanı kükürd qazg və hidrogen sulfid ayrılır. Hidrogen sulfid, eyni zamanda bəzi mineral suların tərkibinə daxil olur. Dəniz və okean sulargının tərkibində sulfatlar şəklində kükürd vardır.

Kükürd canlı materiyada olan zülalların əvəzedilməz komponentləriindən biridir. O, makroelementlər sırasına daxil olaraq, insan orqanizminin 0,15-0,20%-in təşkil edir. Kükürdlə əsasən, tük, lələk, buynuz, epiderm (keratin) zülalları daha zəngindir. Canlı orqanizmlərdə kükürd saxlayan başqa üzvi maddələr (məsələn, vitamin B_{12}), də vardır. Bitkilərdə də kükürdüüzvi birləşmələr (xardalda) mövcuddur.

Bəzi bakteriyalar (*thiospirillum*) və yosunlar (*Beqqiota*) hidrogen sulfidi kükürdə qədər oksidləşdirərək, onu hüceyrələrdə toplayırlar (~25%-ə qədər).

Hidrogensulfidin oksidləşmə prosesi ekzotermik olduğundan, bu proses onlar üçün həyati enerji mənbəyidir (canlılarda, üzvi maddələrin CO_2 və H_2O -ya qədər oksidləşmə prosesində olduğu kimi). Başqa bakteriyalar sulfatları hidrogen sulfide çevirir. Kükürdün bu tipli fermentativ çevrilimləri neft yataqlarının yaranmasında mühüm rol oynamışdır. Hal-hazırda Qara dənizin aşağı hissəsində bu proseslər baş verir. Bu yerlərde su bioloji mənşəli H_2S -lə zəngindir. Adətən oksigen mühitində yaşayan canlı orqanizmlər (dəniz səthinin mikroskopik bitkili - plankton) hidrogen sulfidla zəhərlənmiş zonaya düşdükdə məhv olurlar. Burada oksigen çatışmamazlığı olduğundan onlar çürüməyə məruz qəlmir və geoloji dövrlər ərzində biokimyəvi (anaerob bakteriyaların təsiri altında) və kimyəvi çevrilmələr nəticəsində bituma çevirilirlər. Elementar kükürd ali heyvanlar üçün toksikoloji təsira malik deyil.

Kükürd dəri xəstəliklərinin müalicəsi üçün tətbiq edilən bir sıra məlhəmlərin tərkibinə daxil olur. O, müxtəlif dərmanların (sulfanilamid preparatlarının) tərkib hissəsidir.





Tərkibində həll olmuş H_2S olan bir sıra təbii mineral sular və həmçinin müalicəvi xassələrə malik palçıqlar müxtəlif xəstəliklərin müalicəsində geniş tətbiq olur.

Bütün bunlarla bərabər kükürdün bir sıra birləşmələri insana zəhərləyici təsir göstərir. H_2S mərkəzi sinir sistemini təsir edir. SO_2 ilə tənəffüs metəhemoqlobinin əmələ gəlməsinə və bunun nəticəsində tənəffüs mərkəzinin

iflicinə səbəb olur. SO_3 -un təsiri insan orqanizminə SO_2 -yə uyğun gəlit.

VII A qrup elementləri. Dövri sistemin 17-ci (VIIA) qrupu öz tərkibinə tipik elementlər olan flüor və xlordan başqa brom və manqan yarımqrup elementlərini daxil edir. Tipik elementlər – flüor, xlor və brom yarımqrup elementlərinin xarici elektron təbəqələrinin tamamlanmasına 1 elektron çatmadıqından bu elementlər tipik qeyri-metallardır. Flüor dövri sistemin ən yüksək nisbi elektromənfiiliyə malik elementidir. Xlor və brom bu baxımdan azotla müqayisə olunduğu halda, yod elektromənfiiliyinə görə kükürdə yaxındır. VII A qrup elementləri halogenlər adlandırılır (duz əmələ gotiran) və bu isə onların əksər metallarla əmələ gətirdiyi birləşmələrin tipik duz (NaCl , Kl , MgBr_2 , CaCl_2 və s.) olması ilə əlaqədardır. Halogenlərdən hər biri öz dövründə təsirsiz, yaxud nəcib qazlardan əvvəl yerləşdiyindən, onlar yerləşdiyi dövrün ən elektromənfi elementidirlər. Onların xarici elektron örtüyünün tamamlanması üçün 1 elektron çatmır. Məhz buna görə də, onlar üçün elektron birləşdirmək daha xarakterdir. Lakin qeyd etmək lazımdır ki, səra nömrəsi artdıqca halogenlərin qeyri-metalliq xassələri zeifləyir və uygun olaraq metalliq xassələri güclənir. Bu özünü ionlaşma potensiallarının, NEM və standart – redoks potensiallarının azalmasında göstərir. Artıq yod özünü yumşaq oksidləşdirici kimi aparır, metal parıltısına malik bərk madde olaraq, zəif amfoter xassələr göstərir. Flüor ən yüksək elektromənfiiliyə malik element kimi və elektron formulunda d - yarımsəviyyəsi olmadıqından birləşmələrində yalnız (-1) oksidləşmə dərəcəsi göstərir. Digər halogenlərin də (-1) oksidləşmə dərəcəsi göstərməsinə baxmayaraq, onlar üçün -1; +3; +5; +7 oksidləşmə dərəcələri də mürmkündür. Bununla da onlar flüordan çox fərqlənirlər. Astat göstərilən oksidləşmə dərəcələrinin hamisina uyğun gələn birləşmələr əmələ gətirir. Halogenlərin elektron quruluşlarını nəzərdən keçirdikdə aydın görünür ki, özünə elektron birləşdirmə tendensiyası onların kimyəvi xassələrinə əsaslı surətdə təsir edir. Bu elementlər fərdi olaraq öz aralarında yalnız bir kovalent əlaqə yaradaraq yeganə Hal_2 formasında müvcud olur. Yüksek elektromənfiiliyə malik olmaları səbəbindən və oktet quruluşunun tamamlanmasına doğru yönələn imkanlar bu elementlərin təkcə qeyri-polyar əlaqəli Hal_2 molekullarını deyil, eyni zamanda digər elementlərlə polyar kovalent və ion tipli molekullar əmələ gətirməsinə səbəb olur. Belə birləşmələrin yaranma reaksiyaları bir qayda olaraq ekzotermik proseslərdir. Halogenlərin sulu məhlulda oksidləşmə imkanları haqda mülahizələri onların standart redoks poten-

sialarının qiymətlərinə əsasən yürütmək olar:




Standart redoks potensiallarının E^\ominus müqayisüsündün aydın görünür ki, flüordan yoda getdikcə oksidləşdirici xassələr zəifləyir, reduksiyaedici xassələr isə güclənir. Halogenlər öz aralarında halogenlərarası (interhalogenidlər) adlanan birləşmələr əmələ gətirirlər. Molekulyar quruluşlu halogenlərarası birləşmələr XY , XY_3 , XY_5 , XY_7 formuluna malikdirlər. Bu birləşmələrdə daha ağır və elektrömənfiliyi az olan X halogen atomu birləşmənin mərkəzi atomudur. Nisbətən az yayılmış elementlər sırasına daxil olan halogenlərin miqdarı flüordan yoda getdikcə azalır. Yüksek fəaliyyət malik elementlər kimi yalnız birləşmələr şəklində rast gəlinirlər. Onlar həm mineralallar əmələ gətirir və həm də ion şəklində okean, dəniz, şor göl, mineral su mənbələrinin tərkibinə daxil olurlar. Brom və yodun fərdi yataqları yoxdur. Onlar əsasən dəniz və neft yataqlarına yaxın yerləşən yeraltı suların tərkibinə daxil olurlar. Astat təbiətdə rast gəlinmir. Süni elementdir, ən uzun ömürlü izotopunun ^{210}At yarımparçalanma dövrü 8,3 saatdır. İlk baxışdan bioloji roluna görə heç bir xüsusi əhəmiyyət kəsb etməyən elementlərin də canlı orqanizmlər üçün müəyyən əvəzolunmaz funksiyalar mövcuddur. Bu baxımdan halogenlər qrupuna aid olan elementlər çox maraqlıdır.

İnsanın həyat fəaliyyətinin normal gedisi üçün orqanizmdə müəyyən miqdardı fluoran olması vacibdir. O, CaF_2 şəklində sümüyü, dişin minasına sərtlik verir. Dişin tərkibində fluoran miqdarı 0,02%-ə çatır. Az miqdarda fluor beyində, qaraciyərdə, böyüroklordə və qanda olur. Orqanizmə fluor içməli su ilə daxil olur. Suda fluoran miqdarı kifayət qədər olmadıqda dişin mina təbəqəsində onun yerini hidroksil qrupu tutur və buna görə də dişin mina təbəqəsinin möhkəmliyi kəskin surətdə azalaraq, dişin xarab olmasına – kariyəsə səbəb olur. Bununla bərabər orqanizmdə fluoran artıq miqdarı dişə dağıdıcı təsir göstərir və toxumalarda kalsium birləşmələrinin çökəməsini təmin edir. Bu isə qan damarlarının kövrəkliyini artıraraq güclü qanaxmanın baş-

verməsinə səbəb olur.

Xlor fizioloji aktiv elementlər sırasına aiddir. İnsan oraqnizmində Cl- ionun miqdarı ~ 0,25% -dir. Xlor oraqnizmdə baş verən biokimyəvi çəvilmələrdə iştirak edərək bəzi fermentləri aktivləşdirir. Xlor mikroorganizmlərə güclü toksikoloji təsir göstərdiyindən, ondan təbabətdə, içmeli suyun təmizlənməsində disenfeksiyaedici maddə kimi istifadə edirlər. Xlorun artıq miqdarı tiosulfat ilə neytrallaşdırılır:



Xlor zəhərli qazdır. Onun az miqdaları belə selikli qişaya şiddetli təsir göstərir.

Xlorun mühüm birləşməsi olan NaCl insan organizmi üçün zəruri birləşmədir. İnsan orqanizmində təxminən 200 qrama qədər NaCl vardır. Quruda yaşayan heyvanların qanında NaCl və xlorun digər birləşmələrinin nisbeti, onların dəniz suyunda olan nisbetinə yaxındır.

HCl yeganə qeyri-üzvi turşudur ki, insanın mədə şirəsinin tərkibinə sərbəst halda (0,3%-li) daxildir. Xlorid turşusunun köməyi ilə, pepsin fermenti aktiv formaya keçir. Onun ikinci funksiyası, mədəyə daxil olan bakteriyaları məhv etməsidir. Qaz halında HCl tənəffüs yollarına dağdırıcı təsir göstərir. Bu qüvvəli turşunun mədənin selikli qişa vəzlərinin köməyi ilə neytral qandan ayırmə mexanizmi hələ də bəlli deyil. Xlor ionu qən plazmasının və şirəsinin tərkibinə daxil olan esas aniondur.

Bromidlər, dəniz suyu və minerallarda xloridlrlə birgə mövcud olur. Dəniz suyununu tərkibində təxminən 0,006% qədər brom vardır. Brom insan orqanizminin ayrı-ayrı üzv və toxumalarında, o cümlədən nisbəten artıq miqdarda böyrüküstü vəzilərdə və sinir sisteminde paylanmışdır. Əsrlər boyu toplanmış məlumatlar əsasında söyləmək olar ki, az miqdarda brom dərman, çox miqdarda isə zəhərdir.

Bromun KBr, NaBr, CaBr₂ kimi birləşmələri təbabətdə bir strax xəstəliklərin, xüsusilə də əsəb sisteminin müalicəsində geniş tətbiq edilir. Brom eyni zamanda ürək, qan-damar, epilepsiya xəstəliklərinin, uzaq sürət yaraların müalicəsində de istifadə olunur.

Brom-üzvi maddələr yuxugətirici maddələr kimi təbabətdə geniş tətbiq sahəsinə malikdir. Qüvvəli boğucu təsirə malik olan brom buxarları, maye halında dəridə güclü yanğıqlar əmələ getirir.

Qeyd etmək lazımdır ki, dəniz yosunları dəniz suyunda az miqdarda

mövcud olan yodu çıxararaq, öz tərkibində toplamaq qabiliyyətinə malikdirlər.

Həmin xüsusiyyət heyvanat aleminin organizmlərinə də məxsusdur. Onlar yodun izlərini su və qida maddələrindən alaraq özlərində toplayırlar. Belə ki, yod əsasən qalxanvari vezidə tireoqlobumin zülalının tərkibinə daxil olur. Bu maddənin parçalanması zamanı əmələ gələn, aminturşular sinfinə daxil olan qalxanvari vezinin əmələ getirdiyi tireoqlobulin, organizmın normal fealiyyəti üçün vacib olan maddədir. Bu maddə organizmdə assimiliyasiya proseslerinə təkan verir.

Organizmdə yodun çatışmamazlığı qalxanvari vezin böyüməsinə, sonradan isə zob xəstəliyinin meydana çıxmamasına, maddələr mübadilesinin pozulmasına səbəb olur. Bu xəstəliyə dağ rayonlarında və dənizdən uzaq yerlərdə yaşayan insanlarda tez-tez rast gəlinir.

Bununla mübarizə məqsədi ilə profilaktik məqsədlə xörək düzüna az miqdarda yodidlər, əsasən KI əlavə edilir. Şərqdə, xüsusiələ də Çində zob xəstəliyinin müalicəsində dəniz yosunlarından istifadə edilir.

Yod mikroblara güclü təsir etdiyindən onun spirtdə 5-10%-li məhlulundan təbətəde dezinfeksiya edici madde kimi istifadə edirlər. Bu məqsədlə yodun başqa birləşmələri də (yodoform CH_3I) tətbiq olunur. Artıq miqdarda yod buxarları tənəffüs yollarını qıcıqlandırır.

Metallar

Dövri sistemin s-, d- və f-bloklarının bütün elementleri (hidrogen və helium müstəsna olmaqla) metallar sinfinə aiddirlər. Onlara eyni zamanda adətən p-blokonun otuz elementindən yeddisi (alüminium, qallium, indium, tallium, qalay, qurğuşun və bismut) də aid edilir. Metallar ilə qeyri-metallar arasından keçən diaqonal səddi təqribi olduğundan (bir sıra hallarda germanium və pollonium də metallar sırasına aid edilir) biz burada adətən sözündən istifadə edirik.

Metalların eksəriyyəti yüksək istilik və elektrik keçiriciliyinə malik

Sek.29. Elementlerin Dövri sisteminin yarımuuzun variantında metal-elementlerinin yerlesmesi (siftle qeyd olunub).

olub, döyülməyə qabil plastik maddələrdir. Bu xassələr çox böyük intervalda dəyişir. Bunun əsas səbəbi atomlar arası əlaqələrin möhkəmiyyət buxarlanması entalpiyalarının qiymətlərinəndən fərqlidir. 1-ci və 12-ci qrup elementlərinin buxarlanması entalpiyalarının kiçik qiymətləri (qələvi metallar, sink, kadmium, civə) natrium və civənin qazboşalma lampalarında istifadə olunmasını izah edir. Ən yüksək buxarlanması entalpiyalara malik olan metallar 4d- və 5d- sıralarının ortasında yerləşir. Bu elementlər içərisində maksimal entalpiyaya malik olan element volframdır. Elə buna görə də o, çox yüksək temperaturlarda da heddən ziyanə zəif buxarlanır.

Öksər metalların xarakter xüsusiyyətlərindən biri onların +1 və +2 oksidləşmə dərəcələrində əsasi oksid və hidroksid əmələ gətirmələri, digərini isə turş sulu məhlullarda sadə (hidratlaşmış) ionlar şəklində mövcud

olmalaridir. Metalların esas hissəsi oksigenlə qarşılaşır təsirdə olur. Lakin bu reaksiyaların termodinamiki baxımdan əmələ gəlmə ehtimalı və

Şek.30. Dövri sistemin s-, p-, d-, f- blok metalllarının buخارlanma entalpiyaları (kJ/mol).

reaksiyaların süreti çox müxtəlifdir. Belə ki, sezium hava ilə temasda alışır, yanırsa, alüminium və demir kimi metallar həmin şəraitdə davamlıdır. Bu metallar adı şəraitdə oksidləşməyə qarşı davamlı olduqlarından geniş praktiki tətbiq sahələrinə malikdirlər. Göstərilən metalların davmlılığı onların səthinin passivləşdirici xassəyə malik nazik oksid təbəqəsinin yaranması ilə izah edilir. Metallar arasında kiçik bir qrup təşkil edən nociib metallar (d-blokuñun aşağı sağ tərəfində yerləşirlər), adı şəraitdə oksidlər əmələ getirmir. Bu elementlər arasında - qızıl və platin geniş kütlələr arasında - en çox tanış olanlardır. d-Blokuñun ortasında yerləşən elementlərin kimyevi xassələri rongarəngdir. Bu isə onların müxtəlif oksidləşmə dərəcələrində mövcud olma qabiliyyəti və çoxsaklı kompleks birləşmələr əmələ gətirməsi ilə əlaqədardır.

Ənənəvi olaraq, metalların kimyəvi xassələri dedikdə, onların əmələ getirdiyi müxtəlif ion təbiəti birləşmələr və birmərkəzli komplekslər nəzərdən keçirilirdi. Lakin müxtəlif fiz-kimyəvi analiz üsullarının inkişafı ilə müəyyən ediidi ki, eksər d-metallar metal-metal ($M - M$) əlaqəsi saxlayan çoxçaylı kimyəvi birləşmələr əmələ gətirirler. Bu birləşmələrdə metal – metal əlaqəsinin uzunluğu, təmiz metallarda atomlar arasındaki məsafələrlə müqayisə oluna (bəzən bir az da qısa) bilir. Hal-hazırda $M - M$ əlaqələri

birləşmələr – klastrlər, dövri sistemin hər bir bloku, xüsusən də elementləri üçün məlumdur.

Liqandların tipinə görə klaster birləşmələrinin təsnifatı 31 sayılı şəkildə verilmişdir. Bu təsnifatın bütün klaster növlərini daxil etməmişsinə baxmayaraq, o, liqandların əsas növləri və əlaqənin təbiəti haqda məlumat təqdim edir. Məsələn, alkilikium birləşmələrində çox zaman metal klasterleri ilə iki elektronlu çoxmərkəzli əlaqələr yaranan alkil qrupları mövcud olur. d-Blokunun əvvəlinde yerləşən metallar və lantanoidlərin klasterləri adətən Br^- tipli σ -donor xassəli ligandlar saxlayırlar. Bu ligandlar adətən, σ -

En-Hn klasteler											
Metal-üzvi klasteler	Li	Be	π -donor liqandları ilo metal klasteleri				π -akseptör liqandları ilo metal klasteleri				
	Na	Mg									
K	Ca	Si	Ti	V	Cr	Mn	Fe	Co	Ni	Zn	Ga
Rb	Sr	Y	Zr	Nb	Mo	Ta	W	Hf	Ag	Cd	In
Cs	Ba	Hf	Ta	W					Hg		
Fr	Ra	Ap	Rf	Dy	Sq	Bh	Hs	Mt			Liqandsız klasteler

Sek.31. Klaster emele getiren element sınıfları.

ve π -donor əlaqələri hesabına azelektronlu metal atomlarının bir sıra aşağı enerjili orbitalarını doldura bilir. Əksinə olaraq, d-blokunun sağ tərəfində yerleşən çoxelektronlu elementlərin əmələ gətirdiyi klasterlər adətən CO tipli π -akseptor xassəli liqandlar daxil edir. Bu liqandlar metalin elektron sıxlığını qismen özünə tərəf çekmiş olur. p-Elementlərinin bir hissəsi üçün klasterlərdə fərdi atomların valent tebeqələrinin liqandlar tərəfindən doldurulması tələb olunmur və onlar liqandsız klasterlər kimi mövcud olabilir. Belə klasterlərə misal olaraq, Pb_5^{2-} və Sn_6^{4-} göstərmək olar.

Metalların kimyəvi xassələrinini müxtəlifiyinə baxmayaraq, hər bir blok elementləri müəyyən ümumi qanuna uyğunluqlar göstərirlər. Bu qanuna uyğunluqlar müxtəlif oksidləşmə dərəcəli elementlərin əmələ gətirdiyi birləşmələrin davamlılığında, komplekslərinin quruluşunda metalların müxtəlif oksidləşmə dərəcəli halogenid və xalko geridlerinin xarakterində özünü göstərir.


Burada biz əsasən biometallar sinfinə aid olan metalların xassələrini, əmələ getirdikləri birləşmələri və onların bioloji proseslərdə rolunu nəzərdən keçirəcəyik.

Dövri sistemin s-blok metalları

Qələvi (IA, 1-ci qrup) və qələvi-torpaq (IIA, 2-ci qrup) metallarının kationları adətən minerallar şəklində və təbii su hövzələrində rast gelir. Onlar eyni zamanda bioloji maye lərin, məsələn qanın tərkib hissəsidirlər. Bu metal atomlarının valent elektronları nüvə ilə zəif bağlı olduğundan, onların ionlaşma enerjiləri və buxarlanma entalpiyaları kiçikdir (şək.30). Məhz buna görə də bu metallar qüvvətli reduksiyaedici xassələrə malikdirlər: 1-ci qrupun bütün metalları, 2-ci qrupun isə kalsiumdan bariuma qədər bütün metalları su ilə fəal reaksiyaya girərək hidrogen ayıırlar. Bu metallardan litium, natrium, kalium və kalsium nisbətən ucuz olduğunularından, laboratoriyyada və sənayedə susuz həllədicilərdə (məsələn, ammoniyakda) aparılan kimyəvi reaksiyalarda qüvvətli reduksiyaedici kimi tətbiq olunur. S-elementləri üçün xarakter oksidləşmə dərəcəsi qrupun nömrəsi ilə üst-üstə (qələvi metallar üçün +1; qələvi-torpaq elementləri üçün +2) düşür.


1950-ci illərə qədər qələvi metalların azsaylı sadə kompleks birləşmələri məlum idi. Tərkibində sərt donor atomları (oksigen, azot) saxlayan polidentat liqandların sintezi, IA və IIA qrup elementlərinin bir çox komplekslerinin keşfinə səbəb oldu. Müəyyən edildi ki, susuz və havasız şəraitdə bu elementlərin mənfi oksidləşmə dərəcəli birləşmələrini də almaq mümkündür (məsələn, Na^- natrid ionu saxlayan birləşmələr).

Yer qabığında 1-ci və 2-ci qrup elementlərinin yayılması kalsium,



Şək. 32. 1-ci və 2-ci qrup elementlərinin yer qabığında yayılması.

natrium, maqnezium və kalium sırasında geniş intervalda dəyişir (şək.31.). Litium və berilliumun az yayılması təbiətdə baş verən nüvə sintezinin nəticəsidir:



Litium və berillium xüsusi bioloji əhəmiyyətə malik deyillər. Yalnız

qeyd edək ki, litium və maqnezium arasında olan diaqonal oxşarlıq, litium ionlarının bütün membranlardan asanlıqla keçmə qabiliyyəti, Li^+ və Mg^{2+} ionları arasında maqneziumun bağlanması mərkəzləri uğrunda rəqabətin mövcud olmasını ehtimal etməyə imkan verir.

Dövri sistemdə dəmirdən sonra gələn, ağır qəlevi və qəlevi-torpaq metallarının az miqdarda yayılması isə elementlərin nüvəsində əlaqə enerjisinin kiçilməsi ilə əlaqədardır. Bu metalların hamısının qüvvətli reduksiyaedici xassələrə malik olması, onların minerallardan alınması üçün bahalı texnologiyaların tətbiq edilməsinə səbəb olmuşdur: duz ərintilərinin elektrolizi; yüksək temperaturlu metallotermiya üsulları və s.

Qəlevi və qəlevi-torpaq metallarının standart elektrod potensiallarının qiymətləri, onların suyu oksidləşdirə bilmələrinə dəlalət edir (cədvəl. 24). Bu reaksiyalar çox sürətlə gedən ekzotermik proseslerdir. Natrium və ondan sonra gələn ağır analoqların su ilə qarşılıqlı təsiri zamanı ayrılan hidrogen alısh yamır. Bu reaksiyaların feallığı metalların aşağı ərimə temperaturları ilə bağlıdır. Belə ki, ayrılan istilik hesabına metalin səthi əriyir və metalin feallığı artır. IIA qrup elementlərinə aid olan berillium və maqnezium sonrakı oksidləşmədən oksid təbəqəsinin köməyi ilə mühafizə olunmuş olur. Ona görə də onlar, hava və su mühitində oksidləşmirlər. Qəlevi metalların standart elektrod potensiallarının qiymətləri təxminən cyni olub, -3 V yaxındır.

Dövri sistemin s-elementlərinin qruplarının nömrəsinə uyğun gələn oksidləşmə dərəcəli ionları kimyəvi baxımdan sərtdir. Ona görə də onlar kiçik ölçülü, tərkibində donor xassəli sərt oksigen və azot atomu saxlayan liqandlarla kompleks birləşmələr (elektrostatik qarşılıqlı təsir hesabına) əmələ gətirirlər. Elementin əmələ gətirdiyi ionun ölçülərinin kiçikliyi və yükünün böyüklüyü komplekslərin davamlılığını yüksəldir. Buna görə də


Cədvəl 25

s-Elementlərinin standart elektrod potensialları E° (V)


1-ci qrup		2-ci qrup	
Li	-3,04	Be	-1,97
Na	-2,71	Mg	-2,36
K	-2,94	Ca	-2,87
Rb	-2,92	Sr	-2,90
Cs	-3,06	Ba	-2,92

Be^{2+} və Mg^{2+} ionlarının sərt liqandlarla əmələ gətirdiyi kompleks birləşmələr, digər s-elementlərinin komplekslərinə nisbətən çox davamlıdır. Belə komplekslərin inertliyi onların davamlığı ilə uyğundur. Doğrudan da, Be^{2+} (aq) və Mg^{2+} (aq) ionları üçün məhlulda sadə kompleks əmələ gətirmə süreti toqquşmaların miqdərindən çoxdur.


Xüsusi əhəmiyyətə IA qrup və IIA qrupun ağır element (kalsiumdan



66 18-kraun-6



67 2,2,1- kriptand



68 2,2,2- kriptand

bariuma qədər) kationlarının polidentat liqandlarla əmələ gətirdiyi kompleks birləşmələr malikdirlər. Monodentat liqandlarla bu ionlar zəif əlaqələr ilə bağlanmışdır. Bu isə zəif elektrostatik qarşılıqlı təsir və kovalent əlaqə yaratmağa meylliliyin aşağı səviyyədə olması ilə əlaqədardır.

Bəzi bioloji liqandların Na^+ və ya K^+ , Mg^{2+} və ya Ca^{2+} ionlarını seçici olaraq bağlama qabiliyyəti mövcuddur. Onların bir çoxu kationları onların ölçülərinə əsasən təyin edərək, həmin ölçülərə uyğun boşluq təqdim edir. I və II qrupun eyni ölçülü elementləri üçün kompleksdə seçici bağlanma, həmin elementlərin yükündəki fərqə əsaslanır. Belə ki, xarici hidrofob hissəli liqandlar bireyklü kationlara qarşı seçici və əksinə olaraq mənfi yüklenmiş liqandlar ikiyüklü kationlara qarşı yüksək seçicilik göstərir.

Son illər ərzində bir sıra makrotsiklik liqand böyük maraq doğurmuşdur. Bu liqandların kationları seçici olaraq bağlamaq qabiliyyəti çox yüksəkdir. Belə liqandlara aid olan tsiklik efirlər, kriptandlar və bir sıra təbii ionoforlar (bu birləşmələr ionları seçici olaraq bağlayır və onların membranlardan ötürülməsini təmin edir), əksər hallarda bir neçə quruluş növlü antibiotiklər və onların analoqlarıdır.

Tsiklik efirlər və ya kraun efirlər (*crown* - ingilis dilində tac) tərkiblərində 3 - 12 oksigen atomu daxil edir və bəzi kationlarla adətən 1 : 1 nisbətində davamlı komplekslər (68) əmələ gətirir. Bu tsiklik efir


kompleksleri ikitərəflidir - hidrofil daxili və hidrofob xarici, eñ buna görə də onlar üzvi həlledicilərdə həll olurlar.

Kraun efirlərinin emələ getirdiyi komplekslərin davamsızlıq sabiti kationdan kationa getdikcə əhəmiyyətli dərəcədə dəyişir. Bu isə kationun və kraun-efir boşluğunun nisbi ölçülərində asılı olur. Qəlevi metal kationları üçün ion radiusu ilə kraun-efirindəki oksigen atomlarının sayı arasında asılılıq sadədir ($\text{Li}^+(4)$, $\text{Na}^+(5)$, $\text{K}^+(6)$, $\text{Cs}^+(8)$). 33 sayılı şəkildə natrium kationunun kraun-efiri 15-kraun-5 və kaliumun kraunefiri 18-kraun-6 -nın komplekslərinin fəza quruluşu verilmişdir.

Kompleksəmələğətirmə zamanı kationun hidrat əhatəsinin kraun-efirin oksigen atomları ilə əvəzedilməsi (öncədən liqandda konformasiyon dəyişiklər yaranır) baş verir. Xelat effekti davamlı kompleksin emələ gəlməsi üçün şərait yaradır.

Aydındır ki, metal liqand qarşılıqlı təsiri həlledicinin təbietinə qarşı


Şək.33. Natrium kationu -
15 kraun-5 (a) və kalium
kationu - 18-kraun-6 (b)
kompleksləri.




həssas olacaqdır. Kraun-efirin xaricm tərəfinin hidrofobluğu onun komplekslərinin hidrofob həlledicilərdə həll olma qabiliyyətini təmin edir. Belə ki, uyğun kraun-efirin tətbiq edilməsi KMnO_4 -ün benzolda həll olmasını mümkün edir, bu isə bir sır üzvi maddələrin miqdari oksidləşməsi üçün tətbiq edilir. Bəzi böyük kraun-efirlər eyni zamanda iki kationu bağlaya bilir. Kraun efirləri susuz məhlullarda istənilen müddət ərzində mövcud olur.

Kationları bağlayan kriptandlar - makrobitsiklik liqandlar olub, kraun-efirlərə nisbətən daha yüksək seçicilik göstərirler. Bitsiklik kriptand liqandları (67, 68), hətta sulu mühitdə belə mövcud olan, daha davamlı komplekslər emələ gətirir. Bu liqandlar metal ionlarına qarşı sterik seçiciliyə malikdirlər. Qeyd edilən seçiciliyi təmin edən faktorlar, kationların və onların yerləşdiyi boşluğun ölçüləridir. Kriptandin adına hər üç zəncirin tərkibindəki oksigen atomlarının sayı daxil (2,2,3-kriptand) olur.

IIA qrup kationları da kraun efirlər və kriptandlar ilə birləşmələr emələ gətirir. Bu ionların daha davamlı kompleksləri yüksü polidentat liqandlarla qarşılıqlı təsir nəticəsində alınır. Belə birləşmələr analitik kimyada xüsusü




əhəmiyyətə malik olan, polidentat liqand - etilendiamintetraasetat ionu ilə ($(-\text{O}_2\text{C})_2\text{NCH}_2\text{CH}_2\text{N}(\text{CO}_2^-)_2$, edta) əmələ gələn kompleks birləşmələri misal göstərmək olar. Edta ilə əmələ gələn komplekslərin davamlılığı aşağıda göstərilən sırada dəyişir:




Mg^{2+} ionunun edta ilə əmələ getirdiyi birləşmə bərk haldə yeddi koordinasionludur və bir koordinasiya yeri burada su molekulu tərəfindən tutulmuşdur (69). Kalsium bu tipli komplekslərdə liqanddan asılı olaraq, yeddi və ya səkkiz koordinasiya ədədine malik olur. Bu moleküllarda bir və iki yer liqand kimi su molekulu tərəfindən tutulmuş olur. Kalsium və məqneziyumun çoxsaylı kompleksləri təbiətdə rast gelinir. Belə komplekslərə xlorofilli misal göstərmək olar.

Berillium birləşmələrində kimyəvi əlaqənin təbiəti, onunla bir qrupda




69 $[\text{Mg}(\text{OH}_2)(\text{edta})]^{2-}$



70 $[\text{Be}_4\text{O}(\text{O}_2\text{CCH}_3)_6]$

yerləşən qonşu elementlərdən fərqli olaraq kovalent xarakter daşıyır. Ona görə də onun adı liqandlar ilə əmələ getirdiyi kompleks birləşmələr xeyli

davamlıdır. Məsələn, əsasi berillium asetatda (berillium oksiasetat $\text{Be}_4\text{O}(\text{O}_2\text{CCH}_3)_6$) mərkəzi oksigen atomu berillium atomlarının tetraedrik əhatəsində yerləşir və bu dörd berillium atomu öz növbəsində körpük əşəkilli asetat ionları ilə bağlanmış olur (70). Bu birləşmə berillium karbonat ilə asetat turşusu arasındaki qarşılıqlı təsir nəticəsində alınır.



Berillium oksiasetat – rəngsiz, molekulyar kristallik quruluşlu, aşanlıqla süblimə edən birləşmədir. O, xloroformda yaxşı həll olur və buna görə həmin məhluldən yenidən kristallaşdırılaraq təmizlənir.

Qəlevi metal ionlarının bioloji təsirinin mexanizmi təmamilə öyrənilmədiyindən bu sahədə aparılan tədqiqatlar öz aktuallığını itirməyib. IA qrup elementlərindən Na və K orqanizmin hər bir hüceyrəsinin həyat fəaliyyəti üçün əvəzedilməzdir. Bitkilər üçün natriumun əhəmiyyəti kaliuma nisbətən qat-qat azdır. Bitki fiziologiyasında kalium əsash rola malik olduğundan yorğun torpaqlar kalium saxlayan kimyəvi gübrələr ilə işlənməlidir. İnsan orqanizmi üçün natriumun fizioloji rolü çox önemlidir. Natrium hüceyrə xarici, K isə hüceyrədaxili ionlardır. Na və K ionları arasındaki bu cür paylanma sərbəst enerjinin daim sərf olunması hesabına tənzimlənir. Bu prosesi belə izah etmək olar. Fosfatoproteinin (serin ilə birləşmiş fosfat qrupu) kaliumla əmələ getirdiyi birləşmə, natrium ilə birləşməsindən daha davamlıdır. KF kimi qeyd edilən bu birləşmə membrandan keçərək, hüceyrənin daxilinə nüfuz edir və burada adenozin trififosfat ilə qarşılıqlı təsir nəticəsində fosforilləşmə hesabına kalium ionundan azad olur.



Fosforilləşmiş fosfatoprotein (FF) natrium ionları ilə bağlanaraq membran vasitesi ilə xaricə nüfuz edilir. Bu hadisə bir sıra kardioloji preparatlar ilə (qlükozidlər) zəiflədir. Na^+ və K^+ ionları sinir hüceyrələrinin membranları vasitesi ilə sinir impulslarının ötürülməsini təmin edir. Bu isə bütün biokimyəvi proseslərin beyindən idarə olunmasının təminatını əsaslandırır. Orqanizmdə əsasən NaCl şəklində mövcud olan, natrium su mübadiləsini, arterial təzyiqi, qanda pH – in lazımı həddini tənzimləyir.

Organizmdə turşu-əsas balansının tənzimlənməsində üzvi bufer sistemləri ilə yanaşı qeyri-üzvi buferlər də iştirak edir. Belə sistemlərə Na_2CO_3 – NaHCO_3 , Na_2HPO_4 – NaH_2PO_4 , K_2HPO_4 – KH_2PO_4 və s misal göstərmək olar. Bufer sistemlər qanda və hüceyrəarası mayelərdə zəif əsasi mühit yaranmasını təmin edir. Duzlar organizmdə su – duz mübadiləsini tənzimləyərək, hüceyrə və hüceyrəarası mayelərdə lazımi osmotik təzyiqi saxlayır və onlar arasında qidalı maddələrin və mübadilə məhsullarının miqrasiyası üçün şərait yaradır. Duzlar ferment, vitamin və hormonları aktivləşdirir.

Osmos, osmotik təzyiq və diffuziya prosesləri heyvani və bitki organizmləri üçün əvəzedilməz əhəmiyyətə malikdir. Hüceyrə protoplazması ideal yarımkəciriçi sədd rolunu oynayır. Bu səddin köməyi ilə hüceyrənin daxiline və ondan xaricə yalnız müəyyən maddələr nüfuz edə bilir. Yəni o, müəyyən maddələr üçün keçilməzdir. Məsələn, eritrositlərin divarları (qırmızı qan hissəcikleri) NaCl üçün keçilməz bir sədd olduğu halda, su, bu divarlardan hüceyrənin daxiline asanlıqla nüfuz edir. Əgər eritrositlər, osmotik təzyiqi hüceyrədaxili osmotik təzyiqdən böyük olan NaCl məhlulu içərisinə daxil edilərsə (hipertonik məhlul), onda su, hüceyrə daxilindən kenara diffuziya edir və hüceyrə sıxlıır. Digər haldə, osmotik təzyiqi daxili təzyiqdən kiçik olan (hipotonik məhlul) sistəmdə osmos hadisəsi əks istiqamətdə baş verir, yəni su hüceyrənin daxilinə nüfuz edərək onu şışdırır. Hüceyrənin şışməsi, onun divarlarının partlayaraq, daxili mayenin ətraf mühitə dağılması prosesi baş verənə qədər davam edə bilir. İçərisində həll olan maddələrin tərkibində asılı olmayaraq təzyiqi tənzimləyen, osmotik təzyiqi eyni olan iki məhlul izotonik və ya izoosmotik məhlullar adlandırılır. Tərkibində asılıqan şəklində qırmızı qan kürəcikləri – qan plazması mövcud olan qan mayesi, qırmızı qan kürəciklərində və organizmın digər hüceyrələrinin tərkibindəki maye ilə izotonik məhlul təşkil edir. Terapevtik məqsədlər ilə bir sıra xəstəliklər zamanı organizmə müxtəlif məhlulluların yeridilmesi vacib əməliyyatlardandır. Bu məhlulların osmotik təzyiqi qan plazmasının osmotik təzyiqinə mütləq bərabər, yəni izotonik olmalıdır. İnsan organizmini mayelərinin osmotik təzyiqi 0,86 %-li NaCl məhlulunun (fizioloji məhlul) təzyiqinə bərabərdir. Soyuqqanlı heyvan organizmlərinin hüceyrələri daha duru NaCl məhlulları ilə izotonikdir (qurbağalarda 0,6 %-li). Dəniz heyvanları organizminin məhlullarının osmitik təzyiqi dəniz suyunun osmotik təzyiqi ilə eynidir. Organizmdə osmotik təzyiq su və duz artıqlığını kənar edən böyrəklərin fəaliyyəti

hesabına tənzim edilir. Lakin yalnız tənzimlənmiş osmotik təzyiq orqanizmdəki proseslərin gedişində heç də ən əsas yeri tutmur. Duz mühiti müəyyən tərkibə malik olmalıdır. Belə ki, orqanizm mayesinə daxil olan ionların arasında müəyyən sabit nisbet mövcud olmalıdır. Əks halda həyat fəaliyyəti üçün vacib olan proseslərin normal işi pozular. Məsələn, kalium ilə zengin olan qida məhsullarının qəbulu orqanizmin Na^+ ionlarına olan tələbatı artırır. Kalium və natrium ionları arasında antoqonizm mövcuddur. Belə ki, orqanizmdə kalium ionlarının fəaliyyəti Na^+ ionlarının fəaliyyətini heçə endirir.

Qeyd edək ki, atom və ion radiuslarının, ionlaşma entalpiyalarının, koordinasiya ədədlərinin, bioliqand moleküllərində eyni atomlar ilə kimyəvi əlaqə yaratmaq meylinin yaxınlığı, elementlərin bioloji sistemlərdə əvəzətmə effektlerini gücləndirir. Bu tipli mübadilə, əvoz olunan elementin aktivliyinin həm gücləndirilməsi (sinergizm) və həm də zəiflədilməsinə (antoqonizm) səbəb ola bilər. Elementlərin sinergizmi və antoqonizmi heçə ki lazımı səviyyədə öyrənilməyib. Lakin bu problemin tədqiqi mühüm əhəmiyyət kəsb edir. Bu isə elementlərin bioloji rolunun qiymətləndirilməsi və yeni dərman preparatlarının yaradılması nöqtəyi-nəzərindən mühüm əhəmiyyətə malikdir.

Birinci qrupun s-elementləri oksigen atomları ilə kimyəvi əlaqələr yaratmağa meyillidirlər, ona görə də onlar məhlulda hidratlaşmış ionlar şəklində $\text{E}^+(\text{OH}_2)_x$ mövcud olurlar. Litium ilə natriumun oxşarlığı onların mübadiləsini əsaslandırır və qeyd edək ki, onlar synergist elementlərdirlər. Rubidium və sezium fiziki və kimyəvi xassələrinə görə kaliuma oxşar olduqlarından, orqanizmdə onların biri-birini əvəzətmə prinsipləri gedə bilər.

İkinci qrupun s-elementləri biomolekulların tərkibinə fosfat, karbonat və karbon turşuları anionlarının oksigen atomları ilə bağlanaraq daxil olurlar.

Maqnezium orqanizmdə əsasən hüceyrədaxili element rolunda çıxış edir və burada zülal, nuklein turşuları ilə Mg - N və Mg - O əlaqələri vasitəsi ilə bağlanır. Mg^{2+} və Be^{2+} ionlarının fiz-kimyəvi xarakteristikalarının oxşarlığı onların bu birləşmələrdə qarşılıqlı əvəzolunma qabiliyyətini müəyyən edir. Ona görə də berillium ionları orqanizmə düşdükdə maqnezium saxlayan fermentlərin inqibitoru kimi çıxış edir. Məhz bu səbəbdən də verillium maqneziumun antoqonistidir. Əsasən sümük toxumalarının tərkib hissesi olan kalsium, öz xassələrinə görə stronsium və bariuma yaxındır. Buna görə də bu ionlar sümük toxumalarında biri-birini əvoz etmek qabiliyyətinə malik olurlar. Bu zaman həm sinergizm və həm də antoqonizm halları müşahidə edilir.

Bundan əlavə Ca^{2+} ionları da Na^+ və K^+ ionlarına qarşı antoqonizm göstərir. Ürək və digər üzvlərin normal fəaliyyəti üçün müxtəlif antoqonist xassəli ionların digər ionlar ilə tarazlığı daim tənzimlənməlidir. Məsələn, natrium hüceyrə kolloidlərinin suyu mənimseməsini gücləndirdiyi halda, kalsium ionları bu xassəni zəiflədir. Lakin müxtəlif ionların spesifik fəaliyyəti tam öyrənilməmişdir. Ehtimal var ki, müxtəlif ionlar biokatalizatorların, fermentlərin tərkibinə daxil olaraq, orqanizmin həyat fəaliyyətini tənzimləyir. Natrium və kaliumun orqanizmdə miqdarı təxminən eynidir. Lakin natrium orqanizmin maye hissəsinin tərkibinə esasen NaCl və Na_2HPO_4 , NaHCO_3 şəklində daxil olaraq, mühitin pH-na təsir etdiyi halda, kalium hüceyrə komponentləri ilə (qırmızı qan kürəcikləri) bağlanmış olur. Duzların əsəb və həzm sistemlərinin, əzələlərin və başqa orqanların normal fəaliyyətində, qanın laxtalanmasında və s. proseslərdə əhəmiyyəti çox böyükdür. NaCl eyni zamanda həzm prosesində mədə şirəsini ifraz edən vəzlərin fəaliyyətini gücləndirir, iştahani artırır, orqanizmdən böyüroklarla sidik cövhərinin ayrılmamasını və mədə şirəsində HCl -un əmələ gəlməsini təmin edir və s. Məhz buna görə də orqanizmə daim NaCl tələb olunur. Müəyyən olunub ki, bir adam gün ərzində təxminən 5 qrama qədər xəoək duzu (NaCl) qəbul edir. Kalium xloridin sutkalıq norması 3 qram təşkil edir. Sonuncu orqanizmə qida məhsulları ilə daxil olur. Kalium ionlarının artıqlığı toksikoloji təsir etdiyi halda natrium ionlarının artıqlığı bir o qədər də zərər getirmir. Lakin qeyd olunmalıdır ki, natrium ionlarının artıq miqdarı qan təzyiqinin artmasına, ürəyin döyünmə ritminin pozudmasına səbəb olur. Bu zərər, orqanizm üçün vacib olan dozalardan xeyli çox NaCl qəbul etdikdə meydana çıxır.

Natrium birləşmələri tibbdə müxtəlif məqsədlər – izotonik və hipertonik məhlulların hazırlanması, NaHCO_3 – ün 0,5%-li məhlulları zökəm, konyuktivit, loringit və s. xəstəliklərin müalicəsi, NaNO_2 – un 1% - li məhlulu qan damarlarının genişlənməsi və s. geniş tətbiq olunur. Kalium birləşmələri (KBr , KI) sinir sisteminin və əzələ hüceyrələrinin işini tənzim edir. KMnO_4 tibbdə bakterisid, oksidləşdirici və dezodorasiyaedici kimi tətbiq olunur.

Litiyumun fizioloji rolu natriumla oxşar olduğu halda, Rb və Cs – un fəaliyyəti kaliuma uyğun gelir.

Kalsium ionları orqanizmə bitki mənşəli qida, su və süd məhsulları ilə daxil olur. Kalsium skeletin əmələ gəlməsində mühüm əhəmiyyətə malikdir. Bu proses D-vitaminının təsiri altında gedir. Kalsium ionlarının rolu qanın

laxtalanmasında çox böyükdür. Kalsium ionlarının çatışmamazlığı nəticəsində kiçik qan damarları nufuz etmə prosesleri üçün açıq olur.

Canlı orqanizmlerde maqnezium ionları kalsium ionlarının antagonistisi kimi çıxış edir.

Maqnezium bəzi fermentlərin əsasən də karboksilazanın fəaliyyəti üçün əvəzedilməzdir. Xlorofilin tərkibinə daxil olduğundan, maqnezium bitki aləmində aparıcı rola malikdir.

Kalsium canlı orqanizmlerde mühüm fizioloji proseslərin daşıyıcısıdır. İnsan orqanizminin ən çox yayılan metalı olan kalsium yaşlı adamın orqanizmində 1400 qrama (3%-ə) qədər olur. O əsasən $\text{Ca}_3(\text{PO}_4)_2$, CaCO_3 , CaF_2 şəklində toplanır. Kalsiumun az bir hissəsi biokimyəvi proseslərdə iştirak edir. Qan plazmasında 9-10 mq % miqdardında kalsium mövcud olur. Yaşı adamın kalsiuma olan sutkalıq tələbatı 0,8-1,5 qramdır. Orqanizm tərefindən kalsiumun mənimsənilməsi yağların, zülalların, fosforlu birləşmələrin və D-vitaminının miqdardından asılı olur.

Kalsium və maqnezium eyni zamanda hüceyrə divarlarının əmələ gəlməsində iştirak edir. Bu ionlar quruluş vahidlərini karboksil qrupu vasitəsilə bağlayır.

Müəyyən edilmişdir ki, Mg^{2+} ionları bir neçə ribasom subvahidlərini öz aralarında birləşdirir. $\text{C}_{\text{K}^+}/\text{C}_{\text{Mg}^{2+}}$ nisbetinin böyüməsi iri ribosomlar üzərində yerləşən uyğun RNT quruluşunda dəyişikliyə səbəb olur.

Ca^{2+} ionları əzələ zülalları olan aktin və miozinle qarşılıqlı təsirdə olaraq, əzələlərin boşalma və yiğilma proseslərində xüsusi rol oynayır.

Ca^{2+} ionunun ən vacib fizioloji rolu qanın laxtalanma prosesinin yüksəldilməsindədir. Buna görə də güclü qanaxmanın qarşısını almaq məqsədi ilə, cərrahiyyə əməliyyatlarından önce xəstelərə CaCl_2 verilir. Qanın laxtalanma prosesinin tənzimlənməsi ən vacib fizioloji problemlərdən biridir.

Ca^{2+} ionları ilə K^+ və Na^+ ionları arasında antioqonozim mövcuddur. Belə ki, natrium ionları hüceyrə kolloidinin suyu udma prosesini gücləndirir, Ca^{2+} ionları həmin prosesi zəiflədir.

Kalsium orqanizmdə sinir toxumlarının normal oyanmasını təmin edir. O, orqanizmdə turşu-qələvi tarazlığının qorunmasına böyük əhəmiyyətə malikdir.

Stronsiumun fizioloji fəaliyyətin kalsiuma oxşardır. Barium çox toksik xassəli elementdir. Əgər təxminən 0,2 q barium duzu orqanizmə daxil olarsa, hadisə ölümə nəticələnə bilər.

Bir sıra dəniz heyvanları dəniz suyundan stronsiumu böyük miqdarda mənimşeyir. ^{90}Sr radioaktiv izotopu kiçik dozalarda biologiya və tibbdə istifadə edilir.

Kalsiumun ionları Ca^{2+} canlı orqanizmlerin bərk struktur biomateriallarının əsas tərkib hissəsi olmaqla bərabər o eyni zamanda hormonların ayrılması və fəaliyyəti, əzələlərin yiğilmasında, qanın laxtalanması və zülal strukturlarının stabillaşdırılması proseslərində mühüm əhəmiyyət kəsb edir.


Rengenstruktur və NMP spektroskopik tədqiqat üsullarının nəticələri göstərir ki, bu proseslər Ca^{2+} ionunun kalsiodulinə, tropinin-C və digər oxşar zülallarda birləşməsi zamanı meydana çıxan konformasiyon dəyişikliklər vasitəsi ilə nəzarət olunur ki, bu da sadalanan zülalların membran kanallarının və hüceyrə səthindəki reseptorların feallaşmasında iştirakı ilə əlaqədardır.

Kalsium biokimyasının bir sıra xüsusiyyətləri onun oksigenin cod liqandına oxşarlığından və komplekslərinin mülayim labilliyi ilə əlaqədardır. Belə ki, kalsium ionu komplekslərinin labilliyi bir tərəfdən qələvi metal kompleksləri ilə d-elementlərinin labilliyi arasında yerləşməsi, digər tərəfdən isə kalsiumun daha yüngül analoqları olan berillium və maqnezium inert komplekslərindən asılıdır. Bütün bunları nəzərə alaraq, qeyd etmək vacibdir ki, əvvəla, kiçik selektivliyə malik olması ilə əlaqədar olaraq, kalsium ionu donor təbiətli oksigenli neytral liqandları bağlaya (su, karbonilli birləşmələr, spirtlər) bilir. İkinci odur ki, kalsium ionu qələvi metal ionları (Na , K) ilə oxşar olaraq, yüksək koordinasiya ədədlərinə və qanuna uyğun olmayan koordinasiyon əhatəyə malik olur. Üçüncü, kalsium ionuna liqandların birləşməsi və onların parçalanma prosesləri çox böyük sürətlə gedir. Burada, birləşmə sürəti diffuziyanın sürəti ilə müəyyən edilirsə, parçalanma sürəti, əmələ gəlmış komplekslerin davamlılığından asılıdır. Müqayisə üçün qeyd edək ki, Mg^{2+} ionunun koordinasiya əhatəsində su moleküllerinin mübadilə sürəti 105 s^{-1} olduğu halda, Ca^{2+} ionu üçün bu sürət 1000 dəfə çoxdur. Kalsium ionu üçün mübadilə reaksiyalarının sürətinin böyük qiymətləri və bununla bərabər yüksək həssaslığa malik olması, kalsium ionunun, xarici təsirə ani cavabın alınması vacib bir faktor olan sistemlər üçün çox münasib olduğunu müəyyənləşdirir. Bu özünü membran kanallarının açılub-bağlanmasında, əzələlərin yiğilmasında, ion nəql proseslərinin tənzimlənməsində aydın biruze verir.

Kalsium ionu ilə bağlanmış zülallar, öz tərkibində ion zəncirinin karboksil qrupu sərt xassəli oksigen liqandı kimi fəaliyyət göstərərək,


asparagin və glutamin turşularının çoxlu miqdarda qalıqlarını saxlayır. Rentgenstruktur analiz üsusu ilə Ca^{2+} ionunu daxil edən boşluqlardan birinin quruluşu öyrənilmişdir. Bu quruluşda kalsium ionu, təhrif edilmiş tetraedrin (qeyri-simetrik) dörd karboksilat oksigeni ilə əlaqə yaratmış olur (71). Kalsium ionları bir çox hallarda «körpücük» rolunu oynayaraq, zülal molekullarının müxtəlif fragmentlərini anion və ya karboksil qruplarına qarşı koordinasiya edərək birləşdirir (şək. 34.). Bu zaman polipeptid zəncirinin xüsusi konformasiyası meydana çıxır. Buna misal olaraq 63 sayılı quruluşu göstərmək olar. Burada polipeptid zəncirinin dönüsü, kalsium ionunun dörd karboksil qrupunu koordinasiya etməsi üçün imkan yaradır. Nəticədə makromolekulun bir spiral hissəsindəki yan qrupların digər hissədəki ion qrupları nəzərən yerləşməsi, yəni dönüşü baş verir. Zülal molekullarının konformasiyasındaki deyişikliklər, hüceyrələrin quruluş və həyat fəaliyyətini tənzimləyir və bu xüsusən də onların böyüme səfətinə və enerji mübadiləsinə öz təsirini göstərir.

Bütün deyilonlara əsasən qeyd etmək lazımdır ki, Ca^{2+} və Mg^{2+} ionları zülal molekullarının konformasiyasına və bununla əlaqədar olaraq, hüceyrələrin quruluş və həyat fəaliyyətinə təsir edir. Kalsium ionlarının əmələ gətirdiyi komplekslərin labilliyi struktur dəyişikliklərinin sürətləndirilmə imkanlarını təmin edir.



Şək.34. Metal ionu, məsələn Ca^{2+} , zülalların polipeptid zəncirinin konformasiyasına əsaslı təsir göstərir.

s-Elementləri bir sıra metal-üzvi birləşmələr əmələ gətirir. Bu birləşmələr üzvi və qeyri - üzvi sintezdə tətbiq edilir. Onlar içərisində an geniş yayılmış Qırınar reaktivi CH_3MgBr və metillitiumdur $\text{Li}_4(\text{CH}_3)_4$.



71

Dövri sistemin d-blok metalları

d-Blok elementlerinin ekseriyyəti IA və IIA qrup elementlərinə nisbətən çox bərkdirər. Onların bu cəhəti və eləcə də havada oksidleşme proseslərinin sürətinin kiçikliyi onların geniş tətbiq sahələrinin mövcudluğunu müəyyən etmişdir. Belə ki dəmir, mis, titan və onların bir sıra xəlitələri konstruksion materialları hazırlanmasında geniş tətbiq edilir. d-Elementlərinin dicər fərqləndirici cəhəti, onların müxtəlif oksidleşme dərəcələrində mövcüb olma qabiliyyətidir. d-Metalları geniş miqdarda kompleks və metal-üzvi birləşmələr əmələ getirir. Bu elementlərin oksidləşmə dərəcələrinin geniş diapazonu, d-metallarının eksər bərk birləşmələrinin maraqlı elektron xüsusiyyətlərini, katalitik aktivliyini və eləcə də biokimyada onların çox ince və maraqlı rolunu izah edir. Keçid elementlərinin kimyası, əsasən komplekslər, metal-üzvi birləşmələr, lantanoid və aktinoidlər, biosistemlər ilə əlaqədar olan materiallarda öz eksini tapmışdır.

Keçid elementləri sırasında atomun sıra nömrəsi arttıkca onların atom ölçüləri kiçilir. Liqand sahəsinin təsiri nəticəsində bu qanunauyğunluq pozulur və ion radiuslarının sıra nömrəsindən asılılıq əyrilərində d^6 -ionları üçün aşağı spinli vəziyyətə uyğun minimumlar meydana çıxır. Ion radiuslarının kiçilməsi daha davamlı komplekslərin əmələ gelməsinə səbəb olur. Davamlılığın artmasına liqand sahəsinin stabilşılma enerjisi də təsir edir. d-Elektronları ilə liqandların -orbitalları arasında bağlanma dərəcəsinin artması d-blokuun sonuna tərəf (xüsusən də aşağı oksidləşmə dərəcələrində) ionların yumşaqlığını artırır.

Cədvəl 26


Keçid elementlərinin birinci ionlaşma enerjiləri (kC/mol)

	IIIB	IVB	VB	VIB	VIIIB	VIIIB			IB	IIB
4 dövr	632	658	651	654	710	760	759	738	747	907
5 dövr	616	661	665	686	703	712	721	806	732	869
6 dövr	539	680	762	771	761	840	880	870	891	1099

Daha ağır keçid metalların reaksiyaya girmə qabiliyyəti nisbetən zəifdir. Lakin onlar maksimal oksidləşmə dərəcəsinə qədər daha asan oksidləşirler. 4d- və 5d-blok elementlərin ionlaşma enerjiləri, altıncı dövrün keçid elementlərinə nisbetən biri-birinə daha yaxındır. Kimyəvi xassələrinə görə isə beşinci və altıncı dövrün keçid elementlərinin xassələri daha oxşardır. Elə bu səbəbdən də dördüncü dövr elementlərinin xassələri ayrı, beşinci və altıncı dövrün keçid elementlərinin xassələri isə ayrı öyrənilir. d-Blok elementlərinin birinci ionlaşma enerjiləri 26 sayılı cədvəldə verilmişdir

Göründüyü kimi, dördüncü və beşinci dövr elementləri arasında fərq çox kiçikdir. 4f-yarımsəviyyəsinin dolması ionlaşma enerjisinin armasına və ölçülərin kiçilməsinə (lantanoid sixlaşması) səbəb olur. Qeyd edək ki, lantanoid sixlaşması nəticəstndə altıncı dövrün IVB-VIIB, IB, IIB qrup elementlərinin ölçüləri onların daha yüngül analoqları (beşinci dövrün uyğun elementləri) ilə texminən eynidir və bu elementlər daha çətin oksidləşirler. Bu isə onların artan ionlaşma enerjiləri ilə uyğundur. Beləliklə, nisbetən kiçik ölçüləri, ağır nüvələrin mövcudluğu və onunla möhkəm birləşmiş olan elektronlar, bu elementləri sərbəst halda çox sıx olmalarını təmin edir (**Os = 22,5 q/sm³, **Ir=22,4q/sm³).

Lantanoid sixlaşması hər zaman bu elementlərin reaksiya qabiliyyətinin kiçilməsinə səbəb olmur. Bu onunla əlaqədardır ki, onlarda d-orbitallarının π -əlaqələrinin əmələ getirmə qabiliyyəti artmış olur. Misal olaraq Pt(II)-nin müstəvikvadrat və voframın (0) oktaedrik komplekslərinin əmələ gəlməsini göstərmək olar. Kompleks birləşmələrdə komplesəmələ getiricinin aşağı oksidləşmə dərəcələri, onların tərkibində yüksək π - bağlanma qabiliyyətinə malik olan, fosfor trifluorid PF₃ kimi liqandların və ya sianid ionunun CN⁻ olması ilə stabillaşır. Məsələn Ni(0) kompleks birləşmələrini aşağıdakı kimi almaq olar:



Aşağı oksidləşmə dərəcəli birləşmələrə misal olaraq tiolentiolat liqandları və 22'-bipiridil ilə kompleks birləşmələri göstərmək olar. Bu birləşmələrdə metal (+1), (0) və hətta (-1) oksidləşmə dərəcələrində mövcud olur.

Qeyd edək ki, d-blok elementləri üçün sıranın əvvəlində və sonunda yerləşən elementlərin (Sc və Zn) oksidləşmə dərəcələri minimal, ortada yerləşən elementlər (Mn) üçün isə maksimal qiymətlər alır. d-Bloğunun əvvə-

lində və sonunda yerleşən elementlər üçün aşağı oksidləşmə dərəcelərinin xarakter olması əlaqə yaratmaqdə iştirak edən elektronların miqdarının azlığı (Sc, Ti) və ya əlaqə yaratmaqdə iştirak etməyən d-elektronlarının çoxluğu (Cu, Zn) ilə əlaqədardır. d-Elektronlarının maksimal miqdarı d-orbitallarının enerjisini kiçildir yəni d-elektronlarının inertiliyi artmış olur. Keçid elementləri sırasının ilk elementləri d-elektronlarının iştirakı olmadan, demək olar ki əlaqə emələ getirmir. Belə ki, Sc(II) birləşmələri məlum deyil, Ti(IV) birləşmələri isə Ti(III) və Ti(II) birləşmələrinə nisbətən daha davamlıdır. Sıranın sonunda Zn üçün əksinə olaraq yeganə oksidləşmə dərəcəsi +2-dir. Nikel(II) birləşmələri Ni(III) birləşmələrinə nisbətən daha davamlıdır. Beləliklə, sıranın əvvəlindən Mn-a qədər yerleşən elementlər üçün davamlı birləşmələr elementlərin maksimal oksidləşmə dərəcəli (s- və d- elektronlarının cəmi; Ti(IV), V(V), Cr(VI), Mn(VII)) birləşmələridir. Sonrakı elementlər üçün isə (Fe, Co, Ni, Cu, Zn) tipik oksidləşmə dərəcələri (+ 2) və (+3)-dir.


d-Elementləri üçün horizontal (üfqî) oxşarlıq, şaquli oxşarlıqdan daha önemlidir. Belə ki, manqan, dəmir, kobalt, nikel, mis, sinkin (+2) oksidləşmə dərəcəli ionları oxşar fiz-kimyəvi xarakteristikalara - yaxın ion radiusları, eyni tipli koordinasiya əhatəsi (4 - tetraedrik və ya kvadrat, 6 - oktaedrik) malikdirlər. Bu isə onların biri-birini qisəmən də olsa əvəzətmə qabiliyyətini və bioloji təsirdə paralelizmini izah edir. Müəyyən biokompleksler şəklində (metallofermentlər daxil olmaqla) bütün bu ionlar, biosintez proseslərinin katalizatoru kimi maddələr mübadiləsinin tənzimlənməsində iştirak edirlər.

Bu ionların əksəriyyəti (sink müstəsna olmaqla) qanyaratma prosesinin stimulyatorudur. Bu prosesdə onların sinergizmi, qanın ferment sisteminin sintezinin müxtəlif mərhələlərində bu elementlərin iştirakı ilə bağlıdır. Bundan başqa, insan və ali heyvanlarının əksəriyyəti üçün oksigen daşıyıcısı rolunu ifa edən moleküllerin tərkibinə dəmir ionları daxil olur. Qurdarda bu funksiyanın daşıyıcısı mis saxlayan züləllər, assidlərdə isə vanadium saxlayan züləllərdir. Nikel, manqan, dəmir ionları canlı orqanizmlərdə biribirini əvəz edərək, eyni tipli fermentativ çevrilmələrdə iştirak edirlər.

Beləliklə elementlərin fiz-kimyəvi xarakteristikaları və onların biokimyəvi təsirləri arasında yalnız fərdi asılılıq mövcud olduğundan bu elementlərin müxtəlif birləşmələrinin insan orqanizminə daxil olmasının nəticələrini müəyyən dərəcədə proqnozlaşdırmaq mümkündür. Buna baxmayaraq, Dövri sistem elementlərinin fiz-kimyəvi xarakteristikaları və onların canlı sistemlərde yerinə yetirdiyi funksiyalar arasında sadə və ümumi asılılıq hələ ki, müəyyən edilməmişdir.


3d-Blok elementlərinin kimyəvi xassələrini nəzərdən keçirək. Bu elementlər üçün ən geniş yayılmış koordinasiya ədədləri 4 və 6-dır. Koordinasiya ədədlərinin digər qiymətləri nisbətən az rast gəlinir. Qrup nömrəsinə uyğun oksidləşmə dərəcəli elementlərin elektron quruluşu d^0 -konfiqurasiyası (Sc(III) -dən Mn(VII) -ye qədər; Fe(VIII) məlum deyil) kimiidir. d^0 -elektron quruluşuna malik olan metal ionları sərt turşulardır. Onların kompleks əmələ gətirmə qabiliyyəti çox kiçikdir. Bu elementlərin valent elektronları olmadıqdan reduksiyaedici ola bilmirlər. Oksidləşdirici xassələri isə sira boyunca artır və turş mühitdə $\text{Cr}_2\text{O}_7^{2-}$ və MnO_4^- ionları üçün maksimal qiymətlər alır. Sc(III) ionu sulu mühitdə adı hidratlaşmış ion şəklində mövcud olur. Yüksək oksidləşmə dərəcələrinə malik olan elementlər Cr(VI) əsasında Mn(VII) oksoanion əmələ gətirmə qabiliyyətinə malik olurlar. Bu elementlərin oksidləri suda piss həll olur (TiO_2), oksoionları (VO_2^+ , VO_4^{3-}) isə amfoter xassəlidir.

Skandium üçün birləşmələrində d^0 -elektron quruluşu yeganə mümkün olandır. Bu konfiqurasiya titan üçün onun halogenidli TiHal_4 birləşmələrində, oksidində TiO_2 , fluorokpleksində $[\text{TiF}_6]^{2-}$ davamlıdır. Vanadium (V) ortovanadat ion VO_4^{3-} və polivanadat ionlar şəklində mövcud olur, pH-in çox kiçik qiymətlərində məhlulda mövcud olan, əsas kation dioksovanadium (V) VO_2^+ kationudur. Vanadium (V) birləşmələri oksidləşdirici xassələrə malikdir. Bu səbəbdən onun başqa oksidləşmə dərəcəli birləşmələri də maraq doğurur. 5-ci qrupun ilk elementi olan vanadium bir neçə oksidləşmə dərəcəsi göstərir:




Vanadium üçün V(IV) və V(V) ən geniş yayılmış oksidləşmə dərəcələridir. Əsasən donor xassali oksigen atomları və polyarlaşan liqandlar ilə koordinasiya olunur. Sadə V^{4+} və V^{5+} ionları məlum deyil. Vanadil ionu $[\text{VO}(\text{H}_2\text{O})_5]^{2+}$ və beşvalentli vanadium saxlayan müxtəlif polimer hissəciklər $[\text{VO}_3(\text{OH})]^{2-}$, $[\text{V}_2\text{O}_6(\text{OH})]^{3-}$, $[\text{VO}_2(\text{OH})_2]^-$ teträedrik quruluşa malik vanadat ionundan alınır.


Turş mühit



Zəif turş mühit, pH təxminən 3,0-3,5



Qələvi mühit



Bu ion qüvvətli qələvi mühitdə ($\text{pH} > 12$) mövcud olur, pH -in qiyməti 7-dən kiçik olduqda V_2O_5 şəklində çökür. Bütün V(V) hissəcikləri, görünür ki, pervanadat ionunun (VO_2^+) hidroksil körpüçükleri saxlayan beşkoordinasiyalı törəmələridir. V(IV) kompleksləri adətən vanadil ionu (VO^{2+}) saxlayır və kvadrat vəyv tetraqonal piramida quruluşuna malik olur (məs., $[\text{VO}(\text{asas})_2]$). Bu, oksigen atomları ilə koordinasiya olunan xelat xassəli liqandlarla əmələ gələn komplekslərin steriokimyasının əsas xüsusiyyətlərini müəyyən edir: $[\text{VO}(\text{C}_2\text{O}_4)_2]^{2-}$ $[\text{VO}(\text{C}_2\text{O}_4)(\text{OH}_2)_2]$. Bir sıra hallarda zəif donor xassoli qruplar altıncı vəziyyətdə kordinasiya olunur və

Vanadiumun kompleks birləşmələri

oksidişmə dərəcəsi	3d-elektron konfiqurasiyası	koordinasiya ədədi	həndəsi quruluş	misal
V(0)	d ⁵	6	oktaedr	V(dipy) ₃ , V(CO) ₆
V(I)	d ⁴	6	oktaedr	V(dipu ₂) ⁺ , V(CO) ₄ (arene) ⁺
V(II)	d ³	6	oktaedr	V(OH ₂) ₆ ²⁺ , V(CN) ₆ ⁴⁻
V(III)	d ²	4	tetraedr	[VCl ₄] ⁻
V(III)	d ²	5	trigonall bipiramida	trans- {VCl ₃ [S(CH ₃) ₂] ₂ }
V(III)	d ²	6	oktaedr	[V(NH ₃) ₆] ³⁺ [V(C ₂ O ₄) ₃] ³⁻
V(IV)	d ¹	4	tetraedr	VCl ₄
V(IV)	d ¹	5	tetraqonal piramida	VO(asas) ₂ [VO(SCN) ₄] ²⁻
V(IV)	d ¹	5	trigonall bipiramida	VOCl ₂ [N(CH ₃) ₃] ₂
V(IV)	d ¹	6	oktaedr	VO ₂ (rutil), VO(asas) ₂ py
V(IV)	d ¹	8	dodekaedr	[VCl ₄ (diars) ₂]
V(V)	d ⁰	4	tetraedr	VOCl ₃ , [VO ₄] ³⁻ (vanadatlar)
V(V)	d ⁰	5	trigonall bipiramida	VF ₅ , polimer vanadatlar
V(V)	d ⁰	6	oktaedr	VO ₃ , türş vanadatlarında oktaedrik
V(-I)	d ⁵ s ¹ (?)	6	oktaedr	[V(CO) ₆] ⁻ , [V(CN) ₅ NO] ⁻⁵⁻

Cədvəl 28

Xromun kompleks birləşmələri


oksidləşmə dərəcəsi	3d-elektron konfiqurasiyası	koordinasiya ədədi	həndəsi quruluş	misal
Cr(0)	d5s ¹ (?)	6	oktaedr	Cr(CO) ₆ , Cr(dipy) ₃
Cr(I)	d ⁵	6	oktaedr	[Cr(CN) ₅ NO] ³⁻ , [Cr(dipy) ₃] ⁺
Cr(II)	d ⁴	6	oktaedr (pozulmuş)	CrCl ₂ , CrS, [Cr(NCS) ₆] ⁴⁻ , [Cr(en) ₃] ²⁺
Cr(III)	d ³	6	oktaedr	[Cr(OH ₂) ₆] ³⁺ , Cr(asas) ₃
Cr(IV)	d ²	4	tetraedr	Ba ₂ CrO ₄
Cr(V)	d ²	6	oktaedr	K ₂ CrF ₆
Cr(V)	d ¹	4	tetraedr	[CrO ₄] ³⁻
Cr(VI)	d ¹	6	oktaedr	[CrOCl ₅] ²⁻
Cr(VI)	d ⁰	4	tetraedr	[CrO ₄] ²⁻ -CrO ₂ Cl ₂ , CrO ₃

təhrif olunmuş oktaedrik quruluş əmələ gəlir: [VO(asas)₂py], [VO(asas)₂(imid)].


Xrom (VI) qüvvətli oksidləşdirici xassələr göstərir. Xrom və Cr(II) birləşmələri qüvvətli reduksiyaedici xassələrə malikdir. Cr(II) kationu asanlıqla alıb, kompleksəmələğətirmə və pis həll olan duzlarını çökdürməkələ stabilləşdirmək olar. Xromun ən davamlı oksidləşdirmə dərəcəsi +3-dür. Xrom (VI) birləşmələri turş mühitdə qüvvətli oksidləşdiricilərdir (dixromat ion Cr₂O₇²⁻). Onların oksidləşdirici xassələri qəlevi mühitdə (xromat ion CrO₄²⁻) xeyli zəifləyir.

Sulu mehlullarda sadə ion şəklində yalnız Cr(II) və Cr(III) ionu mövcud olur. Cr(IV) və Cr(VI) asanlıqla disproportionlaşaraq Cr(III) və Cr(VI) çevrilirlər. Maksimal oksidləşmə dərəcəsində xrom oksohissəciklər şəklində mövcud olur: CrO₃, Cr₂O₇²⁻, CrO₄²⁻, CrO₂F₂ və s.


Turş mühit



Neytral mühit



Qələvi mühit



Cr(II) birləşmələri qüvvətli reduksiyaedici olduğundan, oksigensiz şəraitdə sulu məhlullarda mövcud olurlar. Onlar üçün təhrif edilmiş oktaedrik əhatə $[(\text{Cr}(\text{NCS})_6)^{4-}$, $[\text{Cr}(\text{CN})_6]^{4-}$ xarakterdir. Lakin asanlıqla dimer şəkilli, davamlı xrom (II) asatat kompleksini $[\text{Cr}_2(\text{OCOCH}_3)_4]^-$ sintez etmək mümkündür.


Cr(III) kompleksləri on davamlı və mühüm əhəmiyyətə malik oksidləşmə dərəcəsidir. Bu birləşmələr adətən düzgün oktaedrik quruluşa malik olurlar. Xrom(III)-ün oksigen və azot atomları ilə koordinasiya olunan liqandlarla coxsayılı kompleksləri məlumdur. 3d-Bloku elementləri arasında Co(III) -la yanaşı, Cr(III) də kinetik cəhətdən inert olan komplekslər əmələ getirir.

Manqanın (+7) oksidləşmə dərəcəli birləşmələri qüvvətli oksidləşdiricilərdir. Manqan (V) birləşmələri çox az rast gəlir. Mn(IV) aralıq oksidləşmə dərəcəsi olmasına baxmayaraq qüvvətli oksidləşdirici xassələrə malikdir. MnO_2 birləşməsinin nisbi davamlılığı, onun su ilə qarşılıqlı təsirdə


olmamasıdır. Mn(III) birləşmələri bir sıra hallarda qüvvətli oksidləşdirici xassələr göstərir, əks halda isə disproportionlaşmaya məruz qalır.

Manqan birləşmələri üçün sulu məhlullar kimyası Mn(II) çərçivəsindədir. Son zamanlar Mn(III) komplekslərinin sulu məhlullarına dair bir sıra tədqiqat işləri haqqında ədəbiyyatda məlumatlar verilmişdir. Mn(II)

Turş mühit



Qələvi mühit



ionunun ondan sonra gələn ikivalentli metal ionlarına (Fe^{2+} , Cu^{2+}) nisbətən böyük ölçüyə malik olması və kristallik sahə ilə stabilşmənin yoxluğu (yüksek spinli d^5 konfiqurasiyası) səbəbindən o, suda asanlıqla dissosiasiya edən $[\text{Mn}(\text{H}_2\text{O})_6]^{2+}$ çox zəif komplekslər əmələ gətirir. Lakin etilendiamin, oksalat, Edta kimi xelat əmələ gətirici liqandlarla əmələ gələn kompleksləri məhluldən ayırmak mümkün olmuşdur.

Mn(II) birləşmələri adətən oktaedrik quruluşludurlar: $[Mn(NH_3)_6]^{2+}$, $[Mn(en)_3]^{2+}$, $[Mn(C_2O_4)_3]^{4-}$. Mn(II)-nin koordinasiya ədədi 7-ə bərabər olan $[MnEdta(H_2O)]^{2-}$ və koordinasiya ədədi 5-ə bərabər olan $[MnCl_5]^{3-}$ -kimi komeleks birləşmələri də alınmışdır. Bu maddələr Mn(asas)₂ nisbətən aşağı simmetriyaya malikdirler. Bu isə onunla izah edilir ki, Mn(asas)₂ trimerləşərək oktaedrik koordinasiya yaradır. Mn(II)-nin bir sıra tetaedrik kompleksləri də məlumdur: $[Mn(PH_3PO)_2Br_2]$ və $(R_4E)_2[MnHal_4]$ ($E = N, P, As$). Bu komplekslər davamsız olduğundan suda çox tez dissosiasiya edirlər.

Cədvəl 29

Manqanın kompleks birləşmələri


oksidləşmə dərəcəsi	3d-elektron konfiqurasiyası	koordinasiya ədədi	həndəsi quruluş	misal
Mn(II)	?	4 və ya 6	kvadrat	$[Mn(\text{phatocyanin})]^{2-}$
Mn(-I)	?	5	triqonal bipiramida	$[\text{Me}(\text{CO})_5]^-$
Mn(-I)	?	4 və ya 6	kvadrat	$[\text{Mn}(\text{phtalocyanin})]^-$
Mn(0)	d ⁶ s ¹	6	oktaedr	$\text{Mn}_2(\text{CO})_{10}$
Mn(I)	d ⁶	6	oktaedr	$[\text{Mn}(\text{CN})_6]^{4-}$, $[\text{Mn}(\text{CNR})_6]^{4-}$, $\text{Mn}(\text{CO})_5\text{Cl}$
Mn(II)	d ⁵	4	tetaedr	$[\text{MnCl}_4]^{2-}$
Mn(II)	d ⁵	4	tetaedr	$[\text{Mn}(\text{OH}_2)_4]\text{SO}_4 \cdot \text{H}_2\text{O}$
Mn(II)	d ⁵	6	oktaedr	$[\text{Mn}(\text{OH}_2)_6]^{2+}$, $[\text{Mn}(\text{SCN})_6]^{4-}$
Mn(II)	d ⁵		?	$\{\text{Mn}[(\text{CH}_3)_5\text{dien}]X_2\}$
Mn(II)	d ⁵	7	NbF ₇ ²⁻ quruluşlu	$[\text{MnEDTA}(\text{OH}_2)]^{2-}$
Mn(III)	d ⁴	6	oktaedr	Mn(asas) ₃ , $[\text{Mn}(\text{C}_2\text{O}_4)_3]^{3-}$
Mn(IV)	d ³	6	oktaedr	MnO_2 , $[\text{MnCl}_6]^{2-}$
Mn(VII)	d ⁰	4	tetaedr	$[\text{MnO}_4]^-$, MnO_3

Mn(III) kompleksləri arasında ən yaxşı öyrəniləni oktaedrik manqan asetatıdır: $\text{Mn}(\text{C}_2\text{H}_3\text{O}_2)_3 \cdot 2\text{H}_2\text{O}$. Bu komplekslər suda asanlıqla Mn(II)-yə qədər reduksiya olunurlar. Belə ehtimal olunur ki, liqandların təsiri olmadıqda bu ionların simmetriyası təhrif olunmuş oktaedr olmalıdır.

Dövri sistemin yarımuzun cədvəl formasında dəmir, rutenium və osmium ilə bir qrupda yerləşir. Digər sistematiykaya görə isə, yəni dövri sistemin qısa variantanda dəmir, kobalt və nikel ilə bərabər dəmir fəsiləsi elementlərini təşkil edir. Atom quruluş nəzəriyyəsinə əsasən, beş d-orbitallı və onlarda yerləşən on elektron nəzərə alınarsa, on qrup d-elementinin mövcudluğu labüddür. Bu baxımdan dəmir 8-ci qrup elementlərinə aid olub, ...3d⁶4s² elektron konfiqurasiyasına malikdir. d⁵-elektron konfiqurasiyasıyla dəmir (+3) ionları kifayət qədər davamlıdır. Bu oksidləşmə dərəcəsinə uyğun olan komplekslərin əksəriyyəti yüksəkspinlidirlər. Az miqdardı istisnalara $[\text{Fe}(\text{CN})_6]^{3+}$, $[\text{Fe}(\text{dipy})_3]^{3+}$ komplekslərini aidetmək olar. d⁶-elektron konfiqurasiyası Fe(II) ionlarına uyğundur. Qüvvətli sahə yaradan liqandlar ilə oktaedrik komplekslərdə, mərkəzi atomun d⁶-konfiqurasiyasında liqand sahəsi ilə stabillaşmə enerjisi ən yüksək qiymətlərə malik olur. Dəmir (II) nisbotən davamlı olmasına baxmayaraq, yumşaq reduksiyaedicidir. Fe(II) komplekslərinin əksəriyyəti $[\text{Fe}(\text{CN})_6]^{4-}$, $[\text{Fe}(\text{NO}^+)(\text{CN})_5]^{2-}$ və $[\text{Fe}(\text{Phen})_3]^{2+}$ istisna olmaqla, yüksəkspinlidirlər.

Fe(II) və Fe(III) kompleksləri sulu mhullarda davamlı birləşmələr olub, liqanların təsiri olmadıqda oktaedrik quruluşa malik olurlar. Fe(II) və Fe(III) ionları əsasən oksigen və kükürd atomları ilə koordinasiya olunan liqandlarla kompleks birləşmələr əmələ gətirir. Azot atomu ilə koordinasiya olunan liqandlarla komplekslər (xüsusən Fc(III) üçün) daha az rast gəlinir. Belə ki, Fe(III) üçün sadə aminatlar (ammiakat məlumdur) məlum deyil. Lakin xelat əməlegötirici liqandlarla azot atomu (cn, phen və s.) vasitəsi ilə koordinasiya baş tutur və Fe(II) asanlıqla Fe(III) qədər oksidləşən davamlı komplekslər əmələ gətirir. Fe(III) sulu mhullarda (pH>3) polimerləşir. $[\text{Fe}(\text{H}_2\text{O})_6]^{3+}$ qüvvətli turş mühitdə mövcud olur. $[\text{Fe}(\text{H}_2\text{O})_6]^{2+}$ daha zəif turşu xassələrinə malikdir.


Dəmirin Fe – S əlaqələri saxlayan klaster təbiətli komplekslərinin tədqiqi çox böyük maraq doğurur. Bu onunla əlaqədardır ki, onlar elektron ötürülməsində iştirak edən fermentlərin tərkibinə daxil olur və azotun fiksasiyasında (zəbtində) iştirak edir. Belə model birləşmələrindən biri 4 sayılı şəkildə eks olunmuşdur. Bu birləşmə asanlıqla havasız şəraitdə ilkin maddələrdən aşağıdakı reaksiya üzrə metanol mühitində alınır:




Reaksiyanın müxtəlif üzvi qrupların (R) iştirakı ilə getməsi, eləcə də reaksiya məhsullarının yüksək çıxımı, Fe_4S_4 karkas quruluşunun başqa mümkün olan qruplaşmalara nistətən daha yüksək termodynamik davamlılığına dəlalet edir. Bu reaksiyada HS^- ionları sulfid liqandlarının mənbəyi, RS^- həm liqand və həm də reduksiyaedici, CH_3O^- isə əsas roluunda çıxış edir. Kubik quruluşa malik klaster Fe və S atomlarını əks təpələrdə saxlayır, ona görə də S üç dəmir atomu üçün körpücük xarakteri daşıyır. Hər bir RS^- qrupu dəmir atomu yanında sonluq kimti yerləşir. Birelektronlu reduksiya prosesi zamanı klaster dayışmaz olaraq qalır və $[\text{Fe}_4\text{S}_4(\text{SR})_4]^{3-}$ əmələ gətirir. Analoji klaster, elektron ötürücüsü olan, feredoksin zülalının oksidləşmə-reduksiya reaksiyalarında iştirak edir.

Dəmir(II) kompleksləri içərisində xüsusi əhəmiyyətə malik olan hemoqlobindir. Hemoqlobin Fe(II)-nin qanın zülalı ilə əmələ gətirdiyi kompleks birləşmədir. Hemoqlobinin hesabına insan və heyvan qanı vasitəsi ilə oksigenin mənimşənilməsi və bütün orqanlara daşınması baş verir. Bu prosesin mögzi hemoqlobin ilə oksigenin döñər qarşılıqlı təsiri gamanı

Turş mühit



Qələvi mühit



dəmirin ilkin yüksək spinli kompleksinə oksigenin birləşməsi durur. Nəticədə dörd azot atomu ilə birləşmiş dəmir atomlu kompleks aşağı spinli oktaedrik kompleksə çevirilir.

Cədvəl 30

Dəmirin kompleks birləşmələri

oksidleşme dərəcesi	3d-elektron konfiqurasiyası	koordinasiya ədədi	həndesi quruluş	misal
Fe(-II)	?	4	tetraedr	$[\text{Fe}(\text{CO})_4]^{2-}$, $\text{Fe}(\text{CO})_2(\text{NO})_2$
Fe(0)	$\text{d}^8(?)$	5	trigononal bipiramida	$\text{Fe}(\text{CO})_5$, $\text{Fe}(\text{PF}_3)_5$
Fe(0)	$\text{d}^8(?)$	6	oktaedr	$[\text{Fe}(\text{CO})_6\text{H}]^+$
Fe(II)	d^6	4	tetraedr	$[\text{FeF}_4]^{2-}$
Fe(II)	d^6	6	oktaedr	$[\text{Fe}(\text{OH}_2)_6]^{2+}$, $[\text{Fe}(\text{CN})_6]^{4-}$
Fe(II)	d^6	5	trigononal bipiramida	$[\text{Fe}(\text{CH}_3)_5\text{dien}]X_2$
Fe(III)	d^5	4	tetraedr	$[\text{FeCl}_4]^-$, Fe_3O_4
Fe(III)	d^5	6	oktaedr	Fe_2O_3 , $\text{Fe}(\text{asas})_3$, $[\text{Fe}(\text{C}_2\text{O}_4)_3]^{3-}$
Fe(III)	d^5	7	pentaqonal bipiramida	$[\text{FeEDTA}(\text{OH}_2)]^-$
Fe(IV)	d^4	6	oktaedr	$[\text{Fe}(\text{dias})_2\text{Cl}_2]^{2+}$

$3d^74s^2$ elektronquruluşuna malik olan, dövri sistemin yarımuzun variantında 9-cu qrupda (VIIIB qrupu) yerləşən kobalt, dəmiro nisbetən duru xlorid və sulfat turşularında daha zəif, dura nitrat turşusunda isə daha intensiv hell olur. Bu zaman Co(II) -nin komplek birləşmələri $[\text{Co}(\text{H}_2\text{O})_6]^{2+}$ - akvaktionları əmələ gelir. Alınmış kompleks birləşmələrdə $3d^7$ - elektron konfiqurasiyalı Co(II) ionu təhrif olunmuş oktaedrik əhatəlidir. Co(OH)_2 iki - termodinamiki cəhətdən az davamlı olan mavi və nisbetən daha davamlı, amfoter xassəli çəhrayı formada mövcud olur. $[\text{Co}(\text{H}_2\text{O})_6]^{2+}$ ionunu turş mələldə oksidləşdirmək mümkün deyil. Bu isə $E^\circ \text{Co}^{3+}/\text{Co}^{2+}$ potensialının çox yüksək qiymətləri ilə əlaqədardır:

$$E^\circ [\text{Co}(\text{NH}_3)_6]^{3+}/[\text{Co}(\text{NH}_3)_6]^{2+} = 0,11\text{V};$$


Kompleseməlegətirici mühitdə Co(III)/Co(II) potensialı xeyli kiçikdir:

$$E^{\circ}[\text{Co}(\text{CN})_6]^{3+}/[\text{Co}(\text{CN})_6]^{2+} = -0,83 \text{ V}$$

Kobalt üçün adı oksidləşmə dərəceləri (+2) və (+3) – dir. Son zamanlar bioloji əhəmiyyətə malik olan (vitamin B₁₂ ilə əlaqədar) Co(I)-in sintetik «kobaloksim» kompleksləri təklif edilmişdir. Kobalt (III) – ün avvakompleksləri yalnız qüvvəti turş mühitdə davamlıdır. Co(III) – ün kimyası onun kompleks birləşmələrini əhatə edir. Bu birləşmələrin əksəriyyəti oktaedrik quruluşlu olub, aşağıspinli (d⁶) komplekslardır.


Co(II) komplekslərinin stereokimyası rəngarəngdir. Onlar içərisində ən geniş yayılmışları tetraedrik, müstəvi-kvadrat və oktaedrik quruluşlardır. Bu komplekslər arasında triqonal bipiramida və ya kvadrat piramida simmetriyalı birləşmələr də rast gəlinir. Kobalt (II) ionları üçün ən geniş yayılmış tetraedrik həndəsi quruluşdur. Bəzi hallarda bu quruluş oktaedrik forma ilə dinamik tarazlılıqda olur. Kobaltın bu xüsusiyyəti xüsusi maraq doğrudan, son illər ərzində, müxtəlif həllədicilərdə Co(II)-nin çox sayılı liqandlarla kompleksləri geniş miqyasda öyrənilir. Aydındır ki, yaranan kompleslərin həndəsi quruşlu, liqandların donor atomları üçün qoyulmuş sterik tələblərdən asılı olur. Monodentat anion liqandları (Cl⁻, Br⁻, I⁻, SCN⁻, N₃⁻, OH⁻; [CoX₄]²⁻, [CoL₂X₂]; L=PR₃), bir sıra hallarda isə böyük həcmli bidentat anionlar ilə əmələ gelmiş komplekslər (N-alkilsalisilalanat, iri betta-diketonat anionları) tetraedrik quruluşa malikdir. Co(II) dimetilqlioksim, aminooksalat, o-aminofenolyat anionları və etilenditiolat ilə müstəvi quruluşlu komplekslər əmələ gətirir.

Co(III) kompleksləri liqandların əvəzolunma reaksiyalarına qarşı yüksək inertlik göstərir. Bu xüsusiyyət bir sırə tədqiqat işlərində və ən əsası da aminturşu eiflərinin və peptidlərin hidroliz reaksiyalarının mexanizminin




Şək.35. $\beta_2\text{-}[\text{Co}(\text{trien})\text{Gly-GlyOC}_2\text{H}_5]^{3+}$ kationunun quruluşu


Turş mühit



Qələvi mühit



Neytral mühit



öyrənilməsində istifadə olılmışdır. Müəyyən edilmişdir ki, peptidlərin hidrolizi zamanı aktiv hissəcik N-quyruq aminturşu qalığının aminturşunun azot atomu və karbonil qrupunun oksigen atomu vasitəsi ilə koordinasiyasını daxil etməlidir (şək.33.).

Cədvəl 31


Kobaltın kompleks birləşmələri

oksidleşme dərəcəsi	3d-elektron konfiqurasiyası	koordinasiya ədədi	həndəsi quruluş	misal
Co(-I)	?	4	tetraedr	$[\text{Co}(\text{CO})_4]^-$
Co(0)	?	4	tetraedr	$[\text{Co}(\text{CN})_4]^{4-}$
Co(I)	d ⁸	4	tetrpedr	$[\text{Co}(\text{CN})_3\text{CO}]^{2-}$
Co(I)	d ⁸	5	triqonal piramida	$(\text{R}_2\text{CS}_2)_2\text{CoNO}$
Co(I)	d ⁸	5	triqonal bipiramila	$[\text{Co}(\text{NCR})_3]^+$
Co(I)	d ⁸	6	oktaedr	$[\text{Co}(\text{dipy})_3]^+$
Co(II)	d ⁷	4	tetraedr	$[\text{CoCl}_4]^{2-}$
Co(II)	d ⁷	4	kvadrat	$\{\text{Co}[(\text{CH}_3)_2\text{edt}]\}(\text{ClO}_4)_2$
Co(II)	d ⁷	5	triqonal bipiramida	$[\text{Co}(\text{CH}_3\text{-salen})_2]_2$
Co(III)	d ⁶	6	oktaedr	$[\text{Co}(\text{OH}_2)_6]^{2+}$, $[\text{Co}(\text{CN})_6]^{3-}$, $[\text{Co}(\text{en})_3]^{3+}$, $[\text{Co}(\text{CN})_6]^{3-}$, $[\text{CoF}_6]^{3-}$

Biooji nöqteyi nəzərdən mühüm əhəmiyyət kəsb edən Co(II) -in mürekkeb kompleksi – B₁₂ vitaminidir. Bu birləşmədə d⁶ konfiqurasiyali mərkəzi atom, ona tərəf yönəlmüş beş azot atomu və CH₃, CN, və s. qruplar ilə əhatə olunmuşdur.


3d-Dekadasının səkkizinci elementi olan ...3d⁸4s² elektron konfiqurasiyali nikel elementi üçün stabil oksidləşmə dərəcəsi (+2)-dir. Ni²⁺, nikelin məhlulda mövcud ola bilən yeganə sadə ionudur. Sərt şəraitdə, qüvvəlli oksidləşdiricilərin təsiri ilə daha yüksək oksidləşmə dərəcəli birləşmələri (+6-ya qədər) alına bilir. Nikel sıfır oksidləşmə dərəcəli kompleks birləşmələr də əmələ gətirir. Ni(III) kopleksləri Co(II)-nin uyğun kopleksləri ilə izoelektron olaraq, qüvvəlli oksidləşdirici xassələr göstərirler. Aşağıda nikel üçün Latimer diaqramı verilmişdir:

Turş mühit




Nikel oktaedrik, tetraedrik və müstəvi kvadrat quruluşlu komplekslər əmələ getirir. Onun neytral liqandlarla (H₂O, NH₃, en) əmələ gətirdiyi komplekslər əsasən oktaedrik quruluşa malikdirlər.

Nikelin monodentat anionlar, anion və neytral monodentat liqandlar ilə qarışqıq-liqandlı kompleksləri (P və As atomları ilə koordinasiya olunmuş liqandlar və halogenidlər) isə tetraedrik quruluşludurlar. Bu birləşmələr bir sıra hallarda müstəvi kvadrat quruluşu ilə dinamik tarazlıq əmələ gətirirlər.



L – alkil, arilfosfin, alkilevəzli salisilaldimin və aminotropolininindir.

Bir sıra hallarda kompleksin oktaedrik və müstəvi kvadrat formaları da dinamik tarazlıqda olur. Bu xassə xüsusi elektron donor xassəli liqandlar (A = H₂O, piridin) əlavə edildikdə yüksəlir:



L – salisialdimid, alkil- ve arilevəzli etilendiamin, dialkiltioureat tipli liqandlar. Oktaedrik simmetriyaya kecid $[Ni(asas)_2]_3$ trimerinde olduğu kimi polimerləşmə zamanı və ya beşkoordinasiyalı metal ionlu hissəciklərin əmələ gəlməsti ilə baş verən, dimerləşmə üsulu vasitəsi ilə (salisilaldimidiminat kompleksləri R = H, OH olduğda) həvata kecir.

d⁸-Elektron konfiqurasiyası qüvvətli sahəyə malik olan liqandlar ilə aşağıspinli müstəvi kvadrat komplekslərin yaranması üçün çox əlverişlidir. Bir qayda olaraq onlar, qırmızı və ya sarı rənglidirlər. Cox tek-tek hallarda

Nikelin kompleks birləşmələri


Cadval 32

oksidləşmə dərəcəsi	3d-elektron konfiqurasiyası	koordinasiya ədədi	həndəsi quruluş	misal
Ni(0)	d ¹⁰ (?)	4	tetraedr	Ni(CO) ₄ , [Ni(CN) ₄] ⁴⁻
Ni(II)	d ⁸	4	kvadrat	{NiBr ₂ [P(C ₂ H ₅) ₃] ₂ },
Ni(II)	d ⁸	4	tetraedr	[Ni(CN) ₄] ²⁻
Ni(II)	d ⁸	5	kvadrat piramida	[Ni(CN) ₅] ⁻
Ni(II)	d ⁸	5	trigonallı bipiramida	Ni[5-Cl-salenN(C ₂ H ₅) ₂] ₂ {Ni[P(C ₃ H ₇ (CH ₃) ₂ As] ₃ }CN]+
Ni(II)	d ⁸	5	trigonallı bipiramida	Ni(CN) ₂ [P(C ₆ H ₅)(CH ₃) ₂] ₃
Ni(II)	d ⁸	6	oktaedr	[Ni(OH ₂) ₆] ²⁺ , [Ni(SCN) ₆] ⁴⁻ , [Ni(dipy) ₃] ²⁺
Ni(III)	d ⁷	5	trigonallı bipiramida	NiBr ₂ [P(C ₆ H ₅)(CH ₃) ₂] ₂
Ni(III)	d ⁷	6	oktaedr	[Ni(diars) ₂ Cl ₂] ⁺
Ni(IV)	d ⁶	6	oktaedr	[Ni(diars) ₂ Cl ₂] ²⁺


başqa rəngli uyğun komplekslərə rast gəlinir. Tetraedrik yüksəkspinli komplekslər əsasən böyük ölçülü liqandlarla (trifenilfosfin, halogenid ionları və s.) əmələ gəlir. Maraqlı bir istisna kimi $[Ni(SPMe_2NPMe_2S)_2]$ kompleksini göstərmək olar. Burada nikel, müstəvi kvadrat formanın yaranması üçün sterik maneələrin olmamasına baxmayaraq, kükərd atomlarının tetraedrik ($[Ni(NHPPh_2NPPh_2NH)_2]$) fərqli olaraq əhatəsindədir. Ni(II)-nin tetraedrik kompleksləri adətən tünd göy və ya tünd yaşıl rəngli olur. Beləliklə, qeyd olunmalıdır ki, Ni(II) komplekslərinin stereokimiyası çox dəyişkəndir.

3d-Dekadasının doqquzuncu elementi olan misin elektron konfiqurasiyası ...3d¹⁰4s² kimidir. Mis özündən əvvəl gələn keçid metallarından (+1) oksidləşmə dərəcəli birləşmələr əmələ getirməsi ilə

Turş mühit



Qələvi mühit



fərqlənir. Turş məhlullarda Cu(I) birləşmələri davamsız olduqlarından disproporsionlaşırlar:



Metallik mis oksidləşdirici turşularda hell olaraq, akvakationlar $[Cu(H_2O)_6]^{2+}$ əmələ getirir. Turş mühitdə Cu(I) ionları bəzi kompleksəmə-ləğətirici liqandlar (CN^- , I^- , R_2S) hesabına stabillaşır. Turş kompleksəmə-ləğətiricilərin iştirak etmədiyi mühitdə misin yeganə termodinami cəhətdən

davamlı olan sadə ionu Cu^{2+} -dur. Cu(I) kompleksləri üçün en əsas həndəsi forma tetrəedr, Cu(II) üçün isə təhrif olunmuş oktaedrdir. Mis (I) və (II) komplekslərinin davamlılığı liqandların təbətiindən və şəraitdən asılı olaraq, $2\text{Cu}^+_{(\text{aq})}\text{ Cu}^{2+}_{(\text{aq})} + \text{Cu}$ tarazlığı istenilən istiqamətə yönələ bilər.

Cədvəl 33

Misin kompleks birləşmələri

oksidleşme dərəcəsi	3d elektron konfiqurasiyası	koordinasiya ədədi	həndəsi quruluş	misal
Cu(I)	d ¹⁰	2	xətti	$[\text{Cu}(\text{NH}_3)_2]^+$, Cu_2O
Cu(I)	d ¹⁰	4	tetrəedr	$[\text{Cu}(\text{CN})_4]^{3-}$, CuI
Cu(II)	d ⁹	4	təhrif olunmuş tetrəedr	$\text{Cs}[\text{CuCl}_4]$, $\text{Cu}(\text{NC}_3\text{H}_7\text{ salen})_2$
Cu(II)	d ⁹	5	triqonal bipiramida kvadrat piramida	$[\text{Cu}(\text{dipy})_2\text{l}]^+$ $[\text{Cu}(\text{DMGH})_2]_2$
Cu(II)	d ⁹	4	müstəvi kvadrat	CuO , $[\text{Cu}(\text{py})_4]^{2+}$
Cu(II)	d ⁹	6	təhrif olunmuş oktaedr	$[\text{CuEDTA}]^{2-}$, $[\text{Cu}(\text{OH}_2)_6]^{2+}$

Cu(II) birləşmələrinin kimyası yaxşı öyrənilmişdir. Mis(II) koplekslərinin quruluşu müxtəlidir (müstəvi kvadratdan oktaedrə qədər). Bütün bunlara, trans vəziyyətdə yerləşən iki müxtəlif uzunluqlu əlaqə saxlayan oktaedr kimi baxmaq olar.

Bir sıra hallarda kristal vəziyyətində Cu(II) kompleksləri kvadrat piramida quruluşuna (koordinasiya ədədi = 5) malik olur. Misin peptid komplekslərinin hamısı həmin quruluşludur. Görünür ki, kristallik vəziyyətdə Cu(II), koordinasiya ədədləri 4, 5 və 6 olan müxtəlif simmetriyalı quruluşlar əmələ gətirə bilir. Bu komplekslərin quruluşunu liqandların

konformasiyası və kristal qəfəsinin tələbləri müəyyən edir. Məhlukatın təhrif olunmuş oktaedrik quruluş üstünlük təşkil edir.

Mis(II) ionlarının koordinasiya ədədi 5 olan komplekslər emələ gətirməsini ümumi halda belə izah etmək olar: bölünməmiş elektron cütü oktaedrin təpələrindən birini blokada edir və nəticədə kvadrat piramida quruluşu meydana çıxır. Bu hal mis(II) ionları zülal quruluşuna müdaxilə etdikdə baş verir. Məsələn, C vitaminının oksidləşməsi prosesinin katalizatoru olan askorbin turşusunun oksidəzə fermentində olduğu kimi. Əgər liqandlar stereokimyəvi cəhətdən mütəhərrik olarlarsa, onda daha simmetrik struktur olan triqonal bipiramida ($[CuCl_5]^{3-}$ və ya $[CuDipy_2I]^+$) emələ gəlir.

Digər ağır metal (Pb, Hg) duzları ilə müqayisədə demək olar ki, misin birləşmələri az toksiki maddələrdir. Qida məhsulları adətən (1 kq-a bir neçə milliqram) öz tərkibində az da olsa mis saxlayır. Mis bu məhsulların tərkibinə bitkilərdən və mis qab-qacaqdan keçir. İnsan üçün misin toksioloji miqdarı çox böyükdür (~10 q).

İbtidai heyvan (xərcəngvari və mollyusk) orqanizmlərinin boyaq maddəsi olan hemosianinin (yunan dilindən göy qan deməkdir) tərkibində mis var və o, onurğalı canlılarda hemoqdabinin daşıdığı (oksigen daşıyıcısı) funksiyasını icra edir.

Hemosianın molekulyar oksigen mübadilesinin daşıyıcısı olan, tərkibində mis saxlayan proteinidir. Hemosianın, digər oksigen daşıyıcı proteinlərdən əhəmiyyətli dərəcədə fərqlənir. Onun subvahidlərinin molekul kütlesi 25000-75000 civarındadır. Bütöv metalproteinin molekul kütlesi isə təxminən dörd milliona yaxınlaşır (cədvəl 38).

Hemosianının oksigenudma qabiliyyətinə əsaslı təsir edən faktor pH-dır. Belə ki, pH-in 0,13 vahid dəyişməsi, hemosianindən 1/3 hissə oksigenin ayrılmamasına səbəb olur.

Hemosianının geoksi forması rəngsizdir. Bu isə onun tərkibində Cu (I) ionlarının mövcudluğuna dəlalət edir. Hemosianının oksiforması: göy rəngdədir, yəni bu formada Cu (II) ionları mövcuddur. Molekulyar oksigen saxlayan qurumun quruluşu tam bəlli deyil. Yalnız məlumdur ki, bir molekul oksigenə iki atom mis düşür. Hemosianınlar üçün də hemoqlođinlər üçün olduğu kimi oksigenin bağlanmasında kooperativ effekt xarakterdir.


Mis duzları orqanizmin böyüməsinə, inkişafına, zülalların və həmoglobinin sintezinə, eritrositlərin emələ gelməsinə müsbət təsir göstərir. Proteində mis atomlarının nə ilə və necə birləşdiyi aydın deyil.

Yalnız müəyyən edilmişdir ki, iki fəal mis atomu yaxınlığında reduksiyadıcı (sulfhidrilqrup) olmamalı, suyun miqdarı isə minimal olmalıdır.



Bəd xassəli şış hüceyrələrində misin miqdarı az olduğundan tibbdə misin birləşmələri onların müalicəsində tətbiq edilir. Cu (I) duzları yosun və göbeləklər üçün toksikdir.

Birinci keçid elementləri dekadasının sonuncu elementi ...3d¹⁰4s² elektron konfiqurasiyalı sink elementidir. Kimyəvi xassələrə istinadən demək olar ki, sink d-elementləri sırasına daxil olmur. Onun üçün yeganə mümkün olan oksidləşmə dərəcəsi +2-ye bərabərdir və Zn²⁺ ionu qapalı ...3d¹⁰ elektron quruluşuna malikdir. Məhz buna görə də sinkin sulu məhlullarda kimyası xeyli sadədir.

Turş mühit



Qələvi mühit



Sinkin oksidləşmə potensiallarının kiçikliyi, onun kimyəvi cərəyan mənbəyi kimi (qalvanik elementlər, gümüş-sink akkumulyatorları) tətbiqini əsaslandırır.

Zn²⁺ ionu hidratlaşmış və kompleks birləşmələr şəklində mövcuddur. Sink(II) ionu 3d¹⁰ dolmuş elektron quruluşuna malik olduğundan, kristallik sahə effektləri yoxdur. Ona görə də komplekslərin stereokimyası elektrostatik və ya kovalent qarşılıqlı təsir qüvvələri və liqandin ölçüləri ilə müəyyən olunur. Sink birləşmələri üçün ən çox yayılmış tetraedrik quruluşdur. Müəyyən miqdardakı oktaedrik quruluşlu kompleksləri də məlumdur. Triqonal bipiramida və kvadrat piramida quruluşlu birləşmələr çox az rast gəlinir.

Sink komplekslerinin labiliyi və bunun nəticəsi kimi yüksək reaksiyaya girmə qabiliyyəti onlara olan marağın əsasında durur. Sink ditiokarbomətlər ($[R_2NCS_2]^-$ törəmələri) kənd təsərrüfatında fungisid, kauçukun vulkanlaşdırılmasında süretləndirici kimi tətbiq edilir. Bir sıra fermentlər sink in kompleksləridir.

Cədvəl 34

Sinkin kompleks birləşmələri


koordinasiya ədədi	həndəsi quruluş	misal
4	tetraedr	$[Zn(CN)_4]^{2-}$, $[Zn(NH_3)_4]^{2+}$
5	pozulmuş triqonal bipiramida və ya kvadrat piramida	$[Zn(asas)_2OH_2]$, $[Zn(terpy)Cl_2]$
6	oktaedr	$[Zn(OH_2)_6]^{2+}$, $[Zn(NH_3)_6]^{2-}$

Bioelementlər sırasına daxil olmayan bir sıra elemntlərin bəzi biokimyevi xassələrini nəzərdən keçirək.

Gümüş ionu cüzi miqdarda insan orqanizmində beyində, qaraciyerde, qanda, sümüklərdə, göz pigmentində və daxili sekresiya vezilərində olur. Gümüş ionu yoluxucu mikrobları məhv etmək xassəsinə malik olduğundan gümüş qablarda saxlanılan su uzun müddət xarab olmur. Gümüş duzları bir sıra xəstəliklərin müalicəsində tətbiq edilir.

Bor mikroelementlər sırasına aiddir. İnsan orqanizmində borun miqdarı 0,001% təşkil edir. Bor təbabətdə bioloji müdafiə vasiatlarının hazırlanmasında istifadə edilir. Bu da onun neytronları udma qabiliyyətinə əsaslanır.

Borat turşusu dezinfeksiyaedici xassəyə malik olduğundan onun 1-2 %-i məhlulları təbabətdə istifadə olunur. Boraksın $Na_2B_4O_7$ sulu mühitdə asanlıqla hidrolizə uğrayaraq, zəif əsasi mühit yaratması onun təbabətdə istifadə sahəsinin olmasını izah edir:



Alüminium da mikroelementlər qrupuna daxildir. Canlı orqanizmdə onun miqdarı 0,005% təşkil edir. Alüminium preparatları təbabətdə bütüsdürütü, quruducu və az da olsa antimikrob təsirə malik olan madde

kimi tətbiq edilir. IIIA qrup elementləri sırasına aid olan tallium üçün kükürd əlaqə yaratmaq xarakterdir. Bu isə onun toksikoloji xassələrini izah edir.

Organizmə həzm sistemi ilə daxil olan sürmə birləşmələrinin tərkibindəki sürmə demək olar ki, arsen kimi toksikoloji təsir göstərir. Sürmə birləşmələrinin qismən az toksiki təsiri, hidroliz SbO_3^+ məhsullarının – stibil duzlarının cüzi miqdarda həll olması ilə əlaqədardır. Buna görə də əmələ gələn stibil duzları həzm traktının divarları tərəfindən udula bilmir. Sürmənin birləşmələri mədə sinirlərini qıcıqlandıraraq öyüməyə səbəb olur.



XV esrdə Benedikt rahibi Bazil Valentin özünün «Antimoniumun zəfər arabası» tarktatında xəbər verir ki, sürmənin birləşmələri yatrokimya dövründə təbabətdə geniş surətdə tətbiq olunmuşdur. Müasir dövrde sürmə birləşmələrini dərman preparatları kimi tətbiq etmək üçün hələ ki, heç bir əsas yoxdur.

Organizmə inyeksiya şəklində daxil olan bismut birləşmələri yüksək toksikoloji təsir göstərir. Lakin həzm sistemi ilə organizmə düşən bismut birləşmələri tamailə zərərsizdir. Bu isə onların həll olmamaları ilə əlaqədardır. Buna görə də əsasi bismut nitrat və əsasi bismut karbonat bağırısaq dezinfektanti kimi təbietdə tətbiq edilir.


Ümumiyyətlə p-metalları sırasına aid olan Tl, Sn, Pb, Sb, Bi elementlərin zülalların tərkibinə daxil olan kükürd atomları ilə birləşmə qabiliyyəti onların toksik xassələrini və bu baxımdan sinergist elementlər kimi fəaliyyətini izah edir.

Kobalt saxlayan model sistemlər


Oksigen daşıyıcılarının iş mexanizmini, O_2 molekulunun keçid elementlərin əmələ gətirdiyi bir çox komplekslər ilə qarşılıqlı təsiri təsdiq etmişdir. Qoyulmuş problemin öyrənilməsi məqsədə uyğun nəticələrin alınması ilə bərabər, molekulyar oksigenin iştirakı ilə gedən oksidləşmə proseslərinin mexanizminin tədqiqi baxımından da çox maraqlı idi. Molekulyar oksigenin kobalt kompleksləri ilə qarşılıqlı təsir proseslərinin öyrənilməsi qoyulmuş problem çərçivəsində daha ümumi nəticələr almaq üçün imkan yaratmışdır.



Əvvəla Co(II) komplekslərinin O_2 molekulu ilə qarşılıqlı təsiri, sadə Fe(II) komplekslərində olduğu kimi, elektron keçidi ilə başlayır:




Reaksiya məhsulunu formal olaraq tərkibində O_2^{2-} peroksid ionu saxlayan Co(III) kompleksi kimi müəyyən etmək olar. Bu kompleks yenidən reaksiyaya daxil olaraq, körpükük tipli O_2^{2-} peroksid ionu saxlayan kompleksə çevrilir:



Bununla əlaqədar olaraq $[(H_3N)_5 - Co - O_2 - Co - (NH_3)_5]^{4+}$ kompleksinin quruluşu öyrənilmiş və müəyyən edilmişdir ki, kompleksin tərkibinə daxil olan -O-O- qrupunda atomlar arası məsafə 0,147 nm bərabərdir, bu isə peroksidlər üçün xarakter məsafə ilə (0,147 nm) üst-üstə düşür.

Co(II) ionunun salen (N, N^{1-} -bis(salisisilden)) etilendiamin – şiff əsası və xelat əmələgtirici liqand (65) və piridin tipli liqandlarla əmələ getirdiyi komplekslər O_2 ilə çox tez və döñər reaksiya üzrə qarşılıqlı təsirdə olur:



Bu tipli reaksiyalar hemoqlobin (Hb) və mioqlobin (Mb) üçün də doğrudur.


Rentgen-struktur analizinin nəticələrinə əsasən verilmiş kompleks birləşmədə O-O əlaqəsinin uzunluğu 0,126 nm bərabərdir. Bu isə O_2 (0,121nm) və O_2^- (0,134 nm) arasında aralıq yer tutur. EPR spektrlerinə əsasən müəyyən edilmişdir ki, ^{59}Co nüvəsi ilə qarşılıqlı təsirdə olan qoşalaşmış elektron mövcuddur. Co^{2+} ionunun yüksək spinli d^7 kompleksi üç qoşalaşmamış elektron daşımlı olduğundan, bu elektron Co(II) ionuna məxsus ola bilməz. Eksperimental nəticələr, Co(III) (d^6) ilə O_2^- ionu arasında aşağı spinli kompleksin mövcudluğu ilə daha çox uyğun gəlir.

Molekulyar oksigendə müəyyən edilmiş O-O əlaqəsinin uzunluğunun alternativ izahı ondadır ki, O_2 həm σ -donor və həm də π -akseptor kimi çıxış edə bilir Co-O -əlaqəsi O_2 molekulunun bölünməmiş elektron cütü və kobalt (II) ionunun boş orbitalı hesabına yarandığı halda, σ -bağlanması kobalt atomunun d_{zx^-} və d_{yz^-} orbitallarının bölünməmiş elektron cütlərinin O_2 -nin π -orbitalına keçidi ilə əmələ gelir. Bu zaman O – O əlaqəsi zeifləyir və uzanır. Əger O_2 molekuluna nəzərən trans-vəziyyətdə yerləşən liqand da π -akseptor xassələrinə malikdirsə, onda onun xassələrinin oksigenin bağlanması prosesinə çox böyük təsiri olmalıdır.

Beləliklə, təbii oksigen daşıyıcıları sırasında kobalt ionlarının rast gəlməməsinə baxmayaraq, kobaltın sintetik kompleksləri, oksigenin bağlanması və daşınma proseslərinin modelini qurmaq üçün xüsusi əhəmiyyət kəsb etmişdir.

Dəmir saxlayan model oksigen daşıyıcıları

Oksigenin potensial daşıyıcıları olan dəmirporfirin komplekslərinin modelini almaq üçün aparılan ilk təcrübələr müvəffəqiyyətsizliyə uğramışdır.




Bu da həmin komplekslərin körpük şəkilli oksigen atomları saxlayan dimerlərə oksidləşməsi ilə əlaqədar idi. Qoyulmuş problemin həlli yalnız bu tipli oksidləşməyə qarşı davamlı və oksigeni döner reaksiya mexanizmını üzrə apara bilən əvəzedilmiş porfirinlərin sintezi ilə aradan qaldırmaq mümkün oldu.


Bu aparılan tədqiqatların gedişində üç istiqamət daha böyük əhəmiyyətə malik idi:

1. Porfirin molekuluna böyük ölçülü əvəzedici daxil edildi ki, iki molekulun dimer əmələ getirməsi üçün vacib olan məsafəyə yaxın gələ bilməsinlər. Təbii birləşmələrdə məhz bu üsul həyata keçir.
2. Oksidləşdirici dimerleşmə reaksiyasının sürətinini azaltmaq üçün aşağı temperaturlar tətbiq edilir.
3. Müəyyən səthlər üzərində (məs.silikagel) komplekslərin imuno-bilizasiyası yəni bağlanması. Bu zaman komplekslərin oksidləşdirici dimerleşməsi mümkün olmur. Birinci üsul ilə alınan komplekslər özüün xarakterinə görə hemoqlobin və mioqlobini xatırladır.

Qeyd edək ki, «çəper» tipli porfinlərdə dimerleşmə prosesinə sterik qadağa vardır. Belə porfirinlərdə, müstəvi tsiklin bir tərefindən çıxan «çəper» təcrid (mühəsirə) edici əvəzediciliq qruplarından təşkil olunur. Burada həcmi ligandın, məsələn, N-alkilimidazolun koordinasiyası yalnız əks tərəfdən mümkündür. İmidazol (Im)-trans vəziyyətdə π -akseptor koordinasi-



Şek.36. Mioqlobin ve hemoqlobin üçün oksigenlə doyarlıq əyriləri (nisbi doyarlığın oksigenin parsial təzyiqindən asılılığı pH=7,2)



Şek. 37. Hemoqlobinin quruluş sxemi. Züllənin 4-lü quruluşunu müyyəyen edən dörd fragmentin qarşılıqlı yerləşməsi göstərilmişdir.


yasını (əsasən də O₂) asanlaşdırın, effektiv σ-donor xassələrinə malikdir. Bu zaman mioqlobinə oxşar olan, oksigenə həris kompleks əmələ gelir. O₂ molekulu üçün «çəper» əvəzediciləri tərefindən cib yaranır ki, bu isə [Fe(porph)(Im)₂] kompleksinin yaranmasına imkan vermir. «Çəper» eyni zamanda kompleksin ikinci [Fe(porph)(Im)] molekulu ilə reaksiyastının qarşısını alaraq, kimyevi cəhətdən az fəal olan peroksidin əmələ gəlməsinə imkan vermir. Belə komplekslərdən biri 67 sayılı sxemde göstərilmişdir. Bu kompleksə oksigen molekulunun birləşməsi (75) göstərilən quruluşa oxşar olan birləşmənin əmələ gəlməsinə getirib çıxarıır ($<\text{FeOO} = 135^\circ$; $r_{\text{O}-\text{O}} = 0,125 \text{ nm}$). Verilmiş sistemə Hb və Mb-nin oksigenlə kompleksi kimi baxmaq olar.

Kompleks (76) aşağı spinli və diamaqnit xassəlidir. Bu sistemi ikiyalentli dəmirin (d⁶ konfiqurasiyalı) sinqlet O₂ molekulu ilə kompleksi kimi qəbul etmək olar.

Beləliklə, oksigen daşıyıcısı olan, modelləşdirilmiş dəmirsaxlayan komplekslərin tərkibinə «çəper» tipli porfinlər daxil olur. Bu komplekslərdə sterik qadağalar dimerlərin əmələ gəlməsinə maneə törədir.

Kooperativ effekt. Hemoqlobinin esas funksiyası, aq ciyər toxumalarında parsial təzyiqi yüksək olan oksigeni bağlayaraq, onu itkisiz olaraq, qan vasisitəsə hüceyrə toxumalarındaki mioqlobinə ötürməkdir. Bu o deməkdir ki, mioqlobinin kiçik parsial təzyiqlərdə oksigenə olan hərisliyi hemoqlobinə nisbətən yüksəkdir və eksperimental olaraq, bu fakt tamamilə təsdiq edilir (şək. 36.).

Mioqlobinin oksigenlə doyarlıq əyrisi sadə asılılıqla eks olunur:



- burada p – oksigenin parsial təzyiqidir.

$$\alpha = \frac{[\text{MbO}_2]}{[\text{Mb}] + [\text{MbO}_2]}$$

Oksigenlə doyarlığın dərəcəsi – α , oksigenlə bağlı mioqlobinin qatılığı ilə onların cəminin qatılığına olan nisbəti kimi ifadə edilir:

Buradan da

$$\alpha = \frac{K_p}{1 + K_p}$$

Verilmiş tənlik mioqlobinin oksigenlə doyarlıq əyrisini eks etdirir. Hemoqlobin üçün analoji əyi yoxdur. Hemoqlobin üçün bu əyi daha mürəkkəb funksiya ilə ifadə edilir. Bu zaman p (parsial təzyiq) p^n ($2 < n < 3$) ilə əvəz olunur.

Hemin aktiv mərkəzinin turşu qrupu saxlamamasına baxmayaraq, hemoqlobinin oksigenlə doyarlığı pH-dan asılıdır. Müəyyən edilib ki, pH-nın nisbətən aşağı qiymətlərində, hemoqlobin oksigeni daha asan ayırır. Beləliklə, oksigenin hemoqlobindən ayrılması prosesi maddələr mübadiləsi (metabolizm) daha fəal olan hüceyrələrdə asan gedir və bunun səbəbi isə proses nəticəsində CO_2 -nin qatılığının artması və bir nəticə kimi mühitin pH-nın kiçilməsidir.

Bundan əlavə, oksigenin hemoqlobin ilə bağlanma prosesi, zülal molekulasında (hətta aktiv mərkəzdən böyük məsafədə belə) üzvi fosfat qruplarının mövcudluğuna qarşı çox həssasdır.

Mioqlobin ilə hemoqlobinin quruluşundakı fərq ondan ibarətdir ki, mioqlobin bir, hemoqlobin isə dörd hem qrupu daxil edir. Ona görə də hemoqlobinə mioqlobinin tetrametri kimi də baxmaq olar (şək.37.).

Qeyd etmək lazımdır ki, bu fərqliyənən əhəmiyyətlidir. Belə ki, molekulardan birinin oksigenlə başlanması, qonşu aktiv mərkəzin oksigenə hərisliyini qüvvətləndirir və bir nəticə kimi kooperativ effektiñ yaranması imkanları meydana çıxır. Bu effektiñ təbiəti, hemoqlobinin kristallik quruluşunu müəyyən etmiş alim Peruts tərəfindən izah edilmişdir. Müstəvi porfirin həlqəsindən 0,04nm yüksəkdə yerləşən yüksək spinli Fe(II) atomu O₂ molekulunu bağladıqda, onun konfiqurasiyası aşağıspinliyə dəyişir və o, porfirin müstəvisinə doğru yerdəyişərək, zülalın histidin qalığını peptid zəncirinin uyğun sahəsi ilə bərabər itələyir. Nəticədə, zülal zənciri öz konformasiyasını qismən dəyişir və bu da digər aktiv mərkəzlərə öz təsirini göstərir. Bu hadisənin mühitin pH-dan və fosfat qalıqlarından asılılığını, zülal zəncirinin belə konformasiyon dəyişiklikləri ilə bağlayırlar. Bütün bunlar bioloji makromolekul strukturlarının böyük məsafələrdəki təsirlərə qarşı həssaslığını təsdiq edir.

Beləliklə, kooperativ effekt, oksigeninin hemoqlobindən, toxumalarda oksigen toplanması üçün cavabdeh olan mioqlobinə oksigen daşınmasını asanlaşdırır.

Fotosintez


Xüsisi əhəmiyyət kəsb edən oksidləşmə-reduksiya reaksiyalarından biri fotosintezdir. Termodinamiki nöqtəyi-nəzərdən tamamilə səməresiz olan prosesdə, Günsə enerjisi hesabına H_2O və CO_2 -nin karbohidrat və oksigene çevrilmesi baş verir. Həyatın əsasını təşkil edən fotosintez prosesində qida üçün xüsusi əhəmiyyət kəsb edən karbohidratlar və tənəffüs prosesinin əvəzedilmez komponenti olan oksigen əmələ gelir. Burada əlbəttə ki, anaerob bakteriyalarda gedən fotosintez nəzərə alınmur, çünki bu proses zamanı onlarda oksigen əvəzinə hidrogen sulfid yaranır. Formal olaraq, fotosintez prosesi zamanı CO_2 -nin reduksiyası və H_2O -nın O_2 -ye qədər oksidləşməsi baş verir. Fotosintezdə iki fotokimyevi reaksiya mərkəzi mövcuddur:

- fotosistem I (FC-I)- anaerob bakteriyaların istifadə etdiyi mərkəz
- fotosistem II (FC-II)- yaşıl bitkilərin və yosunların istifadə etdiyi mərkəz

Biz, yaşıl yarpaq hüceyrələrinin orqanlarında (xloroplastlar) baş verən ikinci reaksiya sxemini (FC-II) nəzərdən keçirəcəyik.

Fotosistem II. Fotosintez prosesi üçün vacib olan enerji, günsə şüalarından məqneziyunun makrotsiklik diqidroporfirin liqandlı kompleksi - xlorofill a_1 vasitəsi ilə udulur (61).

Fotohəyəcanlanmadan sonra FC-II demir-kükürd kompleksini reduksiya edərək, elektronları yalnız CO_2 molekuluna yönəldir. Elektron ötürümündən



Şək.38. Xlorofill a_1 görünən diapazonda udma spektri.

sonra FC-II-nin oksidleşmiş forması suyu O₂-yə qədər oksidləşdirə bilmir. Onun reduksiyası zamanı bir sıra aralıq məhsullar mərhələlərindən keçərək ATF və ADF alınr. Bu aralıq məhsullar dəmir saxlayan oksidleşmə-reduksia cütleri və xinondur (plastixinon).

Aktiv mərkəzin quruluşu və fəaliyyət mexanizmi. Xlorofill hesabına toplanmış enerji, tərkibində oksigen körpüçükleri ilə bağlanmış 4 manqan ato mlu klaster saxlayan FC-II-yə ötürülür. 1 sayılı tsikldə bu klasterlər S₀-S₄ kimi qeyd olunur. İndeksler hər bir klasterin oksidləşmə dərəcəsini ifadə edir. Ayrı-ayrı kristalları yetişdirmək mümkün olmuşlarından onların quruluşu haqda daşıq məlumatlar yoxdur. Lakin rentgen quruluş analizinin nəticələri aktiv mərkəzin oksokörpüçüklerlə bağlanmış dörd Mn atomunun C- bənzər formaya malik olmasına dəlalet edir. Ardıcıl olaraq dörd oksidləşmiş formanın yaranması haqda fərziyyə eksperimentlər əsasında irəli sürülmüşdür. Belə ki, sistemin impulslu fotohəyəcanlanması zamanı oksigen, yalnız hər dördüncü impulsdan sonra ayrılır.

Şəkildə göstərildiyi kimi, ehtimal olunur ki, klasterin «açıq» hissəsində yerləşən terminal okso-liqandlar, yeni O – O rabitəsinin yaranmasında iştirak edərək, sonradan O₂ molekulunu ayırır. Oksigen molekulu ayrıldıqdan sonra yenidən ilkin reduksiya olunmuş forma əmələ gelir və hidratlaşaraq katalitik tsiklə qayıdır.

Xlorofill. Fotosistemin xromosoru olan xlorofill a₁-in udulma spektri şək. 36 verilmişdir. Qırmızı hissədəki intensiv zolaq (Q-zolaq) və mavi nahiyyədəki zolaq (Cope zolağı) porfirin hissəsinin xarakteristik zolaqlarına aiddir və elektronların pi-BMO-dan π-DMO-a həyəcanlanaraq keçidinin nəticəsində meydana çıxır. Bu zolaqlar arasındakı şəffaf nahiyyə xlorofill və bitkilərin yaşıl rəngini müəyyən edir. Yarpaqlarda digər pigmentlər (antenna) də mövcuddur. Onlar xlorofill üçün şəffaf olan nahiyyədə işiq şüalarını udaraq, onun enerjisini fotosistemə ötürürər.

Xlorofill molekulu ududu enerji hesabına əsas singlet vəziyyətdən həyəcanlaşmış ¹Q singlet vəziyyətə keçir (Q zolağına uyğun). Məhlulda izolə olunmuş molekullar interkombinasiyon konversiya hesabına daha aşağı enerjiyə malik olan triplet (³Q) vəziyyətinə keçirək, məhlulda elektron keçidi reaksiyalarına daxil olur. Fotosintez prosesində əksinə olaraq, fotosistemin reaksiya mərkəzi interkombinasiyon konversiyaya məruz olmur. Onlar elektronları ¹Q formasından birbaşa olaraq, molekulları xloroplasta xlorofille yanaşı yerləşən akseptorlara yöneldir. Beləliklə, burada da fəza konfiqurasiyası biokimyada əsas rolun daşıyıcısıdır.

Bu sistemin sadələşdirilmiş modeli olan tərkibində porfirin fragmenti və xinon saxlayan molekul (70) fluorescent xassələrə malikdir. Müəyyən edilib ki, həyəcanlaşmış vəziyyətdə molekulun bir hissəsindən digərinə yükün daşınma sürəti, sinqlet vəziyyətdən triplet vəziyyətə keçid sürətindən 10^4 dəfə böyükdür.

Beləliklə, xlorofil molekulu işıq şüalarını udaraq, enerjini reaksiya mərkezinə verir. Reaksiya mərkezinin tərkibinə daxil olan xlorefill molekullarının «xüsusi cütlüyü» enerjini akseptorlara ötürür.

Metallofermentlər

Organizmada biometalların daşdıığı ən mühüm funksiyalardan biri həyat üçün əhəmiyyətli olan reaksiyalarda fermentlərin tərkibində katalizator kimi iştirakıdır.

Biometallar çox vaxt koferment şəklində (prostetik qrup) çıxış edirlər. Fermentin asanlıqla ayrılan hissəsi koferment adlanır. Fermentin az fəal qalıq hissəsi apoferment adlanır:

Ferment koferment + apoferment

Fermentativ katalizgə (biokataliz) metal ionlarının rolü çox böyükdür. Eyni zamanda fermentlərin böyük bir hissəsinin tərkibinə metal ionları heç daxil olmur. Biokatalitik reaksiyaları iki qrupa bölmək olar:

1. hidrolitik reaksiyalar
2. oksidləşmə-reduksiya reaksiyaları.

Hidrolitik reaksiyalarda katalizator rolunu ifa edən fermentlərin tərkibinə Ca^{2+} , Mg^{2+} , Zn^{2+} , Mn^{2+} metal ionları daxil olur. Oksidləşmə-reduksiya proseslərini katalizə edən fermentlərin tərkibinə isə dəmir, mis, molibden və kobalt daxil olur. Sonuncu fermentlər qrupu daha çoxsaylı olub, həyatı proseslər üçün mühüm əhəmiyyət kəsb edir.

Hidrolitik prosesləri katalizə edən metallofermentlər

Məlum olduğu kimi, mərkəzi metal ionunun oksidləşmə dərecəsi artıqca, hidratlaşmış metal ionlarının turşuluq aktivliyi (həm Brenstedə və həm də Lyuisə görə) artır. Bu fundamental xassə metallofermentlərin faaliyyətinin əsasını təşkil edir. Belə ki, metallofermentlər, metal ionunun özünü Lyuis turşusu kimi aparması və yaxud metal ionuna koordinasiyası hesabına asanlıqla proton ayıraq, liqandların hesabına Brensted turşusu kimi fealiyyətdə olan, turşu təbiətli katalizator rolunu görür.

Bir sıra hallarda metallofermentin tərkibinə daxil olan metal ionunun fealiyyəti kiçik komplekslərinə məhələlunda mümkün olmur. Məsələn, fermentin aktiv mərkəzi ətraf mühitdən qismən ekranlaşmış olur və buna görə də hidratlaşmanın qarşısını alır. Hemoqlobinin aktiv mərkəzi buna misal ola bilər.

Lyuis turşusu kimi özünü göstərən bioloji sistemlərin bir çoxunun aktiv mərkəzlərinin tərkibinə Zn^{2+} ionları daxil olur. Bu ion ölçülərinə görə ondan az fərqliənən Mg^{2+} və Cu^{2+} ionlarına nisbətən daha çox rast gəlir. Zn^{2+} ionu Mg^{2+} və Cu^{2+} ionlarına nisbətən bir çox bioloji molekullara qarşı yumşaq akseptordur və buna görə də daha qüvvətli Lyuis turşusudur. Cu^{2+} ionunu da yumşaq akseptordur. Lakin o, Zn^{2+} ionundan fərqli olaraq, asanlıqla Cu^{2+} ionuna qədər reduksiya olunur ki, bu da oksidləşmə-reduksiya proseslərinin gedişini labüb edir.

Bütün bunlardan başqa, bir qayda olaraq, kataliz prosesi atomların yenidən qruplaşmasını tələb edir. Buna görə də, reaksiya metal ionunun əhatəsində tez gedir. Qeyd edək ki, Zn^{2+} ionunun komplekslərinin labilliyi, uyğun Mg^{2+} və Ni^{2+} ionlarının komplekslərinə nisbətən daha yüksəkdir. Bundan başqa Zn^{2+} ionuna on yaxın olan Cd^{2+} ionudur. Lakin kadmiyum sinkə nəzərən daha nadir elementdir. Zn^{2+} ionunun xüsusi xassələri cədvəl 35 verilmişdir.


Hidrolitik proseslər zamanı elektron keçidi və substrat atomlarının oksidləşmə dərəcəsinin dəyişməsi baş vermir. Ona görə də bu tip reaksiyalarda katalizator kimi çıxış edən fermentlərin tərkibinə sabit oksidləşmə dərəcəli biometal ionları daxil olur: $Zn(II)$, $Mg(II)$, $Ca(II)$ və çox nadir hallarda oksidləşmə dərəcəsini dəyişməyə qabil olan $Mn(II)$.

Hidrolazalar sinfinə aid olan və ətraflı öyrənilmiş sink saxlayan karboanhıraza fermentini nəzərdən keçirək. Karboanhıraza sadə, lakin

Zn²⁺ ionunun xüsusi xassələri

1.	Ni, Cd, Fe, Cu nisbətən geniş yayılmışdır
2.	Mn(II), Fe(II) ionlarına nisbətən daha davamlı komplekslər əmələ getirir
3.	Ni(II), Mg(II) ionlarına nisbətən liqandları asan deyişir
4.	Cu(II), Fe(II), Mn(II) ionlarından fərqli olaraq, oksidləşmə-reduksiya reaksiyalarına daxil olmur
5.	Ni(II), Mg(II) komplekslərindən fərqli olaraq, komplekslərinin quruluşu sərt deyil
6.	Me ²⁺ ionları arasında ən qüvvətli lyuis turşusudur (Cu ²⁺ müstəsnə olmaqla)

mühüm əhəmiyyət kəsb edən karbon dioksidinin hidratlaşma prosesini katalizə edir:




Verilmiş reaksiya katalizatorsuz da gedir. Lakin həyatı proseslərin normal fəaliyyət etməsi üçün bu reaksiyanın sürətlənməsi çox vacibdir. Bu reaksiyanın sürəti sink saxlayan ferment karboanhidrazanın iştirakı ilə xeyli artır. Karboanhidraza fermenti üç formada mövcud olur. Onun molekul kütlesi təxminən 30000-ə bərabərdir. Karboanhidraza fermentinin tərkibinə 260 aminturşu qalığı daxil olur.

Fermentlərin katalizator kimi iştirak etdiyi əksər reaksiyalarda olduğu kimi çevrilmələrin ardıcılılığını müəyyən etmək çox çətin məsələlərdəndir. Bunun üçün bir neçə variant nəzərdən keçirilməlidir ki, seçilmiş variantın etibarlı olması üçün əminlik yaransın. Sink saxlayan bu ferment bir neçə izoferment şəklində, yəni I-VII rəqəmləri ilə qeyd olunana müxtəlif genetik formalarda mövcuddur. Karbohidraza – hidrolitik fermentlər (hidrolazalar) sırasına aiddir. Bu sıranın digər iki nümayəndələrindən biri – karboksopeptidaza, zülal moleküllərindən aminturşuların qopma prosesinin katalizatoru, digəri – əsasi fosfotaza, fosfat turşusu efirlərinin hidrolizi prosesinin katalizatoru kimi çıxış edir.

Karboanhidrazanı xarakterize etmək üçün müxtəlif üsullar cəlb edilmişdir. Belə ki, kinetik inqibitorların iştiraku ilə bir neçə izofermentin kristal quruluşu müəyyən edilmişdir. Bütün hallarda Zn üçün xarakterik koordinasiya yeri, histidin qalıqlarının imidazol qruplarının azot atomları tərəfindən tutulub, 4-cü koordinasiya yerində isə su molekulu və ya hidroksil ionu yerləşir.

CO_2 ilə suyun qarşılıqlı təsirinin düz və eks reaksiyalarının sürəti $\text{pH} = 15$ yüksəlməsi ilə artır. Aparılan müşahidələr belə bir fəriyyənin meydana çıxmazı üçün zəmin yaratdı - sink atomuna koordinasiya olunmuş su



Tsikl 2

molekulu, asanlıqla və döner olaraq OH^- ionuna çevrilərək, CO_2 -yə qarşı nukleofil rolunda çıxış edir. Bu mexanizm tsikl 2-də təsvir olunmuşdur. Burada sinklə koordinasiya olunmuş OH^- ionu CO_2 -yə qarşı nukleofil təsir göstərərək, aralıq beşdi koordinasiyalı kompleks əmələ gətirir. Bu kompleksdə hidrokarbonat HCO_3^- ionunun izomerleşməsindən sonra su molekulu sıxışdırılıb çıxanır. Bu molekulun deprotonlaşması ilkin hidroksil

kompleksinin əmələ gəlməsinə səbəb olur və yaranmış kompleks digər CO_2 molekulu ilə qarşılıqlı təsire girir. Bu mexanizm, qismən karboanhidrazanın rentgenquruluş tətqiqatlarının nəticələrinə əsaslanır. Müəyyən olunmuşdur ki, bu quruluş tərkibinde olan hidrofob boşluqlar (burada qeyri-polyar CO_2 molekulu yerləşə bilir) fərz olunan aktiv mərkəzin yaxınlığında yerləşirlər. Bundan əlavə İQ tədqiqatlar da alınan nəticələri təsdiq etmişdir. Beləliklə, katalizator kimi karboanhidrazanın iştirakı ilə CO_2 -nin sürətlə gedən hidratlaşma və dehidratlaşma reaksiyaları aktiv mərkəzin yaxınlığında hidrofob zonada gedir.

Karboanhidrazada sink ionu kobalt, manqan, nikel, mis, cive, qurğuşun, dəmir, berillium, maqnezium və kalsium ionları ilə əvəz oluna bilər. Sink kobalt ilə əvəz olunduqda ferment özünün yüksək aktivliyini saxlamış olur. Sink nikel və manqan ilə əvəz olunduqda fermentin aktivliyi azalır. Digər hallarda katalitik aktivlik tamamilə itir. Kapbohidraza bir sıra aldehidin hidratlaşma prosesini katalizə edir.

Sinkin kobaltla əvəz olunması zamanı fermentin katalitik aktivliyinin azalmaması, bu ionların eyni cür koordinasiya olunmasına dəlalət edir.


Co^{2+} -karboanhidrazanın udulma spektrlərinin tədqiqi göstərir ki, kobalt ionlarının koordinasiyası təhrif olunmuş tetraedrik simmetriyalıdır. Bu spektrlər, ətrafında tetraedrin təpələri boyunca dörd benzimidazol molekulunu koordinasiya etmiş Co^{2+} spektrlərinə uyğundur. Belə fərz olunur ki, fermentlərdə metal ionu yaxın əhatəsində olan atomlarla entatik, yəni gərilmis qeyri-stabil quruluş əmələ gətirir. Məhz buna görə də fermentlər yüksək katalitik aktivliyə malik olurlar.

Bu ferment üçün onu keşkin surətdə dezaktivasiya edən, anion tipli inqibitorların mövcudluğu xarakterdir. Belə inqibitorlara N_3^- , CN^- , CNO^- , $\text{S}_2\text{O}_4^{2-}$ ionları və sulfanamid molekülləri $\text{X}-\text{SO}_2-\text{NH}_2$ aid edilir. Bu hissəciklər Co^{2+} -karboanhidrazanı da dezaktivasiyaya uğradır. İngibitorlar əlavə edildikdən sonra kobalt saxlayan fermentlərin spektrləri dəyişir. Bu dəyişikliklər əsasında belə nəticəyə gəlmək olar ki, Co(II) tetraedrik koordinasiyası dəyişməz olaraq qalır, lakin əhatədəki yerlərdən biri inqibitorla tutulmuş olur.



Ferment makromolekulunun boşluğununa CO_2 -nin daxil olması onun İQ spektrində əhəmiyyətli dəyişikliklərə səbəb olmur. Bu isə CO_2 ilə metal arasında koordinasiyanın olmamasına dəlalət edir. Peaksiya nəticəsində alınan hidrokəpbonat ionu şübhəsiz ki, sink və kobalt ionları ilə koordinasiya əlaqəsi yaradır.

Verilmiş reaksiya üçün uzlaşdırılmış («konsert») mexanizmi daha uygun gelir. Bu zaman qarşılıqlı təsir 2 mexanizm ilə gedə bilər:

1. CO_2 molekülü iki tərəfdən iki reagentlə - sink ionu və hidroksil ionu ilə eyni vaxtda qarşılıqlı təsire məruz qalır:



2. Mekanizmlərdən hansının daha əlverişli olması hələ də aydın deyil. Karboksopeptidazalar da Zn saxlayan fermentlər sırasına aiddir. Onların əsas funksiyası peptid əlaqələrinin katalitik hidrolizini aparmaqdır:




Bir Zn^{2+} ionu ile birləşmiş yalnız bir polipeptid zəncirindən ibarət olan öküz karboksipeptidazası daha geniş öyrənilmişdir. Rentgen quruluş tədqiqatlarının nəticələri Zn^{2+} ionlarının qismən pozulmuş tetraedrik koordinasiyasına dəlalət edir. Burada da karboanhidrazada olduğu kimi, Zn^{2+} ionuna su molekulunun koordinasiya olunması, H_2O ilə nukleofil OH^- ionu arasında tarazlığın yaranmasını sürətləndirə bilər. Zn^{2+} ionu (Lyuis turşusunun katalizatoru rolunda çıxış edərək) peptid zəncirinin karbonil

grupunu koordinasiya ederek onu karbon atomu üzerinde elektron sıxlığının azalması hesabına hidrolizə qarşı davamsızlığı üçün şərait yaradır.


Karboksipeptidazanın təsiri altında gedən zülalların katalitik parçalanma reaksiyاسının şəhi üçün həm Lyusis turuş katalizinin və həm də hidroksil grupunun təsiri mexanizmləri cünlərəcədə yararlıdır.

Peptidlərin çoxsaylı hidroliz reaksiyaları ilə




reaksiyası arasında oxşarlıq çoxdur. Cədvəl 36-də peptidlərin hidrolizinin katalizatoru olan bir sira ferment təqdim olunmuşdur. Peptid əlaqəsinin hidrolizi zamanı peptid rabitələrindən birinin qırılması baş verir.

Karboksipeptidazanın iştirakı ilə I peptid qrupunun, aminopeptidazanın iştirakı ilə isə II peptid qrupunun hidrolizini asanlaşdırır.



Reaksiyalar aşağıdakı sxem üzrə gedir:



Bu fermentlər apasında geniş miqyasda öyrənilmiş kapboksipeptidazadır. Karboksipeptidaza ilə kapboksianhidraza arasında oxşarlıq çoxdur:

- təxminən eyni molekul kütləsi
- hər iki makromolekula elleptik formalıdır
- aminturşularının hidrofob qalıqları ilə döşənmiş boşluqların mövcudluğu

- boşluğun dərinliyində sink atomunun mövcudluğu və s.

Karbonhidrazadan fəqli olaraq, kapboksipeptidazada sink, histidinin yalnız iki imidazol qrupu ilə bağlanır. Üçüncü yer glutaimin qalığı, dördüncü yer isə fermentativ reaksiya nəticəsində substrat molekulunun sıxışdırıb çıxardığı su molekulu tutur. Substrat sinklə peptid rabitəsinin C = O qrupu ilə bağlanır. Peptidin sonundakı COO-qrupu isə metalloproteinin tərkibinə daxil olan arginin, quanid qrupu ilə bağlanmış olur.

Cədvəl 36

Peptidlərin hidroliz peaksiyalarını katalizə edən bəzi fermentlər

reaksiya	Ferment	Fermentin tərkibinə daxil olan biometal	Mol. kütləsi
Peptidin uc C-qalığının hidrolizi	Karboksi peptidaza	Zn ²⁺	34600
Peptidin uc N-qalığının hidrolizi	aminopeptidaza	Mg ²⁺ Mn ²⁺ Zn ²⁺	400000
Dipeptidlərin hidrolizi	Dipeptidaza	Zn ²⁺	47200
Peptidlərin hidrolizi	Proteaza	Ca ²⁺	-

Substratın fermentin boşluğununa daxil olması zamanı, protein makromolekulunda bəzi konformasion deyişikliklər baş verir. Bu deyişiklik tirozinin C₆H₄OH qrupunun ferment boşluğununa tərəf dönməsi hesabına baş verir.

Metallofermentlər arasında məhz karboksipeptidaza daha dəqiq öyrənilmişdir. Fermentin rentgenquruluş analizinin nəticələri karboksipeptidazanın dörd müxtəlif formalarının mövcudluğuna dəlalet edir. Karboksipeptidazanın formasından asılı olaraq, fermentin tərkibinə 300-dən 307-yə qədər aminturşu daxil olur.

Karboksipeptidazanın tərkibində sink, Co²⁺ ilə əvəz oluna bilər. Bu zaman metallofermentin aktivliyi artmış olur. Sink nikel, manqan və dəmir ilə əvəz olunduqda peptidazanın aktivliyi nisbətən azalır, sinkin kadlium, cive, mis, qurğun və ya radium ilə əvəz olunması metallofermentin peptidaza aktivliyi tamamilə itir.

Karboksipeptidazada sink və eləcə də kobaltın koordinasiyası təhrib olunmuş tetraedirdir. HMR tədqiqatlarının nəticələrinə görə tərkibində sinkin əvezinə Mn(II) olan karboksipeptidazada koordinasiya olunmuş su molekulu çox mütəhərrikdir və substrat molekulu ferment boşluğununa daxil olduqda asanlıqla ayrıılır.

Karboksipeptidazanın iştirakı ilə peptid əlaqəsinin hidroliz reaksiyasının mexanizmi hełə ki, tam aydınlaşdırılmışdır. Bununla əlaqədar olaraq iki fərziyyə irəli sürülmüşdür:

- peptid əlaqəsinin C=O qrupu sink ilə koordinasiya olunur və bu qrupda müsbət polyarlaşmış karbon atomu su moleklunun hidroksil qrupunu özünə birləşdirir.

Sonuncu amin qrupunun yaxınlığında yerləşən peptid əlaqəsinin hidrolizi aminopeptidazanın iştirakı ilə baş verir. Aminopeptidazalar yüksək molekul kütlesi (~400000), tərkibinə gaxıl olan metal atomlarının rəngarengliyi (Mg, Mu, Zu, Ca) və miqdarının çoxluğu ilə (1 mol fermentə 20 atoma qədər) xarakterizə edilir.

Dipeptidlərin hidrolizində dipeptidaza iştirak edir. Dipeptidaza nisbətən kiçik molekul kütlesi (47200) və koferment şəklində mütləq Zn²⁺ ionlarının mövcudluğu ilə xarakterizə olunur.

Peptid əlaqəsinin hidrolizində katalizator kimi iştirak edən bir sıra başqa metallofermentlərin tərkibinə kalsium və digər ionlar daxil olur.

Mürəkkəb efir əlaelərinin və xüsusən de fosfat qrupları ilə əlaqələrin hidrolizində katalizator kimi iştirak edən bir çox fermentlər (fosfatazalar) da mövcuddur. Onların bəziliyi cədvəl təqdim olunmuşdur.

Hidroliz proseslərinin katalizatoru olan fermentlər

Cədvəl 37

reaksiya	ferment	Biometal	Mol. kütlesi
P ₂ O ₇ ⁴⁻ +H ₂ O=2HPO ₄ ²⁻	pirofosfotaza	Mg ²⁺	-
ATF+H ₂ O=ADF+H ₂ PO ₄ ⁻	ATFaza	Mg ²⁺	-
Fosfotokarbohidratlar +H ₂ O = karbohidrat + HPO ₄ ²⁻	fototaza	Mg ²⁺	-
Müxtalif fosfor efsirləri + OH ⁻	Qəlevi fototaza	Zn ²⁺	89000
Fosforlipidlər + H ₂ O	Fosfolihaza C	-	-
Qlükozid + H ₂ O	-amilaza	Ca ²⁺ (Zn ²⁺)	50000

Mürekkeb efir əlaqəlerinin hidrolizində katalizator kimi çıxış edən fermentlər

Analoji metallofermentlər eyni zamanda fosforil qrupunun (PO_3^{4-}) keçid peaksiyalarında katalizator kimi iştirak edə bilir:



Bu və digər oxşar peaksiyalarda (bir substratdan digərinə keçid reaksiyaları) katalizator rolunda çıkış edən fermentlər kinazalar adlanır. Bu prosesdə katalizator kimi iştirak edən təxminən 100 kinaza məlumdur. Bütün kinazaların tərkibinə Mg^{2+} ionları Mn^{2+} ionları ilə əvəz oluna bilər. Bu zaman fermentlər öz aktivliyini itirmir.

Mn^{2+} ionunun daxil edilməsi aralıq komplekslərin quruluşunu, fermentlərin iştirakı ilə gedən peaksiyaların kinetika və mexanizmini EPR və HMP üsulları ilə tədqiq etməyə imkan verir. Müəyyən olunmuşdur ki, ən azı iki növ aralıq kompleks $\text{M} - \text{S} - \text{E}$ və $\text{S} - \text{M} - \text{E}$ əmələ gələ bilər. Burada E-ferment, M-metal, S-substratdır. (ATF^{4-} və ya ADF^{3-}).


$\text{M} - \text{S} - \text{E}$ komplekslərində metalin rolu substratin elektrik yükünün neytrallaşdırılmasıdır. M - kimi müxtəlif metallar iştirak edə bilər və kataliz reaksiyası bu halda xüsusi xarakter daşımur.

$\text{S} - \text{M} - \text{E}$ komplekslərində metal ionlarına qarşı kataliz prosesi spesifik xarakter daşıyır. Katalitik aktivliyə malik $\text{M} - \text{E}$ mərkəzlərini yalnız müəyyən miqdardan ion əmələ getirir.

Bu fermentlər arasında ən yaxşı öyrənilmiş qəlevi fosfotazadır. Qəlevi fosfotaza ortofosfat turşusunun coxsayı efirlərinin hidroliz reaksiyalarının katalizatorudur. Hər mol fosfotazaya 4 sink atomu düşür. Metalloferment məhluluna turşu əlavə etdikdə qəlevi fosfotaza iki subvahidə parçalanır.

İllkin quruluşun bərpası üçün məhlulun qəleviliyi artırılmalı və sink ionları əlavə olunmalıdır. Qəlevi fosfotazanın aktivliyi Hg^{2+} və Co^{2+} ionları daxil edildikdə də saxlanılır. Sink kobalt ilə əvəz edildikdə fosfotazanın hidrolizə qarşı aktivliyinin 10% saxlanılır, tranferaz aktivliyi isə tamamilə itir.

Bioloji proseslərin əksəriyyəti üçün adenozintrifosfatın hidroliz reaksiyası çox əhəmiyyətlidir.



Bu proses zamanı müəyyən porsiyalarla vacib olan qədər enerji ayrıılır. Reaksiya Be^{2+} , Ca^{2+} , Mn^{2+} , Co^{2+} , Cu^{2+} , Zn^{2+} , Co^{2+} ionları ilə katalize edilir. Maraqlı faktdır ki, sadə Mg^{2+} və Ba^{2+} ionları prosesdə katalizator kimi çıxış etmir.

İonların katalitik təsirinin tərtibi məhlulun pH-dan asılı olur. Belə ki, $\text{pH} = 5$ kəmiyyətində Cu^{2+} və Zn^{2+} ionları, $\text{pH} = 2$ olduqda isə Ca^{2+} və Mn^{2+} ionları daha yüksək effektifliyə malik olur.

Görünür ki, yüksək katalitik aktivliyə yalnız metalloprotein sistemləri malikdir. Sadə ionlar ən yaxşı halda reaksiya sürətinin 10-60 dəfə artırı bilir.

Digər hidroliz reaksiyalarında katalizator kimi çıxış edən fermentlərə misal olaraq - amilazanı göstərmək olar. - Amilaza qlükozidlərin hidrolizini katalitik olaraq sürətləndirir. Metalloproteinlər sırasına aid olan -amilozanın molekul kütləsi ~50000 olub, tərkibinə fermentin quruluşunu stabillaşdırıbır və ya iki kalsium ionu və fermentin dimer quruluşunu müəyyənləşdirirən bir-iki Zn atomu daxil edir.

Biooji proseslərdə oksidləşmə-reduksiya reaksiyaları

Həyati əhəmiyyətli müxtəlif proseslər, maddələr mübadiləsində mühüm rol oynayan orqanizmdə baş verən elektrokimyəvi proseslərlə müşayət olunur. Orqanizmdə baş verən elektrokimyəvi prosesləri iki əsas qrupa bölünür:

- 1) elektron keçidi və oksidləşmə-reduksiya potensiallarının yaranması ilə bağlı olan proseslər;
- 2) ion keçidi (yükleri dəyişmədən) və bioelektrik potensiallarının yaranması ilə gedən proseslər.

Bu proseslər nəticəsində müxtəlif fizioloji vəziyyətlərdə olan toxuma layıları arasında potensiallar fərqi yaranır. Onlar, biokimyəvi oksidləşmə - reduksiya proseslərinin müxtəlif intensivliyi ilə bağlı olurlar. Misal olaraq, fotosintez prosesi zamanı, yarpağın işıqlanan və qaranlıqda qalan hissələri arasında yaranan potensiallar fərqini göstərmək olar. Bu zaman yarpağın işiq şüaları altında qalan hissəsi qaranlıqda qalan hissəsinə nəzərən müsbət yüklenmişdir.


Birinci qrupa aid olan biooji oksidləşmə-reduksiya prosesləri əsas xüsusiyyətlərindən biri onların çoxmərhələli olmasıdır. Onlar bir sıra aralıq mərhələlərdən keçərək, çoxsaylı oksigenli birləşmələr (spirtlər, aldehidlər, ketonlar, karbon turşuları) əmələ gətirir. Sonda bu birləşmələr tam oksidləşərək karbon qazı və suya çevrilirlər.

Mərhələli mexanizm orqanizm üçün zərərli olan kəskin metabolik proseslərin gedisinin qarşısını alır və bu proseslər tədricən gedirlər. Biooji oksidləşmə proseslərinin bəzi mərhələləri döñər olduğundan, orqanizmdə oksidləşmə - reduksiya homeostazını tənzimləyir.



Elektron keçidli proseslər. Bu növ oksidləşmə - reduksiya proseslərini üç qrupa bölmək olar:

1. Oksigen və hidrogenin iştirakı olmadan, maddələr arasında elektron mübadiləsi baş verən proseslər, məsələn, sitoxromlarda və sitoxromoksidaza fermentində elektron keçidi :


2. Oksigen atomlarının və oksidaza fermentlərinin iştirakı ilə gedən proseslər, məsələn, substratın aldehid qrupunun turşu qrupuna oksidləşməsi:



3. Dehidrogenaza (E) fermentlerinin və kofermentlərin (Ko) iştirakı ilə pH - asılılığına malik proseslər. Onlar ferment- koferment- substrat (E-Ko-S) aktiv kompleksini əmələ getirirlər. Aktiv kompleks elektron və substratin hidrogen kationlarını birləşdirərək onun oksidləşməsinə səbəb olur.



Bələ kofermetlərə özünə iki elektron və bir proton birləşdirən nikotinamidadeninnukleotidi (NAD^+) və ya ubixinon və ya özünə iki elektron və iki proton birləşdirən koferment Q (KoQ) göstərmək olar:




Göstərilən oksidləşmə-reduksiya reaksiyalarının hamısı, daxili membranın üzərində - dehidrogenaza fermentləri, kofermentlər (NAD^+ və KoQ) və b, c₁, c₂, a sitoxromlar seriyası, eləcə də sitoxromoksidizada fermetindən təşkil olunmuş ansambllar şəklində yerləşən mitokondriya substratlarında baş verir.

İon keçidli proseslər. İkinci qrup elektrokimyevi proseslərin əsasında, hər hansı bir sərhəd müstəvisinin hər iki tərəfində ionların qeyri-bərabər paylanması prinsipi durur. Məsələn, hüceyrələrin əksəriyyəti üçün daxildə kalium ionlarının yüksək, natrium ionlarının isə kiçik qatılıqları, əksinə olaraq hüceyrə xaricində natrium ionlarının yüksək qatılıqları xarakterdir. Bu tipli proseslər biopotensial və biotokların meydana gəlməsinə səbəb olur. Canlı toxumaların həyecanlanması və fəaliyyətə başlaması zamanı həyecanlanmış sahə, həyecanlaşmamış sahəyə nəzəren mənfi yüklenir və bunun sayəsində elektrik cərəyanı əmələ gəlir.

Biotokların qeydiyyatı tibbi diaqnostikada, xüsusilə də elektro-kadioqrafiyanın (ürək əzələlərinin işi zamanı yaranan potensiallar fərqiinin qeydiyyatı), elektroensifaloqrafiyanın (beyinin fəaliyyəti zamanı sinir hüceyrələrində yaranan potensiallar fərqiinin qeydiyyatı) əsasında durur.

Oksidloşmə - reduksiya reaksiyalarını katalizə edən metallofermentlər


Fotosintez və tənəffüs enerjinin çevriləməsi prosesləri olaraq, canlı təbiətdə baş verən ən mühüm oksidloşmə-reduksiya reaksiyalarıdır. Buna görə də, oksidloşmə-reduksiya reaksiyalarında katalizator rolunun ifaçısı olan fermentlər xüsusi əhəmiyyət kəsb edir. Məlum olduğu kimi, bəzən reaksiyalar atom və atom qruplarında elektron keçidi vasitesi ilə baş verir. Metallofermentlər müxtəlif növ reaksiyalarda katalizator rolunu oynayır. Bütün canlı orqanizmlərdə rast gələn yeganə metal olan – dəmir saxlayan fermentləri nəzərdən keçirək.



Şək. 39. Bioloji sistemlərdə (pH=7) elektron keçidi proseslərinin bir sıra mühüm iştirakçılarının oksidloşmə - reduksiya potensialları.

Canlı hüceyrələrdə baş verən oksidloşmə - reduksiya reaksiyaları mürekkeb proses olub, bir sıra müəyyən ardıcılıqla gedən oksidloşmə mərhələlərinindən ibarətdir. Bu zaman hər bir oksidloşmə mərhələsi tənzimlənməlidir, çünki nəzarətdə saxlanması mümkün olmayan oksidloşma

prosesi məhz yanmadır. 39 sayılı şəkildə mitokondranın (oksigen sərfi gedən orqanellalar) daxilində gedən oksidləşmə proseslərində iştirak edən birləşmələrin standart potensialları verilmişdir. Bu sıraya eyni zamanda üzvi




77 NAD


moleküllərə oksigenini nüfuzu reaksiyalarında iştirak edən, tərkibində hem saxlayan sitoxrom və flavoprotein də aid edilir.

Reduksiya proseslərində hidrogen ionlarının (H-) donoru kimi iştirak edən geniş yayılmış maddə nikotinamidadenindinusmotuddur (NAD) (77). Bu sıranın ən qüvvətli reduksiyaediciləri ferredoksinlərdir. Onlar dəmir və kükürd atomlarından ibarət klasterləri özüna daxil edən zülallardır.


(Fe-S)-lü zülallar və qeyri-hem təbiətli dəmir ionları. Hemoqlobin və mioqlobin porfirin molekulu ilə bağlı olan dəmir ionu, fermentlərinin iştirakı ilə gedən oksidləşmə-reduksiya prosesləri üçün də mühüm əhəmiyyət kəsb edir. Ona görə də, porfirin liqandları ilə bağlı olan dəmir atomları mühüm



78



79



80 $[\text{Fe}_4\text{S}_4(\text{SCH}_2\text{Ph})_4]^{2-}$

fermentlərin çoxunda rast gəlinir. Digər dəmir saxlayan zülalların hamısı qeyri-hem zülalları kimi təsnif edilir. Onların içərisində ən əhəmiyyətliləri kükürd atomlarının tetraedrik əhatəsində dəmir atomu saxlayan fermentlədir.

Bələ fragmentləri daxil edən fermentlərin oksidləşmə-reduksiya potensialları 0-0,5 V cıvarındadır və onlar NAD-in NADH-ə və N_2 -nin NH_3 -ə reduksiya proseslərində iştirak edir.

Bələ fermentlərin aktiv mərkəzləri bir və ya daha çox dəmir atomu saxlaya bilir. Misal olaraq, (78) sistemində RS^- qruplarının tetraedrik əhatəsində olan Fe atomunu, körpük S^{2-} ionları ilə tillər üzrə bağlanmış iki FeS_4 tetraedri daxil edən ikinüvəli ferredoksin klasterlərini (79), aktiv mərkəzi model quruluşa bənzər olan $4Fe$, $4S$ -ferredoksinləri (80) göstərmək olar.

Ferredoksinlərin Fe-S klasterləri boşluğun içərisində yerləşir və ona görə də substratın miqdarına nəzarət etmək üçün imkan yaradır. Yüksək siinli Fe(III) ionunun yüksəkionlu Fe(II) ionuna reduksiya zamanı: Fe-S əlaqəsinin uzunluğu cüzi olaraq dəyişir. Buna görə də molekulun həndəsi quruluşunun dəyişməsi ilə əlaqədar olan elektron keçidi reaksiyاسının baryeri çox kiçikdir.



Bələ fermentlər adətən bir elektron keçidli proseslərdə iştirak edirlər. Müxtəlif yan qruplar molekulun bütövlükdə hidrofilliyini və ya lipofilliyini müəyyən edir və bundan asılı olaraq, molekula sitoplazmada hüccyənin daxilində və ya membranın səthində yerləşir. Hal-hazırda müasir qeyri-üzvi kimyanını fəal inkişaf edən sahələrindən biri məhz Fe-S klasterlərini modelləşdirən birləşmələrin sintezi və onların quruluşunun tədqiqidir. Bələ ki, müəyyən edilmişdir ki, $FeCl_3$, $NaOCH_3$, $NaHS$ və benzilmerkaptonun metanolda qarşılıqlı təsir reaksiyası $[Fe_4S_4(SCH_2Ph)_4]^{2-}$ (80) alınması ilə nəticələnir. Bu birləşmənin maqnit nüfuzluğu, elektron spektrləri, oksidləşmə-reduksiya xassələri, Mösbauer spektrləri (^{57}Fe) təbii ferredoksinlərlə analojidir. Formal müləhizələr əsasında söyləmək olar ki, burada iki dəmir atomu +2; iki dəmir atomu isə +3 oksidləşmə dərəcasına malik olmalıdır.

Lakin rentgen-quruluş üsulları ilə aparılan tədqiqatlar dörd dəmir atomunun ekvivalentliyinə dəlalət edir. Bu baxımdan qeyd edilən komplekslərin elektron quruluşunun təsviri üçün yükün delokallaşma konsepsiyası daha uyğun gəlir və elektron keçidi reaksiyalarında bütün klaster boyu delokallaşan orbitallar iştirak edir.


Orqanizmdə gedən bir sıra oksidləşmə-reduksiya reaksiyalarının gedisi nəticəsində çoxsaylı həyatı funksiyaların işləməsi üçün vacib olan sarbəst

enerji aynıdır. Bu prosesler zamanı əsas oksidləşdirici molekulyar oksigen, reduksiya məhsulları isə su və bəzi hallarda hidrogen peroksiddir.

Orqanizmde gedən oksidləşmə-reduksiya reaksiyalarını ümumi halda aşağıdakı tənliklər ilə göstərmək olar:








Burada St - substratin oksidləşmiş forması. StH_2 isə substratin reduksiya olunmuş formasıdır.



Bu iki reaksiya, bir qayda olaraq, aralıq mərhələlərdə metallofermentlərin iştirakı ilə çoxpilləli mexanizm üzrə çox zəif gedir. Bu mərhələləri tsikllər şəklində ifadə etmək qəbul olunub.

Tsiklin yuxarı hissəsində oksidləşmiş, aşağısında isə reduksiya olunmuş forma yazılır. Yuxarıya yönəlmış ox işarəsi oksidləşmə reaksiyasını, aşağıya yönəlmış isə reduksiya reaksiyasını göstərir. Zəncirin tsiklləri oksidləşmə-reduksiya potensiallarının artması sırasında yerləşdirilir.

Verilmiş zənciri daha sadə redoks proseslər ardıcılılığı kimi qeyd etmək olar:




Zəncirə eyni zamanda oksidləşmə-reduksiya reaksiyalarının bir elektronlu mərhələləni də daxil etmək olar.

Redok. zəncirin əvvəlində ən kiçik oksidləşmə-reduksiya potensiallarına malik olan birləşmələr cütlüyü yerləşir. Zəncirin sonunda ən yüksək redoks potensiallı birləşmələr cütlüyü durur.


O_2/H_2O_m - cütlüyü üçün oksidləşmə-reduksiya potensialı +0,30V bərabərdir, $RCHO/RCH_2OH$ cütlüyü üçün isə -0,20V-dur. Bu iki cütlük arasında yerləşən aralıq cütlüklerin potensialları aralıq qiymətlərə malik olmalıdır. Verilmiş proses geniş yayılmış olmasına baxmayaraq, fərdi xarakter daşıyır.

Zəncirin əvvəlində karbohidratlar, aldehidlər, fenollar, bəzi türşular, hidrogensulfid, hidrosulfit və s. yerləşir. Zəncirin sonunda isə oksigenini iştirakı ilə yaranan oksidləşmə-reduksiya cütlüklərindən başqa nitrat (nitrit, azot), ammoniyak və bir sıra başqa maddələr yer tutur.



Nikotinamidodenindinukleotid

Gösterilən çoxmərhələli zəncirə ya elektron və ya hidrogen atomlarının, hidrid H^- ionlarının St_0H_2 -dən O_2 qədər, bir sıra aralıq A^1 , A^{II} ..., A^n mehsullarından keçərək ötürülməsi prosesi kimi baxmaq olar.




Bu proseslərin sürətlənməsi, əsasən metalloproteinlər qrupuna aid olan çoxsaylı fermentlərin iştirakı ilə mümkün olur.

Oksidləşmə-reduksiya proseslərində kofermentlər kimi yalnız metal ionları və onların komplektləri deyil, eyni zamanda bir sıra üzvi maddələr də çıxış edir. Xüsusi əhəmiyyətə NAD və FAD kofermentlər malikdir. Bu maddələr asanlıqla hidrid ionunu birləşdirərək NAD-H və FAD-H-a qədər reduksiya olunurlar.

NAD^+ -da nikotinamid qalığı azot atomu vasitəsilə R-ə birləşir. R - iki kondensləşmiş fosfat qruplu adeninnukleotiddir. Əgər adeninnukleotidin tərkibinə üç kondensləşmiş fosfat qrupu daxil olarsa, onda sistem NADR^+ - NAD-RH kimi qeyd edilir. Belə sistemin oksidləşmə-reduksiya potensialı çox kiçik olub -0,32 V bərabərdir.

Flavinnukleotid oksidləşdirici cütü nisbətən yüksək potensialı ilə xarakterizə edilir: «formul yasim

FAD reduksiyası zamanı əsaslı dəyişikliklər dörd həlqədən ibarət olan zəncirdə baş verir:



Metalloproteinlərin tərkibindəki aktiv mərkəzlərin təsir mexanizmi tam aydın deyil.

Bir sıra hallarda mexanizm uyğun oriyentasiyalı müxtəlif liqandlı kompleksin və substrat molekulunun polyarlaşması ilə izah edilir. Digər tərəfdən metallofermentlərin təsir mexanizmi metal ionunun növbələşən oksidləşmə-reduksiyasına əsaslanır.

Birinci mexanizm, tərkibində sink və NAD saxlayan dehidrogenazaların redoks – fermentlərinin təsiri zamanı mümkün olur. Dehidrogenazalar spirt oksoturuşu və başqa reduksiyaedilərdən hidrid anionunun ayrılmış prosesini keşkin sürətləndirir. Bu zaman oksidləşmə məhsulları əmələ gəlir. 36 sayılı cədvəldə bir sıra sink saxlayan dehidrogenazalar, onların funksiyası və tərkibindəki metalin miqdarı verilmişdir

Görünür ki, metallofermentin tərkibinə daxil olan Zu atomları (ionları) onun quruluşunda və təsir mexanizmində müxtəlif cür rol oynayır.


Belə fərz olunur ki, sink atomlarının yarısı birbaşa proteinin tərkibinə daxil olaraq, katalitik aktda birbaşa iştirak etmir. Burada zülalın üçlü və dördlü quruluşu qorunub saxlanır. Digər- sink atomları proteinin aminturşu atomları NAD adenin qalığı və spirtin hidroksil qrupu ilə koordinasiya

Sinksaxlayan dehidrogenazaların bəzi xarakteristikaları.


ferment	Mol. kütləsi	kofaktor	reaksiyalar
Alkoqoldehidrogenaza	84000	2-4 Zn 2-NAD	$RCH_2OH + HAD^+ = RCHO + HAD-H + H^+$
Malatdehidrogenaza	40000	1-2Zn nNAD	$Malat + HAD^+ = oksaloasekt + HAD-H + H^+$
Qlutamat dehidrogena	106000	2-4Zn nNAD-p	$Qlutamat + HAD-P^+ = -ketoqlutarat + NH_3 + HAD-PH^+$

olunur. Spir molekuluna digər tərəfdən nikotinamid qalığı yaxınlaşaraq, spirtdən hidrid ionunun H- ayırır.

Burada biokatalizin ən sadə hali- sinksaxlayan fermentin iştirakı ilə birpilləli oksidləşmə-reduksiya reaksiyasının sürətlənməsi prosesi gedir.



Aldehid və ya hipoksantinin oksidləşməsi zamanı daha mürekkeb bir neçə mərhələli oksidləşmə-reduksiya reaksiyaları zamanı daha mürekkeb bir neçə mərhələli oksidləşmə-reduksiya reaksiyaları zəncir təşkil edir:



Aldehidoksidaza

Burada metalloflavofermentdə ən azı üç oksidləşmə-reduksiya reaksiyası həyata keçir.


Cədvəl 39
Metalloflavofermentlərin bəzi xarakteristikaları

Metalloferment	Mol. kütlesi	kofaktor	Reaksiyalar
Ksantinoksidaza	300000	8Fe, 2Mo, 2FAD	Ksantin+O ₂ = urat + H ₂ O ₂
	300000	8Fe, 2Mo, 2FAD	Aldehid+O ₂ = turşu+H ₂ O ₂
Nitratreduktaza	-	nMo nFAD	NO ₃ ⁻ +HAD(P)H ↔ NO ₂ ⁻ +HAD(P) ⁺ +H ₂ O

Cədvəl 38-də tərkibinə daxil olan metalloflavofermentlərin bəzi xarakteristikaları verilmişdir.

Canlı oraqnizmlərdə tərkibində Fe olan çoxlu sayıda metalloprotein vardır. Cədvəl dəmir saxlayan metallofermentlərin bir sıra xassələri təqdim olunmuşdur.

Sitoxromlar və onların elektron ötürmə zəncirlərində rolü. Oksigen çox aktiv oksidləşdirici olduğundan bir sıra təhlükələr doğurur. Elə bu səbəbdən də oksigenlə oksidləşmə reaksiyalarının aktiv mərkəzləri eksər metabolik proseslərin getdiyi yerlərdən təhlükəsizliyi təmin olunan məsafədə yerləşir. Bu nailiyyət, standart potensialları ardıcıl olaraq kiçilən bir sıra fermentlərin oksidləşmə-reduksiya proseslərində iştirakı nəticəsində əldə edilir. Proses zamanı hüceyrə mitoxondriyalarda oksigen molekuluna elektron ötürülməsi baş verir. Prosesin sxemi şəkil 38-də təqdim edilmişdir.




Şək. 40. Oksigendən istifadə edən hüceyrə mitoxondriyalarda elektron keçidi zəncirində reaksiyaların ardıcılılığı.

Bu zəncirin mühüm iştirakçıları- sitoxromlardır. Hemsaxlayan zülallar qrupuna aid olan sitoxromlarda demir atomu porfirinəbənzər ligandların əhatəsində olur. Sxemdə göstərilən ardıcılıq bir neçə ATP molekulinun sintezi və eləcə də üzərində sitoxrom yerləşən membranın müxtəlif tərəflərində ayrı-ayrı mərhələləri lokallaşdırmaq üçün imkan yaradır.


Beləliklə, elektron ötürülmə zəncirinin iştirakçısı olan sitoxromlar O_2 -ni mərhələ-mərhələ reduksiya edən hem tərkibli zülallardır.

Sitoxrom P-450 fermentləri. «Sitoxrom P-450» termini dedikdə- demir porfirin aktiv mərkəzli fermentlər nəzərdə tutulur. Bu fermentlər oksigen atomunun karbohidrogen substratına nufuzu prosesinin katalizatorlarıdır. P-450 ifadəsi bu birləşmələrin spektral analizinin nəticələri ilə bağlıdır. Bu fermentlərin katalize etdiyi ən mühüm reaksiya ümumi halda aşağıdakı kimi qeyd edilir:



$R - H$ əlaqəsinə oksigen atomunun daxil edilməsi (atom keçidi mexanizmi ehtimal olunan oksid-ləşmə-reduksiya reaksiyası) - orqanizmin hidrofob toxik agentlərini (məsələn, dərmənlərin, steroid birləşmələrin, pestisidlərin) daxil olmasına qarşı müdafiə funksiyasıdır. $RH \rightarrow R - OH$ tipli hidroksilləşdirmə prosesi bu birləşmələrin suda həll olma qabiliyyətini yüksəldir və bunun nəticəsində onların orqanizmdən yuyularaq kənar edilməsi üçün şərait yaradır.

Sitoxrom P-450-in fərəz olunan təsir mexanizmi 3 sayılı tsiklde eks edilmişdir. Zəncirin (a) mərhələsində ferment ilkin $Fe(III)$ kompleksi şeklinde mövcud olduğu yerdə başlayır. Artıq (b) mərhələsində $R-H$



Tsikl 3

Cədvəl 40

Ən çox yayılmış dəmir saxlayan metallofermentlərin bəzi xassələri

Metalloferment və ya redoks sistemi	M2	Qeyri-üzvi hissələrin tərkibi	E	Funksiya
$\text{Fe}(\text{phen})_3^{3+} + \text{e}^- = \text{Fe}(\text{phen})_3^{2+}$	-	-	1,10	-
$\text{Fe}^{3+} + \text{e}^- = \text{Fe}^{2+}$	-	-	0,77	-
Yüksek redoks potensiallı dəmirproteinlər	9500	$3\text{Fe}_4\text{S}_3$ cys	0,35	-
Sitoxrom P -450	12000	1 Fe- hem	0,22	Elektron «nəqliyyatı»
$[\text{Fe}(\text{CN})_6]^{3-} + \text{e}^- = [\text{Fe}(\text{CN})_6]^{4-}$	-	-	0,22	-
Methemoglobin/hemoglobin	-	4Fe, hemlər	-	O ₂ daşıyıcısı
Adrenodoksin	13000	2Fe, 2S	0,15	-
Sitoxrom B	-	-	0,050	-
Metmioqlabin/mioqlabin	-	1Fe, 4cys	0,046	-
$\text{Fe}(\text{C}_2\text{O}_4)_3^{3-} + \text{e}^- = \text{Fe}(\text{C}_2\text{O}_4)_3^{4-}$	-	-	0,020	-
rubredoksin	6000	1Fe, 4cys	-0,057	-
peroksidaza	-	-	-0,170	-
FeIII(oxim) ₂ - FeII(oxim) ₃	-	-	-0,251	-
ferrodoksin	6000	7Fe, 8S 7 cys	-0,42 -0,49	Reduksiyaedici, elektron ötürüçüsü

karbohidrogen substratının birləşməsi və bir elektron keçidi hesabına (c) məhələsinin əmələ gəlməsит baş verir. Əmələ gəlmış Fe(II) kompleksi oksigen molekulunu birləşdirərək (d) çevrilir. Bu mərhələdə əlavə olaraq CO ilə reaksiya üçün imkan yarana bilir və nəticədə (e) birləşməsi əmələ golir və bu birləşmə asanlıqla spektroskopik üsulla müəyyən olunur. Burada əsas reaksiya porfirin tsiklinin (d) ikinci elektronla reduksiyasıdır ki, bu zaman radikal-anion meydana çıxır. 2H^+ ionlarının birləşməsi Fe(IV) okso-

kompleksinin əmələ gəlməsinə səbəb olur və o, RH substrati ilə əlaqədə olaraq oksigen atomunu ötürür. ROH-in ayrılması və boşalmış koordinasiya yerinə H₂O molekulunun birləşməsi ilkin (a) vəziyyətinin yenidən yaranmasına getirib çıxarır. Tsiklin əsas bağlayıcı mərhələsi Fe(IV) saxlayan (c) oksokompleksinin əmələ gəlməsi hesab olunur.

Aktiv mərkəzin quruluşu nəzərdən keçirildikdə məlum olur ki, R-450 sitoxromunun aktiv mərkəzinin dəmir ionu məhluldan kənarda, molekulun zülal hissəsi ilə ekranaşdırılmış oksigen molekulu isə qismen məhlulda yerləşmişdir.

Müqayisə üçün dəmirin nisbətən sadə birləşmələrinin oksidləşmə-reduksiya potensialları da verilmişdir. Dəmirsaxlayan fermentlər özünün kimyəvi quruluşuna görə iki qrupa bölünür:

- tərkibinə dəmir daxil olan porfirin həlqəli hem proteinləri;
- qeyri-hem proteinləri.


Oksigen daşıyıcısı olan hem proteinləri ayrıca nəzərdən keçirilib. Burada biz, ferment xassəli dəmirsaxlayan proteinlərin xüsusiyyətlərini qısa şəkildə nəzərdən keçirəcəyik. Belə proteinlərə ilk növbədə sitoxromlar aiddirlər. Onların sayının 50-dən çox olmasına baxmayaraq, yalnız bir neçəsi, xüsusən də sitoxrom s daha əsəli surətdə öyrənilmişdir.

Sitoxromların B və P-450 mərkəzi atomun beşinci və altıncı vəziyyətin-də yerləşən qruplar liqandların qüvvəti sahəsi ilə xarakterizə edilir və buna görə də aşağı spinli komplekslərə aid edilir. Sitoxrom A-da beşinci və altıncı yerlər su-molekulu uyğun olaraq, imidazolla tutulub. Buna görə də bu ferment su molekulunu sixişdirib çıxararaq oksigeni birləşdirə bilir.


Sitoxromlar oksidəşdirici fosforilşmə reaksiyalarında iştirak edirlər. Sitoxroms makromolekulu sferoid formalı (3,0 x 3,4 x 3,4 nm) olub, 104 aminturşu qalığından ibarətdir.

Dəmisaxlayan porfirin həlqəsi aminturşu qalıqlarının hidrofob həlqələri ilə əhatə olunub. Burada səthdən hidrofob sahəyə və hem dəmirinə tərəf iki kanal mövcuddur. Elektron keçidi eyni zamanda, - qoşulmuş protein sistemi vasitəsilə ilə də həyata keçirilə bilər.

Canlı orqanizmlərin həyat fəaliyyətində dəmirsaxlayan peroksidaza və katalaza, fermentlərin rolü çox əhəmiyyətlidir. Peroksidaza, müxtəlif substratların hidrogen peroksidlə oksidləşmə reaksiyalarının katalizatorudur:



Katalaza, hidrogen peroksidin parçalanma reaksiyasını katalizə edir:



Hər iki reaksiya hidrogen peroksidin iştirakı ilə getdiyindən peroksidə ilə katalazanın xassələrində oxşar cəhətlər çoxdur.

Peroksidazanın quruluşu ilə mioqlöbin arasında oxşarlıq çoxdur. Lakin onlar redoks-potensialları ilə xeyli fərqlənirlər.

Peroksidazanın katalitik təsiri qeyri-spesifik xarakter daşıyır. Belə ki, əksər substratların hidrogen peroksid ilə oksidləşməsində peroksidazadan başqa bir sıra metal ionları, turşu anionları, nisbətən sadə kompleks birləşmələr də katalizator kimi çıxış edir.

Fizioloji rolu axıra qədər məlum olmayan katalaza. Digər hemoprotein fermentlərindən fərqlənir. Tərkibinə dörd hem qalığı daxil olan katalazanın molyar kütləsi 240000-ə bərabərdir.

Hemoqlabının komponentlərindən fərqli olaraq, bu dörd hem qalığı bir-biri ilə qarşılıqlı təsirdə olmur. Katalazada dəmirin oksidləşmə dərəcəsi $+3$ -dür. Bu metalloproteinini tərkibində dəmir hətta qüvvəti reduksiya edicilərlə də reduksiya olunmur. O, hidroperoksid (OOH^-) anionu ilə davamlı kompleks əmələ gətirir.

Tərkibinə hem qrupları daxil olmayan böyük miqdardan dəmirsaxlayan protein məlumdur.

Bu proteinlərin bir neçsinə biz artıq nəzərdən keçirmişik. Onlar molekulyar oksigenini daşıyıcılarındanlar. Bir sıra dəmirsaxlayan proteinlər dəmir «topluyıcısı» rolunu nun ifaçısı olub, onun orqanizm boyu nəqlinin aparıcılarındanlar. Belə proteinlərə ferritin və transferrini aid etmək olar. Dəmir və fosfat qrupları saxlayan fermentin makromolekulunun tərkibinə 24 subvahid daxil olur. Onun molekul kütləsi 460000-ə bərabərdir. Transferrinin molekul kütləsi nisbətən azdır (77000). Onun tərkibində dəmir üç tirozin qalığı və iki imidazol qrupu ilə bağlanmış olur.

Kükürd saxlayan proteinlər də xüsusi əhəmiyyət kəsb edir. Onların tərkibinə dəmir, sulfid kükürdü və sistein qrupları daxil olur. Belə metalloproteinlər nisbətən kiçik olan molekul kütlələri və çox kiçik oksidləşmə-reduksiya potensialı (-0,43) ilə xarakterizə edilir. Ona görə də bu metallofermentlər bir sıra müüm bioloji proseslərdə iştirak edir. Əsasən də molekulyar azotun fiksasiyası prosesində, fotosintezdə, mitokondriyalarda baş verən oksidləşdirici fosfilləşmədə və s. iştirak edir.

Gösteriləq qrup dəmirsaxlayan metalloproteinlərin ən mühüm nümayəndələrindən biri ferredoksinidir. Ferredoksinin bir neçə şəkildəyişməsi mövcuddur. Molekulyar kütləsi ~6000, oksidləşmə-reduksiya potensialı -0,42 V bərabər olan ferredoksin daha dərindən öyrənilmişdir. Ferredoksin makromolekulunun tərkibinə 7-8 dəmir atomu, 7-8 kükürd atomu, 8 sistein qaliği daxil olur. Ehtimal olunur ki, bunların hamısı özünəməxsus quruluşlu, çox atomlu klaster əmələ getirir:

Rentgenquruluş tədqiqatlarının nəticəsində müəyyən edilmişdir ki, bu metalloproteinlərdə dəmir atomları düz xətt üzrə yerləşmişdir.

Reduksiya olunmuş ferredoksinin tərkibində eyni miqdarda Fe(II) və Fe(III) atomları olur. Tərkibinə görə ferredoksinə oxşar maddələr bəzi bakteriyalardan alınmışdır. Bu maddələrin oksidləşmə-reduksiya potensialları xeyli yüksəkdir +0,35 V. Ədəbiyyatda bu maddə «yüksek potensiallı dəmirprotein» adlanır.

Metalloproteinlərin ən az öyrənilmiş qrupu misəsaslı proteinlardır. Müəyyən edilmişdir ki, mis ionları protein ilə davamlı olaraq bağlanmışdır və onların kenar edilməsi çox vaxt dönməz proses olur. Bu metalloproteinlər içərisində ən yaxşı öyrənilmiş gəmisionindir.

Bir mol proteinə bir mis atomu saxlayan proteinlər bir neçə növ olur:


- bu qrup proteinlər göy rəngli maddələr olub elektron ötürülməsində aktiv iştirak edirlər,

- Cu(II) saxlayan çəhrayı rəngli metalloproteinlər işıq şüalarını intensiv udması ilə xarakterizə edilir,

- tərkibində Cu(I) saxlayan daimi O₂ qarşılıqlı təsirdə olan və bu molekula elektron ötürən metalloproteinlər bəzi hallarda St-Cu(I)-O₂, üçlü kompleksi əmələ gelir və burada elektron substratdan oksigenə mis atomlarının köməyi ilə ötürülür.

Missaxlayan çoxsaylı metalloproteinlər bir makromolekulda bir neçə mis atomu saxlayır. Protein makromolekulunda mis atomları müxtəlif əhatəli və müxtəlif həndəsi quruluşlu yerləri tuturlar. Bunların içorisində tez-tez rast gələn diomaqnit xassəli biri-birinə çox yaxın yerləşən (Cu... Cu) qruplaşmasıdır.

Sitoxrom a₃-de mis hem qrupuna daxil olaraq, elektron ötürücüsü roluunu oynayır və asanlıqla oksidləşmə dərəcəsini dəyişir:




Mis saxlayan proteinlərin xassələri

Metalloferment və ya redoks-sistem	Molekul kütləsi	Qeyri-üzvi hisselerin tərkibi	E	Funksiyaları
Tirozinaza	120000	4Cu(I)	-	Fenolun oksidləşməsi
Lakkaza	120000	4Cu(II); Cu(I)	0,415	Difenolun oksidləşməsi
Askorbin turşusunun oksidazası	146000	6Cu(II)	-	Askorbin turşusunun oksidləşməsi
Serüloplazmin	151000	8Cu(II)	0,37	Əger substratlarla oksidləşməsi
Aminooksidazalar	100000-300000	nCu(II)	-	Amin+O ₂ → aldehid+NH ₃
Sitoxromoksidaza	100000-100000	1Cu-hem	-	Sitoxromun redoks-prosesleri
Azurin	16400	Cu(II)	-	Tənəffüs zəncirində iştirakı sitoxrom-sitoxromoksidaza
Plastosiagein	21000	2Cu	-	-
Cu(NH ₃) ₂ ²⁺ -Cu(NH ₃) ₂ ⁺	-	-	0,340	-
Cu(imiqdar) ₂ ²⁺ - Cu(imiqdar) ₂ ⁺	-	-	0,345	-
Cu(II)(dlu) ₂ - Cu(I)(dlu) ₂	-	-	-0,16	-

Bir sra missaxlayan metalloproteinlər heyvanlarda dəri pigmentlərinin hazırlanmasında iştirak edir.

Koferment B₁₂. Koferment B₁₂ Yer qabında yayılmasına görə otuzuncu yeri tutan kobalt, bir sox bioloji proseslərdə iştirak edən litium və brom a-nisbetən daha tez-tez rast gəlinir. Lakin onun bioloji rolü bir birləşməyə- B₁₂ konformentinə aid edilir. Bu birləşmədə metal atomu beş azot atomu və adezoninin karbon atomu (76) ilə birləşmiş olur. Kobalt karbon əlaqəsinin mövcudluğu bu molekulu bioloji metal-üzvi birləşmələrin ilk nümayəndəsi kimi təsnif etməyə imkan verir.

Vitamin B₁₂ ilə oxşar birleşmədə kobalt atomu adenozin evezinə sian liqandı ilə bağlanmış olur. Kobaltın başqa bu tipli kompleks birləşmələri də məlumdur. Bu tip bütün birləşmələr kobalamin adı altında məlumdur. B₁₂ vitamini 1929-cu ildə qara-ciyr ekstraktində ayrılmışdır. Sonralar müəyyən edilmişdir ki, konforment və yaxud B₁₂ vitamininin olmaması insanlarda bədxassəli anemiyanının inkişafına səbəb ola bilər. Vitamin B₁₂-nin rentgen-quruluş analizinin nəticələri bu birləşmədə Co – CN əlaqəsinin mövcudluğunu təsdiq etmişdir. Bu işlər üçün 1964-cü ildə D.Holdkin Nobel mükafatına layiq görülmüşdür.



81 Koferment B₁₂ (R = adenozil)

B₁₂ konformentinin kimyası çox rəngarəng və maraqlıdır. Cədvəl 41-də B₁₂ konformentinin bəzi reaksiyaları eks olunmuşdur. Reaksiyaların su mühitində getməsinə baxmayaraq, xüsusi liqand əhatəsi kobalt üç valent halında stabillaşdırır. Co(III) saxlayan forma elektrofil və oksidleyici xassələrə malikdir. O, əsənləqələq Co(II)-yə qədər reduksiya olunur. Reduksiya prosesi davam etdikdə, sulu mehlulda kobalt üçün tipik olmamayan Co(I) əmələ gelir. Co(I) qüvvətli nukleofil xassələrə malik olmaqla əsənləqələq metilləşməyə məruz qalır. Alınan metilkobalamin metil qruplarının daşıyıcısı rolu ifa etməsinə baxmayaraq, məsələn, metioninin sintezi zamanı kənar reaksiyalara daxil olaraq, qüvvətli zəherler ($Hg(CH_3)_2$) və ya $Pb(CH_3)_4$ əmələ gətirir. Liqand əhatəsinə görə kobalt müxtəlif qeyri-adi reaksiyalara daxil olur. Bu reaksiyalar nəticəsində porfirinəbənzər korrin tsikli əmələ gəlir və burada 4 donor xassəli azot atomları kompleksin ekvatorial müştevisi üzərində yerləşir. Beşinci pozisiyada qoşulmuş liqandın donor xassəli azot, altıncı pozisiyada isə karbon atomlu liqand yerləşmiş olur. Beləliklə, B₁₂ konformenti biologiyada tek-tek hallarda rast gələr metal üzvi birləşmələrə misal ola bilər. Bu rabitə davamsızdır və homolitik üsulla parçalanaraq bir tek elektronlu karbon radikalı əmələ gətirir. Bu radikal digər C – H rabitələrindən hidrogen ayırmağa qabildir. B₁₂ konformentidən radikal üsulu

Cədvəl 42

Koferment B₁₂-ye oxşar fermentlər ilə katalizə olunan reaksiyalar

Substrat	Ferment	Mohsul
$\begin{array}{c} \text{H} & \text{O} \\ & \parallel \\ \text{HOOC}-\text{C}-\text{CH}_2-\text{C}-\text{SCoA} \\ & \\ \text{H} & \text{H} \end{array}$	Metilmalonid KoA - mutaza	$\begin{array}{c} \text{CH}_3 \text{ O} \\ \\ \text{HOOC}-\text{C}-\text{C}-\text{SCoA} \\ \\ \text{H} \end{array}$
$\begin{array}{c} \text{H} & \text{NH}_2 \\ & \\ \text{HOOC}-\text{C}-\text{CH}_2-\text{C}-\text{COOH} \\ & \\ \text{H} & \text{H} \end{array}$	Qlutamatmutaza	$\begin{array}{c} \text{CH}_3 \text{ NH}_2 \\ \\ \text{HOOC}-\text{C}-\text{C}-\text{COOH} \\ & \\ \text{H} & \text{H} \end{array}$
$\begin{array}{c} \text{OH} \text{ H} \\ & \\ \text{CH}_3-\text{C}-\text{C}-\text{OH} \\ & \\ \text{H} \text{ H} \\ \\ \text{H} \text{ OH} \\ & \\ \text{CH}_3-\text{C}-\text{C}-\text{OH} \\ & \\ \text{H} \text{ H} \end{array}$	Dioldehidrataza (H_2O -nun ayrılması)	$\begin{array}{c} \text{H} & \text{O} \\ & \parallel \\ \text{CH}_3-\text{C}-\text{C} & \text{H} \\ & \\ \text{H} & \text{H} \end{array}$
$\begin{array}{c} \text{NM}_2 \text{ H} \\ & \\ \text{CH}_2-\text{C}-\text{OH} \\ \\ \text{H} \end{array}$		
$\begin{array}{c} \text{NH}_2 \\ \\ \text{CH}_3-\text{C}-\text{OH} \\ \\ \text{H} \end{array}$	Etanolamin- ammoniyakliaza ($-\text{NH}_3$)	$\begin{array}{c} \text{O} \\ \parallel \\ \text{CH}_3-\text{C} \\ \\ \text{H} \end{array}$
$\begin{array}{c} \text{NH}_2 \text{ H} & \text{NH}_2 \\ & \\ \text{CH}_2-\text{C}-\text{CH}_2-\text{CH}-\text{CH}_2-\text{COOH} \\ \\ \text{H} \end{array}$	L- β - Lizinmutaza	$\begin{array}{c} \text{NH}_2 & \text{NH}_2 \\ & \\ \text{CH}_3-\text{CH}-\text{CH}_2-\text{CH}-\text{CH}_2-\text{COOH} \end{array}$
$\begin{array}{c} \text{O} \quad \text{O} \quad \text{O} \\ \quad \quad \\ \text{O}-\text{P}-\text{O}-\text{P}-\text{O}-\text{P}-\text{OCH}_2 \\ \quad \quad \\ \text{O}^- \quad \text{O}^- \quad \text{O}^- \\ \text{O} \quad \text{O} \quad \text{O} \\ \quad \quad \\ \text{O}-\text{P}-\text{O}-\text{P}-\text{O}-\text{P}-\text{OCH}_2 \\ \quad \quad \\ \text{O}^- \quad \text{O}^- \quad \text{O}^- \\ \text{osas} \end{array}$	Ribonukleo- tidreduktaza	$\begin{array}{c} \text{O} \quad \text{O} \quad \text{O} \\ \quad \quad \\ \text{O}-\text{P}-\text{O}-\text{P}-\text{O}-\text{P}-\text{OCH}_2 \\ \quad \quad \\ \text{O}^- \quad \text{O}^- \quad \text{O}^- \\ \text{O} \quad \text{O} \quad \text{O} \\ \quad \quad \\ \text{O}-\text{P}-\text{O}-\text{P}-\text{O}-\text{P}-\text{OCH}_2 \\ \quad \quad \\ \text{O}^- \quad \text{O}^- \quad \text{O}^- \\ \text{esas} \end{array}$

ile hidrogenin ayrılması, substrat molekullarında C – C və C – H rabitəlerinin yenidən qurma proseslərində müşahidə olunur.

Koferment B₁₂ (vitamin) müstəsna olmaqla kobaltsaxlayan bioloji sistemlər çox az öyrənilmişdir. Koferment B₁₂ həm kimyəvi və həm də bioloji nöqtəyi-nəzərdən böyük əhəmiyyət kəsb edir. Onun quruluşu fiz-kimyəvi üsulların tətbiqi ilə çox dəqiq öyrənilmişdir. B₁₂ konformentimin tərkibinə porfirinin analoqu olan korrin daxil olur. Korrində kobalt atomu dörd azot atomu ilə əhatə olunub. Beşinci və altıncı yerlər isə başqa liqandalarla əvəz oluna bilər.

Adətən bu liqandalar imidazol və sianid qruplarıdır. Əgər CN⁻ qrupu başqa liqandalarla əvəz olunubsa- belə birləşmələr kobalaminlər, əgər imidazol qrupu da əvəz olunbsa, onda onlar kobilamidlər adlandırılır. Qeyri-üzvi biokimya üçün rabitesi Co – C birləşmələri daha əhəmiyyətlidir.

B₁₂ kofermenti orqanizmdə bir sıra funksiyaların icraçısıdır:

- CH₃ qrupunun ötürülməsində. Yəni metilloşdirmədə;
- bir çox moleküllerin skeletinin yenidən qurulmasında;
- üzvi substratların reduksiyasında.


Koferment B₁₂ və onun analoqları üçün koordinasiya ədədinin (k.o.) asanlıqla altından beşə dəyişməsi və bu formalar arasında tarazlığın yaranması xarakterdir.

Co(III) birləşmələrində transeffekt meydana çıxır və bu aşağıdakı tarazlıq halının yaranması ilə ifadə olunur:

Kompleks Co(III) (k.o.6) Kompleks Co(III) (k.o.5)

Co(III) komplekslərinin adı tarazlıq hallarından fərqli olaraq bu tarazlıq çox tez yaranır.

Bu birləşmələrin ikinci xarakter xüsusiyyəti ondadır ki, onlar asanlıqla reduksiya olunur və bir sıra hallarda, xüsusən də üzvi radikal (R) ilə qarşılaşqı təsir zamanı oksidləşmə dərəcəsi müəyyən olmur:



Co(I) və Ni(II) elektron analoquduurlar (elektron quruluşları d⁸).

Bu vaxta qəqəd nəzərdən keçirdiyimiz redoks proseslər oksigen və hidrogenini iştirakı ilə gedirdi. Lakin oksidləşmə-reduksiya prosesləri müxtəlif

oksidleşme dərəcəli azot birləşmələri ilə də gedə bilər. Belə reaksiyalar adətən çox mürekkeb tərkibli metallofermentlərin iştirakı ilə gedir. Bu proseslər arasında ən əhəmiyyətliləri bunlardır:

- molekulyar azotun ammoniyaka çevrilmesi ilə fiksasiyası ($N_2 \rightarrow NH_3$); bu proses ancaq mikroorqanizmlərin ve yaxud da onların ali orqanizmlərlə simbiozu ilə həyata keçir;

- nitrofikasiya - ammoniyak və aminlərin nitrit və nitratlara qədər oksidləşməsi;


- assimilyasiya - canlı orqanizmlər tərəfindən nitratların udulması və onların aminlərin törəmələrinə qədər, xüsusən də zülalların mühüm quruluş vahidi olan aminturşulara qədər reduksiyası;

- denitrofikasiya - nitrit və nitratların sərbəst azota qədər reduksiyası.

Sxematik olaraq bu proseslər azot tsikli kimi göstərilir (şək 41).

Bu proseslərdən ən yaxşı öyrənilmiş nitritlərin oksidləşdirilməsi - nitratların reduksiyasıdır. Molibdensaxlayan proteinlərin iştirakı ilə gedən bu

Nitrofikasiya



Şək. 41. Biosistemlərdə azotun dövranı prosesi.

proseslərde oksidləşən substrat FAD-H₂, reduksiya olunan substrat isə FAD-dir. Sxematik olaraq bu proses aşağıdakı kimi ifadə olunur:

Son zamanlar azotun müxtəlif səviyyələrdə mələyim fiksə olunması ən əhəmiyyətli problemidir:

- bütöv orqanizmdə;

- hüceyrə səviyyəsində;
- canlı hüceyrə saxlamayan substrat səviyyəsində;
- mikromolekulyar səviyyədə;
- molekulyar səviyyədə.

Molekulyar azotun bioloji substrat tərəfindən hüceyredaxili fiksasiyası zamanı bir sıra mühüm amillər müəyyən olunmuşdur:


- azotün fiksasiyası yalnız molekulyar oksigen olmayan şəraitdə mümkündür;
- azotu fiksə edən bioloji substratda iki fraksiya - hidrogen-donor sistemində azotu fəallaşdırın sistem olmalıdır;
- azotu fiksə edən sistemlərdə bir və ya bir neçə qüvvətli reduksiyaedici olmalıdır.
- molekulyar azotun fiksasiyası üçün bioloji sistemlərdə universal enerji mənbəyi adenozintrifosfat (ATF) olmalıdır. Azotun mələyim şəraitdə fiksasiyası zamanı ATF rolu tam aydınlaşdırılmamışdır. Lakin müəyyən olunub ki, hər bir ötürülen elektrona 2 mol ATF sərf olunur.

Azotfiksədici sistemlərdə molekulyar oksigenə qarşı həssas olan ən azı iki metalloprotein mövcuddur:

- nitrogeneza-molekul kütlesi təxminən 270000 – 300000 olan, tərkibində Mo, Fe sisten qahiqları, labil küükürd (1:20:20:15 nisbətində) saxlayan protein;
- molekul kütlesi ~40000 olan 1 mol-da 2 Fe və 2 labil küükürd atomları saxlayan metalloprotein.

Molekulyar azotun fiksasiya olunması üçün substratda hər iki proteinin eyni vaxta mövcudluğu vacibdir. Eyni zamanda hər iki protein eyni bioloji sistemə (aerob və ya anaerob) malik olmalıdır.

Son zamanlar nitrogenəzənin tədqiqi geniş miqyasda aparılır. Müxtəlif



modellər hazırlanır, ingibitorların təsiri öyrənilir. Tədqiqatlar əsnasında müəyyən olunmuşdur ki, nitrogenaza (N_2) substratına qarşı spesifik xassələr

göstərilir. O, eyni zamanda bir sıra başqa maddəlri də reduksiya edir (N_2O , N, CN^- , C_2H_2 , CH_3NC və s.)

Yuxarıda nəzərdən keçirilmiş materiallara əsasən demək olar ki, oksidləşmə-reduksiya reaksiyalarının katalizatorları olan metallofermentlər rəngarəng və çoxsayılıdır.

Metallopolinukleotidlər

Son zamanlara qədər metalların nukleotidlərinə, yəni metalların nuklein turşuları ilə komplekslərinə az diqqət yetirilirdi. Molekulyar bioloqianın əldə etdiyi nailiyətlər əsnasında, nuklein turşularının organizmin fəaliyyətində göstərdiyi aparıcı rol, bu problemdə olan marağın qat-qat artırılmışdır.

Keçən əsrin 50-60-cı illərinə qədər nuklein turşularının tərkibinə daxil olan metalların funksiyası tam aydın olmadıqdan, nuklein turşularında, onların müəyyən miqdarı «çirkəlmə» kimi qəbul edilirdi.


XX əsrin II yarısında aparılan tədqiqat işlərinin nəticəsində məlum oldu ki, metallonukleotidlərin tərkibinə daxil olan metallar, dezoksiribonuklein turşusunun ikizəncirli spiral quruluşunun stabillaşməsində, bu biopolimerin müəyyən konformasiyalarının yaranmasında və bununla əlaqədar olaraq, zülalların sintez proseslərində mühüm rol oynayır. Bu baxımdan xərçəng xəstəliyi ilə mübarizədə xüsusi kimyəvi-terapevtik aktivliyə malik effektiv vasitələrin tədqiqi çox vacibdir. Bu vasitələr dezoksiribonuklein turşusuna təsir cdərək, müəyyən proseslərin qarşısını alır (hüceyrələrin bölünmə proseslərini), bir sira prosesləri isə (hüceyrələrin bölünməsini) feallaşdırır. Tibb və biologiya üzrə mütəxəssisələrin fikrinə görə xüsusi efeckтивliyi ilə fərqlənen xərçəng xəstəliyinə qarşı preparatların əsas rolu, polinukleotid zəncirlərinin öz aralarında davamlı olaraq «tikilməsi»dir.

Polinukleotid zəncirləri müxtəlif tərkibli nukleotidlərdən tikilmişdir. Hər bir nukleotid üç komponentdən ibarətdir:


Burada B-purin və ya piramidin sırasının karbohidratla azot atomu vəsi-




təsilə birləşmiş azotlu əsasıdır, R – RNT olduqda karbohidrat qalığı riboza, DNT olduqda isə dezoksiribozadır (reduksiya olunmuş riboza), R – qalığı azot əsası və iki fosfat qrupu ilə bağlanır; P – fosfat turşusunun qalığı olub,

 iki riboza və ya dezoksiribzoza qalığı ilə oksigen körpücüyü vasitəsi ilə birləşir. Hidroksil qrupundakı hidrogen ionu asanlıqla elektrolitik dissosiasiyyaya uğrayaraq yüksəlmiş qalığı əmələ gətirir.


Qeyd edək ki, R qalıqlarının quruluşu aşağıdakı



kimidir:



Ribosa qalığı




dezoksiribosa qalığı

Purin sırası azot əsaslarının quruluşu aşağıdakı formullar ilə ifadə olunur:



Adenin




quanin


Göründüyü kimi, hər iki əsas tamamilə eyni cür imidazol (4,5,6,7,8) həlqəsinə malikdirlər. 1,2,3 və 9 vəziyyətlərində də eyni atomlar durur. Lakin 2 və 9 vəziyyətində əvəzedicilər müxtəlifdir. Adenin molekulunda H və NH₂, quanin molekulunda isə NH₂ və OH durur.

Qonşu zəncirin pirimidin əsasları ilə hidrogen elaqəsinin yaranmasında N-1 azot atomu, quanin qrupunun C-9 atomunda yerləşən hidroksil qrupu və amin qrupu iştirak edir. – N = COH fragmenti tautomer qruplaşmaya məruz qalaraq – NH – C = O fragmentini əmələ gətirir.


Pirimidin sırası əsaslarının quruluşu aşağıdakı kimidir.



Sitozin




timin




urasil

DNT- ikili spiralında sitozin quanin ilə üç hidrogen əlaqəsi ilə bağlanır:




Sitozin qalığı quanin qalığı

Eyni cür ikili DNT spiralləndə timin adenin ilə iki hidrogen əlaqəsi ilə bağlanmış olur:



Timin qalığı adenini qalığı


Nuklein turşusu zəncirinin ümumi formulu aşağıdakı kimidir:



DNT halında B_1 , B_2 , B_3 , B_4 , B_5 və s. yuxarıda sadalanan azotlu əsaslardır

Adenini, quanin, sitozin, timin); RNT olduqda isə B_1 , B_2 , B_3 , B_4 , B_5 , ... demək olar ki, həmin azot əsaslardır, yalnız timin urasil ilə evez olunub.

Əgər adenin və quanin uyğun olaraq B_1 , B_2 -dirse, sitozin və timin isə B_3 , B_4 -dirse, onda ikili zəncirdəki kimyəvi rabitələri aşağıdakı kimi göstərmək olar.



Ahınmış ikili zəncir ikiqat spiral əmələ getirir. Spiralın hər burumunda on monomer həlqəsi olur. İkiqat spiralın «daxilində» bir-biri ilə hidrogen əlaqəsi ilə bağlanmış azot əsasları, «xaricində» isə turşu təbietli dissosiasiya zamanı mənfi yüklenmiş oksigen atomlarından təşkil olunmuş lay əmələ gətirən fosfat qrupları yerləşir. Belə atom layları arasındaki qarşılıqlı dəfətmə qüvvələri, çoxsaylı hidrogen rabitələri hesabına yaranmış ikiqat spirali qıraraq, onu iki fərdi polimer zəncirinə çevirir.

İzola edilmiş nuklein turşularında hidrogen rabitələrinin dağıılması kiçik temperatur intervalında baş verir. Bu zaman tənzimlənmiş molekula daxili quruluşun ele bil ki, «əriməsi» baş verir.

RNT makromolekulunun tərkibinə daxil olan riboza qalıqları dezoksiribozadakı sərbəst hidroksil qruplarının mövcudluğu (hər bir monolire bir belə qrup düşür) ilə fərqlənir. Bundan əlavə bu moleküllərə timin əvəzinə urası daxil olur.

RNT makromolekulu yüksək elektrofilliyə malik olduğundan yalnız bir elastik polinukleotid zəncirindən ibarət olur. Bu zəncir bəzi yerlərdə ikiqat dolaşaraq, çox mürəkkəb və mütəhərrik ikili və üçlü quruluşlar əmələ gətirir.

Nuklein turşuları, öz üzərində böyük miqdarda yük daşıyan (hər bir monomernukleotiddəki aniona bir mənfi yük) tipik polielektrolitlərdir.

Məhz buna görə de məhlulda olan kationların qatılığı və təbiəti, nuklein turşularının duzlarının fiziki xassələrinə əhəmiyyətli dərəcədə təsir edir.

Belə xassələrə makromolekulyar konfiqurasiya (RNT makromolekullarının konfiqurasiyası), sedimentasiya süreti, nuklein turşularının məhlullarının özlülüyü və spektral xassələr aid edilir.


Qeyd etmək lazımdır ki, spektrlər DNT-nin təkcə fiziki deyil, eyni zamanda kimyəvi xassələrini də əks etdirir. Belə ehtimal olunur ki, kationların xarici, mənfi yüklenmiş zonaya birləşməsi, DNT zəncirləri arasındaki elektrostatik dəfət etmə qüvvələrini zəiflədir. Bunun nəticəsində onlar bir-biri

ile daha davamlı əlaqələrlə bağlanır, bu isə DNT-nin «ərimə temperaturunun» yüksəlməsinə səbəb olur. Əgər metal ionları azot əsaslarının hidrogen rabitəsinin yaranmasında iştirak edən azot və ya oksigen atomlarına birləşirlərsə, onda DNT-nin ərimə temperaturu kiçilir.


Beləliklə, ərimə temperaturundakı dəyişikliklər və bununla əlaqədar olaraq, spektrdəki dəyişikliklər, metal ionları ilə nuklein turşuları arasında kimyəvi rabitələrin yaranması ilə izah edilir.

Aşağıda DNT monomerlərindən birinin quruluşu verilmişdir.


Metal ionları monomernukleotidin müxtəlif atomları ilə birləşə bilər. Belə ki, metal ionu fosfat qrupunun (O-1') mənfi yüklenmiş oksigen atomuna və heterotsikllərin sərbəst azot (N-7 və N-3) atomlarına monodentat birləşməsi mümkündür. Eyni zamanda keçid metal ionları hidrogen əlaqəlerinin yaranmasında iştirak edən azot və ya oksigen atomlarına birləşə bilərlər.



Nukleotidin müxtəlif atomlarının iştirakı ilə metal ionlarının bidentat, yəni xelat birləşməsi də mümkündür. Bu zaman əsasən beşüzlü tsiklik quruluşlar əmələ gəlir.



Bir sıra alımların fikrinə görə N(7)...M...O-(1') xelat tipli 11 atomlu makrotsikllərin (makrotsiklə daxil olan metal ionu ilə birgə) əmələ gəlməsi mümkündür. Bundan başqa - O-...M²⁺...O- tipli qonşu nukleotidlərə aid fosfat qrupları arasında, eləcə aşağıda göstərilmiş tipdə də zəncirlər arası kimyəvi rabitələr əmələ gələ bilər.



Beləliklə, metal ionu ilə nuklein turşusu makromolekulu arasında bir-birindən fərqli çoxsayılı koordinasiya üsulları mövcuddur.

Aşağıda müxtəlif koordinasiya üsulları sadalanmışdır:

Monodentat koordinasiya	Bidentat koordinasiya
I. O-(1)	
II. N(7)	VII N(7)...C(9)-O
III. N(3)	VIII N(7).... O-(1')
IV. N(1)	Nukleotidlər arası
V. C(2)-N	IX. O-(1') O-(1)
VI. C(9)-	X. N(7) ...N(3)
	Zəncirlər arası
	XI. N(I)...N(II)
	XII.N(I)...O(II)

Gösterilən 12 üsul mümkün olan bütün koordinasiya imkanlarını əhatə etmir.

Qeyri-üzvi maddələrin ekologiyaya təsiri

Ötraf mühitin qorunması problemləri qeyri-üzvi maddələrin mənfi təsiri ilə əlaqədardır. Qədim zamanlarda insan fəaliyyətinin onu əhatə edən mühitə olan təsiri minimal idi. Kənd təsərrüfatının inkişafı ilə əlaqədar olan ilkin ekoloji dəyişikliklər döñər proseslər idi və tekrar olunan təbii hadisələrdən çox az fərqlənirdi. Sivilizasiyanın tərəqqisi təbii mənbələrin istifadəsini xeyli artırdı. Bu isə təbiətdə bərpa olunması çətinlik törədən dəyişikliklərin meydana çıxmamasına səbəb oldu. Meşələrin kütləvi olaraq məhvi torpaqda eroziyanın güclənməsinə gətirib çıxartdı. Flora, fauna və hətta iqlimin dəyişməsi labüb bir faktor kimi qarşıya çıxdı.


Sənaye inqilabına qədər, insanlar ətraf mühitə çox böyük diqqətlə yanaşış, onu qoruyurdular. Ekoloji problemlər XVIII-XIX əsrlərdə meydana çıxdı və hal-hazira qədər uyğun problemlərin çoxunun həlli üsulları əldə edilməmişdir. Beşəriyyət qarşısında duran əsas problemlərdən biri kənd təsərrüfatı və sonayə məhsullarının miqdarını artırmaqla borabər ətraf mühitin və planetimizin təbii resurslarının mühafizəsidir.

Yeyinti məhsullarını istehsalının artırılması kübrə və insektisidlərin tətbiqi ilə sıx əlaqədardır. Bu maddələr bir tərəfdən ətraf mühitin çirkələnməsinə səbəb olur, digər tərəfdən isə məhsuldarlığı artırır. Ekoloji sistemə böyük miqdarda azot, fosfor və kaliumun daxil olması, çay və gölləri bataqlığa çevirir. Gübrələrin ifrat miqdarına qarşı universal mübarizə üsulları hələ də məlum deyil. Torpağa əhəng və nitrofosfatların daxil edilməsi, bitkilerdə mikroelementlərin defisitinə səbəb olur. Bu isə çətin həlli olan fosfat və hidroksidlərin ($Mn_3(PO_4)_2$; $Fe(OH)_2$; $FeO(OH)$) əmələ gəlməsi ilə əlaqədardır.

Herbisid və intektisidlərin tətbiqi çox vaxt fermentlərin fəaliyyətini zəiflədir, bu isə müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Süni olaraq həyatı əhəmiyyətə malik elementlərin miqdarının azaldılması ilə bərabər, onların ifrat çoxluğu torpağın zəhərlənməsinə gətirib çıxarır. Bu zaman torpaqda və kənd təsərrüfat məhsullarında orqanizmə toksikoloji təsir göstərən elementlərin miqdarı artmış olur.

Məlumdur ki, Yer kürəsi üzərində bütün canlı orqanizmlərin və eləcə də insanın həyatı üç təbii maddi amildən tam asılıdır. Bunlar torpaq (litosfer), su hidrosfer və havadır (atmosfer). Məhz bu üç teməl canlı aləmin və o cümlə

lədən də insanın bütün həyatı tələblərini ödəyə bilir. Lakin bunların rolu müxtəlifdir. Belə ki, insan havasız cəmi bir neçə dəqiqə, susuz təxminən bir həftə, qidasız isə bir aya yaxın müddət ərzində yaşaya bilir. Orqanizmin havaya olan yüksək həssaslığı, həyat üçün vacib olan enerjinin bilavastə atmosfer oksigenindən asılı olması ilə əlaqədardır. Bu enerji oksigen ilə qida maddələrinin qarşılıqlı təsiri zamanı ayrıılır. Belə ki, həzm prosesi zamanı karbohidratlar qlükozoya qədər parçalanır və əmələ gələn qlükoza $C_6H_{12}O_6$ qanda həll olaraq, hüceyrələrə çatdırılır. Sonradan bütün toxuma və sümük hüceyrələrində oksigenlə ekzotermik qarşılıqlı təsir nəticəsində CO_2 , H_2O və enerji ayrıılmaqla kimyevi proseslər baş verir:



Karbohidratların parçalanması böyük sürətlə getdiyində, bu zaman alınan enerji orqanizm tərəfindən dərhal mənimşənilir. Butipli proseslər digər qida maddələri ilə də gedir.

Sənaye, nəqliyyat və energetikanın inkişafı Beşəriyyəti qlobal bir problem qarşısında qoymuşdur. Bu problem ətraf mühitin yəni bizi əhatə edən atmosfer, litosfer və hidrosferin mühafizəsidir. Hal-hazırda texnikanın inkişafı ekologyanın pozulmasına – Yer kürəsinin müxtəlif regionlarında iqlim şəraitinin dəyişməsinə, bir sıra heyvan və bitki növlərinin məhvini, insanların səhhətinin korlanmasına və bununla əlaqədar olaraq müxtəlif potologiyaların məydana çıxmamasına səbəb olmuşdur.

Qeyd etmək lazımdır ki, ekologyanın pozulmasında, ətraf mühitin çirkəndirilməsində bərk, maye və qaz halında olan üzvi və qeyri-üzvi maddələr iştirak edir. Bu tullantılar yanacağın yanması, metallurgiya, neftayırma və s. proseslər əsnasında alınır. Bununla yanaşı son zamanlar günbəgün artan avtomobilərin daxiliyanma mühərriklərinin fəaliyyəti nəticəsində atmosferin çirkənməsinin heç bir sübuta ehtiyacı yoxdur. Qaz halında olan zərərlə tullantıların tərkibinə CO_2 , CO , SO_2 , NO , toz, qurum halında karbon və s. bu kimi qeyri-üzvi maddələr daxil olur. Qeyd etmək vacibdir ki, bu birleşmələr yanma prosesləri nəticəsində alınır. Bu isə külli miqdarda oksigenin sərfi deməkdir.

Havanın zərərlı tullantılarla zənginləşməsi və bunun müqabilin-dəoksigenin miqdarının azalması tendensiyası ətraf mühitə və insanların səhhətinə mənfi təsir göstərmış olur. Bütün bunlar dünya alılərinin müşahidə və tədqiqatlarının əsasında durur. Bu tədqiqatlar əsasında müəyyən

edilmişdir ki, son illiklər ərzində atmosferdə karbon dioksidin miqdarı tədricən artır. Bu isə iqlimin dəyişməsinə səbəb olur. Alimlərin fikrine görə, karbon dioksidinin müyyəyen silsilə üzrə artımı «şitillik effekt» yaradaraq, temperaturun bir neçə dərəcə artmasına səbəb olur. Karbon dioksid planetimizə gəlib çatan Güneş şüalarının görünən və yaxın UB -hisəsini udmur. Diger tərəfdən, Yer tərəfindən buraxılan şüaların dalğa uzunluğu daha böyükdür və bu IQ – şüalanmanın bir hissəsi atmosferdə karbon dioksid tərəfindən udulur. Yer kürəsinin temperaturu Güneş enerjisi ilə Yerin əks istiqamətdə şüalandırığı enerji ilə taraz balans əməle gətirdiyindən, karbon dioksidinin bu tipli enerji udma qabiliyyəti disbalans yaradaraq, iqlimin dəyişməsinə səbəb ola bilər. Bu hadisenin uzun illər boyu davam etməsi buzlaqların əriməsinə və nəticədə təbii fəlakətlərə gətirib çıxara bilər. Karbon dioksid tərəfindən enerjinin akkumulə edilməsinin sürtü və təsiri haqqında irəli sürülen məsələlər disskussiya xarakterli olmasına baxmayaraq, ümumi fikir prosesin reallığına tərəf yönəlmüşdür.

Havani çirkəndirən qazlar sırasına karbonin digər oksidi CO – karbon monooksid də daxildir. Daxiliyanma mühərriklərinin natamam yanma məhsulu olan CO, insan orqanizmi üçün çox təhlükəlidir. Karbon monooksidinin quruluşunu nəzərdən keçirək görərik ki, onun :C = O: donor – akseptor tipli kovalent əlaqə yaratmaq qabiliyyəti çox yüksəkdir. Bu xassəsinə görə de o, hemoqlobinin tərkibində Fe(II) ionları ilə davamlı birləşmə əmələ getirərək, hemenqlobini oksigen daşıyıcısı rolundan məhrum edir.






Oksigenin parsial təzyiqi artdıqca (1) tənliyi üzrə tarazlıq sağa yönəlmış olur. Uyğun tarazlıq Hb, CO və HbCO arasında da yaranır. Havanın tərkibində CO daxil olduqda, oksigenlə karbon monooksid arasında hemoqlobinla birləşmə əmələ getirmə uğrunda rəqabət meydana çıxır. Hemoqlobinin CO-ya qarşı hərisliyi oksigenə nisbətən təxminən 300 dəfə çox olduğundan (2) tənliyi üçün tarazlıq sadit (1) reaksiyasının tarazlıq sabitindən 300 dəfə böyükdür.

Əslində orqanizmdə bu proses belə gedir. Ağ ciyər toxumalarında hemoqlobinin tərkibinə daxil olan hem oksigenlə birləşərək, oksohemoglobinın əmələ gətirir. Qan vasitəsi ilə oksohemoglobin hər bir hüceyrəyə çatdırılaraq, orada oksigeni özündən ayırrı. Hüceyrələrə çatdırılmış oksigen

yanma proseslerinde iştirak edir. Havada az miqdarda karbon monooksidin meydana gelməsi hemoglobinun korboksohemoglobinə çevrilməsinə səbəb olur. Bu zaman hüceyrələrin tərkibində olan qahq oksigen də CO neytral liqandlarının karbon dioksidə çevrilməsinə səbəb olur. Bu o deməkdir ki, orqanizmdə olan oksigen çatışmamazlığı bir əz da yüksəlir. Mehəz buna görə də karbon monooksidin havanın tərkibində cüzi miqdarı da həyat üçün təhlükə törədə bilər.

Atmosfer havasını çirkəndirən qeyri-üzvi maddələrdən biri də kükürd dioksiddir. Kükürd dioksid SO_2 üzvi maddələrin bakterioloji parçalanması nəticəsində, vulkan qazları ilə bərarər və eyni zamanda müəssisələrinin kimyəvi tullantaları sırasında atmosfəre daxil olur. Kükürd dioksid insan və ali heyvan orqanizmlərinin nəfəs yollarının selikli qişasına güclü təsir göstərir. Kükürd qazının bitki aləminə də mənfi təsiri çox böyükdür. Kükürd dioksid atmosferdə su buxarlarının duman şəklində kondensasiyasını gücləndirir. Bu onunla izah edilir ki, SO_2 -nin su ilə əmələ gətirdiyi mehsulun buxar təzyiqi, təmiz suya nisbətən kiçikdir. Buna görə də əmələ gələn mehlil kiçik darmılur şəklində havanın tərkibində asılıqlan kimi qalmış olur. Havanın tərkibindəki tüstü şəkilli bərk hissəciklər kiçik duman darmılari üçün kondensasiya mərkəzi olaraq, bu prosesi gücləndirir. Kükürd qazı eyni zamanda bitki yarpaqları üzərindəki suda həll olaraq, onların məhv olması üçün əlverişli şərait yaradır. Payız və qış aylarında bu proses daha intensiv getdiyindən, iynəyarpaqlı ağaclar ilk növbədə zərər çekir. Atmosferdə SO_2 -nin toplanması canlı təbiət üçün yaratdığı təhlükə ilə bərabər, müxtəlif qurğuların korroziyasını şiddetləndirir və bununla əlaqədar olaraq xalq təsərrüfatına əsaslı ziyan vurur.

Azot oksidlərindən atmosferdə ən çox rast gələnə azot monoooksiddir. NO – azot monoooksid atmosferdə baş verən elektrik boşalmaları, üzvi maddələrin bakterioloji çevrilmələri, daxiliyanma mühərriklərinin fəaliyyəti zamanı və s. hallarda əmələ gəlir. Daxidiyanma mühərriklərinin işi əsnasında yaranan NO-nun əmələ gelməsi və bunun əsasında sonradan baş verən çevrilmələri aşağıdakı kimi göstərmək olar:




Bu prosesdə əmələ gələn ozon çox qüvvətli oksidləşdirici və qıcıqlandırıcı təsirə malikdir. Proses nəticəsində eyni zamanda karbohidroenlərin natamarn yanma məhsulları olan sərbəst radikalların da əmələ gəlməsi istisna olunmur. NO sinir sistemini təsir edir və oksihemoglobinini metahemoglobinə çevirir.

Böyük miqyasda qaz nullantları (SO_2 , NO_2 , CO_2) bulud suları ilə turş mühit yaradaraq, «turş yağışlar» termini altında məlum yağıntı şəklində yer üzərinə düşür. Adətən yağış suyu üçün $\text{pH} = 5,6$ olduğu halda, bir sura hallarda pH -in qiyməti $4,3 - 1,5$ -ə qədər enir.

Turş yağışlar ekeloji sisteme mənfi təsir göstərir. Bu yağışlar əhəngdaşı ilə zəngin yerdərde düşdükdə, əhəngdaşının bufer tipli təsiri onları neytrallaşdırır. Əhəngdaşı olmayan dağlıq ərazilərdə və torpaqlarda, göllərdə suyun pH -nin qiyməti 5-dən aşağı olur. Turşluluğun artmasının mənfi cəhətlərdən biri də ondadır ki, turş mühit metalları oksidlərinin tərkibində məhlula keçirir. Belə metallar sırasına toksikoloji xassələrə malik olan sink, dəmir, manqan, alüminium kimi metallar da aid edilir.

Atmosfer havasında fluor və xlor əvəzli karbohidrogenlərin toplanması də şitilik effektinin yaranmasına səbəb ola bilər. Bu birləşmələr dalğa uzunluğu 8-12 nm olan infraqırmızı şüaları udur. Aparılmış hesablamalar göstərilmişdir ki, fluor- və xlorəvəzli birləşmələrin tətbiqi daha da intensivləşdirilərsə (aerozol balonlarında), onda XXI əsrə onların təsiri altında yaranan şitilik effekti, karbon dioksidin əmələ götirdiyi effektdən daha üstün ola bilər.

Əvvəller avtomobil mühərriklərinin benzinlərinin oktan ədədini yüksəltmək üçün qurğuşunun alkil törəmələrindən istifadə edirdilər. Benzinin yanma temperaturunda qurğuşunun uçucu halogenidlərini almaq üçün dibrometan və dixloretandən (mühərriki çirkənləndirən uçucu olmayan birləşmələrini əmələ gəlməsinin qarşısını almaq üçün) istifadə olunurdu:



Qurğuşun (II) halogenidləri atmosferdə $10 - 50 \text{ mkg/m}^3$ qatılığında aerozollar əmələ gətirir. Müəyyən olmuşdur ki, bir sıra rayonlarda atmosferdə qurğuşunun faktiki miqdarı təbii səviyyədən təxminən 1000 dəfə çoxdur.

Sənaye tüstüləri ilə çirkənləşmiş havanın tərkibində qurumdan başqa konserogen birləşmələr və ağır metallar toplanır ki, bu isə ağır ağciyər

xəsteliklərinin meydana çıxmasına səbəb olur. Belə metalların udulması həm sanitar-gigiyenik və həm də iqtisadi cəhətdən əlverişlidir.

Ətraf mühit dedikdə biz təkcə atmosferi (hava) deyil, eyni zamanda hidrosferi yəni təbii su mənbələrini də nəzərdə tuturuq. Bunların çirkəlməsində çox böyük rol sənaye və məişət çirkəb sularının üzərinə düşür. Belə ki, sənaye proseslərinin böyük hissəsi yuma, soyutma və s. əməliyyatlarının aparılması üçün çoxlu miqdarda su tələb edir. İstifadə olunmuş su yenidən su hövzələrinə qaytarılır. Bu proseslərin nəticəsi kimi çirkəb suları özləri ilə müxtəlif üzvi və qeyri-üzvi maddələr gətirir (fenol, Zn, Hg, Cu, Cr, Ni və s. metal ionları). Təbii su hövzələrinin yəni çay, göl, dəniz sularının tərkibindəki tullantılar tədricən yeraltı suların tərkibinə nüfuz edərək, torpağın tərkibinə daxil olur və beləliklə də insan, heyvan və bütün canlı aləm üçün böyük təhlükə törədir.

Qeyri-üzvi biokimyanın tətbiq sahələri

Hal-hazırda qeyri-üzvi biokimyanın nəzəri nailiyyətləri özünün tətbiq sahəsini tapmışdır. Bu nailiyyətlər on çox təbabətdə, kənd təsəppüfatında əsasən də bitkiçilikdə geniş miqyasda tətbiq edilir. Qeyri-üzvi bikimyanın effektiv tədqiqat sahələrindən biri toksikoloji xassələrə malik olan elementlərin müxtəlif bioloji tsikllərde roludur.

Müsəir dövrdə kimyəvi bionikanın yaradılması və inkişafı üzərində daim tədqiqatlar aparılır. Bu məqsədlə canlı orqanizmlərdə gedən prosesler öyrənilir və sənaye proseslərində modifikasiya olunmuş tərzdə tətbiq edilir (müləyim şəraitdə azotun fiksasiyası, qiymətli mikroelementlərin aypılması və s.).

Təbabətdə qeyri-üzvi biokimyanın tətbiqi, normal fəaliyyətdə olan orqanizmdə biometalların qatılığına əsaslanır. Bioelementlərin müəyyən olunmuş miqdarının tənzimləndirilməsi uyğun protein və hormon sistemlərinin köməyi ilə mümkün olur.

Orqanizmdə «biometal» ehtiyatları sistematik olaraq tamamlanır. Bu proses insan tərəfindən qəbul edilən qida və suyun hesabına mümkün olur. Tək-tək hallarda müəyyən bioelementin çatışmamazlığı hallarında, orqanizm tərəfindən asan mənimsənilən formada olan preparatların tətbiqi vacib olur.

Orqanizmdə bəzi bioelementlərin çatışmamazlığı müxtəlif xəstəliklərin meydana çıxmasına səbəb olur. Belə ki, dəmir çatışmazlığı anemiyaya, misin çatışmamazlığı damarların destruksiyasına, sinkin çatışmamazlığı bir sırada fermentin aktivliyinin keşkin azalmasına, maqneziumun çatışmamazlığı isə ribosomların dağılımasına gətirib çıxarır.

Orqanizmdə elementlərin çatışmazlığını tənzim cdən sistemlərin fəaliyyətinin dağılması, müxtəlif elementlərin miqdarının artmasına, bu isə ağır xəstəliklərin yaranmasına səbəb olur. Belə hallara misal olaraq, Vilsen xəstəliyini (qaraciyərdə, beyin və böyəpəklərdə mis artıqlığı), siderozis xəstəliyini (orqanizmdə dəmir artıqlığı) göstərmək olar. Orqanizmdə kalsiumun artıqlığı qan damarlarının divarlarında üzvi mənşəli «daşların» yığılmasına səbəb olur. Kalium ionlarının çoxluğu ürəyin fəaliyyətinə iki cür təsir edir:

- hüceyrə xaricində normadan iki dəfə çox kalium ionun olması ağır irək xəstəliklərinə, bəzi hallarda isə ölümə səbəb olur;

- hüceyrə daxilində isə həmin miqdar heç bir əsaslı təsir göstərmir.

Bir çox xəstəliklər zamanı qatılığı tənzimləyən nəzarət sistemlərində dəyişikliklərin yaranması orqanizmdə bioelementlərin qatılığına öz təsirini göstərir. Belə ki, bir sırada qaraciyər xəstəliklərində (hepatit, serroz) eyni zamanda nefrit, psoriaz, leykimiya və s. xəstəliklərin meydana çıxması zamanı orqanizmdə mis ionlarının qatılığı bir neçə dəfə aptmış olur.

Buna görə də orqanizmdə mis ionlarının qatılığına nəzarət, göstərilən xəstəliklərin diaqnostikasında və müalicəsində nəzarət sistemi kimi istifadə edilə bilər.

Qeyri-üzvi biokimya biosistemlər ilə yalnız «həyat elementlərinin» qarşılığı təsirini deyil, eyni zamanda digər metalların təsirini də öyrənir. Bununla əlaqədar olaraq, molekulyar səviyyədə Hg, As, Bi, Pb, Be kimi elementlərlə zəhərlənmə prosesinin mexanizminin tədqiqi çox böyük əhəmiyyətə malikdir. Bu elementlərdən cıvə, apsen, bismut və plümbum proteinlərin sulfhidril qruplarını blokada edir və yaxud fermentlərin aktiv məpkəzlərindən mis və sinki sixışdırıb çıxarırlar. Berillium isə bir sırada hidrolitik fermentləri blokada edərək, nuklein turşuları ilə davamlı əlaqə yaradır.

Qeyd etmək lazımdır ki, dərman preparatlarının əksəriyyəti, müəyyəyen metal və yaxud metal qrupları ilə seçici olaraq qarşılığı təsirdə olan liqandlardan ibarətdir.

Toksikoloji xarakterə malik metal ionlarını və ya biometalların artıq miqdarını seçici olaraq bağlayan maddələrin fəaliyyətinin molekulyar səviyyədə çox sadə izahı mövcuddur. Belə maddələr - detoksikantlar üç tələbə uyğun olmalıdır:

- detoksikantlar və onların metallarla əmələ gətirdiyi komplekslər toksik xassələrə malik olmamalıdır;

- detoksikantın metal ilə əmələ gətirdiyi kompleks, həmin metalın apoproteinin uyğun qrupu ilə əmələ gətirdiyi kompleksdən davamlı olmalıdır;

- detoksikantın metal ilə əmələ gətirdiyi kompleks, hüceyrə membranından asanlıqla xaric olunmalı, yəni lipidlərdə həll olmalıdır.

Bir sırada əhəmiyyətli detoksikantları nəzərdən keçirək.

Dimerkaprol (Britaniya antilyuiziti-BAL)

$\text{CH}_2\text{OH}-\text{CHSH}-\text{CH}_2\text{SH}$ maddəsi orqanizmdən As, Hg, Te, Tl, Au çıxarırlar.


D-penisillamin

$\text{HSC}(\text{CH}_3)_2\text{CHNH}_2\text{COOH}$, mis ionları ilə çox davamlı kompleks əmələ gətirən madde Vilson xəstəliyinin müalicəsində tətbiq edilir.

Etilendiamintetasetat

$[(\text{-OOCCH}_2)_2\text{N-CH}_2]_2^{4-}$ Pb və V ionları ilə davamlı komplekslər əmələ getirərək, onları orqanizmdən kənar edir. Bu preparati natriumkalsium duzu Na_2CaEdta şəklində tətbiq etmək daha məqsədə uyğunlaşdırır (kalsiumun orqanizmdən kənar edilməsinin qarşısını almaq üçün). Orqanizmdə Ca^{2+} ionlarının qatılığını azaltmaq zərürəti meydana çıxdıqda (qanın laxtalananmanın qarşısını almaq üçün) həmin preparat kalsium əlavəsi olmayan natrium etilendiamintetasetat şəklində tətbiq olunur.

Aüpintrikarboksilat



Berillium ionları ilə davamlı kompleks birləşmələr əmələ getirir və orqanizmdən berilliumun kənar edilməsi üçün istifadə olunur. Bu məqsəd üçün natrium salisilat da tətbiq oluna bilər.

Ferioksiamin-B-polihidroksal turşusu- çox böyük molekul kütlesinə malik olan birləşmədir. Dəmir ilə çox davamlı xelatlar əmələ gətirərək onları orqanizmdən çıxarırlar.

Orqanizmdə metal çəiçmamamızlığı olduqda, o orqanizmə uyğun formada daxil edilir. Dəmir yalnız Fe^{2+} ionları şəklində orqanizm tərəfindən mənimsnənilir. Buna göpə də ya FeSO_4 və yaxud da Fe(II) -nın askorbin turşusu ilə kompleksi (qüvvətli reduksiyadıcı) tətbiq edilir.

Müxtəlif dəpmən preparatlarının və zəhərlərin fəaliyyəti aktiv metalloferment məpkəzələrinin blokadmasına əsaslanır. Məlumdur ki, sianidlər mərkəzi dəmir atomuna birləşərək, tənəffüs fermentlərini blokadaya salırlar.

Disulfiram

Asetaldehydi oksidləşdirən fermentdə mis atomunu blokada edir və buna görə də alkoolizmin $[(\text{C}_2\text{H}_5)_2\text{N-C-S}]_2$ müalicəsində istifadə edilir. Birləşmə orqanizmə daxil edildikdə alkoqol (spirit) yalnız asetaldehydə




qədər oksidləşir. Orqanizmdə toplanan asetaldehid xoşagelməz hissərin və xəstəlik elamətlərinin meydana çıxmasına səbəb olur.

Asetazolamid

Sinklə birləşərək karbohidrozanın fəaliyyətini spesifik olaraq ləngidir və diuretik xassələrə malik vasitə kimi tətbiq edilir.

Hidrazinin bəzi törəmələri monoaminooksidazanın (mis atomları) fəaliyyətini ləngidir və stimulyator kimi istifadə olunur.



Kalium, maqnezium və kalsium ionlarının təbiətdə rolü evezedilməzdir. Onların ürək qlükozidlərinə təsiri xüsusi maraq doğurur. Digitalis bitkisindən alınan qlükozidlər, ürək əzələlərinə qüvvəti təsir edərək, yiğimləri

intensivləşdirərək, yiğimlərin tezliyini azaldır. Ürək qlükozidlərin artıqlığı zamanı ürəyin fəaliyyətinin dayanması baş verə bilər. Bu isə ölümə nəticələnər. Qan plazmasına K^+ və Mg^{2+} ionlarının daxil edilməsi ürək qlükozidlərinin fəaliyyətini zəiflədir. Ca^{2+} ionları ürək əzələlərinə təsir edərək, yiğimləri intensivləşdirir və buna göpə də ürək qlükozidlərini fəallaşdırır. Bu effekti zəiflətmək üçün kalsiumun qatılığını azaltmaq lazımdır. Bunun üçün orqanizmə etilendiomintetasetat daxil edilməlidir. Lakin ürək qlükozidlərinin qələvi və qələvi-torpaq metalları ilə qarşılıqlı təsirini molekulyar seviyyədə mexanizmi tam açıqlanmamışdır.


Hal-hazırda bəzi ruhi xəstəliklərin müalicəsi üçün orqanizmə litium və rubidium ionları daxil edilir.

Bəzi kompleks birləşmələr antimikrob preparatları kimi tətbiq edilir. Fe(III) oksixinolin kompleksi antimikrob xassəli olub, göbələk xəstəliyinə qarşı mübarizədə geniş istifadə olunur. Çox maraqlıdır ki, nə Fe(III) və nə də ki, sərbəst 8-oksixinolin antimikrob xassələrə malik deyil. Belə ehtimal olunur ki, 3:1 nisbətində olan kompleks, hüceyrə membranına nüfuz edərək, hüceyrənin tərkibində daha sadə tərkibli komplekslərə parçalanır (2:1 və 1:1 nisbətində). Daha yüksək antimikrob aktivliyə sadə tərkibli (1:1) kompleks malikdir.

Antivərəm aktivliyə malik olan tuaesemazona preparatının aktivliyi mis ionlarının iştirakı ilə yüksəlir. Bu əmələ gəlmış kom-




leks birləşmələrin membrandan nüfuzu ilə əlaqədardır. Mis ionlarının iştirakı ilə koy turşusunun və bir sıra başqa antibiotiklərin antibakterial aktivliyi yüksəlmış olur.



Tetratsiklin məqnezium ionları ilə bağlanaraq, mikroorqanizmlərin ribosomlarına dağıdıcı təsir göstərir. Tetramisklinin köməyi ilə mikroorqanizmlərin çoxalması üstələnmişsə, Mg^{2+} ionlarının əlavə edilməsi onların miqdarının bərpasına səbəb ola bilər.

Bakterisid və funqisid metallokomplekslərinin fəaliyyət mexanizmi hər zaman aydın olmur. Onların fəaliyyət mexanizmına aydınlıq getirən on azı üç mexanizm mövcuddur:

- liqand aktivdir, metal nəqliyyat formasının daşıyıcısıdır;
- metal ionu aktivdir, kompleks metal ionunun hüceyrə membranından nüfuzunu müəyyən edən nəql vəsитəsidir;
- aktiv hissəciklər, kompleks ionlardır, onlar mühüm həyatı əhəmiyyətə malik olan hüceyrə mərkəzləri ilə qarşılıqlı təsirdədirler.



Misal olaraq, tris-(2,2 bipiridil)-dəmir (II) sulfatı və tris-(1,10 fenantrolin)-rutenium (II) yodidi göstərmək olar. Bu komplekslər kurare tipli preparatların əmələ getirdiyi ifliclərə oxşar olan ifliclərə səbəb olur. Məlumdur ki, kurare tipli zəherli maddələr asetilxolinom ilə $(\text{CH}_3)_3\text{N}^+\text{CH}_2\text{CH}_2\text{OOCCH}_3$ qarşılıqlı təsirdə olan sinir uclarına dezaktivasiya edir. Asetilxolinin müsbət yüklenmiş $\text{N}(\text{CH}_3)_3^+$ «başlığınn» diametri (~0,64 nm) yuxarıda göstərilən kompleks kationun diametri ilə eynidir. Elektroneytral komplekslər hiss olunacaq dərəcədə xüsusi effektlərə malik deyillər. Müsbət yüklenmiş $[\text{Co}(\text{NH}_3)_5\text{NO}_2]^{2+}$ və $[\text{Co}(\text{NH}_3)_6]^{3-}$ kompleksləri qüvvəti təsirə malikdirlər.

XX əsrin sonunda xərçəng xəstəliyinə qarşı (bəd xassəli şişlərə) potensial aktivliyə malik birləşmələrin axtarışı və tədqiqi kəskin supətdə aptmışdır. Keçən əsrin 70-ci illərində ABŞ-da tədqiq olunmuş 150000 maddədən yalnız 20-si qeyri-üzvi birləşmələr sırasına aid idi.

1969-cu ildə Rozenberq və Van Kampom tərəfindən platinin bəzi birləşmələrində xərçəng xəstəliyinə qarşı aktivliyin kəşfi bioqeyri-üzvi

kimya sahəsində inqilaba səbəb oldu. Həmin vaxt artıq preparatların antixərpəng aktivliyi ilə antibakterial və antivirus aktivliyi, DNT sintezinin qarşısını almaq qabiliyyəti arasındaki simbatlıq artıq müəyyən edilmişdir. Müxtəlif birləşmələr xərpəng xəstəliyinin müxtəlif formalarına qarşı müəyyən seçiciliyə malikdirlər.

Dördüncü dövrün kecid elementlərinin duzlarnın tədqiqi göstərmişdir ki, onlardan yalnız bəziləri xərpəng xəstəliyinin müalicəsi zamanı müəyyən qədər müsbət nəticə göstərir.

Sade xloridlər arasında qismən aktivliyə

$ZnCl_2$, qismən kiçik toksikoloji xassələr göstərmişdir. Şişlərin inkişafının qarşısını almaq qabiliyyətinə bir sıra karbon turşusunun duzları malikdir (manqan

malonat). Leykimiyyada mis preparatlarından (dimetilqlioksimat, tiosemikarbazon və hidrogen rubeanat turşuları), istifadə olunur. Sapkoma kobaltin şiff əsasları ilə əmələ gətirdiyi birləşmələrə qarşı həssasdır.

Xərəng xəstəliyinin bir sıpa növləri üçün $[Cr(NH_3)_4C_2O_4]$ $[Cr(C_2O_4)_2(NH_3)_2]$ duzu inqibitordur.

Antixərpəng preparatlarının fealiyyət mexanizmini aydınlaşdırmaq üçün tədqiqat işləri geniş miqyasda aparılırdı. Bununla əlaqədar olaraq bir sıra fərziyyələr irəli sürüldü:


- bəd xassəli şışlərin inkişafının qarşısını almaq üçün, onların süretle inkişafını stimullaşdırın fermentləri blokadaya salmaq lazımdır;

- bəd xassəli şışlərin virus mənşəli olmaları.

S.Kirşner bələ hesab edirdi ki, antixərpəng preparatları kimi virusları blokadaya salmaq qabiliyyətinə malik olan kompleks birləşmələrdən istifadə etmək məqsədə uyğun olardı. Bələ birləşmələr kimi o, platinin tərkibində donor xassəli kükürd atomları olan liqandlarla əmələ gətirdiyi kompleksləri təklif etdi.

1969-cu ildə Rozenberq və Van Kalen müəyyən etdilər ki, sis-[$Pb(NH_3)_2Cl_2$] «Escherichia soli» hüceyrələrinin böyüməsini təmin etməsinə baxmayaraq, onların bölünməsinin qarşısını alır.

Qeyd etmək lazımdır ki, antixərpəng aktivliyinə yalnız platin(II)-nin sis-izomerləri malikdir, trans-izomerlər bələ aktivlikdən məhrumurlar. Trans-izomerlərin reaksiyaya girmə qabiliyyətinin daha üstün olmasına baxmayaraq, sis-izomerlər trans-izomerlərə nisbətən daha yüksək toksikoloji xassəlidirlər.



Müalicəvi nöqteyi-nözərdən $[\text{PtA}_2\text{X}_2]$ tipli komplekslərin xassələrinin A - amin və X- anionlarının təbiətində asılılığı tədqiq olunmuşdur.


Məlümdür ki, anionların reaksiya qabiliyyəti aşağıdakı sıradır azalır:



Aparılmış tədqiqatların nəticəsində müəyyən olunmuşdur ki, antixərçəng aktivliyinə Cl^- və Br^- ionlarını daxil edən birləşmələr qabildir. Aminoaktivasionlar $[\text{PtA}_2(\text{H}_2\text{O})_2]^{2+}$ yüksək toksikoloji xassələr ilə xarakterizə edilir.

Oksalat, malonat, metilmalonat və s. bu kimi anionların əmələ getirdiyi kompleks birləşmələr kinetik baxımdan stabil olmalarına baxmayaraq nisbətən yüksək antixərçəng aktivliyinə malikdirlər. Onların fermentativ fəallaşmaya məruz qalmaları haqqda fərziyyələr irəli sürülmüşdür.

Aşağıda platin fəsiləsi metallarının kompleks birləşmələrinin antixərçəng aktivliyini eks etdirən cədvəl təqdim olunmuşdur.



Burada t/s-bəpk şışlər üçün tətbiq edilir; t- preparat ilə işlənmiş sahədən götürülmüş şisin kütləsi; s- preparatla işlənməmiş sahədən götürülmüş şisin kütləsi; t/s nisbəti %-lə ifadə olunur və t/s nisbəti 50%-dən kiçik olduqda preparat perspektivli hesab olunur.

$[\text{PtenX}_2]$ tipli komplekslər içərisində $[\text{PtenC}_2\text{O}_4]$ kompleks birləşməsi yüksək toksikoloji xassələrə malikdir.

Müxtəlif amin qruplu (A) kompleks birləşmələrin də tədqiqi aparılmışdır. Bu zaman sapkomandan müalicəində $[\text{PtA}_2\text{X}_2]$ komplekslərində amin qruplarının xərçəng şislərinə qarşı aktivliyinin dəyişməsi haqqda heç bir müsbət nəticə alınmamışdır. Xərpəng xəsteliyinin digər növləri üçün isə RNH_2 amin radikalının təbiətindəki dəyişiklik komplekslərin aktivliyinin bir neçə dəfə aptmasına səbəb olmuşdur.

Aminlərin fosfin, dietilsulfid, dimetilsulfoksid radikalları ilə əvəz edilməsi platin birləşmələrinin kimyəvi teropevtik xassələrinin tam itirilməsinə gətirib çıxarılır.

Kompleksin yükü bu proseslərdə mühüm əhəmiyyət kəsb edir. Belə ki, antixərçəng aktivliyinə yalnız elektroneytral hissəciklər malikdirlər.

Cədvəl 43

Xərçəng xəstəliyinin müalicəsində tətbiq edilən kompleks birləşmələr

Komplekslər	t/s
Sis- Pt(NH ₃) ₂ (NO ₃) ₂	54
Sis- Pt(NH ₃) ₂ Cl ₂	1
Sis- Pt(NH ₃) ₂ Br ₂	30
Sis- Pt(NH ₃) ₂ I ₂	110
Sis- Pt(NH ₃) ₂ (SCN) ₂	70
Sis- Pt(NH ₃) ₂ (NO ₂) ₂	90
Sis- Pt(NH ₃) ₂ Cl ₂	83
trans- Pt(NH ₃) ₂ Cl ₂	85
trans- Pt(NH ₃) ₂ Br ₂	110
Pten Cl ₂	4
Pten Br ₂	31
Pten I ₂	82
Pten (SCN) ₂	83
Pten (NO ₂) ₂	71
Pten Cl ₂	79
Ir (NH ₃) ₂ Cl ₃	73
Pt(NH ₃) ₂ Cl ₂ O ₄	25
Pt(NH ₃) ₂ mal	12-20
Pt(NH ₃) ₂ metal	7
Pt(NH ₃) ₂ Et mal	17
Pt(NH ₃) ₂ mal	55
Pten Cl ₂ O ₄	73
Pten mal	18
Pten Metal	4
PtenEt mal	51
Pden mal	75

Platin (II)-nin sis-diaminlərinin DNT ilə qarşılıqlı təsirini sübut edən kifayət qədər dəlil mövcuddur. Biokimyəvi sınaqların nəticələrinə əsasən müəyyən olunmuşdur ki, yalnız sis izomerlər, DNT sintezinin keşkin supetdə qarşısını alır (trans-diaminlər belə xassəyə malik deyil).

Bu zaman RNT və proteinlərin sintezinə bu birləşmələrin inqibitor kimi təsiri çox cüzdür. Kimyəvi nöqtəyi-nəzərdən bunun izahı çox çətindir. Çünkü Pt(II)-nin birləşmələri RNT və proteinlər ilə nəzərə çarpacaq dərəcədə qarşılıqlı təsirdə olmalı idilər. Görünür ki, platin DNT-nin hər iki zəncirini davamlı əlaqə ilə bağlayır. Digər tərəfdən platinin quanozin və ya sitidin ilə NH₂-grupu və həlqənin N atomu hesabına bidentat birləşməsi də mümkündür.

Artıq [PtA₂(nukl)₂] tipli komplekslər də alınmışdır. Burada nucl -nukleotid anionudur. Platin fəsiəlsinin digər metallarının birləşmələrinin xərçəng xəstəliyinə qarşı aktivliyi xeyli zəifdir. Pt(II)-yə analoji olan sis-[Pd(NH₃)₂Cl₂] birləşməsinin antixərçəng aktivliyi nisbətən kiçik (*t/s* = 83), palladium diaminomaloat birləşməsi isə nisbətən yüksək antixərçəng (*t/s* = 55) aktivliyinə malikdir.

Bəzi məlumatlara əsasən Pd(II)-nin O,O¹-dimetilditiofosfat (1:2) və Pd(IV)-ün [Pd(NH₃)₂Cl₄] birləşmələri müəyyən dərəcədə perspektiviidlər. Ir(III) kompleks birləşmələri antixərçəng aktivliyinə demək olar ki, malik deyillər.

Bütün bunlardan bələ nəticəyə gəlmək olar ki, kimyəvi terapiya üçün yarlı olan birləşmələrin sintezi və tədqiqi müəyyən ümumi problemlərə əsaslanır:

- preparatların proteinlər (metalloproteinlər daxil olmaqla) və ya nuklin turşuları ilə qarşılıqlı təsirinin eksperimental olaraq, laboratoriya şəraitində (*in vitro*) öyrənilməsi;
- dərmanların lipohelloolması və bununla əlaqədar olaraq onların biomembranlardan nüfuz etməsinin müəyyənləşdirilməsi;
- pH və temperaturun dəqiqləşdirilmiş vahidlərində və müxtəlif liqandların iştirakı ilə preparatın bioloji orqanizmdə (*in vivo*) təsirinin öyrənilməsi;
- verilmiş dərman preparatı ilə bağlı metabolizm prosesləri, metabolizm məhsullarının müəyyən edilməsi və onların müalicəvi xarakteri (bəzən müalicəvi əhəmiyyətə dərmanın özü deyil, metabolizm məhsullarından biri malik olur);
- dərman preparatlarının və yaxud metabolizm məhsullarının toksikoloji xassələrinin müəyyənləşdirilməsi;

- dərman preparatlarının digər dərmanlar ilə uyğunlaşması, yəni bir-biri ilə qarşılıqlı təsiri;
- orqanizmin preparata öyrənməsi.

Qeyri-üzvi dərman preparatları sırasında peptik xoraların, qastritin müalicəsində, qızıl birləşmələrinin artrtlərin müalicəsində tətbiqini göstərmək olar. Qanda kalsium artıqlığını aradan qaldırmaq üçün qallium nitratdan istifadə olunur. Qanda kalsiumun miqdarının artması, onun sümüklərdən yuyularaq kənar edilməsi hesabına baş verir.

Qeyri-üzvi biokimya elminin nailiyyətləri kənd təsəppüfatı və ilk növbədə bitkiçilikdə geniş tətbiq sahəsinə malik ola bilər.

Əhəngli torpaqların yüksək pH-a malik olması nəticəsində bir sıra elementlər, o cümlədən də Fe(III) az həll olan kapbonatlar və hidroksidlər əmələ gətirir. Buna görə də bu elementlər bitkilər tərəfindən məniməsənilə bilmir. Məhz bu baxımdan da torpağa dəmir birləşmələrinin əlavə edilməsi heç bir effektə malik olmur.

Kompleksən tipli polidentat reagentlərin tətbiqi Fe(III) ionlarının hüceyrə membranından nüfuzetmə qabiliyyətinə malik olan dəmir komplekslərinin sintezinə səbəb oldu. İlk dəfə sintez edilən bu tipli birləşmə etilendiamintetraasetatın tətbiqi ilə əldə edilmişdir. Bitkilərin xloroz xəstəliyi ilə mübarizədə turş torpaqlarda bu birləşmə müəyyən effektə malik idi.

Lakin qələvi mühitdə etilendiamintetraasetatin dəmir ilə əmələ gətirdiyi komplekslər Fe(OH)_3 şəklində çökdüyündən xloroz ilə mübarizədə bu birləşmə heç bir effektə malik deyildir.

Bu baxımdan effektli olan kompleksənlar dietilentriaminpentaasetat (DTPA), trietilentetraaminheksaasetat (TTHA), tetraetenpentaaminheptaasetat (TPHA) idi. Bu liqandların dəmir (III) ilə əmələ gətirdiyi kompleks birləşmələrin davamlılıq sabiti, EDMA ilə kompleksinin davamlılıq sabitinə nisbətən 3-4 tərtib böyükdür. Buna görə də Fe(III)-ün DTMA, TTHA, TPHA və digər bu tipli liqandlarla əmələ gətirdiyi komplekslərin kənd təsəppüfaında geniş tətbiqi mümkün olmuşdur.

Kompleksənların seçimi zamanı eyni zamanda onlapın mikroorganizmlərə qarşı davamlılığı, bitkilər üçün kiçik toksikliyi və eyni zamanda kompleksənətlərin və onların metabolitlərinin bitki mənşəli qida maddəsi qəbul edən insan və heyvanlar üçün toksikoloji xassələrinin çox kiçik olması nəzərə alınmalıdır.

Bitkilərin sink çatışmamazlığının qarşısını almaq üçün sinkin xelatlarından istifadə edirlər.

Bioqeyri-üzvi kimyanın əldə etdiyi nailiyetlər eyni zamanda ətraf mühitin toksiki elementlər və onların birləşmələrindən təmizlənməsi problemlərinin həllində də istifadə oluna bilər.

İnsan fəaliyyətinin nəticəsi kimi ətraf mühitə müxtəlif maddələrin daxil olması balansın pozulmasına və bununla əlaqədar olaraq, ətraf mühitin çirklənməsinə səbəb olur.

Ətraf mühitə daxil olan elementlərin- toksik və qeyri-toksik olmaqla iki grupa bölmək olar. Bu bölüm əlbəttə ki, nisbi xarakter daşıyır.

Artıq məlumdur ki, orqanizmdə toksik xassələrə malik olmayan dəmir ionlarının artıqlığı siderioz, «həyat metalları» sırasına daxil olan misin artıq miqdarı isə zəhərlənmələrə və ağır xəstəliklərə səbəb olur. Canlı orqanizmlər üçün xarakterik olan toksik elementlər Dövri sistemdə kompakt olaraq yerləşmişdir.

Berillium müstəsna olmaqla bu elementlərin hamısı asanlıqla sulfid əmələ götürdikləri üçün proteinlərdə sulfhidril qruplarını blokada edirlər.

Cədvəl 44

Toksikoloji xassələrə malik olan elementlərin Dövri Sistemdə yerləşməsi

Dövrlər	Qruplar							
	VIII	I	II	III	IV	V	VI	
II	-	-	Be	-	-	-	-	
IV	Ni	(Cu)	(Zn)	-	-	As	Se	
V	Pd	Ag	Cd	-	Sn	Sb	Te	
VI	Pt	Au	Hg	Tl	Pb	Bi		-

Toksik elementlər eyni zamanda DNT, RNT, metalloproteinlər və membranların fosfolipidləri ilə də qarşılıqlı təsirdə olur.

Geniş yayılması ilə xarakterizə olunan Hg, Rb və Cd elementləri metallar arasında xüsusi toksikliyi ilə seçilirlər.

Civə ətraf mühitə elektrokimyəvi (civə və amalqam elektrodları) və elektrotexniki müəssisələrdən daxil olur. Avtomobilərin işlənmiş qazlarının

tərkibinə qurğunun daxil olur. Bir sıra məlumatlara görə su səthinin qurğununla örtülməsi son zamanlar ərzində şimal yarımkürəsində 10 dəfə aptılmışdır.


Platinin ətraf mühitdə meydana gəlməsi neft məhsullarının çevrilmə proseslerində istifadə olunan platin katalizatorlarının tətbiqi ilə bağlıdır.

Radioaktiv ruteniumun meydana gəlməsi isə nüvə yanacağının bəzi növlərinin parçalanması ilə əlaqədardır.

Ətraf mühitin müxtəlif toksiki elementlərlə çirklənməsində su hövzələrinin kompleks və başqa liqandılarla zənginləşməsidir. Bu isə sənayenin inkişafı ilə əlaqədardır. Su hövzələrində komplekslerin meydana gəlməsi metal duzlarının və hidroksidlərinin kompleks əmələ gətirərək həll olan formaya keçməsinə səbəb olur. Əmələ gələn kompleks birləşmələr biomembranlardan keçərək balıq və başqa su heyvanlarının orqanizminə daxil olur.

Bu birləşmələrin orqanizmə daxil olması bir sıra ağır nəticələrə – bəd xassəli şışlərin mutagenezin və maddələr mübadiləsinin pozulmasına getirib çıxarır.

Bir sıra «həyat materiallarının» da artıq miqdarı toksikoloji təsir göstərə bilər. Bu yalnız o zaman mümkündür ki, həmin elementlərin suda və lipid fazlarında həll olma qabiliyyəti yüksək olsun.



Aşağıdaki sxemdə qeyd olunan metal birləşmələrinin geo- ve biotsikllərdə iştirakı eks olunmuşdur.

Toksik elementlərin kimyəvi birləşmələrinin torpaq, dəniz və çay çöküntülərində (süxur), sularında və havada tərkibini və miqdarını müyyəyənləşdirmek çox əhəmiyyətlidir.


Bələliklə, onların canlı organizmlərin iştirakı ilə keçdiyi biotsikləri-metabolik tsiklləri yəni dövranı müşahidə etmək olar.

Civəni iştirakı ilə gedən biotsikllər üçün metilləşdirmə reaksiyası xarakterdir.

Bu reaksiya metilləşdirici reagent kimi B_{12} vitaminının və ya tərkibində $X - Co - CH_3$ qrupu saxlayan aşağıda göstərilən sxem üzrə parçalanan analoji maddənin iştirakı ilə gedir:



CH_3^- anionları dərhal civə kationları ilə qarşılıqlı təsira girərək, methyl civə kationu $HgCH_3^+$ və dimetyl civə $Hg(CH_3)_2$ əmələ gətirirler. Göstərilən üsul ilə metilləşmiş civə birləşmələri hüceyrə membranlarından asanlıqla nüfuz edir və qüvvətli toksikoloji, əsasən də neyrotoksikoloji təsir göstərir.



Şək.42. Civə və arsenin biotsiklləri.

Civə ilə analogi biotsiklləri qalay, palladium, platin, qızıl da keçir. Qurğuşun, kadmium, sink və mis birləşmələri metilləşmə reaksiyasına məruz qalmır.

40 sayılı şəkildə cıvə və apsenin biotsiklləri təsvir olunmuşdur. Bu sxemə əsasən mikroorganizmlərin iştirakı ilə gedən metilləşmə reaksiyaları da xüsusi əhəmiyyətlidir. Müxtəlif biotsikllərdə Se, Te, S özlərini apsenle analogi aparmalıdır.

Qeyri-üzvi biokimyanın «kimyəvi bionika» kimi bəzi aspektləri böyük praktiki əhəmiyyətə malikdir. Bu elm sahəsi canlı orqanizmlərin iştirakı ilə gedən kimyəvi prosesləri öyrənir, modelləşdirir. Sonradan bu proseslər laboratoriyada və ən nəhayət sənaye miqyasında həyata keçir. Belə proseslərə misal olaraq, xüsusi oksigen akkumulyatorlarının hazırlanması məqsədi ilə molekulyar oksigenin döner olaraq birləşmə prosesinin modelləşdirilməsini göstərmək olar.

Son zamanlar azotun mülayim şəraitində fiksasiyası prosesinin modelləşdirilməsi xüsusi maraq doğurur.

Bu proses zamanı molekulyar azotdan ammoniyakdan başqa, hidrazinin də alınması qismən mümkün olmuşdur.

Dəniz və başqa təbii su mənbələrindən qiymətli mikroelementlərin qatılışdırma üsulu ilə alınma prosesinin mexanizmi maraqlı problemlərdən biridir. Məlumdur ki, dəniz yosunları dəniz suyununu tərkibindəki yodu udaraq özlərində toplayırlar. Buna görə də onlar yodun alınması üçün sənaye mənbəyi ola bilərlər.

Filizlərdən qiymətli elementlərin mikroorganizmlərin köməyi ilə əldə edilməsi mikrobioloji metallurgiyanı əsas məqsədlərindəndir.

Belə proseslərə misal olaraq aşağıdakıları göstərmək olar:

- xalkopiritdən misin ayrılması (4 gün ərzində 80% mis alınır);
- az miqdarda Mn saxlayan karbonat filizlərindən manqanın ayrılması;
- qatılışdırılmış apsenopirit filizindən qızılın ayrılması və s.

Bu proseslərin molekulyar səviyyədə öyrənilmesi bioqeyri-üzvi kimyanın müasir problemlərindəndir. Yuxarıda göstərilən problemlər, onların tədqiqi və tətbiqi qeyri-üzvi biokimyanın bütün imkanlarını əhatə etmir.

ƏLAVƏLƏR

ELEMENT	Bioloji funksiyaları	Fizioloji təsiri	Qeyd
${}^1\text{H}$	Molekulyar hidrogen bəzi bakteriyaların metabolizmında iştirak edir	-	Su və bütün üzvi molekulların tərkib hissəsidir. D_2O meməli heyvanlar üçün toksikoloji xassələr göstərir
${}^2\text{He}$	Məlum deyil	-	Yüksek təzyiq altında işlədikdə tənəffüs sistemlərində azotla zəhərlənmənin qarşısını almaq üçün azot əvəzində oksigen helium qarışqlarının hazırlanmasında istifadə olunur
${}^3\text{Li}$	Məlum deyil	Zəif toksiki xassəli	Psixi xəstəliklərin müalicəsində farmakoloji preparat kimi tətbiq edilir
${}^4\text{Be}$	Məlum deyil	Yüksek toksikoloji xassələrə malikdir	Ətraf mühitə sənaye qaz tullantıları ilə daxil olur
${}^5\text{B}$	Məlum deyil, lakin yaşıllı yosunların və ali bitkilərin həyat fealiyyəti üçün xüsusi əhəmiyyətə malikdir	Bitkilər üçün orta, məməlilər üçün isə zəif toksikoloji xassələr göstərir	-
${}^6\text{C}$	Bütün üzvi molekullann və biogenetik karbonatların sintezi	Karbon monooksid bitkilər üçün zəif, məməlilər üçün isə qüvvətli toksiki xassələrə malikdir; CN-bütün orqanizmlər üçün yüksək səviyyədə oksikdir	Yanacağın yanma proseslərində ətraf mühit CO və CO_2 ilə çirkələnir; CN-filiz mədənləri yaxınlığında çay sularını çirkəldirir
${}^7\text{N}$	Protein, nuklein turşularının və s. sintezi. Azotun dövrənində iştirak edir: üzvi azot NH_3 NO_2 - NO_3 - N_2 üzvi azot; müəyyən mikroorganizmlərin faallığını təmin edir.	Yüksek qatılıqlarda ammoniyak toksiki xassələrə malik olur	Azotlu gübrələrin tətbiqi ve azotsaxlayan çirkəb sularının axıdlılması noticəsində təbii su hövzələrində toplanır
${}^8\text{O}$	Əksər orqanizmlərin tənəffüs prosesi üçün əvəzedilməzdır.	Oksigenin yüksək təzyiqlərində qıçılma halları meydana çıxır; ozon, superoksidlər, peroksidlər və hidroksidlər toksikdirler	Suyun və bioloji sistem molekullarının tərkib hissəsidir.

Əlavə 1 (davamı)

9F	Həyati əhəmiyyətli elementdir; dişləri möhkəmləndirir və CaF ₂ şəklində bəzi mollyusklar tərəfindən monimsənilir.	Az toksikdir; artıq miqdarda dişlərin dağılmışına səbəb olur.	Superfosfat gübrələrinin tətbiqi ətraf mühitin flöridlərlə çirkənəsinə səbəb olur.
11Na	Canlıların sinir fəaliyyəti üçün əhəmiyyətlidir. Qan plazmasının komponentidir. Bəzi fermentlərin işini feallaşdırır.	Nisbetən zorərsizdir (artıq miqdarda toksikdir)	NaCl şəklində bitki və heyvanat alemi həyatı üçün müüm əhəmiyyət kəsb edir
12Mg	Bütün canlı orqanizmlər üçün həyati əhəmiyyətli elementdir. Xlorofilin tərkib hissəsidir. Fermentativ və elektrokimyəvi funksiyalara malikdir.	-	Diger elementlərin çatışmamazlığını səbəbi ola bilər (məs. qələvi torpaqda fə çatışmamazlığı)
13Al	Porfirin sintezində iştirak edən bir sıra dehidrogenaza və hidrolazaların aktivliyini artırır bilir	Əksər bitkilər üçün orta seviyəli, canlılar üçün isə az toksiki xassələre malikdir.	-
14Si	Az miqdarda heyvanların skeletinin əmələ gəlməsində inkişafında iştirak edir, bitkilərin inkişafı üçün əhəmiyyətlidir	Kimyəvi cahətdən toksik deyil. Silikat tozunun böyük miqdardı silikoza səbəb olur.	Tikinti işləri üçün nərin üyüdülmüş əsəsət silikoza səbəb ola bilər. İçmeli suca silisiusun artıq miqdardı ilə ürək xəstəlikləri arasında asılılıq müəyyən edilib.
15P	RNT, DNT, membran fosfolipidləri, ADF, ATF və metabolizm proseslərində iştirak edən başqa maddələrin tərkib hissəsidir.	Qeyri-üzvi fosfatlar nisbetən zorərsizdir. P ₄ və PH ₃ heyvan və balıqlar üçün çox toksikdir. Fosfat turşusunun efləri inşektisid kimi tətbiq edilir.	Gübrələrin tətbiqi; çirkəb sularının axıdılması nəticəsində torpaq və tabii su hövzələrində toplanır.
16S	Zülal və vitaminların tərkibinə daxil olur, maddələr mübadiləsində iştirak edir. H ₂ SO ₄ bir sıra dəniz heyvanlarının həzm prosesinin komponentidir; bir sıra bakteriyaların fotosintez proseslərində H ₂ S, suyu evez edir, H ₂ S və S ₈ akteriyalar ilə oksidləşir.	Sərbəst halda kükürd, eksər bakteriyalar və göbələklər üçün yüksək toksik xassələr göstərir. Inkişaf etmiş orqanizmlər üçün nisbetən zorərsizdir, H ₂ S və SO ₂ yüksək toksik xassəlidirlər.	SO ₂ , atmosfer havasının və tabii suların çox tohlükəli çirkəndirici amilidir.

17Cl	Bitki və ali heyvanlar üçün həyati əhəmiyyətli elementdir. Xlor çatışmamazlığı orqanizmların böyüməsini ləngidir. NaCl - biokimyəvi elektrolitdir. HCl mədə sırasının tərkib hissesidir.	Cl- ionu nisbətən zərərsizdir. Cl ₂ , ClO ⁻ , ClO ₃ ⁻ yüksək toksikoloji xassələrə malikdirlər.	
19K	Yosunlar müstəsna olmaqla bütün orqanizmlər üçün mühüm həyati əhəmiyyətə malikdir. Sitoplazma kationu sinir və ürək fealiyyəti üçün əhəmiyyətlidir.	Venadan kənar inyeksiyalar zamanı orta səviyyəli toksiki xassolərə malik olur.	
20Ca	Bütün orqanizmlər üçün mühüm həyati əhəmiyyətə malikdir. Hüccycrə divisorlarının, sümük və bezi çanaqlarının tərkibində daxil olur. Qanın ləxtalanmasında iştirak edir.	Nisbətən zərərsizdir	Digər elementlərin çatışmamazlığının səbəbi ola bilər (məs. qəlevi torpaqlarda fə çatışmamazlığı)
22Ti	Məlum deyil. Silisium saxlayan toxumalarda toplanmaq xassəsinə malikdir.	Nisbətən zərərsizdir	
23V	Bezi deniz və dıcıq heyvanlar üçün əhəmiyyətlidir. Vanadium çatışmamazlığı boyatma, çoxalma, davamlılıq və sümük metabolizmini ləngiyir. Ehtimal olunur ki, istiqanallarda xolesterinin sintezini ləngidir.	Məməlilərdə venaxarici inyeksiyalar zamanı yüksək toksikoloji xassələr göstərir	Sənaye qaz tullantıları vasitəsi ilə ətraf mühiti çirkəkdir
24Cr	Həyati əhəmiyyətə malik elementdir. Bioloji roluna görə insuline çox yaxındır	Cr(VI) birləşmələri çox toksikdir. Cr(III) orta səviyyəli toksikliyə malik olub, konserogen xassəlidir	Ətraf mühiti çirkəkdir
25Mn	Bütün orqanizmlər üçün əhəmiyyətlidir. Bir çox fermentləri aktivlaşdırır. Torpaqda Mn çatışmamazlığı mehsüldür. Cüçələrin sümüklərinin boyunu ləngidir		
26Fe	Bütün orqanizmlər üçün mühüm həyati əhəmiyyətə malikdir.	Aztoxikdir, artıq miqdardı gəmoxromatozisə səbəb ola bilər	

Əlavə I (davamı)

27Co	Orqanizmlorın əksəriyyəti üçün müüm həyati əhamiyyətə malikdir. Bir çox fermentləri aktivləşdirir, B12 vitamininin tərkine daxil olur.	Bitkilər üçün çox, məməlilər üçün venaxarici inyeksiyalarda orta səviyyəli toksik xassələr göstərir.	
28Ni	Həyati əhamiyyətə malik mikroelementdir. Ni çatışmamazlığı qaraciyər xəstəliklərinə səbəb olur. Burulmuş ribosomlar stabillaşdırır.	Bitkilərin əksəriyyəti üçün çox toksikdir. Məməlilər üçün isə orta səviyyəli toksik xassələrə malikdir, konsergendir.	Yerli sənaye müəssisələrinin tullantıları hesabına təbi su hövzələrinin və havanı çirkəndirir.
29Cu	Oksidləşmə-reduksiya reaksiyalarının iştirakçısı olan fermentlərin və hemosianinin tərkib hissəsidir	Bitkilərin əksəriyyəti və onurğasız heyvanlar üçün çox toksikdir. Məməlilər üçün isə orta səviyyəli toksik xassələrə malikdir.	Sənaye tullantıları hesabına ətraf mühiti çirkəndirir.
30Zn	Bütün orqanizmlər üçün müüm həyati əhamiyyətə malikdir. Fermentlərin tərkibinə daxil olur, Burulmuş ribosomları stabillaşdırır. Cinsi yetişmə və nəslin davamı üçün vacibdir.	Zeif toksiki xissələrə malikdir.	Sənaye müəssisələrinin tullantıları ağ-çiyər xəstəliklərinə səbəb olabilir. Sənaye miqyasında sıxın istifadə olunması ətraf mühitin Cd ilə çirkənməsinə görünb çıxarıır.
33As	Qırmızı yosunlar və bəzi məməlilər üçün xüsusi əhamiyyət kəsb edir. Funksiyası məlum deyil.	Bitkilər üçün orta, məməlilər üçün isə yüksək toksiki xassələrə malikdir.	Ətraf mühiti zərərləyə bilən təhlükeli elementdir. Çirkəndirmə mənbələri - dağ süxurlarının işləmə prosesləri, daş kömüristchsah, H_2SO_4 istehsalı və tətbiqi, inşət işləkləri, herbisitlər.
34Se	Bitki və bir sıra heyvanlar üçün əhamiyyətli elementdir. Selen çatışmamazlığı qoynularda əzələ-zülə xəstəliklərinin meydana çıxmamasına səbəb olur. Glikukotionperoksidazanın komponentidir, Sərbəst radikal və ağır metal (yumşaq) ionlarını oksidlaşdırıcı təsirdən qoruyur.	Bitkilər üçün orta, məməlilər üçün isə yüksək toksiki xassələrə malikdir.	Bir sıra bitkiler özündə selen toplamaq qabiliyyətinə malik olurlar. Elə bu səbəbdən de ev heyvanlarının zəhərlənməsinə səbəb olurlar.

Əlavə 1 (davamı)












35Br	Funksiyası məlum deyil. Qırmızı yosunlar və bəzi heyvani organizmlər üçün əhəmiyyətli element ola bilər.	Br ₂ -dən başqa heç bir formada toksiki xassələr daşıdır.	
42Mo	Yaşlı yosunlar müstəska olmaqla bütün organizmlər üçün hayatı əhəmiyyətli elementdir. Fermentlərdə azot bağlayıcısi, onun fiksasiyası ve nitratların reduksiyaedicisi rolunu daşıyır.	Orta səviyyəli toksiki xassələrə malikdir. Molibden artıqlığı müşahidə edilən rayonlarda podaqra sindromuna tez-tez rast gəlinir.	Havamın Mo saxlayan tullantıları çirkənməsi ağ-çiyər xəstəliklərinə səbəb olur.
48Cd	Bir sıra kiçik heyvanlar üçün əhəmiyyətli element olması ehtimal olunur.	Bütün organizmlər üçün orta səviyyəli toksiki xassələrə malikdir. Böyük çatışmamazlığına və insanda hipertoniya xəstəliyinə səbəb ola bilər.	Ətraf mühitin Cd ilə çirkənməsi, sinkin sənayedə tətbiqi ilə əlaqədardır.
50Sn	Sığovulların böyüməsi üçün vacib elementdir. Bioloji funksiyası aydın deyil.	Qalay-üzvi maddələr bakterisid və fungisid kimi tətbiq edilir. Ali bitki və heyvanlar üçün yüksək toksiklik göstərir.	
53I	Bir çox elementlər üçün əhəmiyyətli elementdir. trioksin metabolizm və boyun tənzimlənməsi üçün vacibdir.	Sərbəst I ₂ toksikdir. Yodidlərin toksikoloji xassələri müəyyən olunmayıb. Orqanizmdə yod çatışmamazlığı qalxanvari vezin xəstəliyinə səbəb olur.	Bir sıra dəniz yosunlarında toplanır.
53Pt	Məlum deyil.	Venaxarici inyeksiyalar zamanı mülayim toksiki xassələr göstərir.	Sis-dixlorodiaminplatin antixərcəng preparati kimi tətbiq edilir.
79Au	Məlum deyil.	Toksik xassələri dəqiqləşdirilməyib.	Artritin müalicəsində tətbiq edilir.
80Hg	Məlum deyil	Həllolmuş şəkildə bitki və heyvanat aləmi üçün yüksək toksiki xassələr göstərir. Kumulyativ xassəlidir.	Civənin üzvi birləşmələrinin tətbiqi nəticəsində ətraf mühit zəherlənir.

Əlavə 1 (davalı)

^{82}Pb	Məlum deyil.	Çox toksikdir. Kumulyativ xassolidir. Hemoqlobinin sintezində iştirak edən aminolevulinat-dehidratazanın təsirini zəiflədir. Mərkəzi sinir sistemi üçün toksikdir.	Tetractilquğusun saxlayan benzinlərin yanması nəticəsində atmosfer havasının çirkleməsi baş verir. Qurğuşunu pigmentlərin istifadəsi yerli miqyasda çirklenməyə səbəb olur.
Radioaktiv elementlər	Məlum deyil.	Radioaktivlikləri hesabına toksikoloji xassolidirlər.	Nüvə yanacağının tətbiqi ortaf mühitin çirklenməsinə səbəb olabilir.






Birinci sıra keçid elementlərinin sulu məhlüllarda
standart redoks potensiallarının sxemsi

T - turş mühit, pH = 0, Q - qələvi mühit, pH = 14





İkinci ve üçüncü sıra keçid elementlerinin sulu mehlullarda standart redoks potensiallarının sxemi



(T - turş mühit, pH = 0, Q - qələvi mühit, pH = 14)








$-1,05$

















$\text{RuO}_2 \xrightarrow{0,79}$



$\text{RhO}_2 \xrightarrow{2,01}$






İkinci ve üçüncü sıra kecid elementlerinin sulu məhlullarda standart redoks potensiallarının sxemi (davamı)



X

İkinci ve üçüncü sıra keçid elementlerinin sulu məhlullarda
standart redoks potensiallarının sxemi (davamı)



Әдебиyyat

1. Ахметов Н.С. Общая и неорганическая химия, М.; Высшая школа, 1998.
2. Угай Я.А. Общая и неорганическая химия, М.; Высшая школа, 2000.
3. Хауксфорд К., Контебл Э. Современный курс общей химии, Пер. с англ. В 2-х томах. М.; Мир, 2002.
4. Шрайвер Д., Эткис П. Неорганическая химия, Пер. с англ. В 2-х томах. М.; Мир, 2004.
5. Яцимирский К.Б. Введение в бионеорганическую химию. Киев.: Наукова думка, 1976.
6. Хьюз М. Неорганическая химия биологических процессов. Пер. с англ. М.: Мир, 1983.
7. Зеленин К.Н., Алексеев В.В. Химия общая и биоорганическая. СПб.: Химиздат, 2003.
8. Добрынина Н.А. “Биологическая роль некоторых химических элементов”. Химия в школе, № 2, 6 (1991).
9. Qarayev Z.S. Bioqeysi-üzvi və biofiziki kimya. Bakı.: Maarif, 1988.
10. Суворов Н.С., Никольский А.Б. Общая химия, СПб: Химиздат, 2000.
11. Горбунов А.И. и др. Теоретические основы общей химии. М.: изд. МГТУ, 2001.
12. Дей К., Селбин Д. Теоретическая неорганическая химия, М.: Химия, 1973.
13. Кукушкин Ю.Н. Химия координационных соединений, М.: Высшая школа, 1985.
14. Хьюи Дж. Неорганическая химия (строение вещества и реакционная способность). М.: Химия, 1987.
15. Неорганическая биохимия пол редакцией Эйхгорна, пер. с англ. т. 1, 2, М., Мир, 1978.

Mündəricat

Ön söz	3
Giriş	5
Canlı təbiət və kimyəvi elementlər	7
Biooji sistemlərdə mikroelementlər	11
Metal ionlarının biooji rolu	22
Kompleks birləşmələr	26
Komplekllerin tərkibi və quruluşu	29
Tipik liqandlar və onların nomenklaturası	40
İzomerlik və xirallıq	46
Biometallar ilə qarşılıqlı təsirdə olan ion və moleküllər - bioliqandlar....	48
Kompleks birləşmələrin davamlılığı	62
Oksidləşmə - reduksiya reaksiyaları	72
Biokomplekslərdə kimyəvi əlaqənin təbiieti	77
Kristallik sahə nəzəriyyəsi	80
Liqand sahə nəzəriyyəsi	87
Turşu və əsaslar	93
Sərt və yumşaq turşular	113
Turşu və əsas adduktlarında əlaqənin uzunluğu və enerjisi.....	122
Canlı organizmlərdə turşu-əsas tarazlığı	128
Orqanogen və biogen elementlərin kimyası	136
Qeyri-metalların biokimyası	137
Metallar	169
Dövri sistemin s-blok metalları	172
Dövri sistemin d-blok metalları	184
Kobalt saxlayan model sistemlər	207

Dəmir saxlayan model oksigen daşıyıcıları	209
Fotosintez	213
Metallofermentlər	216
Hidrolitik prosesləri kataliz edən metallofermentlər	217
Biooji sistemlərdə oksidleşmə-reduksiya reaksiyaları	227
Oksidleşmə-reduksiya reaksiyalarının katalizə edən metallofermentlər	229
Metallopolinukleotidlər	249
Qeyri-üzvi maddələrin ekologiyaya təsiri	255
Qeyri-üzvi biokimyanın tətbiq sahələri	261
Əlavələr	275
Ədəbiyyat	286